

tez-tez yoluxurlar. Titrətmə, keskin rinit, faringit, qusma və ishal əsas elamətlərdir. Tez-tez mexmirəye bənzər səpgilər müşahidə edilir. Baş ağrısı, ənənə ezelelərinin gərginliyi, yuxululuq və ezelə zəifiliyinin inkişafı sinir sisteminin prosesə celb olundugunu göstərir. Xəstəliyin gedisi ağır olmayıb, 1-2 həftədən sonra sağalma baş verir.

Meningeal, spinal, kötük (çox vaxt körpü) və poliradikulonevritik formalar ayırdı edilir. Xəstenin ümumi vəziyyətinin nisbətən kafi fonunda etrafların proksimal şöbələrində daha keskin müşahidə edilən hərəki pozulmalar baş verir. İflic nadir hallarda inkişaf edir. Tez-tez keçici parezler, yerişin deyişməsi, aksamaq, yoluxmuş ezelelərin hipotrofiya və hipotoniyası yaxud veter reflekslərinin itmesi inkişaf edir.

Poliomielite bənzər xəstəliyin kötük formasının əsas elamətləri – mimiki ezelelərin periferik parezidir; bulbar pozulmalar nadir hallarda baş verir. SSM-de yüksək olmayan qarışq neytrofil-limfositar sitoz (1 mkl-de 50-200 hüceyrə) və zülalın miqdarının artması (0,49 – 0,66%) müəyyənen edilir. Şəkərin miqdarı adətən 0,8-0,9 q/l-dək yüksəlir. Xəstəliyin diaqnostikasında virusoloji laborator müayinələr və epidemik göstəricilər mühüm əhəmiyyətdir.

Enterovirus-70 keskin hemorragik konyuktivitit epidemik endemiyalarını töredir. Nevroloji fəsadlar, əsasən böyüklerde her 10000 yaxud 15000 xəstəlik halının birində rast gelinir. Klinik menzəre ayaqlarda ağır kök ağruları ilə müşayiət olunan, süst, proksimal ifliclərlə tezahür edir. 50% hallarda iflic regressə uğrayır. Bununla yanaşı, geriye inkişaf edir. Kollə sinirlerinin izole olunmuş yoluxması (daha çox üz siniri), piramid deyişikliklər, başgicəllənmə, bissiyat pozulmaları, sidik kisəsinin funksiya pozulmaları qeyd edilir. Nevroloji elamətlər keskin hemorragik konyuktivitit simptomatikasından sonra baş vermesinə baxmayaraq, bu zaman praktiki olaraq virusu müəyyənen etmek mümkün olmur. Diaqnoz seroloji reaksiyalara əsasən qoyulur. Əksər hallarda keskin hemorragik konyuktivitit sinir sisteminin yoluxmasından evvel baş verir.

Enterovirus-71 uşaq və yeniyetmələrdə yoluxma töredir. Nevroloji pozulmalar 25% hallarda baş verir və aseptik məningit, serebelyar ataksiya, həmçinin süst parez və polioensefaliti əhatə edir. Diaqnoz – əsnek, fekaliya və herpesbənzər vezikulanın müayinəsində virusun müəyyənen edilməsinə yaxud neytrallaşdırma reaksiyasında (NR) antikisim təpilməsinə əsasən qoyulur.

**Müalicəsi.** Qammaqlobulin, C vitamini, desensibilizeedici vəsittələr, antidepressantlar və trankvilizatorlar təyin edilir. Koksaki və enterovirusların tərkibində RNT olduğu üçün ribonukleaza (0,9%-li izotonik natrium-xlorid məhlulunda yaxud 0,25%-li novokain məhlulunda 30 mq həll edilərək 10-14 gün müddətində gündə 5-6 dəfə ezelə daxiline) vurulması məqsədə uyğundur.

## Dağıniq skleroz

Dağıniq skleroz (DS) – mielinsizləşmə ilə müşayiət olunaraq remissiyalı gedişlidir, sinir sisteminin çoxoxcaqlı zədələnməsi ilə səciyyələnir.

Dağıniq skleroz nozoloji forma olub, ilk dəfə 1868-ci ilde fransız nevroloqu J.M.Şarko tərəfindən təsvir edilmişdir.

Son onilliklərin tedqiqtərə DS-un bütün dünyada yayılmasının artdığını göstərir. Xəstəliyin başlanması üçün en tez yaşı dövrü 21-25 yaşdır. Bu xəstəlik qadınlar arasında 1,5-1,8 dəfə artıq rast gelir. Son illərdə uşaq yaşlarında ve 45 yaşıdan yuxarı yaşda xəstələnmə hallarının artmasına meyl müşahidə edilir.

**Etiologiyası.** Uzun illər çoxsaylı tedqiqtərən aparılmasına baxmayaraq, hələ de xəstəliyin etioloji səbəbləri dəqiq öyrənilməmişdir.

Müasir tedqiqtərənin əksəriyyəti DS-u çox faktorlu xəstəlik hesab edir və xəstəliyin inkişafında virus, genetik və coğrafi amillərə mühüm rol ayırırlar.

DS «ləng infeksiyalara» aid edilir; belə ki, virus sinir sistemine daxil olaraq müəyyənen müddət latent vəziyyətdə qalır və yalnız uzun süron inkubasiya dövründən sonra özünü bürüzə verir.

Müəyyənen edilmişdir ki, xəstəliyin geniş yayıldığı yaşayış məskənlərindən DS az tesadüf edildiyi yərlərə 15 yaşına qəder köçən şəxslərdə xəstəliyə tutulmaq meyli əvvəlki yaşayış yerinə nisbetən az olur. 15 yaşdan böyükler köcdükde ise onlarda əvvəlki yaşayış yerində olduğu kimi xəstələnmə halları çox tesadüf olunur. Əksinə, xəstəlik halları az qeyd olunan yaşayış yerlərində yüksək xəstələnmə ocaqlarına köçənlərde 15 yaşına qəder uşaqlarda yaşı şəxslərə nisbetən xəstələnmə meyli yüksək olur.

DS inkişafında genetik amillərə mühüm əhəmiyyət verilir. Müəyyənen edilmişdir ki, DS xəstələrin populyasiyasında HLA – A3, B7, DR2, DW2 antigenlərinin rast gelme tezliyi ciddi surətdə yüksəlmış olur.

DS-un dünyada və müxtəlif regionlarda qeyri-berabər yayılmasını öyrənmək məqsədilə aparılan epidemioloji müşahidələr xəstəliyin baş verməsində ətraf mühitin rolunu inkar etmir.

**Patogenezi.** Xəstəliyin patogenezi mürəkkəbdir və tam öyrənilməmişdir. Güman edilir ki, genetik meyllilik və immun sisteminin inəhkəm olmaması nəticəsində ekzogen zədələyici amillər MSS-nə daxil olur; mielin qışanın oliqodendroqliya hüceyrələrinə keçərək, mielinin dezinteqrasiyasına səbəb olur, qialin hüceyrələrin nuklein turşularının sintezini təhrif edir. Şübhəsiz ki, spesifik mielin əmələ getirmə funksiyasını yerinə yetirən oliqodendroqliyanın genetik çatışmamazlığı

ehemiyet kəsb edir. Yeni yaranmış tamdeyərlı olmayan zülal birləşmələri antigen xüsusiyyətinə malikdir və mielinin əsas zülalına qarşı spesifik anticisim yaranır. Bu anticisimlər parçalanmış mielin fragmentlərini temizləmək birgə, zədələnməmiş sinir toxumasına da təsir göstərərək mielinsizləşmə prosesine yardım göstərə bilər. Antigen-anticisim auto-allergik reaksiyalının inkişafı noinki mielinin dağılmışına, həmçinin mezenximal toxumada və qliyada damar-iltihabi və proliferativ proseslərin inkişfina, dağınq skleroz düyünlərinin yaranmasına sebeb olur. Orqanizmin bütövlükde allergik yenidənqurulması baş verir, hematoensefalik maneeñin keçiriciliyi, qanın tərkibi, vegetativ sinir sisteminin fəaliyyəti deyisişir. Qanda və SSM-de bir sira viruslara, mielinin əsas zülalına, diger zülallara və elecə də lipidlərə qarşı (qalaktoserebrozid, qanoliozid) anticisim tərkibli immun kompleksləri müüyyen edilir.

DS xəstələrde böyrəküstü vezin qabığının hormon fəallığının pozulması, diger nevroloji xəstəliklərde orqanizmin qeyri-spesifik reaksiyası hesab edilir. Böyrəküstü vezin hormonları autoanticisim eməle gelmesini lengidərək autoimmune reaksiyalın zəncirini qırır.

İmmunopatoloji proseslərin gedisiñin birinci mərhelesində autoallergiya, sonra ise davamlı immun çatmamazlığı fonunda immun müdafiə mexanizmlərinin təhrif olunması baş verir.

*Patomorfologiyası.* DS morfoloji olaraq baş beyində və onurğa beyninde çoxsaylı mielinsizləşmə ocaqları ilə xarakterizə olunur. Çox və ya az sayı, müxtəlif ölçüde və formada (0,2-1 sm diametrində), normal sinir toxumasından rəngine və sıxlığına görə fərqlənen ocaqlar müşeyyən edilir. Tezə ocaqlar (qeyri-fəal düyünler) çəhrayı rəngli, yumşaqdır, mikroskopik olaraq onlarda sinir liflərinin periaksial mielinsizləşməsi müşahidə olunur. Mikroqliyanın, birləşdirici toxumanın böyümesi baş verir, ölmüş toxumalarla qarışmış qlioz çapıqlar yaranır. «Köhne», fəal olmayan DS düyünü eməle gelir, boz rəngli olub, bərkdir. Düyünlərin onurğa beyni, xüsüsən yan kanallar, beyincik, görmə siniri, böyük yarımkürelerin medecik etrafı sahelerində yerləşməsi – onların çox təsadüf olunan lokalizasiyasıdır.

*Klinikası.* Xəsteliyin başlanması çox vaxt tedrici; monosimptomlu olub, hiss olunmadan baş verir; bezi həllarda ise keskin başlayır və derhal çoxlu nevroloji əlamətlər tezahür edilir. Görme sinirinin zədələnmə əlamətləri çox vaxt xəsteliyin ilk əlaməti olur. Retrobulbar nevrit inkişaf etdiyindən, görme itiliyi zeifləyir və görme sahəsinin dəyişməsi qeyd olunur. Bu əlamətlər toplusu görmənin keskin yaxud yarımkəskin zeifləməsi, gözədə ağrılar (pozulmaların davamlılığı bir gündən az olmur) və görmənin tam ya da qismən bərpası ilə xarakterizə olunur. Bir sırə həllarda görme sinirinin atrofiya əlamətləri (diskin gicgah yarısının

solğunluğu), makulada klinik optik nevritsiz distrofik dəyişikliklər görme sinirinin subklinik zədələnməsini göstərir.

Xəsteliyin hərəki pozulmaları (diplopiya, çəpgözlük), ilkit mərhələdə daimi olmayan piramid əlamətlər (yüksek və periosta reflekslər mərkəzi mono-, hemi- və ya paraparez, pəncənin klonusu patoloji reflekslər), beyincik pozulmaları (statik və dinamik ataksiya dismetriya və hipermetriya, intension esmə və hedəfə düşməmek, çox vaxt dizartriya və hissyyat dəyişiklikleri ilə (pəncənin və ovucu keyləşməsi, dərtılma və ya iyne batırma duygusu) başlayır.

Nisbetən seyrek həllarda ineyrotik pozulmalar, çanaq üzvlərinin funksiya pozulmaları (sidik ifrazının lengimesi, imperativ çağrıışlar) vegetativ-damar distoniyası, üz siniri, üçlü və bulbar sinirlər zədələnməsi xəsteliyin ilkin əlaməti ola bilər. Endokrin dəyişikliklər - qadınlarda ayabaşı ritminin pozulması, kişiüberde isə impotensiya şeklinde müşahidə edilir. Qarın reflekslerinin zeifləməsi yaxuditməsi xəsteliyit ilk xarakterik əlaməti ola bilər (lakin bu vacib deyil).

DS zamanı neyropsixoloji dəyişikliklər: intellektin zeifləməsi yaddaş pozulmaları, düşüncənin formallaşmasının lengimesi ile təzahür edilir. Depressiya xüsusi diqqət tələb edir, həyəcan, maraq və motivasiyanın azalması ilə müşayiət olunur. Depressiv sindromun süretli inkişaf MSS-in ocaqlı zədələnməsinin genişliyini göstərir. DS xəstələrdə eyforiya, intellektin azalması, öz vəziyyətinin ağırlığın qiymətləndirməmək ola bilər.

Periferik sinir sisteminin zədələnməsi – keskin köndələr mielopatiya, epileptik tutmalar az xarakterikdir.

Xəsteliyin serebral, serebro-spinal və spinal formaları ayırd edilir.

Serebrospinal formanın aydın klinik menzəresi görme, gözədə hərəki pozulmaları, koordinasiya və hissyyat dəyişiklikləri, aşağı ətrafların spastik paraparezi, elecə də çanaq üzvlərinin funksiya pozulmaları ilə seciyyəlenir.

Serebral və spinal pozulmalarda xəsteliyin monosimptomlu başlanmasi müşahidə edilir. Xəsteliyin başlanmasından sonra müxtəli vaxtlarda, ilkin zədələnmə seviyyəsinə daxil olmayan yeni töreme və sistemlərin prosese cəlb olunmasını sübut eden digər klinik əlamətlər de baş verir.

Xəsteliyin spinal formasında klinik menzərədə aşağı spastik paraparezi, çanaq üzvlərinin funksiya pozulmaları dominantlıq edir.

Serebral formada baş beynin müxtəlif şöbələrinin – kötük, körpü, ayaqcıq, beyincik, görme sinirlərinin zədələnmə əlamətləri müxtəlif kombinasiyalarda çıxış edir.

Serebral forma çərçivəsində optik, beyincik, hiperkinetik, kötük variantları ayırd edilir.

Optik formada görme itiliyinin azalmasi başlıca klinik əlamet hesab edilir ve müeyyen müddetdən sonra ya özbaşına; ya da aparılan müalicə fonunda keçir. Oftalmoskopik müayinədə retrobulbar nevrit əlamatları: görme siniri diskinin solğunlaşması xüsusilə onun gicgah tərəfində müeyyen edilir; görme sahəsinin daralması (əvvəlcə qırmızı və yaşıl skotoma aşkar edilir).

Beyincik forması çok vaxt kötük-beyincik, az hallarda isə sırf beynicik formasında tezahür edir. Yuxarı ve aşağı etrafında intension esme, ataksiya, adiodoxokinez, dismetriya, yazı verdişinin pozulması, hecavi nitq, irimiqyaslı şaquli ve üfüqi nistaqm baş verir. Prosesin daha ağır hallarında intension esme bezen keskin müşahide edilərək hiperkinez xarakterli olur, el ve ayaqlarda daha çox, gövdə və başda isə az qeyd olunur. Aydın ifadə olunmuş esme bu halları hiperkinetik forma kimi müəyyenləşdirməyə əsas vermişdir. Bu, proqnoz baxımından DS-un en xoşgəlməz formasıdır. Klinik menzərəde hiperkinezler və psixi pozulmalar başlıca əlamətlərdir, parez və hissiiyat pozulmaları az derecedə müşahide edilir.

Keskin kötük forması DS-un nadir tesadüf olunan variantıdır. Bu gedişinin süreli inkişaf ile seçilir. 1-2 gün müddetinde tez-tez qusına ile müşayiət olunan baş ağrıları zamanı baş beyin kötüğünün ve beyinciyin akut olamalarını müeyyen edilir.

DS-un klinik formalarının ayrılması müyyəə  
şasın patoloji prosesin lokalizasiyasını eks etdirir.

Keskinleşme merhelesi remissiya ile evez olunduqda DS üçün remissiyadıcı gedis seciyyəvidir. Keskinleşməni doğuran amiller kimi həddən artıq soyuma, travma, hamilelik, doğuş, infeksiya və s. nəzərdən keçirilə bilər. Keskinleşme dövründə yeni elametlərin baş vermesi və ya evvelkilerin güclənməsi mümkündür. Remissiyalar bir neçə aydan bir neçə ilədək davam edir. Bu zaman xestelik elametlerinin keskinliyi xeyli dərəcədə azala və ya ite bilər. Sonrakı remissiyalara nisbətən birinci remissiya uzun müddəti ve tamdır. Sonra remissiyaların müddəti qısalır, nevroloji çatışmazlıq artır və xestelik ikincili proqressiv gedisle müşahidə olunur. Bezi xestelerde xesteliyin ilk günlerindən prosesin remissiyalarsız inkişafı vaxtından evvel əlliyyə sebəb olur. Bir sıra hallarda DS keskinleşməsindən sonra proses sabitleşir və xesteliyin bütün gedisi boyu keskinleşme qeyd edilmir.

Xesteliğin müddeti 2-35 il arasında değişir. Keskin kötük forması istisna olmaqla, ölüm interkurrent xestelikler (pnevmoniya), yataq yaralarının doğruguğu sepsis, urosepsis neticesinde baş verir.

**Əlavə müayinə üsulları.** Qanda tez-tez leykopeniya, limfopeniya, keşkinleşme fazasında ise limfositoz ve eozinofilijə aşkar edilir. Trombositlərin aqreqasiyası yüksəlir, fibrinogenin artmasına meyllilik qeyd olunur, fibrinoliz feallasır.

SSM-in keşkin mərhələdə müayinəsi zamanı zülahın miqdarının azacıq artması və zəif pleositoz (1 mkl-də 15-22 hüceyrə) müeyyen edilir. Keşkinleşme mərhələsində və inkişaf edən gediş zamanı qan zərdabında T-limfositlərin azalmasına meyliilik istiqamətində T- və B-hüceyrələrin faiz nisbetinin deyişməsi müşahidə olunur. Klinik remissiya dövründə leykositlərin, T- və B-limfositlərin ümumi miqdarının normallaşması baş verir; T-hüceyrələrin mütləq sayıının az olmasına baxmayaraq, T- və B-hüceyrələrin faiz nisbeti normal həddə qayıdır. Keşkin mərhələde olduğu kimi, remissiya dövründə də müxtəlif immunoqlobulinlərin (xüsusən G və M) miqdarı yüksəlir.

DS zamanı likvor mayedə JgG qrupu olikoklonal antikorlarının miktarının çoxalması səciyyəvidir. Adətən onun likvorda müəyyən edilməsi DS üçün spesifik sayıla bilmez; çünki antikorlar MSS-in iltihabı ve başqa xəstiliklərində də müşahide oluna bilər.

JgG indeksi = IgG likvorda . likvorda albumin  
JgG zerdabda . zerdabda albumin

Bu indeks, DS diaqnozu klinik təsdiq olunmuş xəstələrin 70%-de 0.7-dən çox olur.

Xəsteliyin kəskinləşmə və inkişaf edən gedişi zamanı böyrəküstü vəzilərin funksiyasının pozulması baş verir; qan plazmasında kortizolun miqdarı normadan az olur,  $C_{21}$  kortikosteroidlerinin sidikdə ekskresiyası ise azalır. Remissiya müşahidə edildikdə sidikdə steroid hormonların və kortizolun miqdarı normaya qayıdır.

DS-un erken mərhələlərində diaqnozun təsdiqi və differensial diaqnoz məqsədilə bir sırada neyrofizioloji müayinə üsulları aparılır: görmə, eşitmə və somatosensor törədilmiş gerginliyin tədqiqi, elecə de patoloji prosesin lokalizasiyası və zədəlenmənin subklinik ocaqlarını aşkar etməye imkan verən NMR üsulu tətbiq edilir.

*Diagnostikası və differensial diaqnozu.* DS-un diaqnostik meyarları aşağıda qeyd olunan göstəricilərdir: 1) xəsteliyin erkən yaşlarda başlaması; 2) klinik əlamətlərin çoxformallılığı - klinik müayinədə 2-3 sistemdən az olmayaq zədələnmə əlamətləri aşkar edilir (mes., beyincik, piramid, gözün hərəki əlamətləri və s.); 3) əlamətlərin hətta gün ərzində daimi olmaması, sayışması, eleçə də obyektiv nevroloji simptomatika ilə funksiya pozulmalarının ifade olunmasının uyğunsuzluğu; 4) keşkinleşme və remissiya mərhələlərində xəsteliyin dalğavarı gedisi, sinir sisteminin müxtəlif dərəcədə üzvi dəyişkənliliyi və xəsteliyin evvəlində onların çox vaxt tamamile geriye inkişafı.

DS diaqnostikasında klinik dissosiasiya yaxud «klinik parçalanma», elecə de ayrı-ayrı elamətlərin daimi olmaması, yeni xəsteliyin bir sıra

simptomlarının güclenmesi yaxud paroksizmal baş vermesi mühüm diaqnostik ehemiyet ksb edir. DS zamanı triheminal nevralgiya, ataksiya ve dizartriya, tonik qıçılmlar, başgicellenme, paresteziya, elcə de akineziya ve b. paroksizmalar ola bilər. Bu tutmaların baş vermosunu her şeyden evvel beyin kötüyünün patologiyası ile elaqələndirirlər; lakin spinal paroksizmalar da tesadüf edilir. «Əlamətlərin dissosiasiyası» fenomeni esasen MSS-in müeyyen strukturlarının yüksek seçimlə zədelenmesini, daha doğrusu, funksional sistemleri təşkil edən strukturların müxtəlif vaxtlarda ve qeyri-beraber zədelenmesi ilə elaqədardır. Dissosiasiya müxtəlif DS əlamətləri ve sindromlarına ajddır.

Göz dibinin normal veziyetində her iki gözde görme itiliyinin keskin azalması ilə təzahür edən dissosiasiya daha tipik olub, xəsteliyin başlangıç mərhelesində xəstələrin ümumi sayının 1/3-de müşahidə edilir. Bu xüsusiyyətler – göz almasından arxada görme sinir işflərinin makulyar destesinin zədelenmesi ilə izah olunur, ekser hallarda bir neçə gün və ya həftədən sonra görme itiliyi xeyli dərəcədə çoxalır ya da başlangıç səviyyeye qeder bərpa olunur. Bununla belə, tezliklə (bir neçə həftədən - 2 aydan sonra) görme sinirinin qismən atrofiyası aşkar edile bilər.

Göz dibinin normal veziyetində görme sahəsinin dəyişməsi (xüsusən işığa qarşı konsentrik daralma) – həmin sferanın başqa dissosiasiyyası hesab olunur.

Daha bir dissosiasiya ise keskin müavazinət pozulmaları zamanı eitimə funksiyasının nisbi saxlanması kimi təzahür edir.

Merkezi parezin müeyyen ezele dəstəsində tonusun azalması, başqasında ise yüksəlmesi ilə müşahidə edilməsi, DS-un tez-tez qeyd olunan xüsusiyyətidir.

DS üçün «şüfun» simptomu tipikdir: uzanmış veziyetdə ayaq ezelelerinin tonusu azalır, şəquili veziyetdə ise yüksəlir, yeriş keskin spastik xarakter daşıyır.

DS hissiyyat pozulmalarının dissosiasiyyası hissiyyatın digər növlərinin nisbetən saxlanması ilə erken aşkar edilən daha keskin vibrasiya pozulmaları kimi təzahür edir; həmçinin onurğa beyninin müxtəlif sistemlerinin izole olunmuş zədelenmesi ilə izah olunur.

Vibrasiya hissiyyatının izole olunmuş pozulması da DS-un erken diaqnostikasında mühüm ehemiyet ksb edir (sethi qarın reflekslerinin izole olunmuş zəifləməsi yaxud itmesi kimi).

Psihi pozulmaların dissosiasiyyası intellekt saxlanmaqla emosional səfərada tez-tez eyforiya, az hallarda isə apatiya yaxud həyəcan depressiyası formasında təzahür edir. Sonralar bu dissosiasiya itə bilər, xəstələrin müeyyen hissəsində isə bezen eyforiya ilə birlikdə müşahidə edilən kəməğilliq inkişaf edir.

DS üçün Kruzon əlaməti (ezele-oynaq hissiyyatının pozulması)

axill refleksinin saxlanması) və «qızmar vanna» simptomu (DS xəstələrinin 1/4-de 38°C temperaturlu vannada 10 deq. olduqdan sonra mövcud pozulmalar müvəqqəti ağırlaşır) kimi fenomenlər səciyyəvidir.

DS differensial diaqnostikasınevrotik pozulmalar, vegetativ-damar disfunksiyası, labirintit, retrobulbar nevrit, onurğa beyni, baş beyni və beycinciyan işfləri, dağıniq ensefalomiəlit və sinir sisteminin degenerativ xəstəlikləri ilə aparılmalıdır.

Yoluxucu-allergik mənşəli retrobulbar nevrit, Leber xəstəliyi və DS-un optik formasının differensə ofunnasında aşağıdakı cəhətlər nəzəre alınmalıdır: DS-un erken mərhelesində görme pozulmaları keçici xarakter daşıyır, patoloji dəyişikliklər daha çox bir gözde inkişaf edir, başqa nevroloji əlamətlər de (heç de hemiye yox) müşahide edilə bilər.

DS-la baş beyni, beycincik işflərinin və dehliz-ilbiz sinirinin (VIII) nevrinomاسının differensiasiyasında DS üçün səciyyəvi olan əlamətlərin - kəllədaxili tezyiq, zədelenmenin çoxocaqlılığı və xəsteliyin remissiyaedici gedisiinin qeyd olunan patologiyalarda olmamasına diqqət yetirilmelidir. MRT neticələri həlliəcidi diaqnostik ehemiyet daşıyır.

DS-un spinal formasını onurğa beyni işfləri ilə mütləq differensə etmək lazımdır. İşflərdən ferqli olaraq, DS-un spinal simptomatikası xəsteliyin erken mərhelesində parez (spastik parezlerin üstünlüyü ilə), hissyyat pozulmaları və çanaq üzvlərinin funksiya pozulmalarının zeif müşahide olunması ilə ferqlənir. Mürekkeb diaqnostik hallarda LP (onurğa beyni işflərində hörümək toruna benzər sahəaltı blokun olması), kontrast müayinə və MRT tətbiqi zəruridir.

Dağıniq sklerozun hiperkinetik forması hepatoserebral distrofiyanın titrədici formasına oxşayır. Differensiasiyada sinir sisteminin çoxocaqlı zədelenme əlamətlərinin olması DS diaqnozunu təsdiq edir. Şübhəli hallarda mis və aminturşu metabolizmi mülayine edilməli, qanda seruloplazminin miqdəri müeyyen olunmalıdır. Bu göstəricilərin dəyişməsi hepatoserebral distrofiya üçün səciyyəvidir. Kayzer-Fleyßer buyınız helqesinin ya da onun fragmentlərinin - Vilson-Konovalov xəsteliyinin spesifik və obliqət əlamətinin aşkar edilmesi diaqnostik cəhətdən mühümdür.

DS-un beycincik forması ilə irsi beysincik ataksiyaları differensə olunduqda müeyyen çətinliklər qarşıya çıxır. Xəstələrin nəsil şəcəresinin tədqiqi, remissiya və DS-un digər əlamətlərinin olmaması ehemiyet daşıyır.

DS Strümpel xəsteliyində sinir sisteminin başqa şöbələrinin zədelenme əlamətlərinin olması ilə ferqlənir.

Keskin dağıniq ensefalomiəlit və DS arasında differential diaqnostika şərtidir. Ensefalomiəlitin inkişafında ümumi beyni və ümumi yoluxucu əlamətlərin ifade olunması, beynin diffuz zədelenme

əlamətlərinin keskin baş vermesi, sonralar isə klinik simptomların təməzzülü həlledici əhəmiyyət daşıya bilər. Bu və ya digər xəstəliyin olması haqqında qəti mühakime, xeste üzərində aparılan dinamik müşahidelerin neticələrindən sonra irəli sürüle bilər.

**Müalicəsi.** Xəstəliyin müalicə taktikası – orqanizmin immunoloji reaktiviliyini, neryoallergik reaksiyaları, sinir sisteminde mübadilə proseslerinin və mikrosirkulyasiyanın yaxşılaşmasını, eləcə də simptomatik vasitelerin istifadə olunmasını əhatə edir.

Xəstəliyin keskinleşməsində qanın və SSM-in immunoloji göstəriciləri nezəre alınmaqla, kortikosteroidlər (deksametazon, prednizolon, kortizon, sinakten və b.) göstərişlidir. Prednizolon bədən kütlesinin her kq-a 1-1,5 mq hesabı ilə 2 həftədən az olmayaraq teyin edilir və tedricən azaldılaraq 1,5-2 ay müddətinə qəbul olunur. Ancaq həzirdə metilprednizolonla puls-terapiya üsuluna daha üstünlük verilir. Peraparat 3-5 gün ərzində vena daxiline 500-1000 mq dozada teyin edilir. Sonralar isə əlamətlərin keskinliyindən asılı olaraq prednizolon bədən kütlesinin her kq-a 0,5-1 mq teyin edilməkli müalicə davam etdirilir. 3-7 gün davam edən bu müalicədən sonra 2-3 həftə ərzində doza tedricən azaldılır. Metilprednizolonu heb şəklində də qəbul etmək olar. Bu qrupun başqa preparati olan sinakten-depo (sintetik AKTH) klinik praktikada geniş istifadə olunmur; preparat xəstəliyin nisbetən mülayim hallarında teyin edilir. 3 gün ərzində ezele daxiline hər gün 1 ml, sonra isə günaşırı inyeksiya teyin olunur (12-15 inyeksiya).

DS-un dönmədən inkişaf edən gedişində və hüceyrə immunitetinin keskin azalması zamanı qlikokortikoidlərin effekti olmadıqda immun sistemini stimullaşdırıcı dərmanların qəbulu məqsədə uyğun hesab edilir. Qammiaqlobulin, levamizol, qanın hissə-hissə köçürülməsi məqsədəyğundur. Timus vəzi preparatları: timalin və taktivin qəbulu tövsiyə edilir.

Immunitetə təsir edən preparatlarla yanaşı, DS-da etimizil, anabolik steroidlər, desensibilizeedici vasiteler də teyin edilir. Toxuma mübadilesine təsir edən dərmanlardan məsləhət görülür: aminturşular (qlütamin turşusu, kalsium-qlükonat, metionin, serebrolizin, aminalon, B qrupu vitaminları, pirasetam, nootropil, kokarboksilaza, nikotin turşusu yaxud onun preparatları). Hiperborik oksigenlaşdırma və mübadilə plazmaferezi tətbiq edilir.

Simptomatik müalicə aparılır: yüksək ezele təonusu zamanı miorelaksantlar (midokalm, baklofen, sirdalud, miolastan), iynəbağına müalicəsi, nöqtə masajı.

Sidik-cinsiyyət yollarının xroniki infeksiyası ilə mübarizə məqsədi ilə 5-NOK yaxud nitrofur'an preparatları (furazolidon, furazolin, furadonin) göstərişlidir.

Vegetativ sinir sisteminin funksiyasını nizama salmaq üçün

vegetotrop maddələr, baş gicəllənmədə stuqeron təyin olunur.

DS-un hiperkinetik formasında adrenoblokatorlar, diazolin sırası preparatları və antidepressantlar istifadə edilir. Fizioterapeutik müalicə əsasən dozalaşmış koordinator gimnastikası və seçmə masajını əhatə edir. İqlim şəraitini keskin dəyişmək şərtile DS xəstələrinə ümumi möhkəmləndirici sanator-kurort müalicəsi məsləhət görülür.

**Profilaktikası.** Xəstələr müxtəlif infeksiya və intoksikasiyadan uzaq olmalı, hədden artıq yorulmamalıdır. Qadınlarda hamilelik və doğuş məsləhət görülür; belə ki, bu dövrde DS-un gedişi keskinleşir. İqlim şəraitini dəyişmək məsləhət deyildir. Hiperinsolyasiya eks göstərişlidir.

**Əmək qabiliyyəti.** Xəstəliyin erken mərhələsində funksiya pozulmalarının az olmasına baxmayaraq, klinik və əmək proqnozunun xoşagelmez olduğunu nezəre almaqla xəstələr tez-tez əmək şəraitin yüngüləşməsinə ehtiyac duyurlar. Keskin və davamlı nevroloji əlamətlər müşahidə edilən xəstələrə II qrup əllilik derecesi teyin olunur; başqalarının qulluğu ehtiyacı olanlara isə I qrup əllilik verilir.

### Kəskin dağıniq ensefalomielit

Kəskin dağıniq ensefalomielit (KDEM) – sinir sisteminin yoluxucu-allergik xəstəliyidir.

**Etiologiyası və patogenezi.** Xəstəliyin töredicisinin neyrotrop viruslar olduğu güman edilir. Virusun orqanizma əsas daxil olma yolları yuxarı tənəffüs yolları və mədə-bağırsaq traktıdır; baş beyinə və onurğa beyninə daxil olması isə hematogen və perinevral şəkildə mümkündür. Xəstəliyin patogenezində baş, beyin və onurğa beynində mielinsizləşməyə səbəb olan allergik reaksiyalar mühüm rol oynayır.

**Patomorfologiyası.** Morfoloji olaraq baş beyinə mikroqlıyanın iştirakı və kəskin damar deyişiklikleri ilə diffuz iltihab ocaqları aşkar olunur. Əsasən ağ maddə zədəlenir, proses mielinsizləşmə xarakteri daşıyır.

Periferik sinir sisteminin zədəlenmesi zeif olub, əsasən sinir kötüklərində baş verir və periaksial proses qeyd olunur. Ox silinderleri baş beyin, onurğa beyni, onurğa beyni kökleri və periferik sinirlərdə kifayət qədər az zədəlenir.

**Klinikası.** Xəstəlik çox vaxt keskin başlayır, ümumi yoluxucu, qısa və ocaq əlamətləri ilə təzahür edir. Bədənin hərəketi yüksək olur, kataral əlamətlər və baş ağrısı müşahidə edilir. Ocaq əlamətləri sinir sisteminin diffuz zədəlenməsini eks etdirir. Tez-tez kelle sinirlerinin innervasiya pozulmaları qeyd olunur: görme zəifliyi, nistaqm, çəpgözlük, üz siniri

innervasiyasinın asimetriyası ve bulbar elametler. Etrafların parezi ve iflicler daha çok merkezi, az hallarda ise periferik karakterlidir. Koordinatör sınıqların pozulması, ataksiya müyyen edilir.

Nadir hallarda hiperkinezler - xoreatetoz, miokloniya, esme baş verir. Xesteler tez-tez belde, döş qəfəsində, etraflarda ağrından şikayət edirlər; kük elametleri müyyen edilir. Keskin mərhələdə canax üzvlərinin funksiya pozulmaları mümkündür. Bütün xestelerdə vegetativ-trofik deyişiklikler - hiperhidroz, dəri örtüyünün avazılması, ürəkdöyünmə müşahidə olunur.

MSS-ın müxtəlif şöbələrinin zədələnme elametləri *ensefaloradikulonevrit* məshumunda ifade olunur. Bir sıra hallarda baş beynin ve sinir sisteminin digər şöbələrinin zədələnmesinin klinik elametleri olmadıqda görme sinirinin (nevrit) və onurğa beyninin birgə zədələnməsi (optikomielit) baş verə bilər. Görme sinirlerinin iltihabı bezen korluğa sebəb olur.

SSM-in tezyiqi yüksəlir, limfositlərin hesabına hüceyrələrin miqdarı artır və 1 kub mm-də 20-30 hüceyrə təşkil edir; zülalın miqdarı az deyişilir. Xesteliyin keskin mərhələsində ECR tezleşir, qanda zəif leykositot olur.

*Gediş.* KDEM - ümumi yoluxucu və nevroloji elametlərin sürətli inkişafı və sonrakı tənzəzzüllü ilə xarakterizə edilərək, aydın ifadə olunmayan görme zəifliyi, etrafların parezi və ataksiya kimi qaliq elametləri ilə seviyyələndir. Nadir hallarda xesteliyin bir neçə gün yaxud həftə erzində sürele inkişaf edən gedisi de mümkündür; yoluxucu xestelik fonunda dövrü yaxşılaşma və keskinleşmələrlə müşayiət edilərək xroniki xarakter daşıyır.

*Diagnostikası.* Diaqnoz xesteliyin yoluxucu elametlərle keskin başlanmasına, çoxsistemi multifikal pozulmaların olmasına əsaslanır. Dağınq encefalomielit, qızılca, su çıçayı, mexmirek zamanı inkişaf edən encefalomielitlərlə differeñse edilməlidir. Anamnəstik məlumat mühüm rol oynayır. Dağınq sklerozdan ferqləndirilmesi daha çetindir. Cox hallarda son diaqnoz uzun süren müşahidələrdən sonra qoyulur. Residiv və remissiyalar dağınq sklerozun olmasını təsdiq edir.

*Müalicəsi.* Keskin mərhələdə desensibilizə və dehidratasiyaedici müalicə göstərişlidir. AKTH (gündə 80 vahid) yaxud kortikosteroidlər təyin edilir. Keskin bulbar elametler müşahidə edildikdə reanimasiya tedbirleri görülür.

B qrupu vitaminları, metabolik prosesləri yaxşılaşdırın sirkulyasiya pozulmalarını nizama salmaq üçün uyğun müalicə aparılır.

## Spinal araxnoidit

Onurğa beyninin yumşaq və hörümçək toruna bənzər qışaları arasında bitişmə və kistaların əmələ gelmesi ilə xarakterizə olunan patoloji prosesdir.

*Etiologiyası və patogenezi.* Kəskin və xroniki infeksiyalar, vərem spondiliti, meningitlər, sıfıls və onurğa beyninin travmaları xesteliyin etioloji səbəbləridir.

*Patomorfologiyası.* Hörümçək toruna bənzər qışa araxnoiditlər zamanı qalınlaşaraq onurğa beynini və onun köklərini sıxır. Bezen beyninin yumşaq qışasının iltihabi deyişiklikleri müyyen edilir.

Kistoz araxnoiditdə mayenin kiseleşmiş toplanması müşahidə olunur. Qışaların zədələnmesine dəha çok onurğa beyninin döş və bel şöbələrində, həmçinin at qurruq nahiyesində tesadüf edilir.

*Klinikası.* Kecici paresteziya və aşağı etraflarda ağrı xesteliyin ilkin elametləri hesab olunur. Əvvəlce ağrılar daimi, birtərəflidir, sonra isə xesteliyin inkişaf etmə dərəcəsində asılı olaraq ikitərefli və simmetrik xarakter daşıyır. Ağrılar seqmentar, sonralar isə keçirici hissiyyat pozulmaları ilə müşayiət olunur. Hissiyyat pozulmaları və vəter reflekslərinin uzunmüddəti azalması yaxud itmesi xesteliyin yegane klinik elameti ola bilər. Kük ağrıları çox vaxt remissiyaedici xarakterde olur.

Onurğa beyninin sıxlamasının inkişaf etməsi ilə, elaqədar vəter refleksləri güclənir və patoloji pence refleksləri əmələ qəlir. Eyni vaxtda onurğa beyni və onun köklərinin zədələnməsi reflekslərin dissosiasiyasına sebəb olur, diz reflekslərinin yüksəlməsi yaxud axill reflekslərinin qeyd olunmaması mümkündür; vəter reflekslərinin azalması zamanı patoloji pence refleksləri müşahidə edile bilər. Spinal araxnoiditin yüngül formasında keçici, ağır hallarında isə canax üzvləri funksiyasının daimi pozulmaları baş verir.

*Diagnostikası və differensial diaqnozu.* Suda hell olan kontrast maddelerin keşfi onurğanın və onurğa beyninin KT və MR-tomoqrafiyasının istifadə edilməsini ciddi sürətde azaltmışdır.

Kontrast maddelerle müayinədə onurğa beyninin ocaqlı atrofiyası və qışalarda diffuz yapışqan yaxud kistoz deyişiklikler aşkar edilir. Onurğa beyni mayesi uzun müddət normal yaxud az dərəcədə deyişilmiş olur. Xesteliyin inkişaf dərəcəsində asılı olaraq zülal-hüceyrə dissosiasiyyası ola bilər.

Spinal araxnoiditi onurğa beyni şipləri, spinal paximeningit, dağınq sklerozun spinal forması və dissirkulyator mielopatiya ilə differens etmek lazımdır.

Onurğa beyni şiplərinin klinik elametləri şüreli inkişafla xarakterizə olunur. Şiplərdən fərqli olaraq, araxnoiditlərdə prosesin yavaş

ve remissiyalı gediği daha seciyyevidir; çanaq üzvlərinin funksiya pozulmaları müeyyen edilmir. Yaxud az derecede tezahür edir. Bu xəsteliklərin fərqləndirilməsində səyle aparılmış rentgenoloji müayinə, kontrast üsullar ve hemçinin KT-si mühüm əhəmiyyət kəsb edir.

Spinal araxnoiditin beyin lokalizasiyalı patoloji yəziyəti xroniki hipertrofik boyun-paximeningiti (daha çox sifilitik təbiətli olur) ilə difference edilmelidir. Sifilitik mənşeli patologiyalarda, adətən seroloji reaksiyalar müsbət olur.

Dağıniq sklerozun spinal forması nisbətən şüretli gedişi ilə fərqlənir. Xəsteliyin merhələlərindən biri spinal pozulmalarla tezahür edir. Xəsteliyin sonrakı inkişafında əsasen merkezi hərəki neyronun və hərəketlərin koordinasiya sisteminin zədəlenməsi ilə müsayiət olunan çoxçoxalı patoloji prosesin tipik klinik menzəresi formalasır. Atrofik sindromla dissirkulyator işemik mielopatiya çox vaxt diskogen təbiətli olur. Spondiloqramda diskogen əlamətlərin və kobud degenerativ-distrofik pozulmaların olması nevroloji pozulmaların təbiətinin aydınlaşmasında problemin düzgün həlline kömək edir. Bele xəstələrin anamnezində onurğa beyninin qanla təchizinin kifayət qədər olmamasının başlangıç əlamətləri - qısa müddətli yorulma, zeiflik, üşüme və qarışqa gezməsi hissi, keyləşmə, tərləmə, etrafların dərisinin rənginin deyişməsi, bel-nahiyəsində ağrılar şəklində müşahidə olunur. Gösterilən əlamətlərdən bezisi fiziki iş zamanı baş verir və istirahət etdikdən sonra keçir. Bezi xəstələrde ise fiziki iş zamanı həttə piramid əlamətlər də qeyd edilərək dincilik müddətində itir. Nevroloji pozulmaların bu şekilde inkişafı spinal araxnoidit üçün seciyyəvi deyildir.

**Müalicəsi.** Spinal araxnoiditin müalicəsi serebral araxnoiditlərə tətbiq edilən müalicə prinsipi üzrə aparılır. Fiziki üsullarla müalicə, onurğa nahiyəsinə UBŞ eritem dozasi, onurğa boyunca yaxud köndəleninə induktotermiya tətbiqi əhəmiyyət daşıyır. 38°C istilikdə palçıq applikasiyaları məsləhətdir. Xəsteliyin uzun müddətli kobud bitişmelerle müşayiət edilen proseslərində palçıq applikasiyası ümumi sulfid vannaları ilə növbeleşir. Onurğa beyninin kompressiyası ilə müşayiət olunan məhdud spinal araxnoiditlərde cerrahi eməliyyat - bitişmə və kistaların kesikləşməsi göstərişlidir.

### Yan amiotrofik skleroz

Yan amiotrofik skleroz sinir sisteminin xroniki inkişaf edən xəsteliyi olub, baş beyin və onurğa beyni hərəki neyronlarının zədəlenməsi, kök-onurğa beyni və kök-nüve liflərinin degenerasiyast ilə xarakterizə olunur. Etrofların və gövdə əzələlərinin merkezi və periferik

iflic (parezi), hemçinin üçlü, dil-udlaq, azan və dilaltı sinirlərin hərəki funksiya pozulmaları baş verir.

**Etiologiyası və patogenezi.** Xəsteliyin etioloji sebəpleri müasir dövredək öyrənilmemişdir. Xəsteliyin virus təbiətli olması və ləng infeksiya tipi üzrə gedişi güman edilir. Yan amiotrofik sklerozlu xəstələrdə bir sıra autoimmun pozulmaların aşkar edilməsi, əsas etibarilə qan zərdabında mielinotoksik antikorların müeyyen olunması prosesin virus mənşeli olduğunu sübut edir. Bir sıra formaları aşkar ırsı xüsusiyyət daşıyır (Quam və Morian adalarında yayılmışdır).

**Patomorfologiyası.** Morfoloji deyişikliklər əsasən onurğa beyninin ön buynuzlarında və yan kanallarında müeyyen edilir. Onurğa beyninin ön buynuzlarında mikroskopik olaraq neyronlarda degenerativ deyişikliklər, onların telef olması və astrositar qılıyanın proliferasiyası aşkar edilir. Adətən beyin kötüyündə V, VII, X, XI və XII cüt kelle sinirlərinin hərəki nüvələri də zədəlenir. Piramid yolların mielinsizləşməsi baş verir. Bu yollar nəinki onurğa beyninin yan kanallarında, hemçinin böyük beyin yarımkürələri qabığının hərəki hüceyrələrindən tutmuş bütün uzunluğu boyunca zədəlenir.

**Klinikası.** Merkezi və periferik motoneyronlar zədəlenir. Xəsteliyin başlangıcında elin distal seqment əzələlərinin atrofiyası, parezi, fibriliyasiya və fassikulyasiyası, daha tez-tez baş verir. Fibriliyasiya xəsteliyin daha erkən əlaməti ola bilər. Parez və atrofiyalar tədricən inkişaf edərək ciyin qurşağı, beli, döş qefesini ehəte edir, adətən simmetrik olur. Periferik parez əlamətləri ile yanaşı, onurğa beyninin yan ciyələrin zədəlenmə əlamətləri də aşkar edilir: yüksək veter və periostal refleksler, onların refleksogen sahələrinin genişlənməsi, patoloji Rossolimo, Bexterev və Jukovski büküctü refleksleri.

İflic olmuş etroflarda ezele tonusu yüksələ bilər; eğer periferik parez əlamətləri daha çox müşahidə edilərsə, onda ezele tonusu aşağı olur. Prosesin inkişaf etməsi ilə elaqədar, yüksək veter və periostal refleksler, klonus, patoloji refleksler, hemçinin ezele tonusunun yüksəlməsi ilə birgə aşağı etrofların parezi də inkişaf edir. Daha gec merhələlərde ise periferik parez əlamətləri (aşağı etroflarda), pence və baldır əzələlərinin atrofiyası, onlarda fibriliyasiya və fassikulyalar dərtilmələr aydın şekilde tezahür edir.

Yan amiotrofik sklerozda beyin kötüyündə kelle sinirlərinin nüvələrinin (IX-XII cüt) zədəlenməsi seciyyəvidir. Udma, artikulyasiya və fonasiya pozulmaları baş verir və tədricən inkişaf edir. Dilin hərəkəti məhdudlaşır, bütün əzələlərdə atrofiya və fibriliyalar dərtilmələr müeyyen edilir. Yumşaq damaq sallanır və onun hərəkəti məhdudlaşmış olur. V və VII kelle sinirlərinin zədəlenməsi nəticəsində mimiki və çeynəmə əzələləri də prosesə cəlb olunur. Xəstənin üzündə amimiyyət qeyd edilir,

çeynəmə çətinleşir, aşağı çəne sallanır. Qabiq-nüve yollarının ikiterəfli zədelenməsi oral avtomatizm, qeyri-iradi ağlama və gülme refleksləri ilə pseudobulbar əlamətlərin baş vermesinə səbəb olur. SSM-de patoloji dəyişiklik aşkar edilmir, lakin 25% hallarda zülalın miqdarı yüksəlmış olur.

EMQ-de 300 mV amplitudlu və 5-35 Hz tezlikli («zeng qülləsi ritmi») ritmik fassikulyasiya gərginliyi müəyyən edilir. Biopsiya zamanı denervasiya əlamətləri aşkar olunur.

*Gediş.* Xəstelik daha çox 40-50 yaşlarında baş verir, lakin bəzi hallarda cavanlıarda da müşahide olunur.

Patoloji prosesin esas lokalizasiyasından asılı olaraq YAS-un başlangıç mərhelesində aşağıdakı formalar ayırdılır: boyun-döş, bel-büzdüm, bulbar və serebral formalar. Ön buynuzların və piramid yolların zədelenməsi eyni derecede ola bilər; başqa hallarda isə keçiricilik pozulmaları üstün olur və nəhayət, ön buynuzların azacıq zədelenmelerində keçiricilik pozulmalarını aşması mümkün kündür.

Xəstelik süretle inkişaf edir. Boyun-döş (daha çox yayılmışdır) formasında xəstelik qalxan ve enen xüsusiyyətlidir. Əger proses bel-büzdüm forması ilə başlayırsa, xəsteliyin sonrakı inkişafı qalxan xarakterli olur. Prosesin istenilen lokalizasiyasında, xəsteliyin başlangıç mərhelesinde proqnozu daha ağırlaşdırın bulbar sindromların baş vermesi labüddür.

*Diagnostikası və differensial diaqnozu.* Diaqnoz – mərkəzi və periferik parez əlamətlərinin müşahidə edilməsinə, bulbar simptomların qeyd olunmasına, hissiyyat, koordinasiya, həmçinin çanaq üzvlərinin funksiya pozulmalarının və SSM-de patoloji dəyişikliklərin olmamasına, xəsteliyin süretle inkişaf etməsinə esaslanır.

EMQ mühüm diaqnostik ehəmiyyətə malikdir.

Yan amiotrofik skleroz vertebrogen boyun mielopatiyası ilə differens olunmalıdır. Vertebrogen boyun mielopatiyasında onurğanın boyun-döş şöbəsinin rentgenoqrafiyası zamanı keskin osteoondroz əlamətləri və onurğa kanalının daralması aşkar edilir. Vertebrogen boyun mielopatiyasının klinikasında daha çox boyun qalınlaşmasının hərəki strukturlarının işemik zədelenməsi əlamətləri və elektromiqramda regionar dəyişiklikler dominantlıq edir. Bulbar əlamətlər müşahidə olunmur. Şübhəli hallarda deqiq diaqnoz mieloqrafiya və NMR-tomoqrafiyası aparıldıqdan sonra təsdiqlənir.

Gənə ensefalitinin proqrediyent formalarında anamnez, xəsteliyin endemik xüsusiyyəti, daha uzun müddətli xoş gediş, qanda spesifik antikimlərin yüksək titri nezəre alınmalıdır.

Distal atrofiyalarda müşahidə edilən sirinqomielyada da tipik uzunsüren gediş, ağrı sindromu, dissosiasiyalasmış formada hissiyyat

pozulmaları, vazomotor və trofik pozulmalar, həmçinin dizrafik status və s. əlamətlərə diqqət yetirilməlidir.

Bir sıra hallarda yan amiotrofik skleroz sifilistik etiologiyalı spinal yavaş inkişafı, bulbar əlamətlərin olmaması, bəbək fenomeni (Arqay-pleositoz səciyyəvidir). YAS-la oxşar klinik mənzərə visseral karsinomatoz proseslərə temin olunmuş encefalomielopatiyalarda da baş vere bilər və bu hallarda ikincili xarakter daşıyır.

*Müalicəsi.* Simptomatik müalicə aparılır. Metabolik preparatlar, B qrupu (B1, B6, B12), E vitaminları, ATF, kokarboksilaza, nootropil, serebrolizin, anabolik hormonlar təyin edilir.

Sinir-əzelə keçiriciliyini yaxşılaşdırmaq üçün dibazol, oksazil, prozérin, spastik gərginliyi azaltmaq məqsədi ilə sibazon (diazepam), xlozepid (elenium) məslehətdir. Xəsteliyin başlangıç mərhelesində keskin atrofiyaların inkişaf etməsinə qədər ətrafların yüngül masajı göstərişlidir. Müalicənin ilə bir dəfə aparılması məqsədəyigundur. Ağır bulbar pozulmaların inkişafında (üdquşma mümkün olmadıqda) qidalanına mütləq zond vasitəsilə həyata keçirilir, parenteral şəkildə mayeler yeridilir.

*Proqnozu.* Xəsteliyin proqnozu ümidiçi deyildir. Davametmə müddəti 2-10 ildir. Bel-büzdüm forması 8-10 il, boyun-döş forması 4-8 il və daha xoşagelməz gedişli bulbar forması 1,5-2 il davam edir və ölümə nəticələnir. Ölüm halları tənəffüs mərkəzinin iflici, interkurrent infeksiyalar və üzülmə nəticəsində baş verir.

#### Sinir sisteminin sifilisi

Sinir sisteminin sifilisi orqanızmin solğun spiroxetlərlə yoluxması nəticəsində baş verir. Sinir sistemi sifilis xəsteliyin 10% hallarda yoluxur. Müasir dövrdə sinir sisteminin sifilisi nadir xəsteliyin olub, silinmiş, atipik gedişli, az əlamətlə və kükürde rezistent formalıdır. İki forması ayrılır: xəsteliyin gedişini və patomorfoloji xüsusiyyətlərini eks etdirən erken və gecikmiş sifilis.

*Erken neyrosifilis.* Erken neyrosifilisin klinik təzahürleri yoluxmadan sonra ilk 2-3 il ərzində (5 ilə qədər) baş verir və xəsteliyin ikinci dövrüne uyğun gelir. Beyin damarlarının və qışalarının zədelenməsi səciyyəvidir.

*Patomorfologiyası.* Beyinin yumşaq qışasında diffuz ekssudativ və proliferativ iltihab əlamətləri müəyyən olunur. Beyin damarlarında damardaxili və damarətraftı iltihabi dəyişikliklər, intim qışanın

*Sistolik*  
*restafikler*

hiperplaziyası qeyd edilir. Damarların etrafında miliar qummaların emelə gelmesi ilə limfoid, plazmatik və nəhəng hüceyrəli çoxlu infiltrasiyalar olur.

**Klinikası.** Müasir dövrde meningeal simptomlarsız keçən, baş ağrısı, qulaqlarda kük, baş gicəllənməsi, göz almalarının hərəkəti zamanı ağrılarla müşayiət olunan latent əlametlər daha çox rast gelinir. Bəzən ümumi, halsizlik, zeiflik, yuxusuzluq, esəbilik yaxud depressiya şəklində intoksikasiya əlametləri qeyd edilir. Meningitin aydın depressiya - meningeal simptomların olmamasına baxmayaqaraq, klinik əlametlərinin - meningeal simptomların olmamasına baxmayaqaraq, SSM-de aşkar ediyişliklərə esaslanmaqla diaqnoz qoyulur.

Kəskin ümumi sifilitik meningit nadir forma hesab edilir. Temperaturun yüksəlməsi fonunda intensiv baş ağrısı, baş gicəllənmə, qusma, keskin meningeal əlametlər baş verir. Bəzən patoloji-refleksler qusma, keskin meningeal əlametlər baş verir. Bəzən patoloji-refleksler (Babinski, Oppenheim, Rossolimo), anizorefleksiya, parezler aşkar edilir, epileptik tutmalar baş verir. Bu əlametlər baş beyin maddəsinin yoluxmasını, daha doğrusu, meningoensefalitin olmasını göstərir. Bu forma adətən sifilisin residivi zamanı inkişaf edir, deridə və selikli qışalarda əsərgilərle müşayiət olunur; eləcə də ikinci sifilisin residivinin yeganə əlaməti ola bilər.

Beyin esasında yerləşən bazal sifilitik meningit kelle sinirlərinin (III, V, VI və VIII cüt) zədələnməsi ilə yarımkəskin gedişə malikdir. Nervoloji statusda ptoz, strabizm, üzün asimmetriyası aşkar edilir, eşturma sinirlerinin zədələnməsi hava keçiriciliyinin saxlanması ilə sümük keçiriciliyinin zəifləməsindən təzahür edir ki (sümük-haya dissosiasiyası), bunu da kamerton və ya audiometriya ilə müəyyən etmək olur. Çox vaxt hər iki tərəfdən görə sinirləri zədələnir. Merkezi görmənin zəifləməsi, rəng duyusunun dəyişməsi, baxış sahisi hüdudlarının konsentrik daralması aşkar edilir. Meningitin bu forması zamanı kelle sinirlərinin zədələnməsini mülayim ifadə olunmuş ümumbein və meningeal əlametlər müşayiət edir.

Erken neyrosifilisin çox nadir formalarına erkən meninqovaskulyar sifilis, sifilitik nevrit və polinevritlər, sifilitik meninqomieliit aiddir.

Meninqovaskulyar sifilisin klinik əlamətlərinə mülayim ifadə olunmuş ümumbein və qısa simptomları, eləcə də afaziyalar, qicolma tutmaları, hemiparezlər, hissiyyat pozulmaları, alternik sindromlar şeklinde ocaq simptomatikası aiddir.

Sifilitik meninqomieliitin qəfil başlanması, kəskin gedisi, aydın nəzərə çarpan pozulmalarla aşağı etrafılarda paraplegiyanın süretili inkişafı, hissiyyatın bütün növlərinin ötürücü hipesteziyası yaxud anesteziyası, çanaq pozulmaları ilə xarakterize olunur. Onurğa beyninin bel-büzdüm seviyyəsində zədələnməsi zamanı ağrı sindromu ilə aydın nəzərə çarpan meninqoradikulit əlamətləri yaranı bilər. Əger iltihab prosesi onurğa beyninin daha çox arxa səthini əhatə edirse və əsasən arxa

214

kanallar zədələnirsə, o zaman klinik şəkildə bel tabesini yamsılayan sensitiv ataksiya üstünlük təşkil edir. Bel tabesindən fərqli olaraq erken neyrosifilisin bu əlametləri əzələ tonusunun yüksəlməsi ilə müşayiət olunur və müvafiq müalicənin təsirindən sürətli geriye inkişaf edir.

**Diagnostikası.** Klinik təzahürlərin deyişkənliyi səbəbindən erkən sifilitik meningitlər başqa etiologiyalı meningitlərdən az fərqlənir. Onları Koksaki və ECHO virusları, verəm mikobakteriyaları, streptokokk, meninqokokklar tərəfindən tərədilimmiş meningitlərlə difference etmə lazımdır. Diaqnoz onurğa beyni mayesindəki deyişikliklərə - zülalın miqdarnın 0,5-1,5 q/l-dək artması, limfositar sitoz (1 mkl-də 50-100 hüceyrə), paralitik yaxud meningit növlü Lanqe reaksiyasına əsasən qoyulur. 90-100% hallarda Vasserman reaksiyası müsbətdir.

Neyrosifilisin erkən formalarında sifilise qarşı aparılan müalicə yaxşı nəticə verir və bütün patoloji əlamətlərin geriye inkişafına səbəb olur.

**Gecikmiş neyrosifilis.** Gecikmiş neyrosifilisin klinik əlamətləri yoluxmadan 7-8 il sonra müşahidə edilir və sifilisin gedisiinin üçüncü mərhəlosuna uyğun gəlir.

**Patomorfologiyası.** İltihabi-distrofik deyişikliklər onurğa və baş beyninin sinir hüceyrələri, ötürücü yolları və qılıqlarında aşkar olunur. Diffuz damar reaksiyalarından (daxili divarın nekrozu ilə sifilitik arterit, birleşdirici toxumanın proliferasiyası və damarın obliterasiyası) başqa, yumşalma ocaqları, iri hüceyrəli adventisial infiltratlar, qışalar da başlayaraq beyin maddəsinə doğru böyüyen məhdud qummoz düyündər qeyd edilir. Zaman keçdikcə çoxlu işs düyündər şəklində olan qummalar mərkəzdən dağılıraq fibroz xarakteri alır.

**Klinikası.** Gecikmiş neyrosifilisin bir neçə formasını ayırdırlar.

Gecikmiş sifilitik meningit klinik əlamətlərinə görə erkən forma ilə oxşardır, lakin prosesin üzütməsiz başlaması, tədrici inkişafı, xroniki residivlər gedisi səciyyəvidir. Nevroloji simptomatika ümumbein əlamətləri - tutmaşəkilli baş ağrısı və qusma şəklində müşahidə olunur. Meningeal əlamətlər zəif nəzərə çarpır. Çox vaxt gözün hərəki sinirləri zədələnir. Arqayl-Robertson sindromu 10% hallarda rast gelir və ptoz, anizokoriya, bəbəklerin deformasiyası, vegetotrop preparatların damızdırılmasına reaksiyanın olmaması ilə müşayiət olunur. Adətən bu deyişikliklər geriyədönmezdir. Görme itiliyinin zəifləməsi, görme sahəsinin konsentrik daralması, hemianopsiya qeyd edilir. Oftalmoskopiya zamanı görmə sinirlərinin durğun diskleri, nevrit, görmə sinirlərinin atrofiyası aşkar edilir. V, VI, VIII kelle sinirləri də prosesə cəlb edile bilər.

Vaskulyar sifilis zamanı damar divarında iltihabi və produktiv xüsusiyyətli deyişikliklər baş verir. Qışalar intakt qalır. Xəstəlik beyn qan dövranının keçici pozulmaları ilə müşayiət olunan insult formasında

215

gedir. Çoklu damar zedelenmeleri sebebinden yeni ocaq olamalarının müşahide edilmesi ile tekrar insultlar baş verir.

İşemiya ocaqları ile əlaqədar hemiparez, hemiplegiya, hissiyyat pozulmaları, afaziya, yaddaşın pozulması, alternativ sindrom şəklində ocaqlı nevroloji simptomatika, ümumbeyin və meningeal əlametlər gecikmiş meningeal sifilis zamanı da inkişaf edir.

Gecikmiş meningeal sifilis zamanı da inkışat edir. Gecikmiş neyrosifilisin müasir formasına izole olunmuş şekilde müşahide edilen gecikmiş bebek monosindrому addır. Xestelerde anizokoriya, bebeklerin ikitirefli deformasiyası, Arqayl-Robertson sindromu aşkar olunur. Bebek monosindrомуnun, axill ve diz reflekslerinin itmesi, hissiyyatın səthi ve derin pozulmaları birgə müşahide olunması pretabes ve ya bebek-kök sindromu adlanır.

**Diagnostikası.** Diaqnostika çoxsaylı olumluşus, p. 111-112  
 elametlerin keskinlik derecesine esaslanır.  
 Neyrosifilisin diaqnostikasında SSM müayinesi büyük ehemiyet kəsb edir. Belə ki, zülal miqdarının azacıq artması ( $0,5\text{-}1\text{q/l}$ ), kiçicik mononuklear sitoz ( $1 \text{ ml-de } 20\text{-}70$  hüceyrə) müeyyen olunur. Standart seroloji reaksiyalar kompleksi (Vasserman, Kan, Zaks-Vitebski) yalnız 40-50% hallarda müsbət olur. Solğun treponemlerin immobilizasiyası (STIR), qanın və SSM-in immunoflüoressenssiya reaksiyası (IFR) və b. dəha məssas və spesifik reaksiyaların mühüm diaqnostik rolü vardır.

**Bel tabesi.** Bel tabesi sıfılsın daha gecikmiş (dördüncü) merhələsinə aid edilir. Hal-hazırda bel tabesi yaxud tabes dorsalis çox nadir hallarda təsadüf edilir. Adətən o, yoluxmadan 15-25 il sonra inkişaf edir.

*Patomorfologiyası.* Makroskopik olaraq onurğa beyninin arxa kanalları ve arxa köklerinin atrofisi aşkar edilir. Onurğa beyninin yumşaq qışası qalınlaşmış, tutqun olur. Mikroskopik olaraq Holl ve Burdax keçirici yollarında, arxa köklerde, arxa buynuzlarda degenerativ deyişiklikler aşkar edilir. Onurğa beyninin yumşaq qışasının iltihabi deyişiklikleri onun arxa səthində yerləşir. Bəzi kəllə sinirlərində, prevertebral vegetativ qanqliyalarда, onurğa beyni düyünlərində degenerativ deyişiklikler aşkar edilir. Bu patomorfoloji bulmaları seciyyəvidir. Segmentar

**Klinikası.** Hissiyyat pozulmaları səciyyəvidir. Segmental paresteziya, kök hipestезиya ve hiperestезия, ağrı xəstəliyin ilkin təzahürləri ola bilər. Ağrılar atıcı, nüfuzedici xarakterli olub, aşağı ətraflarda lokallaşır, qəfildən peydə olur və paroksizmal şəkildə gedir. Aşağı ətraflarda vətər refleksleri çox tez zəifləyir, sonra isə itir. Dəri refleksleri canlı olaraq qalır. Hissiyyatın derin növleri zəifləyir və ya tamamilə itir.

Özvelce vibrasiya hissi zərər çekir, sonra isə əzələ-ouşaq hissiviyati azalır ve sensitiv ataksiya baş verir.

Tez-tez bas veren erkən və səciyyəvi simptomlara bəzek

pozuşmaları – mioz, anizokoriya, babaeyin formasının dəyişməsi, işığa qarşı babaek reaksiyalarının zəifləməsi, Arqayl-Robertson sindromu addır. II, III, VI və VIII cüt kello sinirlərinin zədələnməsi müşahidə edilir. Görme sinirlərinin birincili təbetik atrofiyası bir neçə aydan sonra korluqla nəticələnir.

Bel tabesi zamanı trofiki pozümler - keskin ümmüki arıqlama, dörünün nazikleşmesi, pencanın deşilən yarası, ağrısız artopatiyalar, saçın ve dişlerin tökülməsi ilə təzahür edir.

Tabetik böhranlar - daxili üzvlərin funksional pozulmaları ilə müşayiət olunan ağrı tutmaları bel tabesinin klinik təzahürlerinin xüsusiyyətlərindəndir.

Son illerde bel tabesinin klassik klinik şekli nadir haliarda təsadüf edilir. Xəstilik silinmiş formada gedir və az simptomluudur. Gedisi uzunmüddətli, tədrici inkişaflıdır. Əvvəller xəstəliyin inkişafında nevralgik, ataktik və paralitik mərhələlər ayrıldı. Ancaq xəstəlik nadir hallarda hər üç mərhələni keçir, dəha çox stasionar xarakter daşıyır (məsələn, nevralgik mərhələdə).

*Diaqnostikası.* Erken mərhələlərdə bəbək pozulmaları, atıcı ağrılar, sidik ifrazının ləngiməsi, qurşaqvari segmentar paresteziyalar, bel nahiyyəsində soyuqluq hiperesteziyası, həmçinin tabetik böhranlar, daha gecikmiş mərhələlərdə isə atatik pozulmalar diaqnostik cəhətdən əhəmiyyətlidir. Diaqnoz SSM-in müayinəsi zamanı zülər ~~əldə~~ qızdırının azacıq artması və limfositar pleositoza (1 mlk-l-də 20-30 hüceyrə) əsasən təsdiqlənir. Vasserman, STİR və İFR reaksiyaları müsbətdir, Lanqe əyrisi paralitik xarakterlidir.

Bel tabesi anadangəlmə arefleksiya, polinevropatiya, Eydi sindromu ilə differensə olunur. Eydi sindromu üçün birtərəflilik, vegetotrop dərmanlara həssaslıq səciyyəvidir; yaxın məsafədə yerləşən əşyaya baxış zamanı latent merhələdən sonra bəbək tədricən daralır, bu hal daha çox xəstə gözdə müşahidə edilir. Konvergensiya və akkomodasiyanın kəsilməsindən sonra bəbək yavaş-yavaş genişlənərək əvvəlki ölçülərini alır. Eydi sindromu eksər hallarda qadınlarda müşahidə edilir. Xəsteliyin etiologiyası məlum deyil, degenerativ xarakterli patoloji dəyişikliklər kirpik düvündə yerləşir.

Sağalma baxımından proqnozu xoş deyil. Xoşxasseli gediş zamanı keskin ifadə olunmayan ataksiyada nevralgiya mərhələsində proses sabitləşəndən sonra xəstələr uzun müddət əmək qabiliyyətini saxlaya bilərlər. Ataksianının və tabəti kaxeksianının artması əlliyyə səbəb olur. Çanaq üzvləri funksiyasının kobud pozulmaları ikincili infeksiyanın prosese qoşulmasına səbəb olur. Ölüm adətan interkurrent xəstəliklərin nəticəsində baş verir.

**İnkışaf edən iflic.** Neyrosifilisin çox gecikmiş təzahürü olub, vəluchmadan 10-20 il sonra inkışaf edir. Seksüyyətin dəyişməsi klinik

menzerenin esasını toşkil edir: yaddaş, hesablama, yazı qabiliyyəti pozulur, qazanılmış vərdişlər, mücərrəd təfəkkür itilir. Nevroloji statusda Arqayl-Robertson sindromu, etrafların parezi, hissiyyat pozulmaları, epileptik tutmalar qeyd olunur. Hazırda manikal və ekspansiv klassik formalarına praktik olaraq tesadüf edilmir, lakin komağılılıq, tənqid qabiliyyətin pozulması, apatiya, laqeydiyik şəklinde dement formalar müşahidə edilir. Belə hallarda səhbət inkişaf eden iflicə bel tabesinin birgə çıxış etməsindən gedir.

Inkişaf edən iflicə manikal-depressiv psixozlardan, alın payının şişlərindən fərqləndirmək üçün SSM-in müayinəsi əhəmiyyət daşıyır. Baş beyinin və onurğa beyninin qumması. Hazırda nadir hallarda rast gelinir. Daha çox beynin esasında lokallaşır, az hallarda isə beynin maddesində yerləşir.

Klinik gedisi beyn şilşələrini xatırlatdıqından, differensial diaqnoz aparılması müümüdür. Qumma kelladaxili təzyiqin yüksəlməsinə səbəb olur. Ocaq əlamətləri qummanın lokallaşma yerindən asılıdır. Onurğa beyni qummasının əlamətlər kompleksi ekstramedulyar şişlərin klinik menzəri kimi təzahür edilir. Differensial diaqnoz zamanı müsbət Vasserman reaksiyası, paralitik növü Lanqe eyrisi, müsbət STIR və İFR müümüdələ oynayır.

Gecikmiş neyrosifilisin müalicəsi. İlk 2-4 həftə ərzində kalium-yodid təyin edilir (3%-li mahslul gündə 3-4 dəfə xörək qaşığı ilə, sutkada 2-5 q). Bundan sonra bismutlu (biyoxinol və ya bismoverol - ezeledaxili 2 ml-dən günəşiri, bir kursa 20-30 ml biyoxinol və ya 16-20 ml bismoverol) müalicə aparılır. Bismut neyropatiyasını vaxtında aşkar etmek üçün bu müalicə sidiye nəzarət etməklə aparılır. Penisillinin müalicəsinə hər 3 saatdan bir 200000 vahiddən başlayırlar. Xeste müalicəsinə hər 3 saatdan bir 40-50 ml ümumi doza ilə 40000000 vahid penisillin qəbul etdikdən sonra 40-50 ml ümumi doza ilə bismoverol müalicəsi davam etdirilir. 1-2 ay fasiledon sonra tekrar biyoxinol müalicəsi davam etdirilir. 1-2 ay fasiledon sonra tekrar penisillin müalicəsi və ardınca bismut preparatları təyin edilir. 2-3 aylıq fasiledon sonra yene də ağır metalların duzları ilə 1-2 kurs müalicə aparılır. Sifilis eleyhine müalicənin effektivlik meyani kimi xəstenin klinik və likvoroloji müayinəsinin göstəriciləri çıxış edir. Xüsusi müalicəyə başlamazdan və bütün müalicə müddətində sinir-əzəle keçiriciliyini yaxşılaşdırın polivitaminlar, B<sub>12</sub> vitamini və böyük dozalarda biogen stimulyatorlar tövsiye edilir.

Xüsusi müalicə kurslarından sonra xəstələri kükürd və rodon bulaqları olan kurortlara göndərmək olar.

## Tetanus

Tetanus (tetanus) - yoluxucu xəstelik olub, Clostridium tetani tərəfindən ifraz edilən toksin nticəsində əzələlərin lokal və ya ümumi yiğilması ile xarakterizə olunur.

Epidemiologiyası və patomorfologiyası. Xəstelik travmalarla əlaqədar baş verir. Infeksiyanın giriş qapısı - zədələnmiş dəri örtüyü və selikli qışlardır. Dərin yara cibləri olan desilmış və eləcə də əzilmiş nekrotik toxumanın olduğu geniş yaralar xüsusi təhlükəlidir. Adətən aşağı etrafların mikrotravmaları (62-65%) yoluxmanın daha tez-tez rast gələn sebebidir və bununla əlaqədar tetanusu «yalın ayaqlar» xəstəliyi adlandırırlar. Yoluxma yanq və dondurma zədələnmələri nahiyyəsinin, cerrahi əməliyyat sahəsinin, venadaxili inyeksiya yerlərinin (xüsusən heroin-narkomaniyada), doğuş və gizli abort vaxtı doğuş yollarının, yenidoğulmuşlarda - göbek həlqəsinin çirkəlnəməsi nticəsində mümkündür.

Ekzotoksin sinir-əzələ sinapsı şöbəsində aşağı hərəki neyronun simpatikönü terminalına daxil olur və retrograd aksoplazmatik cərəyanla onurğa beyninin və kötüyün ön buynuz neyronlarının cismine girir. Sonra isə hərəki neyronların dendritləri və cismi nahiyyəsinə tormozlayıcı sinapsları əmələ gətirən qlisinergik neyronların simpatikönü uclarına keçir. Simpatikönü qlisinin azad olmasının blokadası nticəsində onurğa beyni və kötüyün hərəki neyronlarının oyanması baş verir və bunun nticəsində xarakterik klinik manzara təzahür edir.

Tetanusun zeharı başqa tormozlayıcı sistemlərin, eləcə də qammamin-yağ turşusu (QAYT) neyronlarının da fəaliyyətini pozur.

Mərkəzi və periferik sinir sistəmində patomorfoloji dəyişikliklər aşkar edilir.

Klinikası. İnkubasiya dövrü 5-10 gündür. Bu dövr 3 güne qədər qisala və ya 3 həftəyə kimi uzana bilər. İnkubasiya dövrü qısa olduqda xəstelik adətən ağır formada keçir. Klinik əlamətlər 2-4 həftə davam edir. Xəsteliyin 10-14-cü gününə qədər keskin dövr xəstenin həyatı üçün xüsüsən tohľükelidir. Xəstelik yerli və ümumi xarakter daşıyır.

Tetanusun başlangıç əlamətlərindən biri trizm - yəni çeynəmə əzələlərinin gərginliyi və qıcolmalarla yiğilmasıdır. Mimiki əzələlərin yiğilması nticəsində üzün özünəməxsus ifadəsi - sardonik gülüş (risus sardonicus) qeyd olunur. Udlaq əzələlərinin qıcolma yiğilması nticəsində udma çətinləşir; boyun əzələlərinin ağrılı gərginliyi müşahidə edilir. Xəsteliyin sürətli inkişafı ilə əlaqədar yiğilmalar ümumi xarakter daşıyır. Opistotonus tipikdir. Əzələlərin daimi tonik gərginliyi fonunda keskin ağrılı tonik qıcolmalar baş verir; bunlar əvvəlcə məhdud, sonra isə böyük əzələ dəstələrini şata edərək yayılmış forma alır. Onlar ya öz-

özünə baş verir, ya da xarıçı stimulların təsirində inkişaf edir. Tənəffüs ezelələri, səs telleri və diafragmanın qıcolmaları nəfəsalmani pozur, sianoz və asfiksia inkişaf edir, bir sıra hallarda ölüm baş verir. Şüur adətinə aydın olur. Qıcolmalar əzablı yuxusuzluqla müşayiət olunur və bu zaman narkotik və yuxu töredən dərman preparatları təsir göstərmir.

Ümumi tetanusun klinik mənzəreşinə hiperpireksiya, profuz tərləmə, ürəkdöyünmə və tənəffüsün tezleşməsi əlamətləri əlavə olunur. Xəstəliyin keşkin dövründə pnevmonianın inkişafı, fəqərələrin sınaması, aritmiya mümkündür.

Qanda, sidikdə və SSM-de heç bir spesifik dəyişiklik müəyyən edilmir.

Lokal forma kifayet qədər nadir hallarda təsadüf edilir. Xəstələr içərisində əsasən əvveller profilaktik məqsədə tətanusa qarşı peyvənd olunmuş şəxslər daha çoxdur. Əzələlərin yığılması və konrakturası ancaq yoluxmuş etrafında müşahidə edilir. Əger baş nahiyesi giriş qapısı hesab olunursa (üz, qulaqlar, badamçıqlar), o zaman klinik menzəre bu şöbenin əlamətləri ilə məhdudlaşır (Roze üz iflic tetanusu). Trizm, üz əzələlərinin iflici və oftalmoplegiya xəstəliyin bu formasının xarakterik əlamətləridir.

*Gedişi və diaqnozu.* 50% hallarda ölüm müşahidə edilir; xüsusi şöbelərdə isə bu rəqəm 10%-dən çox olmur. Tecili olaraq tətanusa qarşı zərdab vurulduğda ölüm seviyyəsi aşağı düşür.

Fraqnozun gedisini daha da ağırlaşdırın amillərdən ümumi zəiflik, qısa inkubasiya dövrü, əzələ yığılmalarının sürətli inkişafı, səs tellərində qıcolmalar, hiperpireksiya, getdikcə artan ürəkdöyünmə və onun bradikardiya ilə evez olunmasını və tənəffüsün tezleşməsini göstərmək olar. Ölüm xəstəliyin 3-10-cu günündə tənəffüs əzələlərinin iflici nəticəsində baş verir.

*Diagnostikası.* Diaqnoz dərinin və dərin toxumaların yaralandığı şəxslərdə xarakterik klinik əlamətlərə (trizm, sardonik güllüş, tonik yığılmalar, ümumi qıcolmalar) əsasən qoyulur.

Differensial diaqnoz tetaniya ilə aparılır. Ancaq qalxanvariyanı vəzilerin çatmamazlığında klinik menzərə başqa formada müşahidə olunur. Karpopedal yığılmalar, «mamaça eli» qeyd olunur, bütün bedənin qıcolması nadir hallarda baş verir. Hipokalsiemiya, qusma, qarında ağrı, ishal, bronxospazm, Xvostek əlaməti parathormonun çatmamazlığı və kalsiumun azalması fonunda baş verir.

Üz Roze tetanusunu kötük ensefalitindən fərqləndirmək lazımdır; belə ki, ensefalitdə trizm qeyd olunmur.

*Müalicəsi.* Müalicə xüsusi şöbelərdə aparılır. Yaranın dərhal yoxlanması və cərrahi təmizlənməsi göstərilidir. Yara nahiyesində zəherin bədənə yayılmasının qarşısını almaq məqsədilə təmizləmədən avval tətanus əleyhinə zərdab vurmaq lazımdır. Qıcolma baş verməməsi

üçün cərrahi müdaxilə narkoz altında aparılır.

Zərdabin erkən qəbul edilməsi nəticəsində o, zəhər neytrallaşdıraraq sinir sisteminə keçməsinə alır. Zərdabi əzələ daxilinə bir dəfəyə - 100000-150000 AD dozada yeridirlər. Ən yaxşı və effektli antitoksik vasitə tətanus əleyhinə insan immunoqlobulini hesab olunur; müalicə dozası 900 TV (6 ml) bir dəfəyə əzələyə vurulur. Antibiotiklər müalicə olmuş hüceyrələrdə yerləşən tətanus çöplərinin vegetasiya edən formasına təsir edir. Penisillin yüksək dozada təyin edilir (hər kq bədən çəkisiyə 200000 vahid). 10 gün ərzində gündə 6 dəfə vena daxilinə vurulur. Penisilline qarşı reaksiya müşahidə edildikdə tetrasisiklin qəbulu məsləhətdir: 30-40 mg/kq gündə 4 dəfə daxilə qəbul edilməklə (gündəlik doza 2 q-dan artıq olmur).

Qıcolmaların qarşısını almaq üçün nəzarət rejimi yaradılır, sedativ, narkotik, neyroleptik vasitələr qəbul edilir.

Xüsusi profilaktik tədbirlər planlı şəkildə aparılır, uşaqlar arasında feal immunlaşma aparılmışından və əhali arasında AGDT və ADT tətbiq ediləcək kontingentin müəyyən edilməsindən ibarətdir.

Tətanusun inkişaf təhlükəsi olduqda təxirəsalınmaz profilaktik tədbirlər görülür: peyvənd olunmuş şəxslərə 0,5 ml tətanus anatoksin, peyvənd edilməyən şəxslərə isə 1 ml anatoksin və 3000 TV tətanus əleyhinə zərdab vurulur. Tətanusa qarşı insan immunoqlobulini 3 ml dozada qəbul edilə bilər.

## Quduزلوq

Quduزلوq (hidrofobiya, lyssa) – istiqanlı heyvanların və insanların keşkin virus xəstəliyi olub, sinir sisteminin (ensefalit) inkişaf edən yoluxması ilə xarakterizə olunur; insan üçün ölümçül təhlükəlidir.

*Etiologiya, epidemiologiya, patomorfologiya və patofiziologiyası.* Tərəfdicisi – rabdovirusdur (iri). Virusun 2 forması məlumdur: təbii şəraitdə heyvanlar arasında cərəyan edən çöl (vəhşi) forması və antirabik vaksin alınması üçün istifadə edilən fiksasiyalı forması.

İnsanın yoluxması quduuz heyvanlarının dişlemesi və ya onların tüpürceyi ilə tərəfdicinin zədələnmiş dəri və selikli qışalardan keçməsi nəticəsində baş verir. Qan vasitəsilə (qansorucu yarasalar) və tənəffüs yolları ilə virusun keçməsi ilə də yoluxmaq mümkündür. Bir qayda olaraq, virus insandan keçmir.

Bədənə daxil olduqdan sonra virus sinir-əzələ sinapsında asetilxolin reseptorları şöbəsinə keçərək mərkəzəqəçən istiqamətdə sinir kötülərinin perinevral sahəsi ilə yayılıraq, aksonlarda, baş beyin və onurğa beynində çoxalır. Virusun qanda müəyyən edilməsi çətindir.

Virus sinir sisteminden başka ekzogen vezilerde (tüpürçek, göz yaşı vazileri) təsir göstərir. Quduزلuq zamanı keskin hüceyrə infiltrasiyası ve neyrofagiya elamətləri ilə müşayiət olunan ümumi encefalomielit xəsteliyin əsas patoloji prosesidir.

Coxsaklı sitoplazmatik eozinofil daxilolmalar - Babes-Neqri cismiciklerinin əsasən hippocamp daxili qatının iri hüceyrələrində, alın payının qabığında, beyinciyin Purkinje hüceyrələrində müyyən edilməsi xəsteliyin patognomik elamətidir.

Xəsteliyin klassik formasında (it tutmasından sonra) əsas mikroskopik dəyişikliklər beyni qatları, vidaci, Hasser və onurğa beyni düyünlərində, uzunsov beyninin aşağı 2/3 hissəsində, hipotalamusun nüvəsinin qara maddəsində, böyük beyni yarımkürelerində və beyincikdə müyyən edilir. İflic formasında (yarasa sancağından sonra) onurğa beyninin arxa ön buynuzlarında nevronların degenerasiyası ilə yanaşı durğunluq və yumşalma elaməti daha keskin ifadə olunur.

ÜST-nin məlumatına əsasən, dünyanın 28 ölkəsində, o sıradan Avstraliya, Avstriya, Yaponiya, Skandinaviya ölkələri və b. quduزلuq leğv olunmuşdur.

Xəstelik əsasen kend yaşayış məntəqələrində qeydə alınır və 15 yaşınadək uşaqlar arasında daha tez-tez müşahidə edilir. Yuxarı etrafaların və başın yaralanmaları daha təhlükəlidir (üz, boyun). Ölüm halları boyunun dişlənməsi zamanı əllərin dişlənməsində olduğundan 10 dəfə çox, ayaqlarda qeyd edildiyindən isə 28 dəfə artıqdır.

Quduزلıların tutmasında 15%, canavar dişləməsində isə 40% hallarda infeksiya inkişaf edir.

**Klinikası.** Quduزلuq - inkişaf edən infeksiya olub, gedişində bir sırada mərhələlər ayırd edilir: inkubasiya, başlangıç (depersiya), oyanma dövrü və son mərhələ (iflic).

İnkubasiya dövrü 10 gündən 8 ayadək dayam edə bilər, orta hesabla 1-3 aydır. Dişləmenin yerindən, ağrılarından, geyimlə örtülü olmasından və şoxsin yaşından asılıdır.

Başlangıç mərhələ (2-4 gün davam edir) dişlənmə nahiyyəsində ağrı, keyləşmə yaxud paresteziya ilə xarakterizə olunur. Adətən ağrı stimuluna qarşı hissiyyat azalır, lakin paradoxal olaraq taktıl qıcıqlarına qarşı yüksəlir («döşəkağı elaməti»). Ümumi əzginlik, baş ağrısı, iştahsızlıq, yuxululuq, apatiya, titrətmə baş verir.

Letargiya dövrü tədricən oyanma mərhələsine keçir; arterial hipertoniya, fotofobiya, vətər refleksləri və əzələ tonusunun yüksəlməsi, tiklər (əzələ qırılmaları) və gecikmiş ümumi qıçılmalar müşahidə edilir. Vegetativ sinir sisteminin funksiyaları pozulur (midriaz, göz yaşı axması, yüksək tər ifrazı, ADH-nun sekresiyasının azalması yaxud şəkərsiz diabet).

222

Xəsteliyin bu mərhələsində ən aydın təzahür edən elamət hidrofobiya paroksizmları - yeni qorxu hissi və maye qəbulu zamanı udlaq və qırtlaq əzələlərinin ağrılılığını yığılmışdır. Tezliklə eləcə də axan çayın görünüşü, iyi və səsi, hətta onun haqqında düşüncə zamanı belə bu cür hissələr baş verir. Havanın hərəkəti də spastik yığılmaların baş verməsinə bəhane olur (aerofobiya).

Bu mərhələdə xəstənin psixi vəziyyəti əsəbilik, yuxu pozulmaları və həyecanla xarakterizə olunur. Xəsteliyin yüksək inkişaf mərhələsində psixi-hərəki oyanma tutmaları baş verir: xəstələr aqressiv olur, ətrafdakıları və özlərini dışləyir, cırmaqlayırlar, quduزلuqla paltarı, döşəkağıını cirir, mebeli sindirirlər. Tutmalar şüurun dumalanmasını fonunda halusinasiyaların inkişafı ilə müşayiət edilir. Oyanma mərhələsində ürək və tənəffüs fəaliyyətinin dayanması nəticəsində xəstələrin eksəriyyətində ölüm baş verir.

Xəsteliyin başqa hallarında ölümündən 1-3 gün əvvəl son mərhələ başlayır. Bu mərhələ apatiya, ətrafların və kəllə sinirlərinin iflici ilə xarakterizə olunur. Çanaq üzvlərinin funksiyası pozulur, bədənin temperaturu 42°C-yə yüksəlir. Bu mərhələ ölümlə nəticələnir.

Xəsteliyin ümumi müddəti 2-3 gündür, bəzən isə 2 həftəyədək uzana bilər. Nadir hallarda xəstələr birinci gün ərzində ölürlər.

Dişlənmə nahiyyəsində əzələ zəifliyi yalnız xəsteliyin erken mərhələsində baş verir. Xəsteliyin iflic forması da məlumudur (qırtlaq quduزلuq) və nadir hallarda təsadüf olunur, yavaş inkişaf edən iflic (Landri-iflic), beyincik pozulmaları və köndelen mielit elamətləri ilə xarakterizə olunur. Ölüm bülbar iflic nəticəsində baş verir.

Qanda neytrofil leykositoz  $20,0-30,0 \times 10^9/l$ , sidikdə zülal aşkar olunur. SSM təzyiqi normaldır, zülalın miqdarı yüksək olur, 50% hallarda mononuklear pleositoz (1 kub mm-də 5-dən bir neçə yüzə qədər hüceyrə) müyyən edilir.

**Diagnostikası.** Diaqnoz buyınız qışanın izləri, dəri və ya boyun şöbəsi əzələlərinin bioptatının müayinəsi, anticosimlərin flüoresensiyası ilə beynin tədqiqi, tüpürçek, göz yaşı və SSM-də virusun aşkar edilməsi üçün bioloji sınaqların aparılması əsaslanır.

**Müalicə və profilaktikası.** Quduزلuq xəsteliyində xüsusi müalicə işlənilərənərən hazırlanmamışdır. Profilaktik tədbirlər antirabik peyvənd (beyn, toxuma-mədəni, gen-mühəndisliyi), antirabik insan immunoqlobulinini (AİF) və at immun zərdəbi vasitəsilə həyata keçirilir.

Zərərçəkən şəxslərə göstərilən ilk yardım - yaranın sabunu su ilə yuyulması və yod məhlulu ilə yandırılması şəklində aparılır. Bədənin hər kəçəsinə 0,25-0,5 ml dozada immunoqlobulin və ya imun zərdəbi birdəfəlik yerildilir. Gündəlik doza 30 ml-dən artıq olmamalıdır. 24 saatdan sonra peyvənd aparılma kursu təyin edilir. Peyvənd hər gün qarın

223

nahiyəsinə dərialtı piy toxumasına vurulur; doza dişləmə yerindən, xüsusiyyətlərindən və müddətindən asılı olaraq müeyyənləşdirilir. Peyvənd müalicəsi 20-25 gün ərzində aparılır. 10 gün fasile ilə daha 2-3 tekrar peyvənd keçirilir.

At immun zərdabının qəbulu zerdab xəstəliyinin inkişafına səbəb olabilir. Toxuma - kultural peyvəndin istifadə olunması zamanı ensefalomielit və polinevropatiya şəklində fəsadlar nadir hallarda rast gəlinir.

## X FƏSİL

### BAŞ BEYİNİN VƏ ONUN QİŞALARININ İRİNLİ OCAQ ZƏDƏLƏNMƏLƏRİ

Baş beynin absesləri - irinjin beyin inaddəsində məhdud toplanmasıdır. Daha çox beyindaxili, az hallarda isə epidural və ya subdural abseslər təsadüf edilir.

*Epidemiologiyası.* Araşdırmaclar gösterir ki, beyin absesləri hospitaliz olunanların 100000 nəfərindən 1-də rast gelinir. Hazırda antibiotiklərdən geniş istifadə olunmasına baxmayaraq, bu rəqəm ötən əsrin ortalarındaki göstəricidən fərqlənmir.

*Etiologiyası və patogenezi.* Beyin abseslərinin səbəbi streptokokk, stafilokokk, pnevmokokk və meninqokokklar hesab olunur. Tez-tez bağırsaq çöpleri, ibtidailər, qarışq flora da müəyyən edilir.

İnfeksiyanın beyin maddəsinə daxil olma yolları müxtəlidir. Beyin abseslərinin etiologiyası və patogenezinə uyğun olaraq, onlar kontakt, metastatik və travmatik ola bilər.

Praktiki olaraq kontakt absesləri daha çox rast ~~gəlib~~, kəllə sümükleri, burunun əlavə boşluqları, göz çuxuru və beyin qışalarında müşahide edilən irinli proseslər, mastoidit, otit nəticəsində inkişaf edir.

Beyin abseslərinin təxminən yarısı otogen mənşəlidir. Kəskin formadan fərqli olaraq, xroniki irinli otitlər abseslə daha tez-tez fəsadlaşır. Otitlərdə infeksiya gicgah sümüyünün təbil boşluğu və mağaralı ciblərin damı vasitəsilə per continuitatem orta kəllə çuxuruna daxil olaraq, beyinin gicgah payının absesini törədir. Otogen infeksiya elecə də labirint və siqmayabənzər ciblər vasitəsilə arxa kəllə çuxuruna keçərək beyinciyin absesinə səbəb olur. Əvvəlcə yerli paximeningit, sonra isə məhdud yapışqanlı meningit inkişaf edir və nəhayət iltihabi proses beyin maddəsinə yayılaraq məhdud irinli ensefalitin baş verməsi ilə neticələnir. Bəzi nadir hallarda oto- və rinogen abseslər septik arterit zamanı vena və ciblərin trombozu nəficesində hematogen yolla inkişaf edir. Bu zaman abseslər ilkin infeksiya ocağından uzaqda - beyinin dərin şöbələrində yerləşir.

Metastatik abseslər daha çox ağ ciyər xəstəlikləri -- pnevmoniya, bronxoektazi xəstəliyi, abses və empiema ilə əlaqədar baş verir. Metastatik abseslər də həmçinin septik xorali endoarterit, osteomielit və daxili üzvlərin abseslərini fəsadlaşdırır, biler. İnfeksiyanın beyinə daxil

olma mekanizmi – septik emboliya hesab olunur. Metastatik absesler 25-30% hallarda coxsayılı olur ve adətən beyinin ağ maddesinin dərin şöbələrində yerləşir.

Travmatik absesler kəllənin açıq travmaları nəticəsində baş verir (çox nadir hallarda qapalı travmalarda). Sert beyin qışasının zədələnmələrində infeksiya perivaskulyar yarıq vasitesilə beyin toxumalarına daxil olur və qışaların mehdud yaxud diffuz iltihabi prosesinin inkişafına səbəb olur. Beyine yad cisim daxil olduğu hallarda da infeksiya onunla birgə keçir. Bu zaman abses ya yara kanalı boyunca, ya da bilavasita yad cismi düşdüyü şöbədə əməle gelir.

Sübh şəraitində travmatik absesler bütün baş beyin abseslərinin 15%-ni təşkil edir; bu rəqəm müharibə dövründə və müharibeden sonrakı dövrdə keskin şəkildə artır.

**Patomorfologiyası.** Abses bir neçə mərhələ keçdiyindən sonra formallaşır. Infeksiya daxil olduqda əvvəlcə beyin qışalarının mehdud iltihabi – irinli ensefalist müşahidə edilir. Sonra isə çapıqlaşma nəticəsində sağalma baş verir. Başqa hallarda isə beyin toxumasının əriməsi nəticəsində irinlə dolu boşluq – mehdud irinlik mərhəlesi yaranır. Boşluğun etrafında kifayət qədər möhkəm toxuma kapsulu əməle gelir və bu mərhələ absesin kapsullaşma mərhəlesi adlanır. Hesab edilir ki, abses etrafında kapsulun əməle gəlməsi 2-3 həftədən sonra başlayır və 4-6 həftə müddətində başa çatır. Orqanizmin immun reaktivliyinin azalması zamanı kapsul əməle gəlməsi çox yavaş gedir, bəzən isə beyində irin ocağı beyin toxumasının əriməsi mərhəlesinde qalır.

**Klinikası.** Beyin abseslərinin klinik mənzərəsində bir sıra əlamətlər ayırd edilir: 1) ümumi yolu xucu əlamətlər – yüksək hərəket (bəzən intermissiya edici), üşütmə, qanda leykosit, ECR-in tezleşməsi, xroniki yolu xucu proseslərin əlamətləri (solğunluq, zəiflik, arıqlama); 2) ümumi beyin əlamətləri kəllədaxili təzyiqin yüksəlməsi nəticəsində baş verir. On çox tesadüf olunan daimi əlamət – baş ağrılarıdır. Tez-tez serebral menşəli qusma, göz dibində deyişikliklər (diskdə durğunluq yaxud görme sinirinin nevriti), periodik (ortostatik) bradikardiya (1 dəq-də 40-50 nəbz vurğusu), psixi pozulmalar müşahidə edilir. Tədricon gicəllənmə, yuxululuq, müalicə aparılmadıqda isə ağır hallarda koma baş verir. Kəllədaxili təzyiq nəticəsində ümumi epileptik tutmalar təzahür edir; 3) ocaq əlamətləri – beyinciyin alın, gicgah paylarında yerləşen absesler nəticəsində mürmkündür. Hərəki sahələrdən xaricdə, yarımkürelerin dərinliyində yerləşen abseslərde lokal əlamətlər az inkişaf edir. Otogen absesler bəzən otit qeyd olunan tərəfdə deyil, eks tərəfdə müşahidə edilir və müvafiq klinik mənzəreni yaradır. Ocaq əlamətləri ilə yanaşı, beyin toxumasının sıxılması və ödemi səbəblə simptomlar da aşkar olunur. Absesin beyin qışalarına və beyinciye yaxın

lokalizasiyasında meningeal əlamətlər təzahür edir.

SSM-də pleositoz (25-300 hüceyrə) – limfosit və polinuklearlardan ibarətdir; zülalın miqdarının çoxalması ( $0,75-3 \text{ q/l}$ ) və likvor təzyiqinin yüksəlməsi müəyyən edilir. Bəzi hallarda SSM-də patoloji deyişiklik müşahidə olunmur.

**Gediş.** Xəstəlik koskin başlayır. Bir sıra hallarda xəstəliyin başlanması az dərəcədə spesifik olur və klinik mənzərəsi ümumi infeksiyanın və meningitin gedişini xatırladır. Nadir hallarda absesin başlangıç mərhəlesi əlamətsiz keçir və ya əlamətlər zəif nəzərə çarpar, yalnız hərəretin azacığ yüksəlməsi qeyd olunur.

Başlangıç mərhələdən 5-30 gün sonra xəstəlik latent dövərə – absesin uyğun kistoləşməsi mərhələsinə keçir. Bu mərhələ əlamətsiz davam edir ya da zəif nəzərə çarpan simptomlarla – kəllədaxili təzyiq, tez-tez müşahidə olunan baş ağrıları, qusma, psixi tormozlanma ilə təzahür edir. Latent mərhələ bir neçə gündən bir neçə ilə qəder davam edir. Sonra isə hər hansı bir eksogen amilin (infeksiya) təsirindən, çox vaxt isə naməlum səbəbdən ümumi beyin və ocaq əlamətləri inkişaf edir. Beyin abseslərində ölüm beyin ödemi və kəllədaxili təzyiqin yüksəlməsi nəticəsində baş verir. Absesin ən ağır fəsadı – onun mədəcik sisteminə və ya subaraxnoidal sahəye girməsidir ki, bu vəziyyət de letal sonluqla nəticələnir.

**Diaqnostikası və differensial diaqnozu.** Beyin abseslərinin diaqnozu anamnestik göstəricilərə (xroniki otit, bronxoektaziya xəstəliyi, digər infeksiya ocaqları, travma), ocaq və ümumi beyin əlamətlərinin yüksəlməsi, xəstəliyin kəllədaxili təzyiqin yüksəlməsi və hərəretin artması ilə başlanması və xarakterik inkişaf edən gedişinə əsasən qoyulur.

Təkrar exoensefaloqrafiya diaqnostik cəhətdən müüməmət əhəmiyyət kəsb edir və yarımkürələrin absesində orta beyin strukturlarının yerdəyişməsini aşkar etməyə imkan verir. Eləcə də kəllənin rentgenoqrafiyası (kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri), burunun əlavə ciblərinin və gicgah sümüklerinin rentgenoqrafiyası zəruridir; göz dibinin müayinesi (diskdə durğunluq və ya görme sinirinin nevriti əlamətləri), LP, KT və angioqrafiyanın aparılması müümüdür. Hipertenzion sindromda LP ehtiyatlı aparılmalıdır, belə ki, xəstənin həddən artıq ağır vəziyyətdən LP-dən intina edilməlidir. Çünkü kəllədaxili təzyiqin artması müşahidə edildikdə SSM götürülməsi böyük ənsə dəliyində (beyincik absesi zamanı) beyincik badamçılarının zədələnməsinə yaxud beyincik cadırı dəliyində gicgah paylarının (gicgah paylarının absesi) beyin kötüyü ilə sıxılmasına səbəb olur. Nəticədə ölüm baş verir.

Absesin differensial diaqnozu onun mərhələsində asılıdır. Xəstəliyin başlangıç keşkin mərhələsində absesi irinli meningitdən fərqləndirmək lazımdır. Irinli meningitdə boyun əzalələrinin keşkin gerginliyi, Kerniq əlaməti, yüksək hərəkat, SSM-də yüksək neytrofil

*isəliyecək*  
*əzəfəci*

pleositozu, ocaq əlametlerinin olmaması nəzəre alınmalıdır.

Baş beyin abseslerinin gedisi və klinik manzəresi beyin şişləri ilə oxşar əlametlərə malikdir. Bu sebəbdən differensiasiyalı diaqnostika çətinləşir; bele ki, bədxassəli şişlərdə herətin yüksəlməsi, qanda leykositoz mümkündür. Bele hallarda anamnestik göstəricilər mühümdür və absesin inkişafını təmin etdən amillerin olması nəzəre alınmalıdır.

*Proqnozu.* Beyin abseslerinin proqnozu hemişə ağır olub, yüksək ölüm faizi ilə (40-60%) diqqəti cəlb edir.

*Müalicəsi.* Beyin absesində cerrahi müalicə mütləq göstəriləlidir. Cerrahi əməliyyatın aparılması zamanı aşağıdakı tüsullardan biri seçilir: 1) abses boşluğunun geniş açılması və piltələnməsi; 2) irinin soğulması ilə tekrarı punksiya; 3) absesin onu əhatə edən kapsulla birlikdə total kəsilməsi.

Beyincik abseslərindən sonra kapsulun emələ gelmesini gözləmək məslebet dəyildir, çünki bu lokalizasiyalı abseslərdə berk kapsul nadir hallarda emələ gelir; xoşagelməz proqnoz isə hətta erkən mərhelede də mümkündür.

Xəsteliyin başlangıcından yüksək dozada antibiotikler təyin edilir (penisillin sutka ərzində 20000000 vahid).

## XI FƏSİL

### SİNİR SİSTEMİNİN PARAZİTAR XƏSTƏLİKLƏRİ

**Toksoplazmoz** – zoonoz xəsteliklər qrupuna aid olub, ibtidailər – Toxoplasma gondii tərefindən töredilir; sinir sisteminin və daxili üzvlərin ağır derecədə yoluxması ilə xarakterizə olunur.

*Epidemiologiyası.* Toksoplazmoz bir çox ölkələrdə yayılmışdır. İnsan bu xəsteliklə ev heyvanlarından yoluxur. Əsasən pişikler parazitin son sahibi hesab olunur; toxoplasma pişiyin nazik bağırsağının epitelisində sistalaşır və onun oositleri necisə xaric edilir. Yoluxma alimentar (daha çox), damcı, kontaminasiya (zedələnmiş deri və selikli qışa vasitesilə) və transmissiv (bugumayaqlıların sancması zamanı) yolla baş verir. Bətdəxili yoluxma – parazitin çift vasitesilə anadan döle keçməsi nəticəsində mümkündür.

*Patogenezi.* Toksoplazma insanın nazik bağırsağında inkişaf edərək, limfogen və hematogen yolla yayılır. Parazit qısa müddətdən sonra (bir neçə gün) qanla daxili üzvlərə keçərək onlarda iltihabi deyişikliklər töredir. MSS, gözün tor qışası, qara ciyər və miokard ezeləsi xüsusən tez-tez zedəlenir. Bu üzvlərde toxoplasma hüceyrədaxili və ekstrasellüllər veziyətdə yerləşir. Parazit topaları psevdosista adlanır. Toksoplazmalar tokümlərdə sistə emələ getirməklə latent infeksiya veziyəti yaradırlar.

Makroorganizm (insan) üçün əlverişsiz şərait yarandıqda və onun immunoloji reaktivliyi azaldıqda parazitin feallışıması baş verir. MSS-nin yoluxmasında beyin damarlarının vaskülit ilə elaqədar baş verən iltihabi hallar, sirkulyasiya pozulmaları, eləcə də hidro- və mikrosefaliyaya səbəb olan likvor yollarının obstruksiyası əhəmiyyət kəsb edir.

*Patomorfologiyası.* MSS-in dəha kobud morfoloji deyişiklikləri usaqlarda qeydə alınır. Makroskopik müayinədə medəciklərin genişləndirməsi ilə periventrikulyar nekroz sahəleri aşkar edilir. Çapıqlar, nekrozlaşmış sahələrin qırışması, medəciklararası deliyin tutulması və IV medəcisin lateral aperturası müşahidə edilir. Ağır hidrosefaliya yarımküplerin deformasiyasına və nazikləşməsinə səbəb olur. Mikroskopik müayinədə bütövlükde baş beyin və onurğa beyninə yayılmış və iri epiteliyid hüceyrələr, limfosit, monosit, bezən isə eozinofillerdən təşkil olunmuş milliar qranulomaların olması

xarakterikdir. Qranulomaşar coxsayılı parazitlerden ibaretdir ve vaskulit neticesinde yaranmış nekrotik ocaqlı ödem saheleri ile ehate olunmuştur. Toksoplazmoz üçün kiçik ocaqların ehemgleşməsi xasdır. Subaraxnoidal sahede toksoplazmaların olması sebebünden seroz-produktiv leptomeningit baş verir.

**Klinikası.** Toksoplazmozla yoluxma istenilen yaşda mümkündür, xüsusen uşaqlar arasında daha çox müşahide edilir. Anadangelme ve qazanılmış toksoplazmoz ayırd edilir.

Anadangelme formada elametler həyatın ilk günlərində müşahide edilir. Ümumi üzülmə, mikrosefaliya, epileptik tutmalar, psixi inkişafın ləngimesi, spastilik, opistotonus, xorioretinit, mikrooftalmiya və gözün digər anadangelme inkişaf qüsurları esas elametlerdir. Tez-tez görme sinirinin atrofiyası və daxili hidrosefaliya müeyyen edilir. Qara ciyər və dalğın böyümesi, qanda bilirubinin miqdarnın artması ola biler. Başın adı rentgenogramı və KT zamanı beyində kalsinatlar aşkar olunur. Toksoplazmozun uşaq forması da klinik cəhətdən oxşardır, xestelik həyatın 3-5-ci ilində baş verir. Kalsinatlar yalnız anadangelme formada müşahide edilir və hamileliyin son aylarında dölnü betndaxili yoluxması neticesinde emələ gelir. Ananın parazitle yoluxmasının erken mərhelesinde hamilelik baş verdikde (bu zaman toksoplazmoz elametsiz keçir) dölnü yoluxması mümkündür. Ona görə de ikinci hamilelikdə uşaqın toksoplazmozla yoluxma tehlükəsi olmur.

Anadangelme toksoplazmozlu uşaqlar eqli inkişafdan geri qalır, hətta onlarda oligofreniya da inkişaf ede biler. Hemçinin müxtəlif formada psixotik hallar (depressiya, psixi-hereki gərginlik, halūsinasiyalar, katatoniya) müşahide olunur. SSM tezyiqi normaldır. Züləlin yüksək miqdarı, zəif mononuklear pleositoz, bezən isə ksantoxromiya qeyd olunur.

**Qazanılmış toksoplazmoz.** İnkubasiya dövrü 3-10 gün, prodromal mərhelesi isə ümumi həlsizlik, ezele və oynaq ağruları ile bir neçə həftə, bezən isə ay davam ede biler. Xesteliyin keskin mərhelesi herəretin yüksələsi, tışutme, limfoadenopatiya ilə müşahide edilir. Ümumi makulopapulyoz səpgiler baş verir, lakin dabanda, ovucda, başın tüklü hissəsində səpgiler müeyyen edilmir. Ümumi yoluxucu xestelik elametleri ilə yanışı, müxtəlif üzvlərin yoluxmasını göstəren klinik menzərə de qeyd edilir: miokardit, pnevmoniya, ocaqlı nekrotik nefrit, hepatit.

MSS-in yoluxması meningit, encefalit, meningoensefalit və encefalomielit şəklində təzahür edir. Nadir hallarda radikal onevitik və monosimptomlu formalar da təsadüf olunur.

MSS-in toksoplazmozunun daha tipik forması menigoensefalitdir; bu formanın klinik menzərəsində ümumi beyin və meningeal elametler,

parez və iflic, tonik-klonik qıçılmalara, gözün hereki pozulmaları (diplopiya) və koordinator pozulmalar müşahidə edilir. Şür pozulmaları, letargiya, yaddaşın və mekan daxilində oriyentasiyanın itirilməsi xarakterikdir.

Laborator müayinədə zəif yaxud keskin anemiya, az miqdarda leykositoz və leykopeniya ola biler. SSM-de züləl xeyli yüksəlmış olur, şeker normaldır və ya bir qeder azalır, sabit olmayan, 1 kub mm-de bir neçə yüz hüceyrə miqdardında pleositoz (əsasən limfositler) aşkar olunur.

**Diagnostikası.** KT zamanı absesler (daha çox ikiqat kontrastlaşdırma zamanı), kalsinat, hidrosefaliya, aşağı sıxlıqlı ocaqlar (nekroz ocaqları) müeyyen oluna biler. Ayben-Feldman boyagi və toksoplazma antigeni ilə KBR, HAR seroloji reaksiyaların, derialti toksoplazmin sınağı, SSM-de və toxumalarda toksoplazmanın müeyyen olunmasının mühüm rolü vardır. Seroloji reaksiyaların titrinin xeyli dərəcədə yüksələməsi və ya artımda davam etməsi diaqnostik əhəmiyyət kəsb edir.

Bir sıra hallarda SSM-in hüceyrə çöküntüsündə yaxud limfa düyünün və ezelələrin bioptatında törədicinin tapılması ilə diaqnoz təsdiq olunur.

**Proqnozu.** Anadangelme formalarda proqnoz xoşagelməzdir, yenidoğulmuşların 50%-den çoxu bir neçə həftə ərzində telef olur. Sağ qalanlarda isə ciddi psixi və nevroloji qüsurlar olur. Toksoplazmozun uşaq formasında da ölüm halları yüksəkdir. Böyüklerde normal immunitet zəminində nevroloji fəsadlar müşahide edilmədikdə müalicə tələb olunmur; belə ki, sağalma öz-özüne baş verir. Immun çatmazlığı hallarında isə tez-tez ölüm qeyd edilir.

**Müalicəsi.** Xloridin və sulfadimezinin kompleks təyini yaxşı müalicəvi təsir göstərir. Böyükler üçün xloridin - 0,05 q, sulfadimezin - 1,5 q gündəlik dozada məslehetdir. Preparatlar gündə 2-3 dəfə qəbul edilir. Müalicə 5-10 gün, davam edir. 10 günlük fasiledən sonra 2 dəfə tekrar olunur. Xloridinin toksik təsirinin profilaktikası üçün fol turşusu (0,005 q her gün qəbul edilmək) təyin edilir; göstəriş olduqda simptomatik müalicə məslehet görülür.

### Neyrosistiserkoz

Sistiserkoz - sinir sisteminin parazitar xəsteliyi olub, donuz solitörü (Taenium solium) yumurtalarının medo-bağırsaq yoluna düşməsi neticesində baş verir. Sistiserkozun insanda daha çox baş, beyin, göz və ezelə lokalizasiyası rast gəlinir. Parazitin beyində yaşama müddəti 5-30 il ola biler.

**Patomorfologiyası:** Sistiserk 3-15 mm ölçüde qovuqcuq olub, şeffaf maye ile doludur. Qovuqcuğun qışası çox sıxdır, onun daxili səthindən qarmaqcıq ve emzikləri olan skoleks bayır çıxır. Beyinəndə sistiserklerin miqdarı 1-dən bir neçə yüza qədər, bəzən isə daşı çox ola bilər. Sinir sisteminin sistiserkle yoluxma dərəcəsi bir çox amillərdən asılıdır: sistiserklerin sayı immun prosesdən, həmçinin parazitin daxil olmasına cavab olaraq inkişaf edən iltihabi reaksiyaların dərəcəsi, beyin toxumásında sistiserkin lokalizasiyası (mədecik yaxud hörümçektoruna bənzər qışaaltı lokalizasiya), kalsifikasiya və fibrozun dərəcesindən asılıdır.

Kelle boşluğununda sistiserkler bazal sisterna, mədecik boşluğu və beyin parenximasında daha tez-tez təsadüf olunur. Sistiserkleri ehəte edən toxuma və damarlarda iltihabi proses qeyd edilir və neticədə sistiserk etrafında fibroz kapsul eməle gelir. Vaxt ötdükce (yoluxmadan texminən 12-18 ay sonra) skolekslər yox olur və sistalar kalsiumlaşırlar. Skelet ezelələrinde yerleşən sistaldən (5 il erzində mütləq kalsiumlaşır) fərqli olaraq, beyin lokalizasiyalı sistalar daha gec və az hallarda kalsiumlaşırlar.

**Patogenezi:** Hörümçektoruna bənzər qışa altında yerleşmiş sistalar bazal sisternalarda xeyli dərəcədə iltihabi proses töredir; bunun neticəsində obstruktiv hidrosefaliya və arteriyaların trombozu inkişaf edir. Hörümçektoruna bənzər qışa altı sahədə iltihabi proses parazit məhv olduqdan sonra da davam edə bilər.

Mədecikdaxili sistalar ayaqçıları ile serbest suretdə mədecinən divarına yapışırlar. Bele həlarda onlar qapaq kimi fealiyyət göstərərək mədecinən girişini açır yaxud bağlayır və SSM-in hərəketini çətinləşdirirler. Xüsusən bu təsir sistiserklerin IV mədecikdə yerləşmesi zamanı daha çox müşahidə edilir.

**Klinikası:** Qovuqcuqlar kiçik ölçülü olduğundan və six yerləşmədiyindən sistiserkozun klinik mənzəresində əsasən qıcıqlanma əlamətləri müşahidə edilir və düşmə əlamətləri uzun müddət qeyd olunmur yaxud zeif müşahidə edilir. Bele ki, xəstələrdə sethi parezler, az dərəcədə hissyyatlı pozulmaları, yüngül afatik pozulmalar olja bilər. Qıcıqlanma əlamətləri lokal Cekson növü tutmalar və ümumi qicolma tutmaları ilə təzahür edir. Tutmalar arasında uzun müddətli fasılələr, həmçinin epileptik status qeyd olunur. Cekson tutmalarının müxtəlifliyi xarakterikdir; bu isə baş beyin qabığında çoxlu ocaqlar olduğunu sübut edir.

Psixi pozulmaların müxtəlif şəkilli olması tipikdir; onlar nevrotik sindrom, həmçinin daha ağır oyanma, depressiya, halüsinqator-sayıqlama halları və Korsakov sindromunda ifadə olunur.

Likvor hipertoniyası və beyin ödemi başgicellenmə, tutmaşəkilli intensiv baş ağrıları qusma və görme sinirinin diskində durğunluğun-

inkişafına səbəb olur.

Sistiserklerin IV mədecikdə yerləşmesi zamanı Bruns sindromu - keskin baş ağrıları, qusma, başın mecburi vəziyyəti, tənəffüs və ürək fealiyyətinin patoloji dəyişmələri, bəzən isə şüur pozulmaları müşahidə olunur. Sindrom IV mədecik dibinin sistiserkle qıcıqlanması neticəsində baş verir. Digər hallarda isə Bruns sindromu, IV mədecik dəliyinin sistiserkle tutulması neticəsində baş verən keskin kəllədaxili təzyiq zəminində inkişaf edir.

Yan mədeciklərin sistiserkozu, Monro dəliyinin tutulması zamanı baş verən dövrü şüur pozulmaları ilə, alın payının və döyenek cisimləri işləmələrində olduğu kimi gedir.

Beyin əsasının sistiserkozunda (adətən üzüm salxımı şəklində olur) bazal meningitin klinik mənzəresi yaranır və baş ağrısı, qusma, bradikardiya, görme sinirinin VI və VII kelle sinirlərinin zədələnməsi əlamətləri ilə təzahür edir.

**Gedişi:** Uzunsüren, dalğavarı və keskin ifadə olunan pisləşmə və yaxşılaşma fasilələri ilə bir neçə ay yaxud il davam edə bilər. Öz-özüne sağalma mümkün deyildir. IV mədecik sistiserkozu olan xəstələrde okklüzion tutmalar neticəsində qefleten ölüm baş verə bilər.

**Diagnostikası və differential diagnozu:** Sistiserkozun diaqnostikası çətindir. Xəstəlik tez-tez meningit, hidrosefaliya və epilepsiya kimi təzahür edir. Qanda eozinofillərin aşkar edilməsi (5-12%), SSM-in müayinəsi (limfositar pleosit, eozinofiliya) mühüm diaqnostik ehəmiyyət kəsb edir. Xəstələrin texminin 90%-da qanda və SSM-də sistiserkoz antigeni ilə komplementin birləşməsinin müsbət reaksiyası müəyyən edilir.

Kellenin və skelet ezelələrinin rentgenoqrafiyası zamanı xarakterik sistaların müşahidə edilmesi mümkündür. KT və MRT müayinələri yoluxmanın xarakterini, sistaların lokalizasiyasını, infarktları, hidrosefaliyanı dəqiqlişdirməyə imkan verir. Bir çox hallarda yoluxma ocağı etrafında iltihabi prosesin inkişaf dərəcesini müəyyənleşdirmək mümkün olur.

**Müalicəsi:** Müxtəlif spesifik preparatlar - prazikvantol və albendazol teyin olunur. Prazikvantol günde 50 mq/kq 2 həftə erzində, albendazol - günde 15 mq/kq 1 ay erzində qəbul edilir. Spesifik dərmanlar beyin parenximasında təzə sistalar zamanı daha effektlidir. Müalicədən sonra sistaların 70-80%-nin sorulması qeyd edilir. Müalicənin təsirinə nəzəret KT və MRT vasitesilə aparılır. Sistiserkozun kalsiumlaşmış formasında prearatların müalicəvi təsiri zeifdir.

Epileptik qicolmalarda qicolma əleyhinə vasitələr məslehhətdir. Sistiserkozun cerrahi müdaxiləsi - hidrosefaliya inkişaf etdikdə ventrikulyar şunt qoyulmaqla, IV mədecinən tek sistiserkində isə onun cerrahi kəsilməsi ilə həyata keçirilir.

## Exinokokkoz

Exinokokkoz - sinir sisteminin nadir parazitar xəsteliklərindəndir. Yoluxma insanın mədə-bağırşaq yollarına exinokokk yumurtalarının düşməsi nəticəsində baş verir. Töredicisi lentşekilli qurd (*Taenia echinococcus*) olub, itlerin ve canavarın bağışığında yaşayır.

Parazit yumurtaları mədə-bağırşağı dündükden sonra onların xarici qışası mədə şirəsinin təsirində hell olur, nəticədə azad olmuş onkosferlər mədə və ya bağırşaq selikli qışasına daxil olurlar. Buradan onlar qan vasitesile müxtelif üzvlərə, daha çox qan damarları sistemi ilə qara ciyəre, az hallarda isə başqa tizvlərə, həmçinin beyinə yayılırlar. Müyyəyen vaxtdan sonra (texminən 5 ay) onkosferlər sürfeyə - exinokokk kistəsinə çevrilirlər. Müxtelif üzvlərdə kistaların diametri eyni olmur. Baş beynində onların ölçüsü 10-30 mm-ə çatı biler.

Xəsteliyin patogenezində neinki kistaların etraf toxumalara mexaniki təsiri, eyni zamanda parazitin heyat fealiyyətində ifraz etdiyi mübadilə mehsullarının sorulması nəticəsində baş veren toksiki təsir, həmçinin kistanın mübadilə mehsullarına qarşı orqanizmin sensibilizasiyası mühüm rol oynayır.

**Patomorfologiyası.** Kista kifayət dərəcədə sıx qışa ilə ehətə olunur, şəffaf sarı maye ilə doludur. Birkameralli exinokokkozdan başqa, çoxlu qovuqcuqları olan çoxkameralli yaxud alveolyar exinokokkozlar da rast gəlir. Beyin toxumasındaki kistaların etrafında iltihabi proses inkişaf edir və birləşdirici toxuma kapsulunun emələ gelmesi ilə müşayiət olunur. Kapsulun yaxınlığında yerleşmiş beyin damarları infiltratlaşmış olur və onlara yaxın hisselerde beyinin yumşalma ocaqları aşkar edilir.

**Klinikası.** Baş beyin exinokokkozu beyin şişlerinin klinik menzərəsini xatırladan kelledaxili təzyiq sindromu və ocaq əlamətləri ilə təzahür edir. Kelledaxili təzyiq sindromuna baş ağrısı, başgicellənmə, quşma, görmə sinirlerinin durğun diskleri və ümumi epileptik tutmalar daxildir. Ocaq əlamətlərinin xarakteri parazitin lokalizasiyasından asılıdır. Qabiq epileptik tutmaları daha tez-tez baş verir və qicolmaların müşahidə edildiyi ətraflarda parezin inkişafı ilə müşayiət olunur. Psixi pozulmalar, kəməğiliq, sayıqlama və depressiya xarakterikdir.

Qanda eozinofiliya müyyəyen edilir. SSM-də eozinofiliya, zülalın miqdarnın azacıq artması, bezen qabarcığın ayrı-ayrı fragmentları, kehreba turşusu qeyd olunur; adətən pleositoz müşahidə edilməyə də biler.

**Gediş.** Ocaq əlamətlərinin süretli inkişafı və kelledaxili təzyiqin yüksəlməsi ilə xarakterizə olunur. Tez-tez çoxkameralli exinokokkoz zamanı xəsteliyin gedişində 1-2 illik remissiyalar qeyd edilir.

**Diagnostikası.** Exinokokkozun klinik diaqnozu xeyli çətinlik törədir. Onun təyini epidemioloji göstəricilərə (xəsteliyik əsasən həyvandarlıq rayonlarında, Uzaq Şimalda yayılmışdır), anamnestik məlumatlara, xəsteliyin klinik menzərəsinə əsaslanır.

Qara ciyərin və ağ ciyərlərin exinokokkozla yoluxması baş beyninin prosesə cəlb olunmasının düzgün diaqnostikasını asanlaşdırır.

Diaqnozun teddiqi üçün immunoloji reaksiyalar tətbiq olunur. Müşahidələrin 95%-de müsbət nəticə qeyd edilir. Daha yüksək dəqiqlik lateks-aqqlütinasiya və dolayısı həməqqllütinasiya reaksiyalarının eyni vaxtda aparılması zamanı elde edilir. Immunoferment seroloji diaqnostika üsulları yüksək spesifikasiyl ilə ehemiyətlidir. Seroloji reaksiyalar xəsteliyin başlangıç mərhələsində - yoluxmanın II-III heftesində müsbət olur. Xəsteliyin diaqnostikasında KT və MRT həlledici ehemiyət kəsb edir. Kistanın kalsifikasiyası zamanı adı rentgenoqrafiya effektlidir. Neyrovizualizasiyanın köməyile neinki kistaların lokalizasiyası, forması və ölçüsü teyin olunur, elece de çoxlu kistalar müyyəyen edildiyi hallarda onların miqdarı və qarşılıqlı yerləşməsi aydınlaşdırılır.

**Müalicəsi.** Exinokokk kistalarının yerləşməsindən asılı olaraq onların xaric edilməsi mümkündürse, cerrahi əməliyyat son derecə vacib hesab edilir.

## XII FƏSİL

### PERİFERİK SİNİR SİSTEMİNİN XƏSTƏLİKLƏRİ

Periferik sinir sistemi (PSS) zədəlenmərinin əsas formaları aşağıdakılardır:

Polineyropatiya – periferik sinirlərin diffuz zədəlenməsi; mononevropatiya – müyyən sinirin zədəlenməsi; radikulopatiya – sinir köklerinin zədəlenməsi; qanqlionit – sinir düyüünün zədəlenməsi; pleksopatiya – sinir kələfinin zədəlenməsi.

Patomorfoloji baxımdan zədəlenmə 3 şəkildə tezahür edir: valler tipli – aksونun köndəlen kesişmesi nəticəsində zədəlenmə nahiyyəsinin distal şobəsində mielin qişa aksonla birgə degenerasiya edir; aksonal tipli (aksonopatiya) – bütövlükdə neyronda baş veren metabolizm pozulmaları zamanı baş verir ve mielin qişa aksonla birgə dağılır; mielinsizləşən (mielinopatiya) – bu zaman ilk növbədə mielin qişa yaxud şvann hüceyrələri zədəlenir, aksон ise salamat qalır.

Etioloji amillərə görə nevropatiyalar iltihabi, toksiki, allergik və travmatik olmaqla 4 qrupa bölünür.

Nevalgiya – sinirin periferik hissəsinin (şaxə yaxud kök) zədəlenməsi qıcıqlanma əlamətləri ilə tezahür edir.

Üçlü sinirin nevalgiyası – daha çox yayılmış və en əzablı ağrı sindromudur.

#### Etiologiyası və patogenezi.

Xəstəlik haqqında ilk təsəvvürler eramızdan əvvəl 250-200-cü illerde Xan sülalesi dövründə yaşamış çin həkimi Xua-Tonun adı ilə bağlıdır. O, imperator memurunun triheminal nevalgiyasını üz sinirini kəsmek yolu ilə uğursuz müälice cəhd etmiş və boynu vurulmuşdur.

1773-cü ildə Avropada ingilis həkimi J.Fothergill öz müşahidələrini «Üzün ağrılı zədəlenmələri» monoqrafiyasında nəşr etdirir. Monoqrafiya böyük şöhrət qazandığından, «üçlü sinirin nevalgiyası» və «Fotterhill xəstəliyi» sinonim kimi işlənməyə başlamışdır. Müyyən edilmişdir ki, xəstəlik 50 yaşıdan yuxarı üzün sağ yarısının zədəlenməsi ilə müşahidə olunur (60%). Qadınlar arasında kişilərə nisbətən daha çox rast gəlinir (6:4). Sinirin göz şaxəsi nadir hallarda prosesə cəlb olunur.

İller keçidkə klassik və ya tipik trileminal nevalgiyanın etiolog-

yası haqqındaki təsəvvürler də dəyişmişdir. Xəstəliyin baş vermesi xəstanın soyuqlaması, diş-çənə sistemi və burunun əlavə ciblərində gedən iltihab prosesləri, elcə də aypara düyüünün qan dövranının çatışmazlığı, yaxud triheminal sistemin qabıqaltı töremələrinin patoloji damar prosesine cəlb olunması ilə əlaqədardır. Həle XX əsrin əvvəlində fransız nevroloqu Sikar üçlü sinirin girde və oval delikdən (şaxənin kelle boşluğunundan çıxdığı nahiyyə) yaxud üz skeletinin dar sümük kanalından keçən periferik şaxesinin xəstəliyin mənşeyində rolu haqqında fikir söyləmişdir. Bu fikirlər çağdaş dövrdə də ekşər alımlar tərefində qəbul edilir.

Nevalgiyanın səbəbləri arasında dişləmə pozulmaları, gicgah sünnütü piramidasının zirvesinin qeyri-adi dərəcədə yüksək dayanması nəticəsində triheminal kökün qıçıqlanması, arxa kelle çuxurunun araxnoiditini, araxnoidal qışaların kalsiumlaşmasını, Arnold-Kiari malformasiyasını, mekkəl çuxurunun xolestatomasisini gösternək olar..

Hal-hazırda xarici ölkə alımlarının ekseriyeti xəstəliyin etioloji amillərinə toxunarkən triheminal kökün yaxınlıqda yerləşən damarların (yuxarı beyincik arteriyasının patoloji əyilimli ilgəyi) təsirində sıxılma nəzəriyyəsinə daha çox diqqət yetirirlər. Bu nəzəriyyəye əsasən yaşlı adamlarda nevalgiyanın daha çox müşahidə edilməsi həmin yaş dövründə damarların patoloji əyilməye meylli olması ilə əlaqədardır. Gösterilən sıxıcı təsirlerin nəticəsində əsasən derin hissi sinir lifləri (mandibulyar və maksillaryar hissələr) lokal mielinsizləşməsinə məruz qalırlar. Mielin qıṣasız səthi hissi liflər ise saxlanılır. Gösterilən sahələr arasında patoloji əlaqə yaranır, bu zaman üzdən gələn sensor təsirlerin çoxalması (dişlərin temizlənməsi, yuyunma) Beyində ağrı paroksizmləri kimi qəbul edilir.

Triheminal nevalgiya haqqında çoxlu təsnifat təklif olunmuşdur. Belə ki, baş ağrılarının təsnifatına görə təşkil olunmuş beynəlxalq komite triheminal kökün sıxılma səbəbi ilə baş verən nevalgiyanı iki qrupa bölür: idiopatik və simptomatik. Adətən klinik və neytocərrahi müşahidələr ekşər hallarda triheminal nevalgiya ilə simptomatik formanın ferqlənmədiyiini göstərir. İstenilən formada paroksizmal prozopalgiya lokalizasiyasına görə «kökün» kompressiya nevalgiyası hesab olunur.

#### Klinikası.

Üçlü sinirin açıq tipik nevalgiya tutması aşağıdakı əlamətlərə səciyyələnir:

Üz nahiyyəsində həddindən artıq intensiv, tutmaşəkilli atıcı xarakterli (xəstələr bu vəziyyəti elektrik cərəyanı vurmasına benzədirler) qısa müddətli (2 dəqiqədən çox olmayıaraq) refrakter fasilələrle müşayit olunan ağrılar. Bəzən refrakter fasilələr hədsiz qısa olduğundan, xəstələr

«fasilesiz ağrı» hissindən danışırlar.  
Üzün dərisində və ağız boşluğununda hipersensitiv sahələrin – triqger zonalarının olması.

Paroksizmların baş verdiyi triqger amillərinin (yuyunma, yemek) olması.

Tutmalar zamanı xarakterik davranış: tutma anında xəstə olduğu veziyetde donur, dehşətli ağrının keçmesine çalışır, bezen ağrı nahiyesini ovur, marçildattma hərəketləri edir.

«Nerdivan» simptomu tutmanın en keskin dövründə təyin edilir; əger xəstə nərdivanda yaxud nahamar yerde bübreyerse, onda ani olaraq triheminal sancı tutması müşahidə edilir. Bu hal triheminal sistəmnada patoloji deyişmiş OBM təkanı neticəsində baş verir.

Triqger zonadan «qaćma» simptomu daha çox təsadüf olunur; xəstə ağrı nahiyesini göstərmək istəsə də, tutma baş yerəcəyindən qorxaraq əli ilə toxunmur; hekim toxunmaq istədikdə isə xəstə qeyri-iradi olaraq kenara atılır və üzünü əlli ilə örtür.

Üz nahiyesində sensor qüsürün olmaması.

Mikroneuroloji simptomlardan korneal refleksin homolateral zeifləməsi müşahidə edilir.

Bir sıra eedbiyyatlarda qeyd edildiyi kimi, palpasiya zamanı Vale nöqtəsinin (üçlü sinir şaxesinin üzde çıxış yeri) ağrı olmasına diaqnostik əhəmiyyət kəsb etmir.

Diagnostik baxımdan burun-kirpik siniri, qanad-damaq düyüni və dövrü miqrenoz nevralgiyalarla aparılan differensasiya xeyli çətinlik təredir.

**Burun-kirpik sinirinin nevralgiasını (Şarlen sindromu)** kelle boşluğunundan kənardə olan iltihab prosesleri təredir. Sinirin parasimpatik postqanqlionar lifleri qanad-damaq düyündən gözyaşı vezisi və burun boşluğunun kiçik vezileri istiqamətində yönəlir. Ona görə də burun-kirpik sinirinin nevralgiası keskin vegetativ xarakter daşıyaraq ağrı simptomu ile müşayiət olunan birtərəfli rinoreya, ləkrimasiya və konyuktivitit müşayiət olunur. Ağrı simptomu günün ikinci yarısında, yaxud gece başlayaraq 10 dəqiqəyə qədər davam edir.

Qanad-damaq düyünlərinin sinir ağruları (Slader sindromu) triqger amilleri sebəb olmadan, axşam yaxud gece vaxtlarında tədricən baş verir və uzunmüddəli tutmalarla xarakterizə olunur. Ağrı üst çənə və göz yuvasından gicgah, boyun, hətta qola yayılır, intensiv və ya sıxıcı xarakterlidir; «vegetativ qasırga», birtərəfli ləkrimasiya, rinoreya, konyuktivitit, üzün hiperemiyası və şişkinliyi, tüpürçək ifrazının güclənməsi ile müşayiət olunur.

Burun boşluğunun arxa şəbəsində 2%-li dikain məchlələrinin çəkilməsindən sonra vegetativ tutmalar dayandığından, diaqnostik

238

farmotest kimi əhəmiyyətlidir.

Dövrü miqrenoz nevralgiya (klaster, dəstelit Xorton xəstəliyi, Harris nevralgiyası) əsasen cavan kişilərdə təsadüf olunur. Gecə tutmaları alkoqolun təsirindən daha da keskinləşərək psixi-hərəki gərginliklə təzahür edir, ağrı gözalması, gicgah nahiylərinə yayılır, gicgah arteriyasının pulsasiyası qeyd olunur.

**Müalicəsi.** Üçlü sinirin nevralgiyasında ağrıların azalmasına və ya tam kəsilməsinə qıcolma əleyhinə preparatlardan istifadə yolu ilə nail olunur.

Tegretol – qəbulu gün ərzində 200 mq dozadan başlayır, sonra doza artırılaraq 200 mq gündə 3-4 dəfə təyin edilir.

Baklofen – gündə 3 dəfə 5-10 mq təyin edilir. İltihab prosesi noticosinde inkişaf etmiş nevralgiyalar zamanı iltihabın sorulmasına təsir edən müalicəyə fizioterapevtik proseduraların teyini müsbət təsir edir.

Konservativ müalicənin effekti olmadıqda yaşlı adamlarda triheminal kökün blokadası və ya neyroekzerezi (kəsilməsi), cavanlarda isə retrohasseral termorizotomiya və mikrovaskulyar dekompressiya aparılır.

#### Üz sinirinin nevropatiyası.

İlk dəfə 1936-ci ilde C.Bell üz sinirinin zədələnməsinin klinik əlamətlərini şərh etmişdir. Hazırda «Bell iflici» termininin işlənməsi üz sinirinin idiopatik pozulmasını, «üz sinirinin nevropatiyası» (ÜSN) termini isə məlum etiologiyali formanı eks etdirir. ÜSN kranial nevropatiyalarının ən çox təsadüf olunan forması olub, her 100000 nefer əhalide 13-14 xəstələnmə həali qeyd olunur. Bu nisbət qadınlar və kişiler arasında eynidir.

Patologyanın geniş yayılması sinirin gicgah sümüyü piramidasının dar sümük kanalında (falopi kanalı) gedisi və qanla təchizinin xüsusiyyətləri ilə temin edilmişdir; bu da öz növbəsində sinirin işəməyəsinə, ödəməsinə və sıxlamasına səbəb olur.

**Etiologiyası.** ÜSN arterial hipertensiya, ateroskleroz, şekerli diabet, orta qulağın və qulaqetrafi vezilerin virus xəstəlikleri, dağınıq skleroz, keskin və xroniki iltihabi mielinsizləşen poliradikulonevropatiyalar, gicgah sümüyünün zədələnməsi, körpü-beyincik bucağının işisi, metastatik və ya leykemik infiltrasiyalar fonunda inkişaf edir. Organizmin həddən artıq soyuması xəstəliyin başlangıcı üçün təkan ola bilər. ÜSN-in inkişafı ailəvi-ırsı Ramzey-Xant sindromunda, üz sinirinin zədələnməsi, Melkerson-Rozental sindromunda, neyrosarkaidozda, Mebias sindromunda, QİÇS-de, Laym xəstəliyində etioloji amil kimi iştirak edir.

**Klinikası.** Xəstəliyin erkən dövründə qulaq və meməyəbənzər çıxıntı nahiyesində zeif yaxud yüngül derecədə ağrılar və paresteziya müşahidə olunur. Adətən ağrılar hərəki pozulmaların inkişafına 1-2 gün qalmış və ya eyni vaxtda baş verir. Ağrıların təbil kanalından çıxana

239

qeder sinir boyunca yayılması xarakterikdir. Bəzən ağrılar mimik əzələlərin iflicindən 2-5 gün sonra baş verir ve 1,5-2,5 həftə davam edir. Üz sinirinin dizik düyüünü nahiyesində zədələnməsi daha kəskin ağrılar verir.

Üz siniri iltihabının (nevrit) klinik simptomatikası zədələnmə nahiyesində asıldır: nüve zədələnməsi zamanı (poliomielitin pontin forması) xəstələrde yalnız mimik əzələlərin iflici yaxud parezi baş verir. Üz sinirinin kökləri beynin kötüyündə çıxan hissədə, zədələndikdə klinik elamətlər VIII kəllə siniri (dehliz-ilbiz siniri) simptomları ilə birgə müşahide olunur.

Zədələnmə böyük səthi daşlıq siniri ayrılan qeder olan hissədə - sümük kanalında baş verdikdə isə mimik əzələlərin iflici ilə yanaşı, gözyaşı ifrazının azalması, hətta gözün tam qurumasına sebəb olan derecədə dayanmasına (kseroftalmiya), dad hissisi, tüpürçək ifrazi, hiperakuziya pozulmaları ilə müşayiət olunur. Bu sinirin üzengili sinirin ayrılmamasına qeder olan hissəsinin patologiyasında yuxarıda göstərilən elamətlər müşahide edilir; lakin ondan ferqli olaraq gözyaşı ifrazi çoxalır; əger üz siniri üzengi sinirinden aşağı nahiyyədə zədələnmiş olarsa, hiperakuziya qeyd edilir. Üz sinirinin biz-memeyəbənzər delikdə çıxan hissəsində zədələnmə olduqda, hərəki pozulmalar tezahür edir.

**Gedişi və proqnozu.** Üz sinirinin eksər nevritlerinin proqnozu xoşdur. Xəstələrin texminən 75%-de tam sağalma müşahidə olunur. Belə hesab edirlər ki, iflicin 3 aydan çox davam etmesi sağalmaq imkanını xeyli azaldır. Sinirin biz-memeyəbənzər delikdən sonraki hissələrinin zədələnmərinin proqnozu otogen amiller, qulaqtrafi tüpürçək vezilərinin və bu nahiyyədə yerləşən limfatik düyünün iltihabı ilə müşayiət olunmadıqda xoş proqnoz vermək olar. Otogen və travmatik nevritler zamanı bərpə prosesi tezahür etməye də biler. Residiv verən nevritlerin (nevropatiya) gedişi xoşdur, lakin hər yeni residiv əvvəlkindən ağır keçir, bərpə funksiyası uzanır və tam olmur.

**Müalicəsi.** İlk növbədə iltihab və ödəm əleyhinə terapiya, spazmolitik, damargenışlendirici preparatlar teyin edilir. İltihab əleyhinə preparatlardan qlikokortikoidler, daha çox prednizolon və onun analoqları qəbul edilir. Hemçinin böyük dozada nikotin turşusu hem vena daxilinə, hem daxile qəbul edilir.

Xəsteliyin 5-7-ci günündən başlayaraq üzün sağlam və zədələnmiş nahiyesine isti prosedurlar: UYT-müalicə, parafin, ozokerit və palçıq aplikasiyaları teyin edilir. Ultrasəsle hidrokortizon - daha effektiv təsir göstərir.

Lazım olduqda toxuma mübadiləsini yaxşılaşdırın, katabolik prosesləri zəifləden preparatlar - metandrostenedolon (nerobol), fənəbolin (nerobolil), eyni zamanda B qrupu vitaminları teyin olunur. Yarımkeşkin

240

dövrde müalicəvi gimnastika və mimik əzələlərin masajı müsbət netice verir.

**Dizik düyüünü sindromunu** (dizik düyüünü qanqlioniti, dizik düyüünü, nevralgiyası, Xant sindromu) virus töredir.

Sindrom qanqlionit üçün xarakterik olan triada ilə tezahür edir: ağrı, herpetik səpgilər və düyüünün innervasiya sahəsində hipesteziya. Periodik və ya daimi ağrılar əsasən qulaq nahiyesində başlayaraq ənsə, üz, boyuna, irradiasiya edir. Dizik düyüünün innervasiya sahəsində səpgilər müəyyən edilir (təbil boşluğu, təbil pərdəsi, xarici eşitmə keçəcəyi, qulaq seyvanı, eşitmə kanalı hissəsi, dilçək, damaq, badamçıqlar, daha çox üz və başın tükə ürtülü hissesi).

Dizik düyüününün yaxınlığından üz sinirinin hərəki lifləri keçdiyindən, düyüün patoloji sindromuna sinirin zədələnməsi elamətləri də əlavə edilir. Xəstələrde dilin ön 2/3 hissəsində dad pozulmalarından başqa, hiperesteziya, sonralar isə xarici qulaq keçəcəyi, dilin ön 1/3 hissəsi, daha sonra üzün yarısında hipesteziya, eşitmə qabiliyyətinin azalması, qulaqlarda ses, horizontal nistaqm və başgicellenməsi qeyd edilir.

Xəstəlik bir neçə həftə davam edə bilər, lakin çox vaxt daha uzunmüddəti olur. Əksər hallarda proqnozu xoşdur.

**Müalicəsi.** Analgetikler, B qrupu vitaminları, ağır hallarda isə qurşaqqvari herpes zamanı aparılan müalicə kursu teyin edilir.

**Melkerson-Rozental sindromu.** Nadir xəstəlik olub, üz sinirinin residiv formalı iflicinin zədələnən tərəflərlə növbələşməsi, üzün residiv verən ödəmi, xeylit, dilin qırışması ilə xarakterize olunur.

Retrobulbar nevrit, buynuz qışanınbulanması, quru keratokonyuktivit kimi yanaşı gedən elamətlər de müşahidə edilir.

Xəsteliyi töredən sebəblər aydın deyildir.

Antibiotiklər, antihistamin steroid preparatlarının teyini və şüa müalicəsi cəhdləri müsbət netice verməmişdir.

#### Dil-udlaq sinirinin nevralgiyası.

Üçlü sinirin nevralgiyasından təqriben 100 dəfə az rast gelinir. İki formada: idiopatik və ikincili (simptomatik) olmaqla 40 yaşdan yuxarı şöxsələr arasında təsadüf edilir. Xəsteliyin etiologiyasında vidaci dəliyin şişləri və osteofiti, sinir kökünün çapığı, yuxu arteriyasının anevrizması, qırtlağın xerçəngi, körpü-beyincik bucağının şiş, yoluxucu xəsteliklər (xroniki tonzillit, angina, qrip), intoksikasiyalar mühüm rol oynayır.

**Klinikası.** Dilin kökündə, badamçıqlar və damaq qövsündə lokalizə olunan kəskin, dartıcı, burucu ağrılarının bir neçə saniye davam etməsi xarakterikdir. Ağrılar tez-tez qulaq daxiline, boğaza və alt çənenin arxa bucağına irradiasiya verir. Ağrı paroksizmları bradikardiya və arterial təzyiqin enməsi fonunda huşdangetmə hali ilə müşayiət olunur. Bu, dil-

241

udlaq sinirinin tərkibində yuxu sinusundan damar-hərəki mərkəzə impulslar daşıyan n.depressor sinirinin olması ilə əlaqədardır. Triqger zonaları dilin kökündə, badamçıqlarda və damaq qövsündə aşkar edilir. Ağrılar udma zamanı, xüsusi isti və soyuq qidalar qəbul edərkən, öskürek, gülüş və s. vaxtı başlanır. Xəstələr ünsiyyətdən qaçır, qidancı və suyu «bir tərəf üstə» udmağa çalışır, ancaq isti və duru qida qəbul edirlər.

**Differensial diaqnozu.** Dil-udlaq sinirinin nevralgiyasını üçlü sinir ağrıları ile fərqləndirmek lazımdır. Üçlü sinirin nevralgiyasında triqger zonalar üzde, daha çox dodaqların etrafında, dil-udlaq sinirinin patologiyasında isə dilin kökünde yerlesir.

Dil-udlaq siniri nevralgiyasının proqnozu adətən xoşdur.

**Müalicəsi.** Ağrı tutmalarının kesilmesi, üçün dilin köküne 20%-li kokain mehlulu sürtülür. Bu, ağrıları 6-7 saat müddetinə dayandıraraq xəstəni sakitleşdirir. Keskin davamlı ağrılarında novokain inyeksiyası (dilin köküne 1-2%-li novokain mehlulu yeridilir), karotid şaxələnməsi nahiyesində novokain və ya trixloretillə blokada aparılır.

Cənearxası, badamçıqlar və qırtaq nahiyyelerine diadinamik və sinusoidal cərəyanların tətbiqi effektlidir. Qalvanizasiya kursu məsləhət görülür.

Əzələ daxiline B<sub>12</sub>, aminazin, daxile finlepsin təyin edilir. Organızmını möhkəmləndiren müälice (vitaminlər, aloe, FİBS, ATF, fitin, jenşen, strixnin və s.) məsləhətdir. Əger müälice müsbət nəticə verməzse, arxa kəllə çuxuru səviyyesində radikotomiya, traktotomiya, elecə də mezencefal xordotomiya tətbiq olunur.

### Polinevropatiyalar

Polinevropatiyalar – degenerativ-destruktiv proses olub, etrafların bir neçə sinir kötüyünün simmetrik zədələtiməsi və distal şöbələrdə sensomotor pozulmaların olması ilə tezahür edir.

Proses beyni qışalarına və maddəsinə yayıldıqda meningo-poliradikulonevrit, mielopoliradikulonevrit yaxud encefalomielopoliradikulonevrit diaqnozu qoyulur.

Hazırda polinevropatiyaya patogenetik mexanizmləri ilə fərqlənen və müxtəlif etioloji amillərin tesiri nəticəsində inkişaf edən klinik sindrom kimi baxılır.

Sinirlerde patomorfoloji olaraq interstitial (mezenxim) yaxud parenximatoz (mielin-aksonopatik) reaksiyalar üstünlük təşkil edə bilər.

Polinevritlerin patogenezində infeksiyon – allergik, toksik və metabolik etioloji amillərə mühüm əhəmiyyət verilir.

Etioloji amillərin çox böyük müxtəlifliyi zamanı polinevropa-

tiyaların klinik xüsusiyyətləri eləmetlərin stereotip məcmusu ilə fərqlənir: 1. Süst parez və ifliclər; 2. Hissiyat pozulmalarının tez-tez kötü Ağrıları ilə müşayiət olunan distal tipi («elcək» və ya «corab» tipi); 3. Sakitləşmə simptomlarının qıcıqlanma simptomları ilə birge çıxış etmesi (ağrılar, paresteziyalar, sinir kötüklərinin ağrılı olması, dartılma simptomları); 4. Vegetativ-trofik pozulmalar (derinin rənginin, trofikasının, temperaturunun dəyişməsi; ter və piy ifrazının pozulması; dırnaqların, sümük toxumasının dəyişməsi və s.); 5. Hərəki, hiss, vegetativ pozulmalar simmetrikdir, distal şöbələrde üstünlük təşkil edir və yüksələn inkişaf tipi ilə seciyyələnir.

Gövdənin sinirləri adətən zədələnmir, sfinkterlərin funksiyası çox nadir hallarda pozulur, bezen kelle sıpişləri zədələnir.

Son illerde müxtəlif şəkilli klinik formaların artması və xəstəliyin gedisino görə yarımkəskin, kroniki və residiv verən növlerinin tez-tez müşahidə edilməsi qeyd olunur.

Nevropatiyalar zamanı likvor adətən dəyişilmir, bezen zulal-hüceyrə, çox nadir hallarda isə hüceyrə-züllə dissosiasiyası aşkar edilir.

**Diaqnostikada EMQ və ENMQ-nin böyük əhəmiyyəti vardır.** Zədələnmiş sinirin biopsiyası nəinki periferik sinirlerin patoloji prosesə cəlb olunmasını vərififikasiya etməye, elecə də mielinopatiya, aksonopatiya və nevropatiyannın başqa formalarını difference etməye imkan verir.

**Kəskin iltihabi mielinsizləşən poliradikulonevropatiya (Glyen-Barre sindromu).** İlk dəfə 1916-ci ilde fransız nevropatoloqları Q.Glyen və C.Barte tərəfindən təsvir edilmişdir. Xəstəliyin səbəbi kifayət qədər aydınlaşdırılmışdır. Əksər tedqiqatçılar xəstəliyi allergik təbiəti hesab edirlər. Xəstəliyə – hüceyrə immunitət reaksiyalarına münasibətdə ikincili olan sinir toxumasının autoimmun destruksiyası kimi baxılır. Periferik sinirlerdə, elecə də köklərdə seqmentar mielinsizləşmə ilə birge çıxış edən iltihabi infiltratlar aşkar edilir.

**Klinikası.** Xəstəlik ümumi zəiflik, bedən temperaturunun subfebril rəqəmlərə qədər qalxması, etraflarda ağrılarla başlayır. Bezen ağrıları qurşaqvari formada olur. Ətraflarda əzələ zəifliyi xəstəliyin fərqləndirici əlamətidir. Əl və ayaqların distal şöbələrində, bezen isə dilde və ağız etrafında paresteziyalar müşahidə edilir. Ağır hissiyyat pozulmaları nadir hallarda baş verir. Üz əzələlərinin zəifliyi və başqa kelle sinirlerinin zədələnməsi və vegetativ pozulmalar baş verə bilər. Bulbar sinirlerin zədələnməsi, təneffüs reanimasiyası həyata keçirilmədiyi halda lətlə sonluqla nəticələnə bilər. Hərəki pozulmalar evvelce ayaqlarda qeyd olunur, sonra isə ellərə yayılır. Ətrafların əsasən proksimal şöbələrinin zədələnməsi mümkündür; bu zaman miopatiyani xatırladan simptomlar kompleksi müşahidə edilir. Sinir kötükləri əlləndikdə ağrılidir. Dartılma

simptomları (Laseq, Neri) ola biler.

**Vegetatİv pozulmalar** – etrafların distal şöbelərinin soyuması və üşüməsi, akrosianoz, hiperhidroz əlamətləri, bəzən dabanlarda hiperkeratoz, dırnaqların kövrəkliyi xüsusən keskin nəzərə çarpar.

**SSM-de zülal-hüceyre dissosiasiysi tipikdir.** Zülalın seviyyəsi 3-5 q/l-e çatır. Zülalın yüksək miqdarı hem lümbal, hem de oksipital punksiya zamanı müeyyen edilir. Bu meyar Giyen-Barre sindromunu spinal şişlerden ayırd etməkdə böyük əhəmiyyət kəsb edir. Belə ki, spinal şişler zamanı zülalın yüksək miqdarı ancaq lümbal punksiya zamanı müeyyen edilir. Sitoz 1 mkl-de 10 hüceyrədən (limfositlər və monositlər) artıq deyildir.

Xəstelik adətən 2-4 həftə ərzində inkişaf edir, sonra sabitleşmə, ondan sonra isə yaxşılaşma mərhəlesi baş verir. Keskin formalardan başqa, yarımkəskin və xroniki formalardan da ola biler. Əksər hallarda xəstəliyin nəticəsi xoşdur, ancaq ele formalardan da var ki, Landri iflici tipi üzrə inkişaf edir və ifliclər gövdə, el, bulbar ezelelərə yayılır.

**Müalicəsi.** Müalicənin en aktiv metodlarından biri – venadaxili immunoglobulin yeridilmekle plazmaferezdir. Qlüukortikoidlərdən (sutkada 1-2 mg/kg prednizolon), histamin əleyhinə vasitelerdən, vitamin müalicəsindən, xolinesteraz əleyhinə preparatlardan da istifadə olunur. Tənəffüs və ürək-damar sistemine ciddi nəzarət xəstəyə qulluq etməyin böyük əhəmiyyəti vardır.

**Bakteriya etiologiyalı polinevritlər.** Polinevritlər cüzam, brüssellyoz, sifilis, verəm, qarın yatalığı, malyariya, toksoplazmoz, qonoreya, leptospiroz və b. daha nadir xəsteliklərin törediciləri tərefindən meydana gələ bilər.

**Difteriya polinevriti.** Son illərdə yaşılı əhali arasında difteriya ilə xəstələnmə hallarının artması qeyd edilir. Bu onunla izah edilir ki, geniş feal immunlaşdırma basill daşıyıcılarının sayını keskin şekilde azaldır, infeksiyaların tekrar subklinik təzahür imkanları keskin şekilde məhdudlaşır, antitoksin seviyyəsi aşağı düşür və böyükler difteriyaya qarşı həssas olurlar.

**Xəstəliyin etiologiyası** – infeksiyon-toksikdir. Xəstəliyin erken formalarının meydana çıxmazı difteriya çöpü ekzotoksininin periferik sinirlərə bilavasitə təsiri ilə şərtlənir. Gec formaların patogenezində isə aparıcı rol immunoallergik reaksiyalara məxsusdur. Mörfoloji müayinə zamanı adı intakt aksonda sinirlərin və sinir köklərinin Valler yenidən doğulması aşkar edilir.

Zedelenmenin erken (xəstəliyin 3-4-cü günündən) simptomları sırasına bulbar pozulmalar – qida qəbulu zamanı çəçəmek, qidanın burun yollarına düşmesi, səsin cingiltisinin deyişməsi, dərəməq pərdəsinin sallanması və fonasiya zamanı onun hərəkiliyinin azalması, dərəməq və

udlaq reflekslərinin zəifləməsi və ya olmaması, nadir hallarda – səs tellərinin və qırtlaqüstünün parezi, dizartriya aiddir.

Praktiki olaraq eyni zamanda gözün hərəki pozulmaları – diplopiya, midriaz, ptoz, göz almalarının hərəkətinin məhdudlaşması, işığa bəbək reaksiyalarının zəifləməsi, akkomodasiyanın iflici aşkar edilir.

Sonralar, ilk 2 həftə ərzində polinevropatiyalar və ya Giyen-Barre tipli poliradikulonevropatiyalar prosesə qoşulur. Xəstəliyin 3-10-cu həftələri ərzində zülal-hüceyre dissosiasiysi aşkar edilir.

Bəzən xəstəlik yüksəkən Landri iflici tipi üzrə inkişaf edir. Polinevritik və/və ya kök-segmentar tipli hissiyyat pozulmaları səciyyəvidir. Adətən hissiyyatın səthi tipləri, nadir hallarda isə oynaq-ezələ hissiyyatı zərər çəkir. Bəzən sensitiv ataksiya (difteriya psevdotabesi) sindromu ilə propriozeptiv hissiyyatın itirilməsi üstünlük təşkil edə bilər. Müxtəlif etiologiyalı polinevritlər zamanı psevdotabetik sindrom ağrılarının xarakterinə (tabəsə olduğu kimi atıcı və qurşaqvari deyil, davamlı və lokallaşmış ağrılar), palpasiya zamanı sinir kötkələrinin ağrılı olmasına, hissiyyat pozulmalarının süst parczlərlə birgə çıxış etməsinə görə bel qurumasından fərqlənir.

İtirilmiş funksiyaların bərpası – onların pozulma ardıcılığında olduğu kimi baş verir. Bulbar və göz-hərəki pozulmalar bir neçə həftə, polinevropatiya simptomları isə 3-12 ay və daha çox vaxt ərzində geriye inkişaf edir.

**Müalicəsi.** Adətən 10000-30000 ME miqdarında difteriya əleyhinə zərdab təyin edilir. B1, B12 vitaminlərinin əzələdaxili iynələri effektivdir.

İntoksikasiyanı aradan qaldırmaq üçün hemodezin 10%-li qlükoza kokarboksilaza ilə vena daxilinə vurulması göstərişlidir.

Xolinesteraz əleyhinə preparatlar xəstəliyin 3-cü həftəsindən tez olmayaraq təyin edilir. Bu zaman E vitamini də təyin edilməlidir.

Vazoaktiv preparatların tətbiqi zəruridir.

Xəstəliyin orta ağırlıqlı və ağır formalarının müalicəsində 2 mq/kg dozada hidrokortizon və ya 25 mq/kg dozada solukortef (hidrokortizonun analoqu) təyin edilməsi zəruridir. Bu preparatlar prosesin sabitləşməsinə qədər yeridilir, sonra isə prednizolon təyin edilir. Hormonal terapiya ilə yanaşı plazmaferez, HBO aparılması da məqsədə uyğundur.

Sonrakı bərpa mərhələsində müalicə idmanından və masajdan ehtiyatla istifadə etmək olar.

**Dismetabolik polinevropatiyalar.** Vitamin çatışmazlığı, mədə-bağışaq traktunda sorulmanın pozulması, acliq, hamilelik distrofiyaları, eləcə də daxili üzvlərin və daxili sekresiya vəzilərinin xəstəlikləri, disproteinemiyalarda şərtlənən çatışmazlıq veziyətləri zamanı baş verən polinevropatiyaları əhatə edir.

**Alkoqol polinevropatiyası** – alimentar nevropatiya forması olub,

kəskin tiamin çatışmazlığı ilə şərtlənir. Bu polinevropatiyanın patogenezində B2, B6, B12, A, PP vitaminlarının, pantoten turşusunun çatışmazlığının, eləcə də mineral mübadilə və damar pozulmalarının rolü şəksizdir. Etil spiritinin özü isə nevronların metabolizmına bilavasitə mənfi təsir göstərir.

Polinevropatiya tədricən inkişaf edir. Bəzən baldır əzələlərində ağrılar və «crampi» ilə başlayır, sonralar zəiflik dəbanlarının ekstenzorlarına yayılır. Proksimal şöbələrdə hərəki pozulmalar müstəsnə dərəcədə nadir hallarda baş verir. Vegetativ-sensor pozulmalar uzun müddət üstünlük təşkil edir.

Başqa xəstəliklərdən fərqləndirmek üçün alkoqol polinevropatiyasının aşağıdakı əlamətlərini nəzərdə tutmaq lazımdır: kəskin vegetativ yasının; kəskin ağrıların və paresteziyaların olmaması; baldır damar pozulmaları; kəskin ağrıların və paresteziyaların olmaması; baldır və bazu əzələlərində «crampi»; mielo- və ensefalopatik sindromla tez-tez birgə çıxış etməsi; qısamüddəti yaddaşın kəskin zəifləməsi, konfabulyasiya, psevdoreminissensiya formasında psixika pozulmaları; qanda transketolazanın fəallığının qanuna uyğun şəkildə aşağı düşməsi; qastrit, məde xorası, qaraciyər xəstəliklərinin tez-tez baş vermesi.

Xəstəliyin nadir nevroloji variantı - ləng inkişaf, ətrafların proksimal şöbələrinin zədələnməsi ilə səciyyələnen alkoqol miopatiyasıdır. Alkoqoldan sui-istifadə kəsildikdə xəstəlik geriye inkişaf edir.

**Müalicəsi.** C vitamini, B qrupu vitaminları, metabolik vasitələr, bərpə dövründə isə amiridin, dibazol, fizioterapiya təyin edilir.

**Diabetik polinevropatiya.** Şəkerli diabetden əziyyət çəken şəxslərdə inkişaf edir. Polinevropatiya şəkerli diabetin ilk təzahürü ola biler və ya xəstəliyin başlanmasından çox illər keçdiyikdən sonra özünü bürüzə vere biler. Polinevropatiya sindromu demək olar ki, bütün şəkerli diabet xəstələrinin yarısında təsadüf olunur.

**Patogenezi.** Nevropatiyanın inkişafının daha əhemmiliyətli mexanizmini hiperqlikemiya neticəsində işəmiya və sinirdə metabolik pozulmalar təşkil edir.

**Klinikası.** Polinevropatiyanın bir neçə klinik variantını ayırdırlar. Polinevropatiyanın erkən təzahürü çox vaxt vibrasiya hissiyatının və axill reflekslerinin zəifləməsi ola biler. Bu təzahürlər uzun illər boyu mövcud ola biler. İkinci variant ayrı-ayrı sinirlərin, çox vaxt oma, oturaq, dirsek və ya orta sinir, eləcə də göz-hərəki, üçlü və uzaqlaşdırıcı sinirlərin keskin və ya yarımkəskin zədələnməsi ilə təzahür edir. Bu zaman xəstələrdə ağrılar, hissiyyat pozulmaları və uyğun sinirlərə innervasiya edilən əzələlərin parezi qeyd olunur. Üçüncü variantda ətrafların bir çox sinirlərinin xeyli dərəcədə zədələnməsi və əsasən ayaqlarda hissiyyat pozulmaları və parezler təzahür edir. Ağrılar

çox vaxt istinin təsirindən həttə sakit vəziyyətdə də kəskinləşir. Tez-tez vegetativ innervasiya pozulur. Əgər proses inkişaf edərsə, ağrılar artı, toxumanın mumifikasiyası müşahidə edilir. Tez-tez qaşınma, trofik koralar və pəncənin deformasiyası ilə osteoartropatiyalardan baş verir.

Diabetik polinevropatiyanın gedisi adətən inkişaf edən xüsusiyyətlidir. Bəzən bu prosesi visseral polinevropatiya adlanan əlamətlər müşayiət edərək, daxili üzvlərin innervasiyasını poza bilər. Bu zaman xüsusiələ ortostatik hipotoniya, «neyrogen» sidik kisəsi, impotensiya inkişaf edir.

Gözün hərəki sinirlərinin zədələnməsi ağır fəsadlardan olub, cəpgözlük, anizokoriya, işığa qarşı bebek reaksiyasının, akkomodasiya və konvergensiyanın pozulması ilə nəticələnir.

**Müalicəsi.** Şəkerli diabetin müjalicəsinin düzgün və səmərəli təşkili, diabetik polinevropatiyanın başlangıç əlamətlərinin qarşısında almaqda əhemmiliyətlidir. Fiziki müalicə üsulları, masaj, müalicə idmanı müsbət təsir göstərir. B qrupu və C vitaminları, həmçinin antiaqrəqantlar (trental, komplamin), angioprotektorlar (anginin, doksim), antixolineseterazlar (amiridin, galantamin) və tiokt turşusu preparatları (tioktasid, espa-lipon) tətbiq edilir.

**Toksik polinevropatiyalardan.** Toksik polinevropatiyaların patogenezində fermentativ-metabolik pozulmalar, damar mənsəli amiller və iminunoallergik mexanizmlərin rolü etiraf edilir. Toksik polinevropatiyaların klinik əlamətləri kifayət dərəcədə eynitiplidir və zədələyici agentlərin xüsusiyyətlərindən az asılıdır. Periferik sinirlərin tokisk zədələnməsinin xarakterik cəhəti polinevropatiyanın bu və ya başqa ümumi intoksikasiya əlamətləri ilə birgə çıxış etməsidir. Elektrofizioloji şəkildə aksonların degenerasiyası əlamətləri aşkar edilir. Sinir toxumasının bütün elementlərində morfoloji dəyişikliklər müəyyən olunur.

Toksik nevropatiya diaqnozu toksik maddələrin təsiri faktının müəyyən edilməsinə, intoksikasiyanın klinik əlamətlərinin aşkar edilməsinə, neyrotoksik maddələrin və ya onların metabolik məhsullarının yüksək miqdardını göstəren laboratori müayinələrin nəticələri, eləcə də bioptatda toksik nevropatiya əlamətlərini təsdiq edən histoloji göstəricilərə əsasən qoyulur.

Neyrintoksikasiyanın klinik mənzərəsi, polinevropatiya ilə yanaşı, tez-tez asteno-vegetativ sindrom, ensefalopatiya və ensefalomielopatiya əlamətləri ilə təzahür edir.

Məişət və sənaye kimyası məhsulları ilə intoksikasiyalar bu maddələrdən ehtiyatsız istifadə, təsadüfi zəhərlənmələr və ya onların başqa məqsədlərlə qəbul edilməsi nəticəsində baş verir.

*Qurğuşun polinevropatiyası.* Tökme-prökat, akkumulyator, poliqrafiya, kimya, toxuculuq və b. müəssisələrdə sanitari-gigiyena və sanitari-texniki tələblərin pozulmasından başqa, xeyli dərəcədə qurğuşun birləşmələrinin qaynağı kimi şirənmiş keramik qablar, tərkibində qurğuşun olan renglər və s. çıxış edə bilər.

Polinevropatiya başlıca olaraq əllerde hərəki pozulmaların yavaş inkişaf etmesi ilə xarakterize olunur; ilk növbədə əllerin və barmaqların ekstenziyası zeifleyir. Nadir hallarda ayaqlarda "parez" inkişaf edir. Hissiyat pozulmaları adəten keskin olmur, ağrılar xarakterik deyildir.

Morfoloji tədqiqatlarda adəten zədələnmiş ox sinirlerinin fonunda mielinin dağılıması müəyyən edilir.

Polinevropatiya əlamətləri ilə yanaşı, qurğuşun birləşmələri ilə zəherlənmənin ümumi əlamətləri də müşahidə edilir: dərinin boz-torpaq rengi alması, diş etinin kenarı ilə tünd göy zolagın getmesi, qurğuşun sancıları, nefrit, hepatit, ikincili anemiya. Qanda bazofil dənəli retikulositoz müəyyən edilir. Zəherlənmənin diaqnostikası və dərəcəsinin müəyyən edilməsi məqsədilə qanda qurğuşunun miqdarı təyin edilir. Eləcə də sidikdə qurğuşun, korpoporfirin və deltaaminolevin turşusunun konsentrasiyasının təyin edilməsi diaqnostik cəhətdən müümddür.

*Arsen polinevropatiyası* peşə intoksikasiyaları (şüşə məhsullarının, xəz memülatının, rənglərin, dərman preparatlarının hazırlanması), dərman zəherlənmələri (sifilis əleyhine preparatlar), eləcə də məişət zəherlənmələri (arsen insektofunksiyalıları ilə zəherlənmiş buğdanın və başqa məhsulların qida kimi istifadəsi zamanı kütləvi zəherlənmələr) nəticəsində baş verə bilər.

Kəskin və yarımkəskin intoksikasiyalar zamanı polinevropatiya zəherlənmədən 1-2 həftə sonra təzahür edir. Polinevropatiyanın başlangıç əlamətləri - intensiv ağrılar, paresteziyalar, elektrik cərəyanı vurma hissi, müsbət dərtılma simptomları, kəskin hiperpatiyadır. Bir neçə gündən sonra qıcıqlanma simptomlarına müxtəlif hissiyyat növlərinin, o sıradan dərin hissiyyatların itmesi simptomları qoşulur və ya onları əvəz edir. Amiotrofiya və arefleksiya ilə müşayiət edilən distal hərəki pozulmalar aşkar edilir. Bezən onlar sürelə inkişaf edir və proksimal istiqamətdə yayılır. Nisbetən qısa müddətdə kontrakturalar əmələ gələ bilər. Vegetativ trofik pozulmalar - hiperhidroz, hiperkeratoz, el və pəncə dərisinin bol qabıq vermesi, dəri herəratının azalması, ətrafların distal seqmentlərində sianoz və şişkinlik, dırnaqların cizgiliyi (Meyes zolaqları), «yağış damcıları» şeklinde qarında pigmentləşmə kəskin ifadə olunmuşdur. Bir sıra hallarda polinevropatiya baş, beyin və onurğa beyninin zədələnmə əlamətləri ilə birgə çıxış edir.

Diaqnoz müvafiq anamneze, mədə-bağırsaq pozulmalarına,

konyuktivin və yuxarı tənəffüs yollarının selikli qışasının qıcıqlanma əlamətlərinə, sidikdə arsenin ekskresiyasının artmasına, arsenin bir ilə qədər qala bildiyi saçılarda və dırnaqlarda aşkar edilməsinə əsaslanır.

*Civə polinevropatiyası.* Müxtəlif peşə sahiblərində civə buxarları ilə zəherlənmə halları mümkündür; bele ki, bir çox sənaye sahələrində və laboratoriyalarda civədən geniş istifadə edilir. Kəskin zəherlənmələr nadir hallarda qeyd edilir. Xroniki intoksikasiya zamanı periferik sinir sisteminin zəherlənmə əlamətləri ilə müqayisədə MSS-nin zədələnməsi tezliyinə və kəskinliyinə görə üstünlük təşkil edir.

Polinevropatiyalar əsas etibarilə ətrafların distal şöbələrinin hissiyyat pozulmaları, paresteziyaları, hipotetiziya və ya anesteziyalarla səciyyələnir. Hərəki pozulmalar çox nadir hallarda baş verir. Kəskin ifadə olunmamış atrofiyalı müləyim parez ətrafların əsməsi ilə birgə çıxış edir.

Civə buxarları ilə xroniki zəherlənmələrdə adəten əlamətlərin inkişafının mərhələliyi izlenilir: ilk mərhələlərdə astenonevrotik və endokrin-vegetativ pozulmalar üstünlük təşkil edir; növbəti mərhələdə arıqlama, kəskin əsmə, orqanik əlamətlər toplusu prosesə qoşulur; uzağa getmiş hallarda toksik encefalopatiya sindromu meydana çıxır. Civə qinqivitləri və stomatitləri, dispeptik pozulmalar aşkar edilir. Civə zəherlənməsi diaqnozu qanda civənin yüksək səviyyəsinin ~~və~~ onun ekskresiyasının artmasının aşkar edilməsi ilə təsdiq olunur.

#### Plekstilər və nevritlər

*Bazu kələfinin zədələnməsi.* Bazu kələfinin zədələnməsinin daha çox təsadüf edilən səbəbləri - bazu sümüyüün başının çıxması zamanı alınmış zədə; biçaq yarası, hündür qoyulmuş uzunmüddətli turna, inhalyasiyalı narkoz altında əllerin başın arxasına qoyulması halında cerrahi müdaxilə zamanı körpük sümüyü və I qabırğası və ya bazunun baş tərəfi arasındaki kələfin zədələnməsi, yenidögülmüşlərdə mama qaşıqları ilə kələfin sixılması və ya doğuşa yardım zamanı kələfin dərtiləməsi olur. Körpük sümüyüün sınığından sonra əmələ gelən sümük döyənəyi, pilləli əzələlərin kəntrakturası (Nafşiger skalenus sindromu), boyun qabırğaları ilə də kələf sixila bilər. Ancaq boyun qabırğalı şəxslərin yalnız 10%-də nevroloji fəsadlar müşahidə edilir.

*Klinikası.* Bazu kələfinin tam zədələnməsi zamanı əllerin periferik iflici (parez) və anesteziyası (hiposteziya) baş verir. Kələfin yuxarı birinci kötüyüün izolə olunmuş zədələnməsi (Düsen-Erb iflici) əllerin proksimal əzələlərinin (deltayabənzər, ikibاشlı, daxili bazu, bazu-mil, qısa supinatör) iflicinə və atrofiyasına səbəb olur. Bunun nəticəsində

yuxarı ətrafin bazu oynağında kenara açılması və dirsək oynağında bükülməsi mümkün olmur. Barmaqları və əllerin hərəkəti saxlanılır. Xestələr ağrından və bazunun; ələcə də saidin bayır kənarında qeyd olunan paresteziyalardan şikayətlənirlər. Burada hissiyyatın azalması da qeyd olunur.

Kələfin aşağı birinci kötüyünün zədələnməsində (aşağı Dejerin-Klümpke iflici) iflic, sonra isə əllərin və barmaqların xırda əzələlərinin atrofiyası inkişaf edir. Bazunun və saidin hərəkətliliyi tamamilə saxlanılır. Əllərdə və barmaqlarda, həmçinin saidin daxili səthində paresteziya qeyd olunur.

**Qanadaltı sinirin nevropatiyası (nevrit).** Zədələnmənin səbəbi daha çox odlu silahla yaranma, bazunun siniği və çıxığı, sinirin qoltuq ağacı ilə sıxlaması, yuxu və ya narkoz altında bazunun uzun müddət düzgün olmayan vəziyyəti və s. olur.

**Klinikası.** Xestə qolunu yanlara doğru üfmiş səviyyəye qədər qaldırı bilmir, deltavarı əzelənin atrofiyası və bazu oynağında ləxlama baş verir, bazunun yuxarı üçdə bir hissəsində hissiyyat pozulması müşahidə edilir.

**Mil sinirinin nevropatiyası (nevrit).** Yuxarı ətrafin sinirləri arasında mil sinir başqlarına nisbetən daha tez-tez zədəlenir.

**Etiologiyası.** Xestə berk yataqda, əllərini başının və ya bədəninin altına qoyub yatarken əsasən daha çox sərənət vəziyyətdə və ya nadir hallarda hadsiz yorğunluq zamanı («yuxu» iflici) dərin yuxuda olarkən sinirin zədələnməsi baş verir. Sinirin qoltuq ağacı ilə sıxlaması («qoltuq ağacı» iflici), bazu sümüyünün siniği, turna ilə sıxlama, bazunun bayır səthində inyeksiyanın düzgün aparılmaması (xüsusən sinirin anomal yerləşməsi zamanı) hallarında da zədələnmə mümkündür.

**Klinikası.** Klinik əlamətlər mil sinirinin zədələnmə dərəcəsindən asılıdır. Qoltuqlu çuxur və bazunun yuxarı üçdə birinin zədələnməsində mil sinirinin innervasiya etdiyi əzelələrin iflici baş verir: qollar irəliyə qaldırıldığda bilek sallanır; I barmaq II barmağa yaxınlaşır; saidin və biləyin açılması, I barmağın aralanması, III barmağın qonşu barmaq üzərinə qoyulması, açılmış qolda saidin supinasiyası mümkün olmur; dirsək oynağında bükülmə zeifləyir; dirsək açıcı refleks itirilir və karporadial refleks zeifləyir; uc falanqlar istisna olmaqla, I, II və qismən III barmaqda hissiyyat pozulmaları keskin ifadə olunmayıb, çox vaxt paresteziyalar şəklində olur. Bazunun orta üçdə bir hissəsində mil sinirinin zədələnməsi zamanı saidin açılması və dirsək açıcı refleks saxlanılır, əlin və barmaqların açılma funksiyası itir, əlin arxa səthinin hissiyyatı pozulur.

*Mil sinirinin zədələnməsini təyin etməyə imkan verən diagnostik testlər:*

1) Ayaq üstə qollar aşağı salılmış vəziyyətdə biləyin supinasiyası

və I barmağın aralanması mümkün deyil; 2) əlin arxasını səthə toxundurmaqla eyni vaxtda I barmağın aralanması mümkün deyil; 3) ovuc aşağı olmaqla əl stolun üzərində olarkən III barmağı qonşu barmaq üzərinə qoymaq mümkün deyil; 4) barmaqları aralayarkən (əllər ovuc səthləri ilə bir-birinə sıxlılmışdır) zədələnmiş əlin barmaqları aralanır, əyilib sağlam ovuc üzərində sürüsür.

**Dirsək sinirinin nevropatiyası (nevrit).** Bazu kələfi sinirlərinin zədələnləmələri arasında tezliyinə görə ikinci yeri tutur.

**Etiologiyası.** Dezgaha, stola və başqa eşyalara söykənməklə işleyən, hətta uzun müddət kresloya dirsəklənən şəxslərdə dirsək oynağı sahəsində sinirin sıxlaması nəticəsində baş verir. Adətən bu, üzülmüş adamlarda olur. Sinirin izolə olunmuş zədələnməsi bazunun daxili kondilusunun siniği və ya kondilusüstü sıniqlar zamanı baş verə bilər. Sinir biliq səviyyəsində də sıxlıa bilər. Bəzən sinirin zədələnməsi səpgili və qarın yatalığında, ələcə də başqa kəskin infeksiyalar zamanı müşahidə edilir.

**Klinikası.** IV və V barmaqlarda, ələcə də biləyə qədər əlin içəri səthində keyime və paresteziyalar, barmaqların yaxınlaşdırıcı və uzaqlaşdırıcı əzelələrinin gücünün azalması müşahidə edilir. Bu zaman əl «caynaqlı pəncə»yə bənzəyir. Ovuc tərəfdən IV barmağın ulnar yarısında və bütün V barmaqda, ələcə də əlin arxa tərəfindən V, IV və III barmağın yarısında hipesteziya və anesteziya qeyd edilir. Əlin xırda əzelələri (sümükərəsi, soxulcanabənzər, çəçələ barmaq təpələr) və I barmaq atrofiyaya uğrayır. Xüsusi müayinə üsulları tətbiq olunur: 1) əl yumruq şəklində sıxlıqdırda V, IV barmaqlar və qismən III barmaq tam bükülmür; 2) əl stola sıxlıqdırda çəçələ barmaqla stolu «cırmaqlamaq» mümkün olmur; 3) əlin bu vəziyyətdə barmaqların, xüsusən IV və V barmaqların aralanması və yaxınlaşması mümkün olmur; 4) sınaq zamanı düz açılmış I barmaqla kağızı saxlamaq mümkün olmur, uc falanqa əyilir (orta sinirin innervasiya etdiyi I barmağın uzun bükücsünün həyata keçirdiyi funksiya).

**Orta sinirin nevropatiyası (nevrit).** Dirsək sinirine nisbetən onun izolə olunmuş zədələnməsinə az-az təsadüf olunur.

**Etiologiyası.** Yuxarı ətrafların travmaları, venadaxili inyeksiya zamanı dirsək venasının zədələnməsi, mil-bilək oynağından yuxarıda ovuc səthində kesilmə yaraları, əlin peşə gücə düşməsi (bilək kanalı sindromu) etioloji səbəblər sayılır.

**Klinikası.** Barmaqlarda kəskin kauzalgık ağrılar və saidin daxili səthinin ağrılı olması müşahidə edilir. Əlin pronasiyası zərər çəkir, ovuc bükülməsi zeifləyir. I, II və III barmaqların bükülməsi, II və III barmaqların falanqlarının açılması pozulur. I barmağın təpə sahəsində əzelələrin atrofiyası qeyd olunur. Bunun nəticəsində o, II barmaqla eyni müstəvi üzərində durur, bu isə «meymün pəncəsi»ne bənzəyen əl

formasının inkişafına gətirib çıxarır. Ovucun radial hissəsində və ovuc tərəfdən I, II, III barmaqlarda və IV barmağın yarısında səthi hissiyyat pozulur.

#### Orta sinirin zədələnməsini aşkar etmək üçün diaqnostik testlər:

1) eli yumruq şəklində, sixarken I, II və qismən III barmaq bükülmür; 2) elin ovuc səthini stola sixarken II barmaqla cırmaqlama hərəkəti etmək mümkün olmur; 3) barmaqları çarpezlayarkən xəstə bir barmağını o birinin etrafında firlada bilmir (dəyirman simptomu); 4) I və V barmaqların biri-birinin qarşısına qoyulması pozulmuşdur.

**Müalicəsi.** B qrupu vitaminları, antixolinesterazlar, dibazol, dupleks təyin edilir. Fiziobalneoloji müalicə, masaj, müalicə idmanı məsləhət görülür. 1-2 ay ərzində sağalma əlamətləri olmadıqda cərrahi müdaxilə aparılır.

#### Tunel və travmatik nevropatiyalar

Sinirin sümük çıxıntılarına sıxlaması, sərt divarlı dar kanallarda zorlu çökmesi tunel nevropatiyاسının inkişafına səbəb olur. Orta sinirin biliç kanalında sıxlmasına daha çox təsadüf olunur. Əmək fəaliyyətinə görə əllərin açıcı və büküçü hərəkətlərini tez-tez təkrar edən və ya uzun müddət bükülmüş vəziyyətdə saxlayan şəxslərdə inkişaf edir.

**Biliç kanalı sindromu.** Bu əlamətlər kompleksi revmatoid artrit, hipotireoz, amiloidoz, akromegaliya, mukopolisaxaridoz xəstəliklərində, hemodializ aparılların inkişaf edə bilər.

**Klinikası.** Əlin I, II, III barmaqlarının keyiməsi və paresteziyaları təzahür edir. Əvvəlcə keyimə keçici xarakter daşıyır, sonralar isə daimi olur, tez-tez əllərdən saide, bəzi hallarda isə dirsək oynaqına qədər yayılan gece ağrıları qeyd olunur.

Əlli hərəkət etdirdikdə və ya vəziyyətini dəyişdikdə ağrılar keçir. Tinel simptomu müsbətdir (biliç kanalı sahəsində orta sinirin perkussiyası zamanı əllərdə paresteziya baş verir). 2 dəqiqə ərzində əlin bükülməsi (Falen əlaməti) əlamətlər toplusunu gücləndirir. Əlin ilk üç barmağında temperatur və ağrı hissini mülayim şəkildə azalması, I barmağı qarşı qoyan ozəlonin zəifliyi, bəzən atrofiyası qeyd olunur. EMQ-də orta sinirin innervasiya etdiyi əzələlərdə müxtəlif dərəcədə denervasiya əlamətləri müşahidə olunur və əl istiqamətində onun şaxələrində qıcıqların keçmə tezliyinin azalması müəyyən edilir.

**Müalicəsi.** İlk növbəde biliç kanalı sindromunun inkişafına səbəb olan əsas xəstəliyə qarşı aparılmalıdır. Hipotireoz zamanı hormonlarla əvəzedici müalicə məqsədə uyğundur. İltihaba qarşı vasitələr təyin edilir, kanala novokain, hidrokortizon, deksazon yeridilir. Kəskin formalarda

cərrahi kompressiya tətbiq olunur.

**Dirsək sinirinin kompressiyası sindromu.** Dirsek çıxıntısı ilə bazu sümüyünün medial kondilusüstü arasında olan kollateral bağ altında dirsək sinirinin kompressiyası zamanı baş verir. Əlin dirsək yarısında, IV, V barmaqlarda ağrı və paresteziyalar, əlin xırda əzələlərinin zəifliyi, bəzən isə atrofiyası ilə təzahür edir. Noxudabənzər və ya qarmağabənzər sümüyün səviyyəsində dirsək sinirinin dərin şaxəsinin zədələnməsi zamanı sümükkarası əzələlərin, III, IV barmaqların soxulcanabənzər əzələlərinin, I barmağın yaxınlaşdırıcı əzələsinin, bəzən isə V barmağın da yaxınlaşdırıcı əzələsinin hipotrofiyası və zəifliyi inkişaf edir; bu zaman ağrı olmaya da bilər və ya bütün ələ yayılı bilər.

**Müalicəsi.** Biliç kanalı sindromunda olduğu kimi aparılır.

**Aşağı ətrafların sinirlərinin nevropatiyası.** Ümumi kiçik qamış siniri və ya onun şaxələri, səthi kiçik qamış və ya böyük qamış siniri kiçik qamış sümüyünün başı səviyyəsində zədələnə bilər. Kompressiya ətrafin düzgün olmayan vəziyyətində, xüsusən ayağının üstüne aşırıb oturmağı xoşlayan adamlarda baş verir. Diabet, disproteinemiya, vaskulit və s. etioloji amillər sayılır.

**Klinikası.** Ümumi kiçik qamış sinirinin zədələnməsi zamanı pəncənin arxa büküçü əzələsində zəiflik təzahür edir, pəncənin bayır tərəfə dönmesi zəifləyir. Baldırın və pəncənin bayır səthinin keyiməsi qeyd edilir. Xəstələr sanki ayaqlarını şappıldadaraq yeriyirlər. Baldır və pəncənin bayır səthində hissiyyat zəifləyir. Büyük qamış sinirinin ön şaxələrinin zədələnməsi pəncənin və barmaqların bükülməsinin zəifləməsinə səbəb olur. Bu sinir içəri topuğun arxasından keçdiyi yerdə, eləcə də pəncənin daraqönü zonasındaki kanalda zədələnə bilər. Ayağın altı boyunca və pəncə barmaqlarının əsasında ağrı, sancılar, keyimə təzahür edir. Ayaqaltı sinirin medial və lateral şaxəleri prosesə cəlb oluna bilər. Birincinin zədələnməsi zamanı pəncənin medial hissəsində, ikinci də isə pəncənin yan səthində xoşagelmez hissələr qeyd olunur. Pəncənin medial və ya bayır səthində hissiyyatın pozulması baş verir.

**Müalicəsi.** Hormonların yerli tətbiqindən effekt əldə edilmədikdə cərrahi müdaxilə (sinirin dekompressiya) aparılır.

#### Onurğa osteochondrozunun nevroloji fəsadları

Onurğanın nevroloji pozulmaları ilə müşayiət olunan zədələnmələri içərisində degenerativ-distrofik proseslər – osteochondroz və spondiloartroz daha tez-tez rast gelir. Rentgenogramda spondilizoz əsasən disklerin və ön köndələn bağın fibroz həlqələrinin kalsifikasiya hesabına əmələ gələn fəqərə cisimlərinin şaquli yönəlmış artımları ilə

təmsil olunmuşdur. Bu isə yaşlı adamlarda onurğanın bir vəziyyətdə saxlanmasına sebəb olur. Onurğanın osteoondrozu – fəqərəəarasi disklerin qığırdağının degenerativ zədələnməsi və fəqərəəerin arası cisimleri tərəfindən reaktiv dəyişikliklərin baş vermesidir. O, həlməşikvari nüvənin birincili zədələnməsi zamanı baş verir. Əlverişsiz statodinamik yüklenmənin təsiri altında amortizasiyaedici rol oynayan və onurğanın elastikiyini təmin edən elastik həlməşikvari nüvə ilk hövbədə mukopolisaxaridlerin polimersizləşməsi hesabına öz fizioloji xassələrini itirməyə başlayır. O, quruyur, zaman keçdikcə sekvestrləşir. Yüklənmənin təsiri altında elastikiyini itmiş disk həlqesi gərilir, sonra isə onun çatlarından həlməşikvari nüvənin fragmentləri düşür: protruziyani prolaps – disk yırtığı evez edir. Onurğa seqmentinin dəyişilmiş, yüksək hərəkətli şəraitində (qeyri-sabit şəraitde) fəqərəəerin qonşu cisimlərində və oynaqlarda reaktiv dəyişiklikler baş verir (spondiloartroz).

Osteoondrozin rentgenoloji əlamətləri: müəyyən seqmentin konfiqurasiyasının (bir cüt qonşu fəqərə, fəqərəəarasi disk və onları birləşdirən fibroz toxuma və fəqərəəarasi əzələlər) dəyişməsi, lordoz evezine adətən yerli kifoz; fəqərəlerinin qonşu cisimlərinin yerindən oynaması (xüsusən belin düzəldilməsi zamanı yuxarıdakı fəqərə arxaya təref gedir – pseudospondilolistez); bir-birinin qarşısında duran fəqərə cisimlərinin qapayıcı lövhələrinin deformasiyası (onların qalınlaşması, kələ-kötür olması, üfüqi yönəlmış kenar artımlar (osteofitlər); diskin yastılanması – fəqərəəarasi yarığın hündürlüyünün azalması.

Çəpinqə ve ya şaquli şəkildə irəli yönəlmış artımlar («dimdiklər») – klinik cəhətdən əhəmiyyətsiz əlamətlər olub, osteoondrozu deyil, spondilyozu xarakterize edirlər. Əksinə, onurğa kanalına yönəlmış arxa osteofitlər isə boyun seviyyəsində, nadir hallarda bel seviyyəsində yüksək dərəcədə klinik aktual əlamətdir. Bəzən disklerin yırtığı onurğa kanalına deyil, qialin lövhəsindən fəqərə cisimlərə girir. Bunlar – onurğa cisimlərinin qığırdaq yırtığı – əsməl intrasponqioz yırtıqları olub, klinik cəhətdən əlamətsizdir.

Osteoondrozin erken inkişafına və onun klinik təzahürlərinə onurğanın aşağıdakı anomaliyaları təsir göstərir: kecid bel-büzdüm fəqərəlerinin olması, lümbalizasiya, yuxarı büzdüm seqmenti hesabına VI bel fəqərəsinin olması yaxud əksinə, sakralizasiya, yəni distal bel fəqərəsinin büzdümle bitişməsi; fasetik (qövsçixıntılı) oynaqların oynaq yarığının asimetrik yerləşməsi (oynaq tropizminin pozulması); qövslərin parçalanması. Onurğa kanalının anadangelme darlığı da böyük əhəmiyyət kəsb edir: bu halda kiçik ölçülü yırtıq və ya osteofit də sinir elementlərinə təzyiq göstərir.

Onurğanın zədələnmış strukturlarının hansı sinir töremələrinə

patoloji təsir göstərməsindən asılı olaraq, kompressiyali və reflektor sindromlar ayırd edilir. Kompressiyali sindromlarda göstərilən onurğa strukturları üzərində köklər, damarlar və ya onurğa beyni gərilir, sıxlıq və deformasiyaya uğrayır. Reflektor sindromlara – göstərilən strukturların onları innervasiya edən reseptorlara, başlıca olaraq, qayıdan onurğa beyni sinirlərinin uclarına (Luşki sinuvertebral siniri) təsiri nəticəsində baş verən əlamətlər kompleksi addır. Zədələnmış fəqərədən bu sinirlə yayılan impulslar arxa köklə onurğa beyninin arxa buynuzuna daxil olur. On buynuzlara keçərək, onlar innervasiya olunan əzələlərin reflektor gərginliyini – reflektor əzələ-tonik pozulmalar doğururlar.

### Bel sindromları

**Kompressiyali bel sindromları.** İstənilən bel kökü disk yırtığının kompressiyasına məruz qala bilər. Añcaq L<sub>IV-V</sub> və L<sub>V</sub> – S<sub>I</sub> disklerinin xüsusilə erkən «yeyilməsi» səciyyəvidir. Buna görə də L<sub>V</sub> və S<sub>I</sub> disklerinin kökləri daha tez-tez sıxlıb əzilirlər. Bunlar kompressiyali kök sindromlarının en çox rast gələn variantlardır. Yırtıq lateral istiqamətdə yayıldıqda isə fəqərəəarasi dəlikdəki kökü (L<sub>IV-V</sub> seviyyəsində L<sub>V</sub> kökünü, L<sub>V</sub> – S<sub>I</sub> seviyyəsində isə L<sub>V</sub> kökünü) basıb əzir.

Böyük yırtıq eyni zamanda iki kökü sixa, dural kisəni, onunla birlikdə isə qonşu dural kök yaxalıqlarını darta bilər.

Dartılmış və sıxlımlı kökdə ödem, venoz durğunluq, sonralar isə travmatizasiya və autoimmun proseslər hesabına (çökəməs diskin toxuması – autoantigen) aseptik iltihab baş verir.

Kökün kompressiyasının klinik əlamətləri: atıcı ağrılar, dermatom hipalgeziya, periferik parez, dərin refleksin zəifləməsi və ya itməsi.

Kök ağrıları öskürmə, asqırma zamanı bel əzələlərinin reflektor gərginliyindən və Kvekenstedt sınağı zamanı yaranan likvor təkanının kökə təsiri hesabına, güclənir. Hərəkət, xüsusilə gövdənin əyilməsi zamanı ağrılar şiddetlənir. Bu zaman fəqərə cisimlərinin ön şöbələrinin bir-birinə yaxınlaşması nəticəsində diskin yerdeyişməsi çətinləşir.

L<sub>IV-V</sub> diskinin yırtığı ilə L<sub>V</sub> kökünün kompressiyası, adətən uzun müddət davam edən bel sancılarından sonra baş verir, kök zədələnməsi mənəzərəsi isə çox ağır olur. Ağrılar bel nahiyyəsində sağ, budun bayır kənarı, baldırın ön bayır səthi, pəncənən və baş barmaqların, çox vaxt yalnız I barmağın daxili kənarına yayılır; xəstədə iynəbatma, donma hissələri yaranır. Öskürmə və asqırma zamanı fəqərəəarasi dəlik fenomeni töredilməsi zamanı «yırtıq nöqtəsindən» ağrılar göstərilən nahiyyələrə yayılma bilər. Həmin zonada, xüsusən dermatomin distal şöbələrində hipalgeziya aşkar edilir. I barmağın açıcı gücünün azalması (yalnız L<sub>V</sub>

kökü ilâ innervasiya olan əzələlər), ön böyük qamış əzəlesinin hipotoniya və hipotrofiyası inüsiyyən edilir. Xəstə açılmış pence ilə daban üzerinde durmağa çətinlik çəkir.

**S<sub>1</sub> kökünün (L<sub>v</sub> - S<sub>1</sub> disk) kompressiyası.** Əger lümboqo və lümbalgiya dövrü kök ağrılarından əyvel olursa, qısa keçir. Ağrılar sağrıdan və ya bel və sağrıdan budun bayır-arxa kənarı, baldırın bayır kənarı ilə pəncənin və sonuncu barmaqların bayır kənarına, bəzən isə yalnız V barmağa qədər yayılır. Ağrılar çox vaxt yalnız dabana, daha çox onun bayır kənarına qədər irradiasiya edir. Xəstələr bəzi hallarda məhz bu sahələrdə iynəbatma və paresteziyanın başqa formalarını hiss edirlər. Feqərərərası delik fenomeni töredildikdə (asqırma və öskürme zamanı) «yirtiq nöqtəsi» bu nahiylərə ağrı verə biler. Həmin sahələrdə, xüsusən dermatomun distal şöbələrində hipalgeziya müeyyən edilir. Baldırın üçbaşlı əzəlesinin və pence barmaqlarının bükcük əzələlərinin gücünün azalması, həmçinin incik əzəlesinin hipotoniya və hipotrofiyası qeyd olunur. Xəstələr pəncəleri üzərində dayanmağa çətinlik çəkir, axill refleksinin zeifləməsi və ya itmesi qeyd olunur.

S<sub>1</sub> kökünün kompressiyasında daha çox heterolateral skolioz -- gövdənin xəstə tərəfə eyilmesi baş verir.

Bel vertebrogen kök kompressiyalı əlamətlər kompleksinin ən ağır forması at quyuğunun sixılmasıdır. Bu variant epidural sahənin bayır şöbələrinə deyil (hər seqmentdən bir kök sinir keçir), at quyuğunun köklərinin six yerleşdiyi dural kisəyə - medial nahiye təzyiq göstərən orta yirtılarda müşahidə edilir. Ağrılar adəten amansız olub, hər iki ayağa yayılır, «süvari şalvari» tipində hissiyyatın itmesi isə anogenital sahəni ehəte edir. Bir qayda olaraq, çanaq pozulmaları baş verir.

Aşağı bel səviyyəsində kompressiyanın klinik təzahürlərinə onurğa beyninin işəmiya sindromu aiddir. Prosesin keskin inkişafı zamanı spinal insult, yarımkəskin və xroniki gedişində isə kök arteriyalarının sixılması hesabına mielopatiya inkişaf edir. L<sub>v</sub> və S<sub>1</sub> kök-onurğa beyni arteriyasının sixılması zamanı ayaqda və bələdə ağrılar əmələ gelir. Pencədə zəiflik müşahidə edilir. Bu zaman hissiyyat pozulmaları baş vermir. Gösterilən pozulmalar onurğa beyninin ön buynuzlarının işəmiyası ilə əlaqədardır, iflicidici (parezlezdirici) işas baş verir. Onurğa beyninin daha geniş sahələri - beyn konusu, epikonus və onurğa beyninin döş şöbələri də zədələnə bilər. Bu zaman ayaqlarda və gövdənin aşağı şöbələrində ağır iflicler və hissiyyat pozulmaları, eləcə də çanaq pozulmaları baş verə bilər.

Radikulomieloşemiyayanın gedisi adətən iki mərhələlidir. Əvvəlcə arxa uzununa bağın reseptörlarının disk yirtığı ilə qıcıqlanması nəticəsində bel ağrıları baş verir. Ağrı tutmaları sonra da təkrarlana bilər və növbəti tutmaların birində insult formasında parez və ya spinal pozulmalar inkişaf edir.

256

#### Bel reflektor sindromları

Zədələnmiş diskin fibroz həlqesinin və ya arxa uzununa, sümükəsi və başqa bağların, eləcə də oynaq kapsulasının reseptörlarının qıcıqlanması neinki ağrıların, həm də reflektor reaksiyalarının mənbəyi hesab olunur. Bu, ilk növbədə bel əzələlərinin tonik gərginləşməsidir. Vertebrogen bel ağrıları sindromu xəstəliyin keskin dövründə lümboqo kimi, yarımkəskin və ya xroniki inkişafında isə lümbalgiya kimi müeyyən edilir.

**Lümboqo.** Lümboqo çox vaxt fiziki gərginlik və ya ehtiyatsız hərəket, bəzən isə görünən səbəb olmadan baş verir. Qəflətən və ya bir neçə dəqiqə yaxud saat ərzində, çox vaxt atıcı ağrılar baş verir. Ağrılar çox vaxt yandırıcı, parçalayıcı xarakter daşıyır. Tutmalar ağrılıq qaldırma anında baş verir, xəstə namənasib vəziyyətdə donur, qəddini aça bilmir. Çarpayıdan enmək, çevrilmək, öskürmek, asqırmaq, ayaqları bükəmək cəhdə belde və ya büzdümədə ağrıların keskin güclənməsi ilə müşayiət olunur. Əger xəstədən ayağa durmaq tələb olunursa, bütün bel nahiyesinin keskin hərəkətsizliyi baş verir, bu zaman bel lordozunun yastılanması, və ya çox vaxt skoliozla birgə kifoz qeyd olunur. Onurğanın bel şöbəsi, hətta çanaq-bud oynağında ayaqların passiv yerdəyişməsi zamanı belə fiksə olunmuş vəziyyətdə qalır (təbii immobilizasiya). Buna görə də diz oynağında açılmış ayağın ehtiyatlı bükülməsi lümboqo zamanı heç də həmişə ağrı ilə müşayiət olunmur: zədələnmiş disk immobilizasiya olunmuş onurğa seqmentində yaxşı müdafiə olunur.

**Lümbalgiya.** Lümbalgiya da yönəmsiz hərəket, uzunmüddətli gərginlik, soyuqdəymə ilə bağlı olub, keskin olmur və bir neçə gün ərzində inkişaf edir. Ağrılar sızlayıcı, hərəket zamanı artan, ayaq üstə duran və oturan vəziyyətdə, xüsusən bir vəziyyətdən başqasına keçid zamanı güclənən xarakter daşıyır. Bel nahiyesi lümboqoda olduğu kimi deformasiya oluna bilərsə də, bu, aşağı səviyyəde olur.

**Lüboşalgıya.** Bel nahiyesində sağrıya və ayaqlara yayılan osteoxondroz mənşəli ağrı və reflektor təzahürləridir. Ağrılar sağrıda, ayaqların arxa-bayır hissəsində hiss edilir, lakin barmaqlara çatmır. Lümbalgiyada olduğu kimi, ağrılar bədənin vəziyyətinin dəyişməsi, yerləş və ya uzun müddət oturmaq zamanı, öskürərkən və asqırarkən güclənir.

**Gərilme simptomları üzə çıxır (Laseq simptomu).** Xəstə arxası üstə uzanmışdır. Müayinədən xəstənin irəli uzanmış ayağını dabanından tutaraq yuxarı qaldırır. Bu zaman oturaq siniri boyunca ağrı baş verir və ya güclənir (Laseq simptomunun I fazası), qarın divarı əzələlərinin qoruyucu gərginliyi üzə çıxır. Bundan sonra da ayağı diz oynağında sıxmaqdə davam etsək, ağrı yox olur və ya keskin şəkildə zəifləyir (Laseq simptomunun II fazası). Sağlam etrafın müayinəsi zamanı da ağrı

üze çıxa biler - çarpat Laseq simptomu (Bexterev simptomu).

Neri simptomu - xeste ayaqları uzadılmış ve arxası üstə uzanmış vəziyyətde olduqda, başın sinəyə doğru bükülməsi zamanı bel nahiyesində ağrılar baş verir.

Dejerin simptomu - öskürmə və aşkırmə zamanı bel-büzdüm şöbəsində ağrıların güclənməsi.

Oturma sindromu - ayaqları diz və çanaq-bud oynağında bükmedən arxası üstə uzanmış vəziyyətdən oturaq vəziyyətə gelmeyin mümkün olmaması. Bu zaman vegetativ pozulmalar: ətrafların deri örtüyünün soyuması və avazması (nadır hallarda sianoz), hiperhidroz, pencə arteriyalarında nəbzin zəifləməsi, dırmaqların inkişafdan qalması müşahidə edilir.

*Diagnostikası və differensial diaqnozu.* Tipik hallarda diaqnoz qoyuluşu çətinlik yaratmır və ağrı sindromu, elecə də gərilmə, qıcıqlanma və ocaq əlamətlərinə əsasən qoyulur. Ancaq bel ağrıları müxtəlif sebəblərdən doğa biler və inkişaf mexanizmləri ferqli ola biler. Buna görə de eləva üsullardan: SSM-nin tədqiqi, rentgenoqrafiya, KT və NMR-tomoqrafiyadan istifadə olunur.

Radikulopatiyaların klinik mənzərəsi onurğa kanalında yerləşərək köklərə təşir edən şişər, onurğanın və çanağın iltihab prosesləri, spinal araxnojidit, vərəm spondiliti və s. neticəsində formalasdır.

*Budun bayır dəri sinirinin nevralgiyası* budun bayır səthində ağrıları xarakterizə olunur. Bud sinirinin nevritində Vasserman (qarnı üzərində ayaqları diz oynağında açılmış vəziyyətdə uzanmış xeste ayaqlarını qaldırarkən qasıq nahiyesində və budun ön səthində keskin ağrı baş verir) və Maskeviç dərtılma əlaməti (xestənin qarnı üzərində uzanmış vəziyyətdə ayaqların diz oynağında bükülməsi zamanı budun ön səthində ağrıların olması) baş verir. Çanaq-bud oynağının artrozoartriti tez-tez radikulopatiyaların klinik mənzərəsinə bənzər əlamətlərle müşahidə edilir. Budun aralanması və rotasiyası zamanı çanaq-bud oynağında ağrıının qeyd olunması mühüm əlamət hesab olunur. Diaqnozun dəqiqləşdirilməsinə çanaq-bud oynağının rentgenoqrafiyası kömək edir. Bu zaman bud sümüyüünün başında və fırıldanma çökeyində dəyişikliklər aşkar edilir. Koksitdə çanaq-bud oynağının hərəkəti məhdudlaşır, budun aralanması və açılması zamanı ağrılar qeyd olunur. Rentgenogramda xarakterik dəyişikliklər nezəre çarpır.

*Müalicəsi.* Keskin və keskinləşmə mərhələsində istirahət və ağrıkasıcı vasitələr təyin edilir. Keskin ağrılar sakitləşənə qədər yataq rejimine eməl etmək lazımdır. Əksər hallarda yerli istiliyin tətbiqi (isiçi, qızıclar qumla doldurulmuş kisə) yaxşı səmərə verir. Sürtkü yağları, gelləri və kremləri faydalıdır. Metabolik təsirlə yanaşı, ağrıkasıcı təsir göstərən B<sub>12</sub> və B<sub>1</sub> vitaminları kursu təyin edilir. Vazoaktiv və

ödemə qarşı vasitələrdən istifadə olunur.

Keskin mərhələdə bel nahiyesinə diadinamik cərəyanlar və eritem dozalarda bel, sağrı, bud və baldır nahiylərinə ultrabenövşəyi şüalar, elecə də iynə-refleks terapiyası yaxşı müalicə effekti verir. Ağrları keşmək üçün dərialtı, kök, əzələ, epidural, hidrokortizon blokadalarından istifadə olunur. Ən sade prosedura kimi bel nahiyesinə 0,25-0,5%-li novokain məhlulunun paravertebral şəkilde dəriləti yeridilməsi sayılır (adətən bir neçə nöqtədə limon qabığı emələ gələnə qədər). Novokain, kalsium-xlorid, maqnezium, litium elektroforezi, UYT-müalicə məsləhət görülür.

Keskin halların sakitləşməsindən sonra dərtılma müalicəsinə keçilir: maili seth üzərində xestənin öz bədən kütləsi ilə traksion müalicəsi, əl altındaki vasitələrlə yataqda xestənin dərtılması, dozalaşdırılmış sualtı dərtılma və texniki qırğuların köməyi ilə dərtılma. Manual müalicə də effeklidir. Müalicə idmanı təyin edilir. Şirinsu, iynəyarpaqlı, radon, kükürd-hidrogen vannaları, elecə də parafin applikasiyaları, palçıq müalicəsi, induktotermiya, DMD məsləhət görülür.

Uzun çəkən xəstəlik zamanı sedativ preparatlardan sibazon (seduksen), xlozepid (elenium), elecə də amitriptilin kimi antidepressantlardan istifadə edilir.

Davamlı ağrı sindromu və keskin hərəki pozulmalar zamanı cerrahi müdaxilə üsullarının tətbiqi məsələsi qarşıya çıxır. Tecili əməliyyət üçün səbəb - kök-spinal arteriyasının kompressiyası və çanaq pozulmaları ilə fəqərəarası diskin çökmesi, elecə də süst parezler və ificilər şəklində hərəki pozulmalar ola biler. Diaqnozun dəqiqləşdirilməsi üçün mieloqrafiyadan istifadə olunur. Qiymətli diaqnostika üsulu kimi NMR-tomoqrafiya çıxış edir.

### Kompressiyah boyun sindromları

Boyun səviyyəsində (bel şöbəsində ferqli olaraq) kompressiyaya yalnız köklər və onların arteriyaları deyil, həm də onurğa beyni (damarları ilə birgə), elecə də onurğa arteriyası məruz qala biler.

Onurğa beyni və damarlarının kompressiyası sindromu. Onurğa beyninin kompressiyası xüsusən dar onurğa kanalı olan şəxslərdə fəqərəarası diskin və arxa osteofitlərin yırtığı zamanı mümkündür. Şişdən ferqli olaraq, yırtış zamanı kompressiya təzahürləri daha tez inkişaf edir.

Yırtığın diskin basmasının klinik təzahürləri çox zaman onurğa beyni şişlərindən seçilir. Boyun şöbəsində ayaqların spastik parezi, hissiyyatın keçiricilik pozulmaları, əllerde ağrılar və zəiflik qeyd olunur. Bezen klinik mənzərə onurğa beyninin sadəcə sıxlmasına deyil, onun

kök damarlarının ve ya ön onurğa beyni arteriyasının sıxlaması hesabına işemiya ile birgə çıkış etmesine şahitlik edir.

Vertebrogen spinal insultlar zamanı onurğa beyninin ventral şöbəsi, piramid yolları ve həmin seviyyənin ön buynuzlarının zədələnməsi olamətləri keskin inkişaf edir; ayaqların spastik parezi, əllərin süst parezi və sfincter pozulmaları ilə müşayiət olunur. Bəzən onurğa beyninin arxa kötüklərinin prosesə qoşulması neticəsində (başlıca olaraq Burdax destəsi) elde derin hissiyyatın kobud pozulmaları baş verir; Burdax destəsinin arterial şaxesi arxa şırımlı arteriyanın şaxələri ilə anastomozlaşdırıldan, qan dövranı çatışmazlığını kifayət dərəcədə kompensasiya edə bilmir. Spinal insult olamətləri 2-3 həftədən sonra gerilemeye başlayır.

**Spondilogen boyun mielopatiyası.** Onurğa beyninin yalnız keskin deyil, həm də xroniki işemiya - mielopatiya mümkündür. Bunun genezində kompressiya amili ehemiyət kəsb edir. Bu zaman daha çox ön sindromunun inkişafı mümkündür. Motoneuronun həqiqi xəstəliyindən fərqi ondadır ki, vertebrogen sindrom zamanı bulbar simptomlar üzə çıxmır, əllerin süst parezleri və fassikulyar qırpılmalar o qədər də keskin ifadə olunmamışdır, kök ağrılarının olması mümkünür. Mielopatiyanın təsdiq edilməsi arxa osteofitler və hipertroflaşmış sarı bağlar tərəfindən dural kisenin sıxlamasını aşkar etməyə imkan veren MRT və mieloqrafiya həlledici rola malikdir.

**Kök kompressiyası sindromları.** Aşağı boyun diskleri erken «köhnəlin». Uyğun onurğa seqmentlərində müşayiətəçi spondiloartroz və unkovertebral artroz inkişaf edir. Uyğun sümük artımları fəqərəəası dəliyi daraldır, buna görə də boyun seviyyəsində köklər epidural məkandakı diskin yırtıqları tərəfindən deyil, fəqərəəası dəliyin özü tərəfindən sıxlıklär. Hərəket zamanı unkovertebral artımlar boyunda kökü və onun qışalarını zədəleyir, onlarda inkişaf edən ödem isə fəqərəəası dəliyin (kanalın) nisbi darlığı mütələq darlığa çevirir. Sıxlımiş kökün ödemi emələ gelir və onda aseptik iltihab inkişaf edir.

Daha çox  $C_{VI}$  və  $C_{VII}$  köklərinin zədələnməsi müşahidə edilir.

**$C_{VI}$  kökü (disk və  $C_V - C_{VI}$  fəqərəəası dəlik).** Boyundan və kürəkdən çıxınönüne yayılan ağrı bazunun bayır səthinə, saidin mil sümüyü kənarına və I barmağa qədər çatır. Həmin sahənin distal



şöbələrində paresteziya qeyd olunur. Gösterilən subyektiv olamətlər fəqərəəası dəlik fenomeni törendikdə və ya başın iradi hərəketi zamanı güclənir ya da bundan törenir.  $C_{VI}$  köküne uyğun dermatomada hipalgeziya, ikibaşlı əzələnin zəifliyi və hipotrofiyası, bu əzələnin veter refleksinin aşağı düşməsi və ya itməsi qeyd olunur.

**$C_{VII}$  kökü (disk və  $C_{VI} - C_{VII}$  fəqərəəası dəlik).** Ağrı boyun və kürəklərdən saidin arxa-bayır səthi ilə II və III barmaqlara yayılır, bu sahənin distal hissəsində paresteziya,  $C_{VII}$  kökü sahəsində hipalgeziya, üçbaşlı əzələnin zəifliyi və hipotrofiyası, bu əzələnin veter refleksinin azalması və ya olmaması ilə qeyd olunur.

#### Boyun reflektor sindromları (servikobraxialgiyalar)

Əsas vertebral sindrom sancılar formasında keskin boyun ağrıları və ya servikalgiya, yarımkəskin və xroniki boyun ağrıları kimi təzahür edir. Ağrı qıcıqlarının menbəyi fibroz toxumaların zədələnmiş reseptorları, eləcə də boyun əzələlərinin tonik gərginliyi hesab olunur. Ağrılar sızlayıcı xüsusiyyəti olub, daha çox ensa və çıxınönüü nahiyeye yayılır; boyunun hərəketi və yaxud uzun müddət eyni vəziyyətdə qalması zamanı ağrılar güclənir. Derindən əlləndikdə sümük çıxıntılarının ağlı olması müəyyən edilir. Spondiloperiartroz olamətləri - xəste tərəfdə fasetik oynaqların ağrıları olması daha erken aşkar edilir. Bu kapsulalar arxa-bayır sahəsində sümük çıxıntılarından 3-4 sm aralı zəifləmiş boyun əzələlərinin arxasında əllənir.

**Diagnozu** - klinik olamətlərlə birlikdə rentgenoloji müayinənin göstəricilərinə əsaslanır.

**Müalicəsi.** Əsas müalicə qaydaları onurğanın bel şöbəsinin osteoxondrozu zamanı müşahidə edilən nevroloji pozulmalarda olduğu kimiidir.

**Döş sindromları.** Nadir hallarda təsadüf olunur. Döş köklərinin innervasiya etdiyi sahələrdə ağrı baş verir, həmin nahiyədə hipesteziya müşahidə edilir. Gövdənin yuxarı şöbəsinin bir çox əzələləri onurğa beyninin boyun hissəsi ilə, dərisi isə döş seqmentləri ilə innervasiya olunduğundan, boyun radikuliti nəticəsində döş qəfəsinin yuxarı şöbəsində dərin əzələ ağrıları baş verə bilər.

Onurğanın döş hissəsində ağrılar verəm spondiliti, fəqərənin metastatik kariesi, onurğa beyninin şipləri, aortanın anevrizması, Bexter ev xəstəliyi, qurşaqvarı demirov, stenokardiya və s. patologiyaların təzahürü kimi baş verir. Onurğanın osteoxondrozu nəticəsində inkişaf edən döş radikulitinin diaqnozu yalnız bu xəstəliklər istisna edildikdən sonra təsdiqlənə bilər.

## Qurşaqvari herpes

*Etiologiyası ve patogenezi.* Xesteliyin töredicisi neyrodermotrop süzülen virus (*Strongyloplasma Zoneae*) olub, qızılca virusuna uygundur.

Övvəlcə virus su çiçəyi xəstəsindən sağlam həssas şəxse keçir, bundan sonra isə göstərilən xesteliyin klinikası baş verir. İkinci mərhələdə isə xesteliq qurşaqvari herpesin klinik mənzəresi və kəskin yoluxucu prosesin bütün əlamətləri ilə (latent vəziyyətdə olan virusun orqanizmədə feallaşması nəticəsində) endogen inkişaf edir. Latent mərhələ adətən onillərlə davam edir (oha görə də qurşaqvari herpes əsasən böyük yaşılı adamlarda baş verir), lakin ayrı-ayrı hallarda çox qısa - bir neçə ay da ola bilər.

Qurşaqvari herpes virusu mərkəzi və periferik sinir sisteminin hüceyrələrinə yüksək feallılıqla nüfuz edir. Övvəlcə onurğa sütunu boyunca olan düyünlər yoluxur. Bundan başqa, periferik sinir kötüyü və uyğun dəri və selikli qişa sahələrinin zədələnməsi ilə virus qanqlionitini inkişaf edə bilər.

Qurşaqvari herpesin inkişafına bəhane kimi travma, həddən artıq soyuma, soyuqdəymə və kəskin infeksiyon xəstəliklər, müxtəlif zəhərlenmələr, həddən artıq qızdırma, həddən artıq günvurma çıxış edə bilər.

*Klinik mənzərası.* Qurşaqvari herpesin inkubasiya dövrü bir neçə gündən 3-4 həftəyə kimi davam edir. Sonra intensiv ağrılar, yandırıcı duyğu, subfebril hərəket, ümumi halsızlıq və zəifliklə təzahür edən prodromal dövr başlayır.

Virusun latent haldan feal vəziyyətə keçmesi klinik olaraq ümumi yoluxucu əlamətlər, birtərəfli kök ağrıları, paresteziyalär, dermatomada qışınma və daha sonra lokal herpetik səpgilərlə təzahür edir. Adətən onurğa sütunundan döş sümüyüne qeder qabırğası sahələrdə sinir kötükləri və şaxələri boyunca üçlü sinirin şaxəleri ilə innervasiya olunan və başqa sahələrdə eritematoz-ödemli fonda asimmetrik şəkildə yerleşən ləkəli-papulyoz elementlər müşahidə olunur və tezliklə müxtəlif ölçülü (2-8 mm enində) qabarıqlara çevrilir. Qabarıqların möhtəviyyatı əvvəlcə seroz və ya hemorragik olub, sonradan tutqunlaşır və irinli olur. Bu zaman eritematoz fon adətən avazılır və qabarıqlar sanki sağlam dəri üzərində yerləşirlər. Adətən təzə səpgilər 2-5 gün ərzində müşahidə edilir, 6-8-ci gündə qabarıqlar qurumağa başlayır və qaysaq əmələ gelir, 2-3 həftədən sonra isə proses başa çatır. 3-cü həftənin sonunda qaysaqlar qopur və onların yerində zəif piqmentasiya qalır.

Kök ağrı sindromu və sinir sisteminin başqa ləkələrə zədələnmə əlamətləri, klinik təzahürlerin aydın müşahidə edilməsi mərhələsində

(hissiyatın pozulması, vegetativ pozulmalar) 3-4-cü yanaşı spinal qanqliyaların cəlb olunması ilə əlaqədardır. Qurşaqvari demrov istenilen həssas sinirin yayıldığı nahiyyədə yerləşə bilər. Səpmə çox vaxt döş şobəsində, üçlü sinirin birinci şaxesi boyunca və boyun segmentləri nahiyyəsində müşahidə olunur.

Kəllə sinirlerindən dəha çox üçlü sinir, xüsusən onun yuxarı şöbəsi proses cəlb olunur. 5-ci şaxənin birinci şaxələnmə nahiyyəsində inkişaf edən herpes zoster ophtalmicus xüsusiyyətli ağrı gedidi malikdir. Prodromal intensiv sinir ağrılarından sonra alın, göz qapağı, burun, gicgah nahiyyəsi dərisinin və konyuktivin qızartması və sıskınlığı, göz yaşının axması və işıqdan qorxma əlamətləri baş verir. Sonralar eritema fonunda tez-tez hemorragik möhtəviyyatlı qabarıqlar qrupu əmələ gelir. Ayrı-ayrı hallarda qanqrenoz formalar inkişaf edə bilər. Çox vaxt göz alması da proses cəlb edilir. İrit, xoralı keratit, tor qışanın qopması, gözün ön kamerasına hemorragik ekssudat yığılmaması baş verə bilər.

Seyrek hallarda qurşaqvari herpesin səpgiləri yuxarı və aşağı ətrafin dərisində, nadir hallarda isə ağız boşluğunun, döл yoluñun, sidik kisəsinin selikli qışasında müşahidə edilir.

Qurşaqvari herpes səpgiləri xesteliyin ilk günlerində regionar limfa düyünlerinin böyüməsi və ağrı olmasından müşayiət edir.

Təsvir edilən formalardan başqa, qurşaqvari herpesin bir sıra digər klinik variantları da qeyd olunur: abortiv, ikitərəfli, hemorragik, bullyoz, qanqrenoz, Xant sindromu.

Abortiv forması çəhrayı ləke fonunda kiçik qabarıq qrupları ilə xarakterize olunur. Onlarda demək olar ki, ekssudat olmur və zahirən papulaya benzeyirler.

Bullyoz formada sıx qabarıq destələri birləşir və çox vaxt kelek-kötür kənarları olan böyük qabarlar əmələ getirir.

Hemorragik formada qabarıqların möhtəviyyatı hemorragik xarakterde olur. Onların sağalmasından sonra sethi çapıqlar qalır.

Qanqrenoz forma daha ağır xəstəlik hesab edilir. Övvəlcə əmələ gəlmiş qabarıqların yerində və ya bilavasitə çəhrayı ləkenin fonunda xırda, sıx qruplaşmış strüplər və ya bütöv qara strüp əmələ gelir. Qanqrenoz qurşaqvari herpes adətən güclü ağrılarla müşayiət olunur, onun gedisi uzun və ağırdır.

Xant sindromunu virusun törefdiyi dizçikli düyünün iltihabi şərtləndirir. Klinik şəkildə qulaq seyvanı nahiyyəsində herpetik səpgilər, bəzən üz sinirinin nevriti, eşitmenin zəifləməsi əlamətləri ilə təzahür edir.

Bir qayda olaraq, qurşaqvari herpes davamlı immunitet doğurur.

Bəzər klinik mənzərə residivli gedişlə fərqlənen adı herpes zamanı müşahidə edile bilər.

*Müalicəsi.* Qurşaqvari dəmrovun virusuna qarşı asiklovir güclü təsire malikdir. O, virusun DNT-sinin replikasiyasını ləngidir, bununla da onun çoxalmasına mane olur. Yaşdan asılı olaraq sutkalıq dozaları: uşaqlar üçün 2-6 yaşda - 0,4 q, 6 yaşdan yuxarı - 0,8 q-dır (sutkada 4 dəfə).

Dezoksiribonukleazanın erkən qəbul edilmesi məsləhətdir. Bu dərmanı 0,5% novokain məhlulunda 12,5-25 mq dozada ezele daxiline vururlar. İnyeksiya hər 4-5 saatdan bir sutkada 5-6 dəfə aparılır.

Bazis müalicəsi kimi erkən dövrlerde 5-7 gün ərzində kurantil teyin edilir.

İmmuniteti feallaşdırın dərmanlardan istifade edilmesi məqsədə uyğundur: homoloji qamma-qlobulin 1-2 dozada hər gün və ya günləri 2-3 dəfə; immunomodulyator-levamizol - sutkada 100-150 mq.

Eyni zamanda dehidratasiya edici müalicə aparılır, ağrıkesici, sedativ, antihistamin vasiteler teyin edilir.

Ağır hallarda zəherlənmə əleyhine müalicə (hemodez, reropoliqlükin, birgruplu plazma) aparılır, mikrosirkulyasiya pozulmalarını nizama salmaq üçün vasitələrdən (dipiridomol, heparin), qisa kurs şəklinde kortikosteroid hormonlardan (5-10 gün ərzində bədənin hər 1 kq çəkisi 1,5 mq dozada) istifade olunur.

Boyun, onurğa-trafi və bel simpatik düyünləri nahiyesinə UBŞ, diadinamik Bernar cereyanı, vasiteli diatermiya, ultrasəs, maqnit sahəsi tətbiq etmək məqsədə uyğundur. Güclü ağrı zamanı 0,5%-li novokainlə blokada, 50%-li interferon mazı ilə fonoforez aparılır və ya novokain (2%), anestezin (5%), hidrokortizon-asetat (0,5%) məhlulları əlavə edilməkə 50%-li dimeksid məhlulundan kompres qoyulur.

Qabarların infeksiyاسının qarşısını almaq üçün zədələnən səthə anilin boyaları (brilyant yaşılı, metilen göyü) və ya Kastellani məhlulu, sonra isə maz çəkilir.

Yaralar eməle geldikdə onların 1%-li gümüş-nitrat məhlulu, 2%-li tanin məhlulu ilə yuyulması məsləhət görülür. Dərinin yaralanmış sahələrinin daha tez sağalması üçün maz və ya ezeledaxili inyeksiya şəklinde solkoserildən istifade olunur.

### XIII FƏSİL

#### SİRİNQOMIELİYA

Sirinqomieliya - onurğa beyninin mərkəzi hissəsində və çox zaman uzunsov beyində (sirinqobulbiya) uzununa boşluqların olması ilə xarakterize olunan xroniki xəstəlikdir.

«Sirinqomieliya» (yunanca syrinx - borucuq sözündən) terminini ilk dəfə 1824-cü ilde Olliver təklif etmişdir.

*Etiologiya və patogenezi.* Tipik dəyişikliklər daha çox onurğa beyninin aşağı boyun və yuxarı döş şöbelərində aşkar edilir. Patoloji prosesin uzunsov beyinə yayılması da müşahido olunur daha yüksək lokalizasiya da mümkündür beyin körpüsünə və daxili kapsulaya (siringoensefaliya). Döş nahiyesində müntəzəm olaraq boşluqlara rast gəlinir. Əksər hallarda lümbosakral sirinqomieliya - kazuistikadır.

Patoloji proses nəticəsində onurğa beyninin zədələnmiş şöbəsi genişlənir. Bəzi hallarda isə köndələn ölçülerin böyüməsi onurğa beyni kanalını təşkil edən sümüklerin eroziyasına səbəb olur. Onurğa beyninin eninə kesiyində histoloji baxımdan qlial hüceyrələrdən ibarət yarımsəffaf həlmeşik toxuma ilə əhatə olunmuş boşluq aşkar edilir.

Sirinqomielik boşluqların 2 müxtəlif forması ayırd edilir: «birleşen» və «birleşmeyen». «Birleşən» sirinqomieliya termini IV mədəciyin onurğa beyninin anomal olaraq genişlənmiş mərkəzi kanalı ilə bilavasitə birləşməsinə nezərdə tutur. Boşluğun möhtəviyyatı onurğa beyni mayesi ilə eynidir.

Sirinqomielianın hər iki variantı patomorfoloji əlamətlərinə görə oxşar, onların yaranmasına səbəb olan patoloji proseslərin xüsusiyyətlərinə görə isə fərqlidir. Belə ki, «birleşən» sirinqomieliya birincili beyin borucuğunun və ya tikişinin formalşma qüsürü ilə bağlırsa, «birleşmeyen» sirinqomieliya adətən simptomatik xarakterli olub, onurğa beyninin zədələnməsi, araxnoidit (irinli və vərəm mənşəli meningit, spinal anesteziyanın fosadları, keçirilmiş subaraxnoidal qansızmalar və neyrocərrahı əməliyyatın nəticəsi kimi) ilə bağlıdır və ya nəhayət, boşluq intramedullyar qloma, yaxud ependifmomada inkişaf edir. Ümumiyyətlə, istər «birleşən», istərsə də «birleşmeyen» sirinqomieliyaların boşluqları adətən boyun-döş nahiyesində yerləşir. Yalnız intramedullyar şışlərin kistaları onurğa beyninin istenilən şobəsində yerləşə bilər.

Zede paraplegiyası (tetraplegiya) yaxud araxnoidit zamanı adətən boşluqlar zədələnmə yerindən yuxarıya doğru yayılırlar. Boşluğun yaranmasında hidrodinamik amillərlə yanaşı, venoz obstruksiya, zülalların eksudasiyası, işemiya və şiş kimi səbəblər də mühüm rol oynayır.

«Birleşen» sirinqomieliyaya daha çox rast gelinir.

İlk dəfə olaraq T.Gardner (1958, 1965) boşluqların bu tipinin böyük ənənə deliyi nahiyesinde anadangelme anomaliyalarla əlaqəli olduğunu göstərmüşdür. Buraya Kiari I anomaliyası (beyincik badamçıqlarının foramen magnum hündürdən anadangelme aşağı sallanması), kraniovertebral bağlaşmanın inkişaf anomaliyaları, hidrosefaliya, bazal araxnoidit (15% hallarda), Dendi-Uoker sindromu aiddir. Gösterilən anomaliyalar xəstələrin 50%-dən çoxunda müşahidə olunur. Kiari I anomaliyası ilə bağlı olan sirinqomieliyalara daha çox rast gelinir.

Gardner belə güman edir ki, sirinqomieliya serebrospinal mayenin IV medecikdən onurğa beyninin subaraxnoidal sahəyə axarı yolunda manecelerin olması səbəbindən yaranır; nəticədə serebrospinal mayenin aşağı yönəlmış döyünen dalğasının tezyiqi altında onurğa beyninin mərkəzi kanalı genişlənir (hidromieliya). Mərkəzi kanalın divarının partlaması mərkəzi kanala paralel yerləşmiş boşluqların əmələ gelməsinə səbəb olur.

Sirinqomielianın yayılması her 100 000 nefər ehalidən 8-9-nü əhatə edir.

**Klinikası.** Xəstelik bezen ailevi xarakter daşıyır. Bundan başqa, aile üzvlərində digər malformasiyalar da müşahidə oluna bilər. Daha çox kişiler arasında yayılmış bu xəstelik 10-60 yaş arasında, başlıca olaraq, 25-40 yaşlarında baş verə bilər.

Bir qayda olaraq, xəstelik tedricən başlayır. Bezen ilk elamətlərin manifestasiyasını öskürək, asqıraq, fiziki gerginlik doğurur. Daha erken deyişikliklərə ariqlama, bileyin xırda ezelelərinin zeifliyi və onlarda hissiyyatın itirilməsi aiddir. Nadir hallarda ağrı və ya trofikanın pozulması erken elamətlər sırasına aid olur.

**Həssaslığın pozulması.** Xəsteliyin en erken dövründə onurğa beyninin mərkəzi boz maddesində uzununa boşluq olur və bu boşluğun uzunluğu en aşağı və yuxarı döş şöbələrinin bir neçə seqmentinə uyğun gelir. Əvvəlcə boşluq daha çox bir tərəfdə yerləşərək arxa buynuzları dağıdır və uyğun seqmentlərdən başlanan onurğa-görme qabarı sinir yolunun liflərini qırır. Ağrı və temperatur hisslerinin itirilməsi baş verir. Hissiyyatın belə seqmentar-dissosiyalıpozulması ilk dəfə Şarko tərəfindən təsvir olunmuşdur. Boşluq mərkəzdə yerləşmişse və ya xəsteliyin gedisiində qarşı tərəfe yayılırsa, hissiyyatın dissosiyalıpozulması

ağı düşməsi bilateral şəkildə olur və «yarımgödəkçə» «gödəkçəye» transformasiya olunur.

Hissiyyatın zolaqlar, «ləkələr», «yxalıqlar» şəklinde aşağı spinal nüvəsinin prosesə celb olunması üzün xarici seqmentlərində ağrı dodaq nahiyyələri en axırdı zədələnir. Boşluq ilkin olaraq uzunsov beyində yerləşir, erken hissiyyat pozulmaları üz nahiyyəsində aşkar edilir. Daha sonra boşluğun genişləndirməsi onurğa-görme qabarı yolunu bir və ya iki tərəfdən sıxır və bu, bedənin aşağı hissələrində ağrı və temperatur hissiyyatının pozulmaları şəklinde özünü bürüze verir. Bezen yuxarı yarısında və aşağı etrafılarda olan anesteziya sahələri arasında normal hissiyyata malik sahə (qarın nahiyesi) müyyəyen edilir. Əger onurğa-görme qabarı yolu uzunsov beyin seviyəsində sıxlırsa, bu zaman bedənin bütün qarşı lateral yarısında ağrı və temperatur hissiyyatı pozulur və ya itirilir. Adətən arxa sinir kötükləri gec zədələndiyindən, pozulmaları aşkar edilir. Bununla da sensor pozulmaların dissosiyalılaşması (parçalanması) itirilir.

Analgeziya neticesində tez-tez zədələnmələr baş verir. Xüsusən, evvelcə inkar edilən barmaq yanıkları tez-tez müşahidə edilir. Çox rast gəlinən əlamətlərə - yandırıcı, keskin və ya atıcı ola bilən ağrılar aiddir. Üzdə və ya əlde birtərəfi ağrıların olması xəsteliyin ilk təzahürü kimi qiymətləndirilə bilər. Ağrılar yanaşı, paresteziya və hiperpatiya da müşahidə edilir.

**Hərəkət pozulmaları.** Ön buynuz hüceyrələrinin sıxlaması və ya destruksiyası neticesində baş veren əzələ atrofisi və zəifliyi erken müşahidə olunan hərəki pozulmalara aiddir. Boşluqların əmələ gəlməsi onurğa beyninin boyun-döş şöbəsində başlandığından ilk amiotrofiyalar elin kiçik əzələlərində aşkar edilir; bu zaman proses ya başlangıçdan ikitərəfi gedir, ya da ardıcılıqla her iki yuxarı etrafda inkişaf edə bilər. Daha sonra said, bazu, ciyin qurşağı, yuxarı qabırğaaşı sahələrde əzələlərin ariqlaması qeyd edilir. Bu zaman atrofiya hərəki neyronun xəsteliyi üçün səciyyəvi olan derecədə nezəre çarpır. Fassikulaysilar nadir hallarda baş verir. Boşluqların uzunsov beyin arxa-lateral şöbələrinə yayılması neticesində n.ambiguus zədələnir və yumşaq damağın, uqlığın, ses tellerinin parezi inkişaf edir. Qırqlığın iflici nadir hallarda, traxestomiya tələb edən stridorla ağrılarıdır.

Başqa kelle sinirləri tərəfindən baş veren pozulmalar daha az müşahidə edilir. Mimiki və ceynəmə əzələlərinin, gözün bayır düz ezeləsinin iflici və dilin asimmetrik zədələnməsi təsvir edilmişdir. Tez-istər üfüqi, istəsə də şaquli nişaqm müşahidə edilir. Onurğa

beyninde simpatik merkezlerin dağılması birtereftli ve ya ikitereftli Horner sindromunun təzahürü ilə müşayit olunur. Bu zaman daralmış bebeklərin işığa reaksiyası saxlanılır. Piramid yolların sıxlaması hallarında aşağı spastik paraparez baş verir. Aşağı etraflarda vətər refleksleri yüksəlir, yuxarı etraflarda isə ya zəifləyir, ya da itir. Ancaq çox nadir hallarda əllerde de reflekslerin yüksəlmesi müşahidə edile bilər. Çanaq əllerde de reflekslerin pozulması çox nadir hallarda baş verir. İstər orqanlarının funksiyalarının pozulması istər periferik parezlerin yüksək xarakteri, hissiyyat pozulmalarının yüksək tipinə uyğun olaraq, böyük ehtimalla yuxarı doğru inkişaf edən birləşmeyen boşluqların olduğunu göstərir. Bu çox mühüm klinik əlamət yuxarı boyun lokalizasiyalı zədəlenmələrə aid deyildir.

**Trofik pozulmalar.** Bütün toxumaların həqiqi hipertrofiyası bir etrafda (məsələn, xeyromeqaliya) və ya bədənin yarısında, yaxud həttə dildə müşahidə oluna bilər. Anhidroz adəten üz nahiyesində və ya yuxarı etraflarda baş verir. İsti və ya tünd yemeklərin qəbulu zamanı spontan və ya reflektor tər ifrazının artması da mümkündür. 20% hallarda neyroosteartoziyalalar (Şarko oynaqları) qeyd edilir. Bazu və dırsek oynaqları daha çox zədəlenir. Əl, gicgah-əşağı çəne, döş-körpük və körpük-akromial oynaqlar nadir hallarda zədəlenir. Rentgenoqrafiya zamanı oynaqları təşkil edən sümüklerin atrofiya və kalsiumsuzlaşması, oynaq səthində eroziyalar və bunun ardınca sümük toxumasının dağılması aşkar edilir. Kobud sümük-oynaq dəyişikliklərinin ağrısız baş vermesi tipik əlamətdir. Zədəlenmiş oynaqın çox vaxt ölçüləri böyüyür, hərəket zamanı güclü xırçılı ilə müşayit olunur. Uzun borulu sümüklerin kövrekliyi qeyde alınır. Dərinin trofik dəyişmələri sianoz, hiperkeratoz, xüsusən əllerde dərialtı toxumanın qalınlaşması şəklində baş verir; şişmiş barmaqlar «banan salxımı» şəklində düşür. Ağrı hissiyyatının itirilməsi üzündən tekrar zədəlenmələrə məruz qalmaq ehtimalı son derecə artır, yaraların sağlanması isə leng gedir. Tez-tez distal falanqların yumşaq toxumasının iri iltihabı, sümüklerin nekrozu müşahidə edilir. Zədəlenmiş falanqların sekvestreşməsi bezen sümük parçalarının ayrılması ilə müşayit olunur. Barmaqların ovuc səthində adəten əvvəlki yanıqların çapıqları aşkar olunur. Heç bir səbəb olmadan tez-tez ağrısız panarisiyelerin baş verməsi sirinqomieliyanın varlığını güman etməye əsas verir. Ağır və derin yanıqlar etrafların proksimal səbələrində və bədəndə meydana gelir. Tipik meisət hadisələrinə yuxarı zamanı qızdırıcı cihazlardan alınan yanıqlar aiddir.

**Sirinqobulbiya.** Uzunsov beyin patoloji prosesin onurğa beynindən yuxarıya doğru yayılması neticesində prosesə celb oluna bilər və ya zədəlenmənin ilkin lokalizasiya yeri ola bilər; sonuncu halda xəstəlik qəfletən və ya tedricən başlayır.

**Klinikası.** Xəstəlik triheminal ağrı, başgicəllənməsi, dilin əlamətlərlə təzahür edir. Sirinqomieliyanlı xəstələrdə müxtəlit ilə kifoskolioz, gövdəyə nisbətən qolların qeyri-mütənasib şəkildə uzun spina bifida, bazilyar impressiya, boyun qabırğalarının anomaliyası, (konkressensiya) (gödekk boyun sindromu) və başqa kraniovertebral anomaliyalar, hidrosefaliya, «boş dabən» əlamətləri daha çox diaqnostik tərəfindən etraflı öyrənilmiş dizrafik statusu təşkil edir.

Beyin-onurğa beyni mayesinin müayinəsi zamanı adəten patoloji dəyişikliklər müəyyən olunmur; yalnız zülalın artması qeyd oluna bilər.

Lokal EMQ sinir boyunca normal keçiricilik halında onurğa beyninin boyun şöbəsinin ön buynuz və analgeziya sahəsindəki həssas hüceyrələrin zədəlenməsini nisbi sabitliklə üzə çıxarıır.

Onurğanın böyük şöbəsinin rentgenoqrafiyasında anadangelmə sümük anomaliyaları (məs.: boyun fəqərələrinin konkressensiyası, atlantin oksipitalizasiyası, onurğa kanalının yuxarı boyun seqmentlərinin koartasiyası, aksis dişlərinin yüksəkdə yerləşməsi, boyun qabırğaları) yaxud onurğa beyni kanalının ön-arxa ölçülərinin böyüməsi aşkar oluna bilər.

MRT-də sirinqomieliyanın bir, iki və daha çox boşluqlu formaları aşkar edilir. Boşluqlar uzununa eyni ölçüdə, yaxud yuxarı hissədə «muncuq» şəklində genişlənə bilər. Boşluqların eni 4-10 mm arasında dəyişir.

MRT zamanı rast gelinen qlial (boşluqsuz) sirinqomieliya formaları bəzi hallarda dinamik müşahidələr olmadan onları qlial şislərlə ayırd etməyə imkan vermir.

**Diagnostikası.** Xəstəliyin inkişaf etmiş dövrlərində diaqnoz qoyuluşu çətinlik törətmir, çünki hissiyyatın tipik seqmentardissosiyalaşmış pozulması, əzələlərin arıqlaması və əllerde trofik pozulmalar, aşağı spastik paraparez, eləcə də dizrafik stigmalar, xüsusən kifoskolioz tez bir zamanda aşkar edilir.

Sirinqomieliyanın differensial diaqnostikasının aparılmasına səbəb kimi çox vaxt əllerin amiotrofiyası, xüsusi halda döş qəfəsinin yuxarı aperturası sindromu, Pankost sindromu (ağ ciyər zirvəsinin şisi) şəklində təzahür edən bilək və kubital kanalları sindromu, hərəki neyronun xəstəliyi və başqa xəstəliklər çıxış edir.

İrsi sensor və vegetativ nevropatiyalar xüsusi yer tutur: məhz bu xəstəliklər uzun müddət sirinqomieliyanın bel-büzdüm formasında yanlış diaqnoz qoyuluşuna səbəb olmuşdur. Bununla yanaşı, nisbətən yaxın

zamanlarda ayırd edilmiş və çox vaxt kobud trofik pozulmalarla keçən (dabanın perforasiyaedici yarısı, akroostelioz) bu nozoleji forma haqqında biligler eله ilk müayinə zamanı irsinevropatiyanı sirinqomieliyanın çox nadir hallarda təsadüf olunan bel-büzdüm formasında fərqləndirmeyə imkan verir.

Somatosensor töredilmiş gərginliyin tədqiqi hissiyyatın spinal menşeyi haqqında məlumatları təsdiq edir. Spina bifida (bəzən hidromieliya ilə birlikdə) və çoxdan ki zədəlenmə paraplegiyaları olmadan baş verən bel boşluğunun bütün hallarında intraspinal şişin olmasını güman etmək olar.

Hematomieliyada əlametlər toplusunun keskin inkişafı səciyyəvi olur. Yalnız sirinqomieliya boşluğununa qan sızmaları (çox nadir hallarda!) mümkülüünü nəzəre almaq lazımdır.

Reyno xəstəliyində müşahidə olunan trofik pozulmalar sirinqomieliyada olduğu kimidir; ancaq birinci halda hissiyyatın dissosiyalaşmış itmesi qeyd edilmir, Reyno xəstəliyi üçün xarakterik olan barmaqların avazılması isə sirinqomieliyada rast gelmir.

Tipik hallarda (boyun şöbəsinin zədəlenməsi ilə keçən sirinqomieliyanın aydın klinik əlametleri fonunda) sirinqobulbiya diaqnozunun qoyuluşu çətinlik törətmir. Uzunsov beyinin ilkin zədəlenmələrində sirinqobulbiyanı eyni lokalizasiyalı başqa patoloji proseslərdən mütləq fərqləndirmek lazımdır.

Uzunsov beyin şişləri zamanı əlametlərin sürətli inkişafı, çox zaman prosesin beyin körpüsü nahiyesine yayılması səciyyəvidir.

Sirinqomieliyanın gedişi xroniki olub, tədricən inkişaf edir. Əlametlərin qəfləten keşkinleşməsi öskürək, fiziki gərginlik, zədəlenmə zamanı sirinqomieliya boşluğununa qansızmalarla əlaqədardır. Müstəsna hallarda onurğa beyninin gerilmesi o qeder aydın şəkildə olur ki, onun tam enine sıxılması baş verir və aşağı paraplegiya inkişaf edir. Adətən xəstələrdə emek qabiliyyəti uzun müddət qalır. Ölüm halları bulbar iſlif (bronkopnevmoniya) və ya interkurrent infeksiyalar neticesində baş verir.

**Müalicəsi.** Dərinin hissiyyatsız sahələrinin qorunması və sağalmanın sürətləndirmek üçün banal zədələrin erkən müalicəsi lazımdır. Uzunmüddətli, sakitləşmeyen güclü ağrılar zamanı antidepressant və neyroleptiklərlə birgə analgetiklərdən istifadə etmək tələb olunur.

Bəzən medulyar traktotomiya, stereotaksik talamotomiya tətbiq edilir. Spinal şişər və araxnoidit neticesində baş verən birləşmeyən boşluqlar zamanı bir sira hallarda şişin tam və ya qismən çıxarılması ilə lajminektomiya, araxnoidal kistaların və ya sirinqomieliyik boşluqların özünün dekompressiyası, çərtilmesi, onurğa beyni maddəsini sıxan fibroz qayışlarının kesilməsi müsbət nəticə verir.

Hidromieliya və inkişaf anomaliyaları (Kiari malformasiyası)

zamanı onurğa beyninin yuxarı boyun şöbəsinin və uzunsov beyninin aşağı şöbəsinin dekompressiyası tələb olunur. Müasir dövrde boşluqların müalicə variantları arasında üstünlük təşkil edir. Cərrahi müdaxilənin vacibliyi klinik mənzərənin ağırlığı və dinamikası, eləcə də MRT götürüləməsinə, hissiyyatın və reflekslərin tədricən berpasına və normallaşmasına yardım edə bilər; tam sağalma isə nadir hallarda müşahidə edilir.

## XIV FƏSİL

### SİNİR SİSTEMİNİN ŞİŞLƏRİ

Sinir sisteminin şışlarına nisbetən az rast gəlinir. Şişlər təşrih edilən ölenlərin ümumi sayının 1,5%-de aşkar edilir. Bunlar sinir sisteminin üzvi sisteminin 6%-ni, yaxud yenitörəmələrin 6,8%-ni təşkil edir.

#### Baş beyinin şisləri.

Baş beyin şislərinin çoxsaylı təsnifatı iki prinsip üzərində qurulmuşdur:

1) topoqrafo-anatomik; 2) şisin histogenetik təbiətini nəzərdə tutan patomorfoloji.

Baş beyin şislərinin topoqrafo-anatomik təsnifatını verən H.Cushing (1935) bütün kəllədaxili yenitörəmələri iki qrupa – beyincik çadırı üstündə yerləşən supratentorial şislərə və arxa kelle çuxurunda beyincik çadırı altında yerləşən subtentorial şislərə bölmür.

Supratentorial şislərə böyük yarımkürelerin, elease də hipofizar nahiyyənin şisləri aiddir. Böyük yarımkürelerin şisləri də öz növbəsində topik olaraq beyin paylarına görə alın, təpə, gicgah və ense paylarına, yan və III mədəcik, döyenekli cisim, zolaqlı cisim, görmə qabarı, eżgiləbənzər vəzi ilə ara və orta beyin şislərinə bölünür.

Subtentorial şislərə isə beyincik, körpü-beyincik bucağı yenitörəmələri, IV mədəciyin və beyin kötüyünün şisləri aiddir.

L.I.Smirnovun (1959) patomorfoloji təsnifatına uyğun olaraq 8 əsas qrup ayırdılır:

1. Neyroektodermal
2. Qişa-damar
3. Qarışq (hər iki qrupa aid olan hüceyrələrdən ibarət)
4. Hipofizar

5. Heterotopik (epidermoidlər, teratoidlər)

6. Sistemli (Reklinhauzenin neyrofibromatozu, Hippel-Lindaunun angioretikulomatozu, tuberoz skleroz – Burnevil xəstəliyi), diffuz glioblastomatoz

7. Metastatik (xerçəng, melanoma, sarkoma, hipernefroma)

8. Sümük qılaflının (kelle, onurğa) divarından emələ gələn.

Gösterilən 8 qrupdan hər biri yarımqruplara və şiş tiplərinə bölünür.

Beyin şislərinin başlıca xüsusiyyətlərindən biri da budur ki, onlar qapalı məkanda yerləşir və bunun nəticəsində böyüyərkən kəllədaxili kəllədaxili təzyiqin artmasına və dislokasiya sindromlarının inkişafına getirib çıxarır. Bundan başqa, şiş yerleşdiyi nahiyyələrə bilavasitə təzyiq

Hemin patogenetik mexanizmlərə uyğun olaraq beyin şislərinin 3 əsas əlamətlər qrupunu ayırdırlar: 1) təzyiqin yüksəlməsindən doğan tentorial və böyük ense dəliyi istiqamətində sıxlılması neticesində yaranan «kənarı» əlamətlər.

**Ümumbeyin əlamətləri.** Kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri likvor yolların okklüziyasını (arxa kelle çuxurunun, beyin mədəciklərinin şisləri) töredən şislərdə, gicgah payının şislərində (çox vaxt beyin dislokasiyası və tentorial delik seviyyesində likvor dövranının pozulması ilə müşayiət edilən), venoz cərəyanın əsas yollarını sıxan şislərdə (parasagittal meningioma) daha aydın ifadə olunmuşdur.

Başağırısı şisin ilk əlaməti olub, kəllədaxili təzyiqin yüksəlməsi ilə elaqədardır. Başağırısının dəqiq lokalizasiyası olmaya da biler. O, üçlü, azan və dil-udlaq sinirləri ilə innervasiya olan beyin sərt qışasının və damar divarlarının qıcıqlanması, sümüklerin diploik damarlarında venoz dövranının pozulması neticesində baş verir. Kəllədaxili təzyiq sindromu üçün ağrıların seherler olması xarakterikdir. Gətdikcə ağrılar güclənir, daimi olur. Ağrıların başın hər hansı nahiyyəsində daha güclü olması şisin həmin nahiyyədə beyin sərt qışasına və damarlara lokal təsiri ilə izah olunur.

Kəllədaxili təzyiqin yüksəlməsinin xarakterik əlamətlərindən biri quşmadır. O, çox vaxt baş ağrısının en güclü zamanı dəfələrlə baş verir. IV mədəciyin dibine təsir edən şisin lokal əlaməti da ola biler.

Görme sinirlərinin məməciyində durğunluq. Əvvəlcə görmənin qısamüddətli dumanlanması baş verir; bu hal gerginlik və fiziki iş zamanı dəha da güclənir. Sonra isə görme sinirinin ikincili atrofisiyin neticesində görme qabiliyyəti zəifləyir və korluqla başa çatır.

Epileptik tutmalar – xüsusən fokal tutmaların baş verməsi şisin beyinə yerli təsirinin netecisidir.

Süstlük, ezzinlik, yaddaşın zəifləməsi, əmək qabiliyyətinin aşağı düşməsi, əsəbilik kimi psixi pozulmalar da kəllədaxili təzyiqin yüksəlməsi səbəbindən yaranır bilər.

Bağışcəllənməsi – labirintdə gedən durğunluq prosesinin netecisi ola biler.

Kəllədaxili təzyiqin artması netecisində ürek-damar (arterial təzyiqin artması, bradikardiya) və tənəffüs sisteminin fealiyyətində

pozulmalarla müşayiet olunur.

Ocaq əlamətləri şişlərin lokalizasiyası ilə müeyyən edilir.

**Diagnostika.** Anamnestik sorğu, xəsteliyin dönmədən inkişafı, ümumi beynin, ocaq və dislokasiya əlamətləri şisin olması barədə düşünməyə asas verir. Adətən xəsteliyin dəqiq diaqnozu xəstənin tam kompleks şəkildə müayinasından sonra qoyulur.

Beyin-onurğa beyni mayesinin müayine edilməsi təzyiqin yüksəlməsini və zülal-hüccyre dissosiasiyasını aşkar edir.

Göz dibinin müayinəsi kelledaxili təzyiqin artmasını və görme sinirinin ilkin zədələnmə əlamətlərini aşkar etməye imkan verir.

Kranioqrafiya zamanı həm şisin öz təsirindən, həm də sümüyün dağlıqlarlaq şış tərəfindən infiltrasiyastan doğan kelledaxili təzyiqin yüksəlmesi və kellenin lokal deyişiklikləri əlaməti aşkar edile biler.

Radioizotop skanlanma radiofarmpreparafları toplamaq qabiliyyətinə malik olan şislərin diaqnozunu qoymağa imkan verir.

Rentgen kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və angioqrafiya həllədici ehemiyət daşıyır.

**Müalicəsi.** Əksər şislərin əsas müalicə üsulu cərrahi müdaxilədir.

#### Böyük beynin yarımkürələrinin şisləri

Böyük beynin yarımkürələrinin şisləri zamanı yenitörəmenin yerleşdiyi nahiyyənin xüsusiyyətləndən asılı olaraq müxtəlif əlamətlər qeyd olunur.

**Alın payının şisləri.** Psixi deyişikliklər, epileptik tutmalar, afaziya (sol tərəfli zədələnmə zamanı), hərəki pozulmalar əsas əlamətlərdir. Başqa şöbələrdə yerleşen şislərdən ferqli olaraq bu zaman baş verən psixi pozulmalar daha tez və keskin şəkilde təzahür edir. Lənglik, süstlük, eżəginlik, eşəbilik, depressiya kimi əlamətlər müşahidə edilir. Yaddaş və diqqət zeifləyir, fikir yürütülmək, ümumileşdirmə qabiliyyəti pozulur. Xəsteliyin son mərhelesində eqli qabiliyyət daha çox zerər çekir, xəstələr öz veziyətlərinin ağırlığını dərk etmir, pintilik, çanaq üzvlərinin funksiyası üzərində nəzarətin itmesi baş verir. Bəzən xəstələr eyforik ehval-ruhiyyədə olur, «şit» zarafatlara meyl edir, səfəhlik göstərirler. Xəstələrin yarısında epileptik tutmalar müşahidə edilir.

Şış alın payının arxa şöbələrində yerleşdiyi zaman adversiv tutmalar: başın və gözün patoloji ocağın əks tərəfinə dönderilməsi, əks tərəfdəki etrafların tonik və klonik qicolmaları qeyd olunur.

İri ölçülü şislər zamanı alın-körpü yollarının zədələnməsi neticesində astaziya və abaziya, gövdə ataksiyası (xəstə yataqda müstəqil otura bilmir) baş verir.

Başaq hərəki pozulmalardan hərəket və mimikanın yoxsulluğu,

hərəkat təşəbbüsünün olmaması, əzələ gərginliyi (rigidlik) qeyd olunur. Bəzən səbəbsiz yerə gülmək və ağlamaq, tutucu fenomen (ovuca onurğa beyni sinir liflərinə təsir bədənin əks tərəfində, xüsusən üz və dil əzələlərində əzələ zeifliyinin inkişafına səbəb ola bilər.

**Alın payının şisləri.** Alın payının esasında yerleşmiş şislərin iyibilmə yollarına təsirindən zədələnmiş tərəfdə iyibilmə qabiliyyətinin zeifləməsi və ya itmesi müşahidə edilir. Alın payının arxa şöbələrində yerleşən şislər isə görəmə sinirin təzyiq göstərərək şış olan tərəfdə sinirin atrofiyasına səbəb olur; kəllədaxili təzyiqin yüksəlmesi neticesində isə əks tərəfdə göz dibində durğunluq halları inkişaf edir (Foster-Kennedi sindromu). Soltərefli lokalizasiya zamanı isə (sağaxaylarda) motor afaziya mümkündür.

**Ön mərkəzi qırışığın şisləri.** Bu şöbədə qabiq strukturlarının qırışlarının qıcıqlanması neticesində əks tərəfdə etrafların klonik qicolmaları (Cekson tutmaları) baş verir. Qicolmalar eyni qrup əzələlərdə məhdudlaşır, ya da bütün etrafə, yaxud bədənin yarısına yayılma bilər. Hətta irimiqyaslı tonik-klonik qicolmala keçə bilər.

**Arxa mərkəzi qırışığın şisləri.** Əsəbilik və bundan sonra hissiyyatın itmesi ilə xarakterize olunur. Lokal tutmalar müeyyən sahəde paresteziyalarla başlayır, ardıcıl olaraq arxa mərkəzi qırışıldakı hissiyyat qabiq mərkəzinə yayılır.

**Gicgah payının şisləri.** Kelledaxili təzyiqin yüksəlmesi əlamətləri erkən təzahür edir. Başağruları intensiv və daimidir. Tez-tez görəmə siniri məməciyində durğunluq halı qeyd edilir. Ocaq əlamətləri xüsusən şisin sağtərəfli yerləşməsində çox zaman az müşahidə edilir. Tez-tez qeyri-iradi hərəkatlərlə (dodaqları yalamaq, ağızı marçıldatmaq, çeynəmə, udqunma), homçının qarınüstü nahiyyədə xoşagelməz hisslerle müşayiət olunan eşitmə, dad və duyğu halusinasiyaları şəklinde auradan sonra epileptik tutmalar müşahidə edilir. Tutma ikincili ümumi tonik-klonik şəkildə keçir. Bəzən psixomotor avtomatizm, dağınıq fikirlər, yaddaşın pozulması, qorxu və depressiya hissleri ilə müşayiət olunan emosional paroksizmlər təzahür edir. Bəzən xəstədə özünəməxsus patoloji vəziyyət inkişaf edir: belə ki, xəstə əhatəsində olanları qeyri-real, ne vaxtsa əvveller gördüyü (deja vu), yaxud heç görmədiyi (jamais vu) bir şey kimi qavrarıv. Eşitmə, dad, duyğu halusinasiyaları tutmalar olmadan da baş vere bilər. Qarmaqvari qırışın zədələnməsində dad və duyğu hissiyyatının pisləşməsi qeyd olunsa da, tam şəkildə itmesi müşahidə edilmir. Şış gicgah payının dərin şöbələrində yerləşərək, sonradan tam şəkildə keçən yuxarı kvadrant homonim hemianopsiya müşahidə edilir. Tez-tez vestibulyar pozulmalar: dayanıqsızlıq və etrafındaki əşyaların fırlanması hissi baş verir. Bəzən ptoz və bəbeyin genişlənməsi şəkildə

gözün herke sinirinin zedelenmesi qeyd olunur. Dərində yerleşən şislərin beyin ayaqçılarına və daxili kapsulaya təsirindən qarşı tərəfdəki etrafında parez baş verir. Sol yarımkürənin gicgah payı zedelenmiş sağaxaylar üçün nitq pozulmaları (sensor və amnestik afaziya, parafaziya) səciyyəvidir.

**Təpə payının şisləri.** Bedənin eks tərəfində hissiyyat pozulmaları və bedənin özündə oriyentasiya pozulmaları qeyd olunur. Sol yarımkürənin zedelenmesi zamanı isə oxuma, yazma, hesablama vərdişlerinin itirilməsi müşahidə edilir. Daha çox hissiyyatın mürəkkəb formaları - stereoqnoz, məkanda yerləşmə hissi pozulmaya məruz qalır. Verdiş olunmuş hərəketlərin yerinə yetirilməsində çətinlik müşahidə edilir. Şişin aşağı təpə paycığına yayılması zamanı etraf mühitde və bedənin özündə oriyentasiya pozulmaları baş verir: sağ tərəfi sol tərəfdən fərqləndirmək qabiliyyəti pozulur. Paretik etrafın (adətən sol) tanınmaması baş verir, ya da xəstə belə hesab edir ki, önün 3-4 eli və ya ayağı var.

**Ənsə payının şisləri.** Şişin lokal sindromu - görme sahəsində eks-lateral homonim hemianopsiya və skotoma şəklində qüsurlardır. Şiş mahmız şırımı şöbəsində yerləşdikdə kvadrant hemianopsiya müşahidə edilir. Ənsə payının şislərində başın və gözlərin şişin eks tərəfinə çevrilmesi ilə görme aurasının ardınca epileptik tutmalar baş verir. Bəzi hallarda görme halüsinasiyaları, optik aqnoziyaların müxtəlif formaları, eşa aqnoziyası, metamorfopsiya təzahür edir. Görme aqnoziyası daha çox ənsə payının ikitərefli zedelenmələrində inkişaf edir.

**Yan medəciklərin şisləri.** Yan medəciklərin birincili və ikincili şisləri ayrd edilir. Birincili şislər yan medəcik kələfindən və ya divarından inkişaf edir. İkincili şislər isə yaxınlıqda yerləşən digər beyin strukturlarından başlayan yeni töreme olub, yan medəciklərin boşluğununa daxil olurlar. Çox vaxt xoş xassəli olan birincili şislər başlıca olaraq uşaq və ya yeniyetmə yaşında rast gelinir. İkincili şislər isə bədxassəli olub, yaşlılarda müşahidə edilir.

Yan medəcik şislərinin klinik xüsusiyyətləri şislərin inkişaf dövrlərindən asılıdır. Şislərin inkişafında 3 ardıcıl dövr (merhələ) fərqləndirilir.

1 - başlangıç (latent) elametsiz dövr - bu zaman şış yan medəciklərin daxilində yerləşərək böyüyür, bəzi hallarda iri ölçülərə çatmasına baxmayaraq, heç bir klinik elamət qeyd olunmur;

2 - hipertenzion-hidrosefal sindromun inkişaf dövrü - bu sindrom medəcik daxilində likvor cərəyanının pozulması və bunun ardınca Monro dəliyinin blokadası nəticəsində inkişaf edir;

3 - periventrikulyar patoloji ocaq elamətlərinin təzahür etməsi dövrü - bu elamətlər böyümüş şişin gərilmmiş medəcik divarlarına və

onunla qonşu töremələrə təziyqi, bəzən isə şış toxumasının etrafındaki strukturlara daxil olması ilə xarakterizə olunur.

**III mədəciyin şisləri.** Bu şislərin klinik mənzərəsi daha çox periventrikulyar ocaq elamətləri ilə müəyyən edilir və şisin inkişaf yerindən, eləcə də yayılma istiqamətindən asılıdır. Bununla bağlı olaraq III mədəciyin şislərinin aşağıdakı variantlarını fərqləndirirler:

1. III mədəcik dibi, hipotalamik şöbənin zedelenmesi və bunun ardınca xiazm - görme çaprazının zedelenmesi elamətləri ilə müşayiət olunan şislər. Bu şislər vegetativ-endokrin mübadilə pozulmaları və görme çaprazının zedelenmesi elamətləri ilə səciyyələnir. Endokrin-mübadilə pozulmaları Işenko-Kuşinq, Frelix-Babinski sindromları, şekerli və şəkərsiz diabet elamətləri ilə karbohidrat, yağ və su-duz mübadiləsinin pozulmaları, polifagiya, cinsi meylin azalması və ya itması, amenoreya, impotensiya və i.a. elamətləri çox vaxt bitemporal hemianopsiya ilə birlikdə təzahür edir.

2. Görme qabarı və qabiqaltı düyünün zedelenmesi ilə üz sinirinin mərkəzi tipli pozulması və şürun dumanlanması şəklində psixi pozulmalarla, qulaqbatması, Korsakov sindromu, səfəhlik, eyforiya elamətləri;

3. Orta beyin zedelenməsi elamətləri ilə müşayiət olunan şislər. Bu lokalizasiyalı şislər klinik şəkildə mezensefal, mezodiensefal və meningeal elamətlərin dominant olması ilə xarakterizə olunur.

**Döyenəkli cisimin şisləri.** Baş beyinin nadir lokalizasiyalı şislərinə aiddir. Çox vaxt döyenəkli cisim multiform glioblastoma ilə zedelenir. Digər histoloji quruluşlu şislər - lipomalar, heterotopik şislər az-az təsadüf edilir. Şış toxumasının döyenəkli cisim hənsi hissəsindən inkişaf etməsinə baxmayaraq, bütün hallarda orta xətdən hər iki tərəfə «kəpənək» formasında qabiqaltı töremələr və medəciklərin periventrikulyar sahəsinə yayılır. Döyenəkli cisimin şislərinin özünəməxsus klinik mənzərəsi vardır, Kellədaxili təzyiq elamətləri dominantdır. Ancaq kellədaxili təzyiqin yüksəlməsində əvvəl demək olar ki, həmisi psevdoparalitik sindrom formasında psixi pozulmalar baş verir.

**Görme qabarı şisləri** histoloji quruluşuna görə çox vaxt astrositom və multiform glioblastomlardır. Xəstəlik Silvi su kəmərinin oral dəliyi yaxınlığında görme siniri qövsündə erkən baş verən durğunluq nəticəsində diffuz baş ağrıları ilə başlanır. Ümumi beyin elamətlərinin inkişaf sürəti birbaşa şış toxumasının histoloji quruluşundan asılıdır: multiform glioblastomada klinik elamətlər daha tez, yetişmiş neyroektodermal şislərde isə xeyli dərəcədə yavaş inkişaf edir.

Görme qabarı şislərinin xüsusiyyəti spontan ağrı və hiperpatiyaların, yeni klassik Russi-Dejerin sindromunun olmamasıdır. Bu

sindrom görme qabarına qânsızmalar zamanı səciyyəvidir. Hətta görmə qabarı şışlarının böyümesi fonunda da hissiyyat pozulmaları inkişaf etmir. Müstəsna hallarda yalnız oynaq-əzələ hissiyyatının xeyli dərəcədə pozulmaları mümkündür; bu zaman barmaqlarda psevdoatetoz, bəzən hətta «talamik el» müşahidə olunur.

Psixi pozulmalar kifayət dərəcədə keskin nəzərə çarpar, şürun və psixikanın itməsi əlamətlərinin üstünlüyü ilə səciyyələnir. Bu zaman qulaqbatmaları, adinamiya, mühitə görə istiqamətlənmənin pozulması baş verir. Nadir hallarda eks qütbüün psixi pozulmaları – zorla gülmək və ağlamaq müşahidə olunur.

Görmə qabarı şışlarının klinik mənzərosi şisin böyüme istiqamətindən asılıdır. Şiş toxumasının daxili kapsuladan böyümesi nəticəsində piramid hemiparez, xarici dizickli cisimlərdə şisin inkişaf etməsi zamanı isə homonim hemianopsiya, böyüme arxa tərəfdə getdikdə – ikincili dördtəpə sindromu tezahür edir.

**Zolaqlı cisimin şışları.** Bunlar nadir hallarda təsadüf edilir. Astrostomatolar və multiform glioblastomalar üstünlük təşkil edir.

Zolaqlı cisimin şışları zamanı kəllədaxili təzyiqin yüksələməsi sindromu adətən o qədər də keskin olmur.

Adətən şışlar tədricən artan, çox zaman bir tərəfli parkinsonizm sindromu ilə özünü büruze verir. İnkışaf edən parkinsonizm sindromunun ardınca pozulmalar və intrakranial hipertenziya (kəllədaxili təzyiqin artması) tezahür etməye başlayır. Şiş böyüdükçə onun böyümə istiqamətindən asılı olaraq yaxınlıqdakı orqanlarda piramid, hemianopsiya və ikincili – dördtəpə (şisin böyümə istiqaməti arxaya olduqda) əlamətlər üzə çıxır.

Zolaqlı cisimin şışları zamanı parkinson əsmesi üçün tipik olan və hər hansı başqa hiperkinezlərdə demək olar ki, müşahidə edilməyən xirdaməsaməli tremor qeyd edilir.

**Orta beyin şışları.** Orta beyin şışlarının beyin ayaqcıqları və dördtəpə şışları aiddir. Çox nadir hallarda təsadüf olunur.

Beyin ayaqcıqları şışları üçün alternik Veber və Benedikt sindromları xarakterikdir. Gösterilən şışlar üçün gözün hərəki pozulmaları ilkin əlamətlər hesab olunur. Ocaq əlamətlərinin sonrakı inkişafı şisin böyümə istiqamətindən asılıdır. Şiş toxumasının ayaqcıq əsasına yayılması zamanı bədənin eks tərəfində keçirici-piramid əlamətlər tezahür edir (Veber sindromu). Beyincik strukturlarının və rubrospinal yolun zədələnməsi zamanı intension əsmə və ya eks tərəfdəki etrafların xoreatetoid hərəketləri (Benedikt sindromu) müşahidə edilir. Şiş örtüyün arxa şobəsinə yayıldığda baxışın yuxarıya parezi; arxa-baş istiqamətdə, medial dizickli cisimlər sahəsinə yayıldıqda – eşitmənin ağırlaşması, xarici dizickli cisimlərə yayıldıqda isə

hemianopsiya baş verir.

Tutmaşəkilli baş ağrıları, qusma, görmə sinirləri inəməciyinin durğunluğu şəklində hipertenzion-hidrosefal əlamətlər, eləcə də adipozogenital xarakterli patoloji yuxululuq, vegetativ-visseral və endokrin-mübadile pozulmaları şəklində ikincili dienseməfəl dəyişikliklər dördtəpə sindromu bəbeklərin deformasiyası, anizokoriya, işığa (bəzən isə akkomodasiyaya) qarşı reaksiyanın zəifləməsi ilə mioz və ya midriaz, konvergensiyanın parezi və baxışın yuxarıya iflici (Parino sindromu) ilə ifadə olunur. Dördtəpə arxa qabarlarının prosess cəlb edilməsi zamanı eşitmənin ikiterəfli zəifləməsi, vestibulyar funksiyanın saxlanması ilə tamamilə karlığa qədər inkişaf edə bilər ki, bu da dördtəpə şisinin VIII sinir nevrinomasından ferqləndirməyə imkan verən differensial diaqnostik əhəmiyyət daşıyır.

**Beyinciyin şışları.** Bu tərəmələr bütün kəllədaxili şışların 38%-ni təşkil edərək, əsasən uşaq və yeniyetmələrdə rast gelir. Yaşlılıarda isə az təsadüf olunur və baş beyin şışlarının 6%-ni təşkil edir.

Beyincik şışları histoloji quruluşuna görə müxtəlif olaraq, xüttənin cinsindən, yaşından asılıdır. Mektebəqədər və daha kiçik yaşlı uşaqlarda medulloblastoma üstünlük təşkil edir və oğlanlar arasında 2 dəfə çox təsadüf olunaraq başlıca olaraq soxulcanda, beyincik yarımkürələrində inkişaf edir.

Böyük yaşlı məktəblilərdə beyincik yarımkürələrinin astrostomatması daha çox qeyd olunur.

Yeniyetmələrdə və genclərdə baş beyin şışlarının 13%-i beyincik yarımkürələrində olur və kistaya çevriləmək meylli angioretikulomadan ibarətdir.

Yetkin və qoca yaş dövrlərində beyincik şışları arasında xərcəngin metastazı birinci yeri tutur.

Beyincik şışlarını beyincik soxulcanı və yarımkürələrin şışlarına bölmək qəbul edilmişdir; hər iki lokalizasiya zamanı klinik əlamətlər bir-birindən aydın şekilde fərqlənir.

**Beyincik soxulcanının şışları.** Hipertenzion baş ağrısı və statik pozulmalar ilkin əlamətlərdir. Baş ağrıları tez-tez xəstənin halını yüngülləşdirməyən qusma ilə müşayiət olunur və xüsusilə baxış vəziyyətinin deyişməsi ilə başlayır (başsağınə tutmalar). Əvvəlcə statikanın pozulması bəzi hallarda yerisi zamanı tezahür edir. Şisin ölçüləri böyüdükçə səndələmə daimi olur və etrafdağılara nəzarəne çapır. Bununla birlikdə əzələlərin hipotoniyası inkişaf edir.

İlk vaxtlar koordinasiya üçün dinamik beyincik sınاقları qənaətbəxşdir. Sonralar, beyincik yarımkürələrinə yayıldıqca bu sınاقlar beyinciyin homolateral zədələnmiş yarımkürəsi tərəfindən

koordinasiyanın pozulduğunu üzə çıxarır. Hər iki tərəfə baxış zamanı nistaqm və başgicellənməsi də bu əlamətlərə qoşulur. Ağırlaşma hallarında aydın ifadə olunmuş kəllədaxili təzyiqlə şərtlənən əlamətlər üzə çıxır.

Beyincik yarımkürəsinin şişləri adətən yuxarı yaşılı məktəblilərdə, yeniyetmələrdə və genclərdə rast gəlinir. Bir qayda olaraq, beyincik yarımkürəsi şişlərinin ilk əlamətləri keskin başağrısı olur. Başağrısı gecənin ikinci yarısında, səhərə yaxın olur və ürəkbülanması, fəvvərəvəri müşayiət olunur. Çox vaxt başın zədələnmiş tərəfə eyilməsi müşahidə olunur.

Xəsteliyin erken dövründə ocaq əlamətləri şiş yerləşən tərəfdə birtərəfli beyincik yarımkürəsi əlamətləri ilə ifadə olunur. Koordinator sınaqların köməyiyle üzə çıxarılan ataktik pozulmalar və intension əsmə səciyyəvi ocaq əlamətlərindəndir. Bu əlamətlər beyinciyin zədələnmiş yarımkürəsinə uyğun olub, birtərəfli xarakter daşıyır. Homolateral buyınız refleksi istisna olmaqla digər kelle sinirlərinin zədələnmələri beyincik şişləri üçün səciyyəvi deyildir.

Şiş toxuması böyüdükcə birtərəfli beyincik əlamətləri ikiterəfli pozulmalara keçir və şiş tərəfinde daha keskin ifadə olunur; digər ocaq əlamətləri hipertenziyon-hidrosefal sindromla birgə inkişaf edir.

Xəsteliyin dekompensasiya dövrüne keçməsi, klinik olaraq ağır hipertenziyon-hidrosefal və tonik deserebrasion qıcolma tutmaları ilə birgə səciyyəvi beyincik krizləri ilə müşayiət olunur. Büyük onso dəliyində şışmiş beyincik badamçıqları tərəfindən aşağı salinan və zədələnən uzunsov beynin sıxlılması neticesində bulbar əlamətlər təzahür edir.

**IV mədəciyin şişləri.** IV mədəcik şişlərinin klinik əlamətlərinin xüsusiyyətləri şisin başlangıç yerində, IV mədəcik istiqamətində böyüme istiqamətindən, həmçinin bioloji-struktur xüsusiyyətlərindən ciddi surətdə asılıdır. Bunlara əsaslanan I.Y.Razdolski IV mədəcik şişlərinin 6 klinik sindromunu müəyyən etmişdir.

**IV mədəcik dibinin oral istiqamətdə böyüme sindromu** - Silvi su kəmerinə qovuşma. Xəsteliyin klinik mənzərəsində daha erkən və aydın şəkildə yuxarı üçbucaq və vestibulyar sistem nahiyesində rombşəkilli çuxurun dibinin qıcıqlanması əlamətləri şəklində vestibulyar əlamətlər kompleksi təzahür edir (sistemi bağıcılənməsi tutmaları, üfüqi nistaqm və xəstənin başının məcburi vəziyyəti). Silvi su kəmerinin tutulması əlamətləri, hipertenziyon xarakterli güclü baş ağrıları şəklinde hipertenziyon-okkluzion tutmaların inkişafı və rombşəkilli çuxurun yuxarı üçbucaq nahiyesində kelle sinirlərinin (VI, VII. sinirlər) nüve zədələnməsi əlamətləri xəsteliyin daha sonrakı klinik mənzərəsini xarakterizə edir. Şiş istiqamətində parezin inkişaf etməsi ilə arxa uzununa

sınır dəstəsinin zədələnməsi də bu əlamətlərə aid edilir.

*IV mədəcik dibi şisinin ənsə çənə və onurğa beyninin subaraxnoidal boşluğununa doğru kaudal istiqamətdə böyüme sindromu.*

Aparıcı və erkən əlamətlərə bulbar əlamətlər - qida qəbulu ilə bağlı olmayıb, rombşəkilli çuxurun aşağı üçbucağı nahiyesində yerləşən azan sinir nüvələrinin qıcıqlanması neticesində baş verən qusma aiddir.

Bir neçə aydan sonra (6-12) udma və fonasiya pozulması halları, eləcə də tənəffüs və ürək fəaliyyətinin pəroksizmələrə pozulmaları baş verir. Şisin ölçüləri böyüdükcə Majandi dəliyi səviyyəsində likvor yollarının blokadası halları artır - hipertenziyon-okkluzion əlamətlər və rombabənzər çuxurun aşağı üçbucağı strukturlarının zədələnməsi əlamətləri (daimi disfagiya, dizartriya, disfoniya), baxışın yanlara parezi, beyincik xarakterli statika və yerişin yüngül pozulmaları təzahür edir. Şisin böyük sisternaya qovuşması zamanı kaudal-ekstraventrikulyar böyüümə əlamətləri - piramid pozulmalar və yuxarı boyun sinir köklərinin innervasiyası sahəsində kök ağrıları, başın məcburi vəziyyəti müşahidə olunur.

*Şisin oral-kaudal böyüme istiqaməti ilə IV mədəcik dibi (rombabənzər çuxur) sindromu.* Bu sindrom qıcıqlanma (başlanğıcda) və rombabənzər çuxurun dibinin vestibulyar və bulbar nüvələrinin funksiyalarının pozulması (sonralar) və xüsusiətə başın vəziyyətinin dəyişməsi zamanı sürətlə hipertenzion-hidrosefal tutmaların (Bruns sindromu) baş vermesi, eləcə də başın məcburi vəziyyəti əlamətlərinin təzahürü ilə xarakterizə olunur. Xəsteliyin sonrakı dövrlərində şiş ekstraventrikulyar istiqamətdə böyüdüyündən beyincik və piramid pozulmaları təzahür edə bilər.

**IV mədəciyin yan çevirməsi sindromu** yeni törəmənin böyüme istiqamətindən asılı olaraq bir neçə variantda təzahür edir:

1. Öğər şiş ancaq yan çevirməsi nahiyesində yerləşirse, xəstelik başgicellənməsi, başın və bədənin məcburi vəziyyəti ilə eyni vaxtda vestibulyar və eşitme funksiyalarının pozulmaları, Zelder zonalarında hissiyyatın dissosiyalaşmış pozulmaları və şiş tərəfdə yüngül beyincik əlamətləri ilə başlayır.

2. Öğər yan çevirməsi şisi dərhal beynin yan sisternasına doğru böyüürse, şiş tərəfdə V, VI, VII, VIII, IX, X sinirlərin zədələnməsi təzahür edir.

3. Yan çevriləməsi şişlərinin böyüme istiqaməti yalnız IV mədəciyin boşluğununa doğru olduqda xəstelik kəllədaxili təzyiqin artması əlamətləri və ya başgicellənməsi tutmaları ilə başlayır, o qədər də keskin olmayan koxlear və vestibulyar əlamətlər inkişaf edir, şiş tərəfdə statika və koordinasiyanın yüngül pozulmaları qeydə alınır.

4. Həm IV mədəciyə, həm də körpünün bayır sisternasına doğru

inkışaf edən yan çevrilməsi şişlərində xəstəliyin kəllədaxili təziyiqin yüksəlməsi ilə başlaması səciyyəvidir. Tezliklə başgicollonma, başın məcburi vəziyyəti də bu əlamətlərə qoşulur. Şişin yerleşdiyi tərefdə tam karlığa qədər aydın ifadə olunmuş koxlear və vestibulyar pozulmalar müşahidə edilə bilər. V, VI, VII kəllə sinirləri, az hallarda isə şiş tərefdəki kaudal sinirlər qrupu da prosesə cəlb edilə bilər.

*IV mədəcik damı sindromu* – beyincik soxulcanının aşağı intraventrikulyar hissəsindən və IV mədəcik yelkenindən inkişaf edən şişlərə şərtlenir. Bu klinik sindromun bir sıra özellikləri vardır:

Xəstəliyin uzun müddət əlametsiz getməsi, klinik əlamətlərin qəfildən və coşğun inkişafı, klinik inkişafın qısa müddəti daha çox uşaqlarda və yeniyetmələrdə təsadüf edilir.

*Şişin mədəcik daxilində yerləşməsi sindromu*. Xəstəlik tədricən, remissiyalarla inkişaf edir. Qusma və ya vestibulyar pozulmalarla müşayiət olunan qəfil baş ağrısı, ya da izole olunmuş qusma və ya hıçkıraq tutmaları xəstəlik üçün səciyyəvidir. Gösterilən paroksizmlər müxtəlif kombinasiyalarda ola bilər.

#### Körpü-beyincik bucağının şişləri.

*VIII sinirin nevrinomasi* – körpü-beyincik bucağının en çox təsadüf olunan şisidir. Xəstəlik adətən 20-40 yaşlı şexslər arasında yayılaraq, kişilərə nisbəten qadınlarda 2 dəfə çox təsadüf olunur. VIII sinirin nevrinomasi çox yavaş, 2-4 il ərzində, nadir hallarda isə daha çox müddətli inkişaf edir. Klinik gedisi 4 mərhəleyə (dövrlə) bölünür.

1. Otiatrik mərhələdə VIII sinirin izole olunmuş zədələnməsi əlamətləri üzə çıxır. Bu zaman tədricən bir qulağın tutulması baş verir ki, xəstələr karlaşan qulaqdakı kūy ucbatından uzun zaman bunu bilmirlər. Bu kūy külək viyillitini və parovoz fişiltisini xatırladır. Bəzən sistemli başgillənməsi tutmaları təzahür edir.

2. Otoneuroloji mərhələdə VIII sinirin zədələnməsi əlamətlərinə korneal refleksin xarakterik azalması və ya itməsi, ceynəmə əzələlərinin homolateral atrofisiyasi ilə burunun selikli qışasında, üzdə hissiyyatın zəifləməsi, periferik tip üzrə üz sinirinin yüngül zədələnməsi şəklində V sinirin birtərəfli kök zədələnməsi də qoşulur. Nevrinomanın daxili qulaq keçəcəyinə doğru böyüməsi zamanı vrisberq siniri zədələnir ki, bu da ağızda quruluq, şis tərefdə dilin qabaq üzdə iki hissəsində dad hissiyyatının pozulmaları ilə təzahür edir. Ölçüləri böyümüş nevrinoma beyinciyin yarımkürələrinə təzyiq göstərməye başlayır. Bu isə homolateral beyincik yarımküre simptomatikası – homolateral atraflarda hipotoniya, lokomator ataksiya və dismetriya şəklində təzahür edir.

VIII sinir nevrinomasının 3-cü – hipertenziyon-hidrosefal mərhələsində baş ağruları və görmə sinirlərinin məməciyinin durğunluğu inkişaf edən olur.

4-cü – bulbar mərhələdə aydın ifadə olunmuş bulbar əlamətlər – disfagiya, disfoniya, dizartriya, dilin arxa üzdə birində və udiaq nahiyyəsində dad hissini pozulması üzə çıxır. Adətən artıq daimi, ancaq latent tipli tənəffüs pozulmaları zaman-zaman bulbar tipdə təzahür edir.

*Arxa kəllə çuxurunun meningioması* – kəllədaxili yeni töremələrin 2%-ni təşkil edərək, nadir şis növüdür.

Yavaş inkişaf edən tentorial meningioma klinik şəkildə ancaq hipertenziyon-hidrosefal əlamətlərle – ürək bulanması və qusma ilə müşayiət olunan və görmə sinirinin durgun məməciyi ilə ağırlaşan diffuz baş ağrıları ilə təzahür edir. Bu zaman beyinciyin və kəllə sinirlərinin ocaq zədələnməsi əlamətləri uzun müddət qeyd olunmur. Yalnız iri ölçülü çatıldıdan sonra klinik mənzəradə dönüş yaranır – ön plana çıxan mezencefal və ya bulbar səviyyəli dislokasiya və kompessiya əlamətləri çox vaxt kök və keçirici əlamətlərlə birgə üzə çıxır.

Transtentorial meningiomalar böyüyərək homolateral beyincik yarımkürələrinə və ənsə payının əsasına təzyiq edib, şis tərefdə beyincik pozulmaları şəklində ocaq əlamətləri və homonim hemianopsiya və ya (əvvəlcə) 18-19-cu Brodman sahəlerinin qıcıqlanması şəklində serebral ocağın öks tərefindəki sahələrdə görmə halüsənasiyaları doğurur.

*Körpü-beyincik bucağının meningioması* VIII sinir nervinomasi ilə analoji olan klinik mənzəre yaradır. Lakin bu zaman VIII sinirin zədələnməsi simptomları, daxili qulaq dəliyinin rentgenoloji genişlənməsi əlamətləri (Stenvers üzrə şəkillərdə), eləcə də erkən inkişaf edən kəllədaxili təzyiq əlamətləri özünü bürüze vermir.

*Körpünүn şisleri*. Bunlar orta və uzunsov beyin şislerinə nisbetən daha tez-tez rast gəlinir. Başlıca olaraq astrositoma və multiform glioblastoma, az-az hallarda isə başqa strukturlu gliomalar, xərcəngin metastazı, solitor tuberkulomalarla təmsil olunur.

Yerindən asılı olaraq körpü şislerinin 3 əsas klinik sindromu ayırdılır: körpü yarısının zədələnmə sine sindromu, örtük sindromu, körpü əsasi sindromu. Körpü yarısının şisleri daha səciyyəvidir. Bu zaman şis tərefdə baxışın parezi ilə müşayiət olunan alternativ Milyar-Qubler və Fovil sindromlarının olması xarakterikdir. Öks tərefdə səthi və dərin hissiyyat pozulmaları adətən hərəki funksiyaların dəyişmələrindən sonra inkişaf edir və onlardan xeyli zəif olur. Bu şislerin daimi əlamətləri bir və ya ikitərəfli beyincik pozulmalarıdır.

Körpü örtüyünün şisi sindromu zamanı çox vaxt VI sinir və adətən onu əhatə edən VII sinirin kökü zədələnir. Arxa boylama sinir dəstəsinin zədələnməsi nəticəsində baxışın ikitərəfli parezi inkişaf edir, statika və yeriş pozulmaları şəklində beyincik əlamətləri tez-tez müşahidə edilir. Motor funksiyalarının pozulması daha gec üzə çıxır və daimi deyil.

*Körpü əsasi sindromu*. Xəstəlik keçirici-piramid pozulma

elametlerinin - psevdobulbar elametlerle müşayiət olunan spastik hemi- və ya tetraparezin tezahürü ilə başlayır. Beyincik elametleri daimidir. Kellədaxili təzyiqin yüksəlməsi elameti adətən üzə çıxır və ya çox gec üzə çıxır.

*Uzunsov beyinin şıqları.* İlk ve ya daha erkən simptomlarına bulbar əlametlər - disfagiya, disfoniya, dizartriya addır ki, tezliklə onlara ikiterəfli ve adətən qeyri-bərabər yayılan hərəki, hissi və beyincik keçiricili əlametləri qoşulur.

Uzunsov beyinin erkən və çox vaxt yeganə zədəcəməsi olmamışdır. Uzunsov beyin sisleri zamanı hipertenziyon-

Bir qayda olaraq, uzunsov beyin şüssü zanlısı hipertenziyon-hidrocefal əlamətlər üzə çıxmır; çünkü onlar sadəcə olaraq inkişaf etməyə macəl tapınırlar. Belə ki, xeste bulbar əlamətlərin inkişafı nəticəsində varanan aspirasion pnevmoniyanın ölümü.

### Metastatik şıslər.

**Metastatik şiplər.**  
Bunlar beyin şipləri arasında tez-tez təsadüf olunur (30-50%).  
Özlüyündə beyində metastazların səbəbi ağ ciyər xərçəngi, ondan sonra  
isə tezliyinə görə süd vezilərinin xərçəngi ve böyrək xərçəngidir.  
Metastatik şiplərə dənəkənəkən başlangıçtən başlayıb, beyinin lokal

Beyin metastazları kifayət qədər kəskin başlangıç, beyinin lokal zədələnmə əlamətlərinin üzə çıxması (etrafların parezi, hissiyyatın və nitqin pozulması) ilə xarakterizə olunur ki, bunlar da dönmədən inkişaf edir. **İkin** onkoloji xəstəlik haqqında anamnestik məlumatlar cerebral metastazları ayırd etməyə imkan verir. Ancaq nəzərə almaq lazımdır ki, 15% hallarda metastazlaşmanın səbəbi olmuş **ilkin** xəstəliyi üzə çıxarmaq mümkün olmur.

Onurğa beyni şısları

Opurğa benvi sisleri MSS sislerinin 10-12%-ni təşkil edir.

Spinal sişler birincili ve ikincili olmaqla 2 qrupa bölünür. Birincili sişler də öz növbəsində intramedulyar (beyindaxili) və ekstramedulyar (beyinxarici) sişlərə bölünür və 1:4 nisbetində rast gəlinir.

**Ekstramedulyar sisler'e aşağıdakilar aiddir:**

1. Meningioma (araxnoendotelioma) - beyin qışaları və ya damarlarından başlayır.
  2. Nevrinoma - başlıca olaraq onurğa beyninin arxa köklərinin svann hüceyrələrindən inkişaf edir.
  3. Hemangioma - qanla dolu mağaralı boşluqlardan ibarət olan damar şipləridir.
  4. Lipoma - adətən spina bifida və ya başqa dizrafik əlamətlərlə müşayiət olunur.

Ekstramedulvar sisler daha çok onurğa beyninin döş səbasında və

284

et onurluğunu nafileye sindo olur.

Intraimedulyar şişlər qliomalarlardan ibarət olur. Histogenetik olaraq onların arasında daha çox astrositoma, epindiomma üstünlük təşkil edir. Az hallarda multiform spongioblastoma, medulloblastoma və oligodendroqlioma rast gəlinir. Onurğa beyninin qliom şişləri infiltrativ böyümə ilə xarakterizə olunur, boz maddədə daha çox böyun və bel qalınlaşmasında yerləşir, şaquli istiqamətdə yayılır.

Onurğa beyninin ikincili şipleri metastatik olub, qarın və döş boşluğunun yanaşı şöbələrindən onurğa kanalına yayılır. Metastaz menberləri kimi başlıca olaraq ağ ciyər, süd, qalxanabənzər və prostat vəziləri xərcəngi olur.

**Patogenez.** Şiş beyin qışalarını və köklərini gərir, spinal və kök-spinal dumanlarının üzərinə yayılıb onları sıxaraq onurğa beynində qan-tıvarının və likvor mayesinin hərəkətini pozur.

**Patomorfologiya.** Makroskopik olaraq ekstramedulyar sis səviyyəsində beyin sıxlımlı, nazilmiş və atrofikdir; intramedulyar sis zamanı isə qalınlaşmışdır. Mikroskopik müayinə zamanı boz maddədə sinir hüceyrələrinin yox olması, ağ maddədə isə sinir liflərinin degenerasiyası aşkar edilir.

**Klinika.** Onurğa beyni şişlərində kök-qışa, segmentar və keçirici əlamətlər qeyd olunur. Kök-qışa ağırları ekstramedulyar şişlər üçün ilkin əlamətlərdən biri hesab olunur, ancaq bu əlamət beyindaxilişlərdə də qeyd olunur və bu halda ağrıların «yandırıcı» olması səcivdir. Xoşxassalı şişlər zamanı kök ağrıları bir neçə il davam edə bilər. Onlar lokal xarakter daşıya bilər, ekstramedulyar şişlər üçün «Razdolski simptomu» - işsə seviyyəsində tıx çıxıntısına perkussiya zamanı kök ağrılarının güclənməsi və keçirici paresətziyaların üzə çıxmazı patoqnomikdir. Adətən ağrılar uzanmış vəziyyətdə və «likvor təkanı» zamanı məsələn, Kyekenstedt sınağında öskürərken güclənir.

Segmentar pozulmalar arxa büynuzların basırması zamanı hissiyyatın səthi pozulmaları (temperatur, ağrı və qismən taktil), ön büynüz zədələnmələrində isə müvafiq seqmentə uyğun sahələrdə periferik parez baş verir.

Keçirici pozulmalar zədələnmə səviyyəsindən aşağıda müxtəlif dərəcədə nəzərə çarpan hereki və hissiyyat qüsurları ilə təzahür edir.

Hərəki pozulmalar mərkəzi parezlərə səciyyələnir, intramedulyar şışların ilkin əlaməti ola biler və hissyyat qüsurlarına nisbetən daha kəskin olur.

Ekstramedulyar şişlər zamanı artan anesteziyada hissiyyat pozulmalarının «qalxan», intramedulyar şislərdə isə «enən» növü qeydə alınır.

Sısların onurğa beyinin bayır səthində yerleşməsi zamanı Broun-

Sekar sindromu, yani onurğa beyninin yarısının zedelenmesi baş verir. Bu zaman şış terefdə mərkəzi parez hissiyyatın propriozeptiv anesteziyası ilə, qarşı terefdə isə hissiyyatın ekstraseptiv anesteziyası ilə birgə inkişaf edir. Onurğa beyninin sıxlaması artıqca tədricən çanaq funksiyalarının pozulması ilə tam köndələninə zədelenmə mənzərəsi inkişaf edir. Onurğa beyni sıxlımalarının ən ilkin mərhələlərində kiçik çanaq üzvlərinin ikitərəfli innervasiyası ilə elaqələr saxlanılır.

Şişlər mərkəzdə və ya arxa terefdə yerləşərək çıkış vəziyyətində ilkin əzələnlər simmetrik ola biler. Ventral yerləşmiş şişlər üçün isə parezə nisbetən tonus pozulmaları üstünlük təşkil edir.

Onurğa beyni şişlərinin klinik mənzərəsi şisin uzununa yetleşməsindən və histoloji quruluşundan da asılı ola biler. Bədxassəli şişlərdə əlamətlər daha tez inkişaf edir.

#### Onurğa beyninin müxtəlis şöbələrinin şişlərinin klinik mənzərəsi

Ön yuxarı boyun səviyyəsi C1-Civ şişləri üçün boyun və enə nahiyyəsində ağrı, boyun əzələlərinin gerilmesi, başın mecburi vəziyyəti, spastik tetraparez, hissiyyatın keçiricilik pozulmaları xarakterikdir. Civ seqmentinin zədelenməsi diafraqmanın parezi ilə müşayiət olunur, bu zaman hıçkırmaya, tengnəfeslik, öskürmə və aşqırmanın çətinləşməsi kimi əlamətlər müşahidə edilir.

Boyun qalınlaşması səviyyəsində yerləşən şişlərdə yuxarı ətrafların periferik parezi ilə birgə aşağı ətrafin spastik parezi baş verir.

CvII-ThI səviyyəsindəki seqmentlərin zədelenməsi üçün Horner sindromu (ptoz, mioz, enoftalm) xarakterikdir. Boyun nahiyyəsində yerləşən şişlər zamanı çanaq üzvləri funksiyalarının pozulması adətən uzun müddət qeydə alınır və imperativ çağırış və ya sidik kisəsinin avtomatik boşalması xarakteri daşıyır.

Döş şöbəsinin şişləri – hissiyyatın keçiricilik pozulmalarını, aşağı spastik paraparez, çanaq üzvləri funksiyalarının pozulmalarını doğurur. Öllər intakt vəziyyətdə qalır. Kök ağrıları kemör xarakteri daşıyır. Seqmentar zədelenmələr qarın reflekslerinin itməsi şəklində təzahür etdiyindən, zədelenmenin seviyyesini müəyyenləşdirməyə imkan verir.

Yuxarı bel seqmentlərinin şişləri zamanı aşağı ətrafların spastik parezi onların proksimal şöbələrinin atrofiyası ilə birgə, bud sinirinin innervasiya sahəsində kök ağrıları ilə müşahidə edilir.

Epikonus şişləri (Liv-SII) zamanı bel nahiyyəsində kök ağrıları, «yəhərvəti» hipotезiya, sağrı, budun arxa səthi, diz və dəban əzələlərinin süst parezi baş verir. Sfinktorların funksiyasının pozulmaları

sidiyiş və nəcisin saxlanması şəklində erkən baş verir.

Beyin konusunun şişləri (Sim-Sv) sidik kisəsi, düz bağırsaq, cinsi üzvlərin erkən və keşkin funksiya pozulmaları ilə xarakterizə edilir. Aşağı ətrafların iflici qeyd olunmur, vətər refleksleri saxlanır. Aralıq nahiyyəsində «süvari şalvarı» formasında dissosiyalaşmış hissiyyat pozulmaları qeyd olunur. Bel-büzdüm nahiyyəsində tez-tez yataq yaraları omelə gəlir.

At quyruğu şişləri sağrı, ayaq nahiyyəsinə irradiasiya veren, uzanmış vəziyyətdə güclənən intensiv kök ağrıları ilə təzahür edir. Əvvəlcə birtərəfli, daha sonra ikitərəfli ağrılar baş verir. Hərəki pozulmalar aşağı ətrafların distal şöbələrində süst parez və iflic formasında müşahidə olunur. Sidik ifrazının lengiməsi qeyd olunur.

At quyruğu şişləri (nevrinoma) yavaş inkişaf edir, kobud spinal pozulmalar töretməzdən öncə, subdural şöbənin genişliyi və köklərin yerdeyişməsi sayesinde böyük ölçülərə çatır.

**Diaqnostika.** Onurğa beyni şişlərinin diaqnozunu dəqiqləşdirmək üçün spondiloqrafiya tətbiq olunur. Onurğa kanalı boşluğununda yerləşən şişlər zamanı onurğa kanalının lokal genişlənməsi, şişlərin yerləşdiyi uyğun qövslərin əsasının osteoporozu və fəqərəarası deliyyin böyüməsi aşkar edilir.

Onurğa şişlərində tez-tez fəqərə cismində destruksiya ocaqları, kobud destruktiv dəyişikliklər nəticəsində kompression sınıqlar və disloqasiya müşahidə edilir.

Lümbal punksiya zeruridir – serebrospinal mayenin müayinəsi, likvorodinamik sınıqların aparılması və onurğa beyni subaraxnoidal sahəsinin tədqiqi kontrast preparatlardan istifadə etməklə həyata keçirilir. Likvorda züllənin miqdarının artması qeyd olunur; özü də şış ne qədər aşağıda yerləşsə, züllənin miqdarı bir o qədər çox olur.

Bütün hallarda suda həll olan kontrast maddələrinin istifadəsi ilə mieloqrafiya aparılmalıdır.

MRT-nin aparılmasına imkan olduqda qalan bütün paraklinik müayinələr artıq olur.

**Ekstramedulyar şişlərin müalicəsində** cerrahi müdaxilə tətbiq olunur.

Intramedulyar şişlərdə isə bezi hallarda cerrahi müdaxiləyə yol verilir. infiltrasiyalı şişlər zamanı dekompression laminektomiyadan sonra şüa müalicəsi aparılır.

Proqnozu şisin histoloji xüsusiyyətlərindən, lokalizasiyasından və ölçülərindən asılıdır. Ekstramedulyar şişlərin vaxtında xaric edilməsi adətən tam sağlamla ilə nəticələnir.

## XV FƏSİL

### MƏRKƏZİ SİNİR SİSTEMİNİN TRAVMATİK XƏSTƏLİKLƏRİ

Kəllə-beyin travması (KBT) – əhali arasında ölüm və əlilliyin en çox rast gəlinen səbəblərindən biridir.

**Təsnifat.** Kəllə-beyin travmalarının mövcud çoxsaylı təsnifatları başlıca olaraq Pti təsnifatına əsaslanır. O, 1774-cü ilde bu zədələrin üç əsas formasını müəyyənəşdirmişdir: *commotio* (sarsılma), *contusio* (zədə) və *compressio cerebri* (beyinin əzilmesi). Bütün kəllə-beyin zədələri iki əsas qrupa bölünür.

1. Kellenin və baş beyinin qapalı zədələnmelərinə dərinin bütövlüyü saxlanmış və ya kəllənin yumşaq toxumaları yarananaraq sümükler zədələnməmiş bütün travma növleri daxildir.

2. Açıq zədələr.

KBT-nin 5 klinik formasını ayıırlar: 1. beyin sarsılması; 2. yüngül dərəcəli beyin zədələnməsi; 3. orta dərəcəli beyin zədələnməsi; 4. ağır dərəcəli beyin zədələnməsi; 5. beyinin əzilmesi.

**Baş beyinin sarsılması.**

Baş beyinin sarsılması – baş beyin morfoloyiasının aşkar ifade olunmuş dəyişiklikləri olmadan kəllə-beyin travması ilə bağlı beyin funksiyasının pozulması əlamətlərinin toplusudur. Beyin sarsılması qapalı baş travmasının müstəqil forması kimi, elece de beyin zədələnmələri, kəllə sümüklerinin çatları və siniqləri, qışa və beyindaxili qansızmalar zamanı meydana çıxır. Klinik müayine zamanı çox zaman təkcə sarsılma yoxsa həmdə zədələnmə olduğunu müəyyən etmək çətin olur.

**Patomorfologiya.** Ölümle nəticələnən beyin sarsılması zamanı venoz durğunluq, yumşaq beyin qışasının hiperemiyası, beyin ödemi, xirdanöqteli diapedez qansızmalar aşkar edilir. Beyinin ödemi venaların sixilmasına, serebrospinal mayenin axınının çətinləşməsinə, damar yatağından plazmorəyanın güclənməsinə və kəllədaxili təzyiqin yüksəlməsinə getirib çıxarır.

**Patogenez.** Qapalı kəllə-beyin travması baş beyində eyni vaxtda inkişaf edən mürəkkəb morfoloji və funksional pozulmalar kompleksi doğuraraq bütün beyinə ümumi təsir göstərir. Patofizioloji proseslərdə çıxış nöqtəsi mexaniki amildir. Travmanın təsiri altında başlıca otaraq hipotalamus-hipofiz nahiyesine və beyin kötüyüne təsir göstəren

288

hidrodinamik qüvvələr və likvor dalğa inkişaf edir. Beyin kötüyünün retikulyar sisteminin müxtəlif səviyyələrində baş verən qaydan funksional və qayıtmaz üzvi xarakterli, neyronlararası rabitə pozulmaları yüksələn retikulokortikal sistem üzrə impulsların blokadasına, qabıq hüceyrələrinin və simpatik cihazların tonusunun aşağı düşməsinə səbəb olur. Travma aşında şüurun qəflətən pozulması, sonralar isə süstlük, adinamiya, lənglik, yuxululuq və başqa klinik təzahürlerin baş vermesi, elece de sinir impulslarının bərpası zamanı bu əlamətlərin qayıtması bununla izah olunur.

Travma vurulan andan etibarən inkişaf edən mürəkkəb patoloji prosesdə birincili retikula-qabıq-subkortikal pozulmalarını beyinin hipoksiyasına, ödeme və şişməsinə səbəb olan dissirkulyator təzahürler və neyrohumoral-endokrin və mübadilə pozulmaları təmamlayır. Qan dövranının kəskin pozulmasına gətirən damar amilləri de mühüm əhəmiyyətə malikdir. Qan dövranı pozulmalarının inkişafında bilavasite hidrodinamik gücün damar divarına təsirindən baroreseptorların qıcıqlanması, xüsusi vegetativ-damar tənzimimin ali mərkəzlərinin disfunksiyası, ekstra- və intrakranial refleksogen sahələrin reflektor təsirilə təmin olunmuş reflektor damar reaksiyaları mühüm rol oynayır. Damar sisteminde inkişaf edən əsas dəyişikliklər – spazm yaxud vazodilatasiya, prestaz və staz əlamətləri ilə qan dövranının yavaşması, plazmorragiya və eritrodiapedezlə damar divarının keçiriciliyinin artması, daha az isə damarların qırılması və cirilması ilə müşahidə olunan venoz durğunluq inkişaf edir, venoz təzyiq yüksəlir. Beyin və mədəcik kələfinin damarlarında kəskin damar pozulmaları, həmçinin sinir-reflektor amillər xoriodal kələfde serebrospinal mayenin sekresiyasının artması yaxud azalması, mədəcik və subaraxnoidal sahələrde mayenin axın yollarının və durğunluq yaranması ilə əlaqədar normal cərəyanının pozulması ilə likvor dövranında dəyişikliklərə səbəb olur. Qapalı dairə yaranır, sinir mexanizmləri sinirlərde yerləşən humorəl sistemi fealiyyətə getirir.

Dissirkulyator veziyət (qan və likvor cərəyanının pozulmaları) damar divarının, xüsusi halda hematoensefalik maneezin keçiriciliyinin, həmçinin hipoksiyanın artması ilə müşayiət olunaraq beyin toxumasında mübadilə proseslərinin pozulmasına və asidoz əlamətlərinin inkişafına səbəb olur, baş beyində patoloji prosesləri daha da dərinləşdirir. Beyinin hipoksiyasının inkişafında teneffüs və ürek fealiyyətinin pozulmaları mühüm rol oynayır.

**Klinika.** Beyin sarsısının əsas əlaməti şüurun 15 dəqiqədən artıq olmayıaraq itirilməsidir. Bezen şüurun itməsi müşahidə olunmur. Gicəllənmə, qışa müddətli istiqamət itirmək, baş herlənməsi qeyd olunur. Şüurun bərpasından sonra çox vaxt yaddaş pozulmaları baş verir. Daha çox retrograd amneziya – bilavasite alınmış zədəyə qədər olan hadisəye,

şəraitə yaddaşın itirilmesi aşkar olunur. Ağır travma hallarında retrograd amneziya zədəye qədər olan mühüm zaman dövrünü əhatə edir. Adətən sonraları retrograd amneziya halları atadan qalxır. Az hallarda cari (travmadan sonra baş verən) hadisələrin yadda saxlanması pozulur ki, buna anteroograd amneziya deyilir. Bu zaman yalançı xatirələr, istiqamət hissinin itmesi, konfabulyasiyalar meydana çıxır (Korsakov sindromu).

Xəstəliyin keskin dövrü üçün başğrısı, qusma (bir dəfə, tekrar və ya dəfelerlə), ürək bulanması, çox vaxt hərəkət zamanı, üfüqi veziyət almaq cəhdini göstərdikdə güclənen baş hərlənməsi səciyyəvidir. Beyin silkələnməsinin en geniş təzahürlerindən biri vegetativ-vazomotor pozulmalarıdır. Üzün qızarması və ya avazılması, nəbzin qeyri-sabitliyi, arterial təzyiqin dəyişmələri, dermografizmin güclənməsi, tərbasma, tənəffüs pozulmaları, temperaturun yüksəlmesi, leykositoz qeyd olunur. EKQ-de miokardin avtomatizminin, oyanmasının və keçiriciliyinin pozulmaları aşkar edilir.

Travma anında nevroloji müayinə ağır hallarda bəbeyin genişlənməsini, yüngül hallarda isə işığa reaksiyanın zəifliyi ilə daralmasını, anizokoriyanı, keçici göz-hərəki pozulmaları, göz almalarının axan hərəketlərini üzə çıxarıır. Çox vaxt beyin sarsılmasından sonra uzun müddət saxlama bilən nistaqm aşkar edilir. Göz almalarının hərəkəti zamanı ağrılar, yüngül meningeal təzahürler qeyd olunur. Ağır beyin sarsılması zamanı ezele tonusunun aşağı düşməsi, üz innervasiyasının asimmetriyası, dəri və veter reflekslerinin pozulması, qeyri-sabit patoloji refleksler mümkündür. Ağır və orta ağırlıqlı hallarda şüurun bərpasından sonra süstlük, lenglik, vegetativ-vazomotor və vestibulyar pozulmalar müşahidə edilir.

Beyin sarsılmasının yüngül, orta və ağır dərecelərini ayıırlar.

Yüngül dəreceli beyin sarsılması şüurun qısamüddətli itmesi ilə səciyyəlenir. Bezi hallarda şüur tamamile itmir, ancaq xəstələr özlərinin itirmiş, ətraf mühitdə istiqamət təyin edə bilmirlər. Bezen şüurun pozulmasını aşkar etmək mümkün olmur. Xəstələr baş ağrısından, baş hərlənməsindən, qusmadan, qulaqlarda kük və cingiltidən, ümumi zəiflikdən şikayətlənlər. Onlar çox vaxt fəaliyyətlerini davam etdirirəl də, bir müddətdən sonra əhvalin pisləşməsi baş verir. Xəstəliyin ilk saatları yaxud günləri ərzində vazomotor qeyri-sabitlik, tərbasma, ürək bulanması, az-hallarda qusma, baş hərlənməsi, baş ağrısı və başda ağırlıq müəyyən edilir.

Orta ağırlıqlı beyin sarsılması daha uzunmüddətli şüur pozulmaları ilə səciyyəlenir. Şüurun qısamüddətli itmesi hallarında xəstənin vəziyyəti çox zaman ağır olur. Retrograd amneziya müşahidə edilir. Xəstələr tez üzülür, yuxulu olurlar. Baş ağrısından, baş hərlənməsindən, başda ağırlıq olmasına, qulaqlarda kük dən, ürək bulanmasından şikayətlənlər. Çox

vaxt qışurlar. Bezen şüurun dolaşması, narahatlıq, psixomotor oyanma, dəri örtüyünün avazıması, nəbzin deyişkenliyi, nistaqm qeyd olunur.

Beyin sarsılması ağır dərecesində uzunmüddətli şüursuz vəziyyət, tənəffüsün və ürək-damar fəaliyyətinin pozulması təzahür edir. Üzde tünd qırmızı çalar və ya solğunluq, soyuq tər, akrosianoz, aritmik sürətli nəbz, arterial təzyiqin aşağı düşməsi, göz almalarının axan hərəketləri müşahidə edilir. Tənəffüs tezleşmiş, xırıntıdır, uzun, dərindən nəfəsalma və qısa, sürətli nəfəsvermə ilə səciyyələnir. Bəbəklər genişlənmişdir, işığa reaksiyası zəif və ya yoxdur. Korneal reflekslər aşağı düşmüş və ya yoxdur. Dəri və veter refleksləri yoxdur. Ötrafların əzələləri boşalmışdır. Qeyri-iradi sıdik ifrazı və ya defekasiya qeyd olunur.

*Gedişi və nəticəsi.* Yüngül dəreceli beyin sarsılması ele həmin gün və ya bir neçə gündən sonra sağalmış ilə nəticələnir. Həmin günler ərzində süstlük, zəiflik, baş ağrısı, baş hərlənməsi, yüksək qıcıqlanma qeydə alınır. Orta ağırlıqlı beyin sarsılması zamanı yaxşılaşma 3-5 gündən sonra baş verir, ancaq bezen 3-4 həftə uzana bilər. Nistaqm və mikroelamətlər uzun müddət saxlama bilər. Ağır dəreceli beyin sarsılması ayrı-ayrı hallarda soporoz-komatoz veziyətin keşkinleşməsinə, kəllədaxili təzyiqin artmasına, hipertermiyaya, ürək fəaliyyətinin pisləşməsinə, tənəffüs pozulmasına və bir neçə saatdan və ya 1-2 gündən sonra ölümə gətirib çıxarır. Xəstələrin eksəriyyətində ürək fəaliyyəti və tənəffüs tədricən yaxşılaşır. Şür yavaş-yavaş bərpa olunur (ancaq 1 saatdan artıq olmayıaraq). Dolaşış şüur uzun müddət qalır (ancaq 24 saatdan artıq olmayıaraq). Zaman və məkanda istiqamət itirmə, retro- və anteroograd amneziya halları, süstlük, yuxululuq bir müddət qalır. Dövrü olaraq psixomotor oyanma, tənqid hissini və yaddaşın zəifləməsi, astenik hal baş verir. Keşkin dövrde adətən qısamüddətli olan, yalnız bezi hallarda davamlı xarakter daşıyan psixi pozulmalar müşahidə edilə bilər. Bezen bir neçə ay ərzində eqli fəallığın zəifləməsi, yaddaşın pozulması (xüsusən adlar baxımından), diqqəti toplamağın çətinliyi, tez yorulmaq, əsəbilik, baş ağruları qeyd olunur. Daha çox uşaqlarda baş beyinin ödemi inkişaf edə bilər.

*Müalicəsi.* Keşkin qapalı kəllə-beyin travmaları və onların xüsusiyətləri hər bir konkret hadisə zamanı patogenetik müalicənin mürəkkəbliyini şərtləndirir. Bu müalicə kəllə-beyin travmاسının müəyyən dövrlərində təzahür edən neyrodinamik, damar-reflektor, likvorodinamik, neyrohumoral-endokrin və başqa pozulmaların normallaşdırılmasına yönəlməlidir. Beyin sarsılması zamanı xəstələrin sakitliyi təmin edilməlidir. Kəllə-beyin travmalarının bütün növləri olan xəstələr təcili xəstəxanaya aparılmalıdır. Xəstələrin daşınması uzanmış veziyətdə olmalıdır.

Xestexanaya daxil olduqdan sonra derhal xestelerin müayinəsi aparılmalıdır. Bütün hallarda, xüsusen kelle sınıqlarında ve kelledaxili hematoma şübhesi olduqda hekimin sonrakı taktikasını müeyyənləşdirmek üçün kellenin rentgenogramması zəruridir.

Ağır vəziyyətdə olan xestelərə, elecə de yaxşılaşma dövrü pisləşmə ilə evez olunmuş xesteləre xüsusi diqqət ayırmalıdır.

Beyin silkəlenmesi zamanı təxireşalınmaz yardım hər şeyden evvel teneffüs və ürek fealiyyətinin pozulmalarını və şok halını aradan qaldırmaq məqsədi gündür. Teneffüs yollarının keçiciliyini təmin etmək zəruridir. Ürek fealiyyəti zəif olduqda strofantin, korqlikon, arterial təzyiq aşağı düşdükdə isə kordiamin, kofein, efedrin, mezaton vurulur. Şok hali ilə mübarizə üçün şok əlyehinə mayeler, qan vurulması və s. istifadə olunur.

Sakitlik və yataq rejiminin müddəti xəstənin əhvalindən və obyektiv vəziyyətdən asılıdır. Yüngül beyin sarsılması zamanı yataq rejimi 7 günə qədər, orta ağırlıqla – 2-3 həftəyə qədər, ağır dərəcədə isə 4-6 həftəyə qədər tövsiyə edilir. Travmadan sonrakı ilk günlərdə başın soyudulması tətbiq edilir.

Psixomotor oyanma, ürek bulanması, qusma, keskin baş ağrıları, baş zədələnməsi, yuxusuzluq, vegetativ pozulmalar zamanı 7-10 gün ərzində trankvilizatorlar, antihistamin, qanqlioblokatorlardan dimedrol (gündə 2-3 dəfə, 0,05 q), qanqleron (1 ml 1,5%-li mehlul əzəledaxili) və yatmadan evvel pipolfen (1 ml 2,5%-li mehlul əzəledaxili) təyin edilir. Qanqlioblokatorlardan istifadə zamanı xəstənin arterial təzyiqinə, nəbzinə, ümumi vəziyyətinə nəzəret etmek vacibdir. Antihistamin və neyroplegik vasitələrlə müalicəni ehtiyatlı aparmaq lazımdır, belə ki, onlar beyinin əziləməsi əlamətləri (kelledaxili hematoma zamanı) yatarırlar. Buna görə də onları yalnız diaqnoz qoyulduğandan sonra təyin etmək olar. Göstərilən preparatlar orqanizmin həyatı mühüm funksiyalarının pozulması və derin koma vəziyyəti zamanı səmərə vermır.

Beyin sarsılması təzahürleri rəngarəng olduğundan, müalicə də əlamətlərə görə aparılır: baş ağrısı zamanı analgetiklər, baş hərəkətində dimenhidrinat (dedalon), torekan, bellloid, bellatamin, sinna-zin, oyanma və yuxusuzluqda – trankvilizatorlar, barbituratlar, nitrazepam, ümumi zəiflik, süstlük, adinamiya zamanı asfen, piriditol, frenolon təyin edilir. Osmotik sidikqvoculardan (mannit, sorbit, sidik cövheri, konsentratlaşmış plazma mehlulları, qliserol), saluretiklərdən (etakrin turşusu, furosemid) və qlükokortikoid hormonlardan (deksametazon, prednizolon) istifadə olunur. Hipertenzion sindromun diaqnozu və kelledaxili qansızmanın qarşısını almaq məqsədilə 5 ml maye çıxarmaqla lumbal punksiya aparılır. Subaraxnoidal qansızma zamanı punksiyanın

müalicə əhəmiyyəti də vardır. Antioxolinergik preparatlar (0,1%-li mehlul halında 1 ml atropin dəri altına) tətbiq edilir. Maye qəbulu Ringer izotonik mehlulları və ya qlükoza (kofeinle birgə də olar) vurulması likvor hipotenziyani aradan qaldırır.

**Baş beyin zədesi (kontuziya).** Baş beyin zədesi beyin toxumasının zədələnməsi neticesində yaranan beyin sarsılmasına xas ümumi beyin və kötük pozulmaları mecmusu ilə seciyyələnir. Bu əlamətlər çox vaxt travmavurucu amilin bilavasitə təsir nahiyesində tağıyəməsi neticesində (bezən sümük sınmadan) beyinin tağ divarlarına və kelle esasına toxunması zamanı yaranır və ya eks-zerbe mexanizmi ilə bağlıdır – bu zaman yerini dəyişen beyin zərbenin eks tərəfindəki kelle divarına toxunub zədələnir. Qişanın kelledaxili bərk çıxıntı-lövhələrinə (orağabənzər çıxıntı; beyincik çadırı) toxunmaqla da beyin zədələne bilər.

**Patomorfologiya.** Beyin toxumasının ezīlməsi zədələnmənin daha ağır derecesi hesab olunur. Kontuziya ocaqları sarımtıl lekeler və ya hemorragik yumşalmalar şeklinde olur. Beyin zədələri zamanı yumşaq beyin qışalarının parçalanması, damarların zədələnməsi, subaraxnoidal qansızmalar mümkündür. Mikroskopik olaraq kontuziya ocaqları zədələnmiş sinir hüceyrələrindən və perifokal ödemli qansızmalardan ibarət olur.

**Klinika.** Zəde zamanı ümumi beyin əlamətləri fonunda beyin ocaq zədələnməsi əlamətləri toplusu müeyyen edilir. Şüurun pozulması (sopor, koma) uzunmüddətli və derin olur. Ocaq əlamətləri kontuziya ocağının yerindən asılıdır. Anizokoriya, göz-hereki ezelələrinin parezi, mərkəzi tip üzrə üz sinirinin zədələnməsi, veter anizorefleksiya, patoloji piramid refleksleri, hereki, hissi və afatik pozulmalar, hemianopsiya və b. əlamətlər aşkar edilir. Çox vaxt meningeal əlamətlər, temperaturun yüksəlməsi qeyd olunur.

**Gediş və nəticəsi.** Travmanın ağırlığından və ehətəliyindən, beyində destruktiv dəyişikliklərdən və perifokal tezahürlerden asılıdır. Keskin dövrde şüurun dəyişilməsi ilə psixi pozulmalar müşahidə edilə bilər. Xesteler narahatdır, məkanda və zamanda istiqamət hissini itirmişlər. Öz halının qiymətləndirilməsi zəifdir. Bezen eyforiya və ya sefəhlik, başqa hallarda apatiya, hereki funksiyaların olmaması və ya zəifləməsi, hevesin kifayət qeder olmaması qeyd olunur. Beyin zədesi zamanı pozulmalar adətən dərhal travmadan sonra maksimuma çatır, ancaq bezen ümumbeyin və lokal əlamətlər 1-3 gün erzində inkişaf edir. Sonra tədricən yaxşılaşma baş verir. Bu, başlıca olaraq ehətədici beyin toxumasının ödem və şişme, damar pozulmaları şeklinde yumşalma ocağına reaksiyasının zəifləməsi hesabına baş verir. Beyinin funksional

cehədən mühüm nahiyyelerinin zədesi zamanı adətən düşmə halları sabit qalır. Epileptik tutmalar mümkündür.

**Müalicəsi.** İlk tibbi yardım ve keşkin dövrde xesteye qulluq ağır dereceli beyin sarsılmasından olduğu kimidir. Sonrular yod preparatları, transserebral yod elektroforezi, hərəki pozulmalar zamanı masaj və müalicə idmanı, antixolinesteraz preparatları (prozerin, qalantamin), biostimulyatorlar (pirasetam, aminalon, pantoqam, piriditol, asefen, cerebrozin) tövsiyi edilir. Afatik pozulmalar zamanı loqopedle məşğələlər zəruridir.

**Kellədaxili travmatik qansızmalar.** Kellədaxili travmatik qansızmalar çox vaxt kelle sümüklerinin sinişləri və ya çatı zamanı baş verir. Lokalizasiyasından asılı olaraq epidural, subdural, subaraxnoidal və beyindaxili qansızmalar fərqləndirilir. Kellədaxili qansızmaların klinikası sınızlı qanlı miqdardan, keşkin beyin qan dövrəni pozulmalarının rəflektor inkişafından, beyin ödemi və işişmesinin reaktiv təzahürlerindən, dislokasiya sindromlarının xüsusiyyətlərindən asılıdır. Zaman amili (hemorragiyanın artma tempi), qansızma menbeyi (arteriya, vena) və onun lokalizasiyası da ehemiyətə malikdir.

**Subdural və epidural qansızmalar.** Yavaş, subaraxnoidal və parenximatöz qansızmalar ise sürətli inkişaf edir.

**Epidural hematomalar.** Sert beyin qışası ile sümüyün arasında yerlesir. Epidural qansızmaların menbeyi qısa arteriyasının şaxeleri, sert beyin qışasının xarici sethinin venaları və diploe venaları, venaların sinusları və sinuslara aparan emissariyalarıdır.

**Klinika:** Epidural qansızmalar zamanı kellədaxili teziyin yüksəlmesi - neticesinde ümumbein əlamətləri, hematomanın yüksəlmesindən (alın-gicgah, gicgah-tepe, tepe-gicgah-ense, bazal-gicgah) asılı olaraq baş beyinin bilavasitə ezilmesi və beyin kötüyünün dislokasiyalı ezilmesi (beyin ayaqcığının ezilmesi zamanı ayrılan çəpgözlük, ptoz, göz almalarının axan hərəkəti, bəbəklerin çox vaxt berabər olmayan daralması və ya genelması, çox vaxt ezilme tərefində bəbək reaksiyasının olmaması) neticesində isə ocaq əlamətləri təzahür edir. Uzunsov beyinin ezilmesi nebzin yavaşması və təneffüs pozulması ile müşayiət olunur.

Beyinin ezilmiş tərefi göz-hərəki sinirin zədəlenməsi - sıxlıma tərefində bəbəyin genelmesi, göz qapağının sallanması, ayrılan çəpgözlük, hematoma tərefdə genelmiş bəbəyin işığa reaksiyasının zeifləməsi və ya itirilməsi üzrə müeyyen edilə bilər. Hematomanın inkişaf tezliyi böyük ehemiyət daşıyır. Belə ki, o, tedricən inkişaf etdikdə baş beyin ezilmesinin piramid əlamətlər qrupunu və başqa əlamətləri aşkar etməye imkan verir.

**Gediş.** Epidural hematomaların gedişi müxtəlidir. Bəzi hallarda bu və ya başqa dərəcədə ifadə edilmiş ümumbein əlamətləri - süstlüklər,

yuxululuq, qısamüddətli psixomotor oyanma fonunda çox vaxt kontralateral mono- və ya hemiparez, nadir halarda hemihipesteziyalar və nitq pozulmaları şeklinde ocaq əlamətləri müeyyen edilir. Xesteler yalnız en sade tapşırıqları yerine yetirə bilir, tez üzülürler. Çox vaxt məkan və zamanda istiqamət hissi itir, xesteler başlarına gelen hadisəni danişa bilmirlər. Tedricən şüur pozulması derinleşir, ocaq əlamətləri artır, dəqiq anizokoriya baş verir. Anamnezi məlumatları və xestelerin dinamik müşahidesi epidural hematomanın inkişafını vaxtında müeyyen etməyə imkan verir.

Başqa hallarda, travma anından sonra bir neçə saatlıq və ya 1-2 günlük işqli fasiledən sonra ümumbein əlamətləri yavaş-yavaş artmağa başlayır; parçalayıçı xarakterli güclü baş ağrıları çox vaxt ürek bulanması və qusma ilə müşayiət olunur; nebz gərgin və seyrek, bir qeder sonra süretli və aritmik olur. Baş beyin əzilmesinin ocaq əlamətləri, kötük pozulmaları baş verir. Bezen dərhal travmadan sonra komatoz vəziyyət baş verir. Keşkin və artan ümumbein və kötük əlamətləri topluluq fonunda anizokoriya, patoloji refleksler aşkar edilir. Komatoz vəziyyətin derinleşməsi bütün ətrafların hipotoniq iflici, təneffüs pozulması, midriaz, qeyri-iradi sidik ifrazi, işığa bəbek reaksiyasının olmaması ile müşayiət olunur.

**Serebrospinal maye şeffaf,** nadir hallarda cüzi miqdarda qan karışığı ilə olur.

Hematoməni ayırd edərkən travma deymiş yer (hematoma nahiyyəsində yumşaq toxumaların şüşkinliyi), sümük çatlarından qan sızmazı, kranioqrafiya məlumatları (kelle sümüklerinin siniqləri, çatları) nəzərə alınır.

**Müalicəsi.** Epidural qansızma şübhəsi olduqda orta qışa proyeksiyasına uyğun olaraq frez deliyi qoymaq lazımdır. Bu, epidural məkanı nezərdən keçirməye imkan verir. Hematoma aşkar edildikdə sümük yarası genəldilir və ya sümük-plastik parça kesilir, hematoma xaric edilir və qanaxma dayandırılır. Vaxtında aparılan cerrahi müdaxile zamanı netice xoşdur.

**Subdural hematomalar.** Sert beyin qışasının zədəlenməsi və pial venaların sinuslara açılan yerdə qırılması zamanı baş verir. On mühüm əlaməti sıxıcı, parçalayıçı xarakterli baş ağrılarıdır. Çox vaxt ürek bulanması və qusma, şüurun dolaşması, yuxululuq və ya şüur səviyyəsinin dəyişkənlili müşahide edilir. Bəbəklerin eyni olmaması çox mühüm diaqnostik əlamətdir. Mono- və ya hemiparez şeklinde lokal əlamətlər təzahür edə bilər.

Subdural hematoma gedisiinin aşağıdakı xüsusiyyətləri ayırd edilir. İlk sutkalar ərzində soporoz-komatoz vəziyyətlərin nisbetən süretli inkişafı, aydın ifadə olunmuş kötük pozulmaları, bəzen Cekson epilepsiya

tutması, çox vaxt keskin qısa əlametleri, reflekslərin asimetriyası nəzərə çarpır. Sonralar reflektor reaksiyalarının zəifləməsi baş verir. Başqa hallarda travma ilə səporoz-komatoz vəziyyət arasında işiqlı dövr olur, ümumbeyin əlametleri ləng inkişaf edir, çox vaxt meningeal hadisələr müəyyən edilir; bir qayda olaraq ocaq əlametləri (parezler, nitq pozulmaları, ataksiya, hissiyat pozulması) keskin deyil, ancaq epileptik tutmalar tez-tez baş verir.

Tədricən süstlük, yuxululuq, gicəllənmə, istiqamət itirmə, psixomotor oyanma artır, bulbar pozulmalar təzahür edir. Hematoma tərəfde bəbəyin genələmisi baş verir.

Nadir hallarda hematoma tərəfde aydın ifadə olunmuş hemipareze qeder piramid əlametlər müəyyən edilir. Serebrospinal mayedə qan aşkar edilir.

Xroniki subdural hematomalarда travmadan sonra heftələr, aylar, hətta illər ərzində nisbi qənaətbəxş vəziyyət müşahidə edilir. Sonra isə hipertenzion sindrom ve ocaq əlametləri ilə şərtlənən ümumbeyin təzahürləri artmağa başlayır. Xroniki subdural həmatomanın klinik mənzəresi kelledaxili şişin əlametlərini xatırladır. Süstlük, üzgünlük, lənglik, yuxululuq ve gicəllənmə səporoz-komatoz vəziyyətə keçir. Bezoğlu psixomotor oyanmalarla şüur dolaşması tutmaları baş verir. Qicolma tutmaları, parezler, nitq pozulmaları müşahidə edilir. Tekrar travmalar, infeksiyalar, alkoqol zəherlənməsi vəziyyətin pişləşməsinə səbəb ola bilər. Görme sinirlerinin durğun halqləri aşkar edilir. Likvor təzyiqi yüksəkdir. Serebrospinal maye çox vaxt qana boyanmış ve ya ksantoxromdur.

**Müalicəsi.** Subdural hematomadan şübhələndikdə diaqnostik və müalicə məqsədile bir və ya bir neçə frez dəliyi qoyulur. Zədələnmə tərəfi aydın deyilse, frez dəliyi her iki tərəfdən qoyulur.

**Subaraxnoidal qansızmalar.** Kelle-beyin travmaları zamanı, xüsusən beyin zədesində, az hallarda isə sert beyin qışası damarlarının və sinüsünün cirilması ilə bağlı olaraq yumışaq beyin qışası damarlarının, sinislərə açılan venaların və qabiqdaxili damarların cirilması nəticəsində tez-tez müşahidə edilir.

**Klinika.** Erken dövr baş beyin qabığının qıcıqlanması (epileptik tutmalar, psixomotor oyanma: xəsteler qısqırır, qalxmaga çalışır, el-qol atırlar), meningeal və radikulyar əlametlərlə seçiyələnir. Klinik mənzərə keskin və yavaş inkişaf edə biler. Sonuncu haldə xəsteler baş və bel ağrısından şikayətlərindən. Ağrıların lokalizasiyası qışanın zədələnmə nahiyyesində asılıdır; ağrılar daha çox ense yaxud təpə nahiyyesində, az hallarda isə göze yayılmaqla boyun-ense nahiyyesində qeyd olunur. Tez-tez onurğanın kök ağrıları baş verir. Baş herlənməsi, qulaqlarda küy, gözler qarşısında nöqtelerin sayışması qeyd olunur. Çox vaxt

subaraxnoidal qansızmalar travmadan dərhal sonra heç bir xəberdarlıq olmadan keskin şəkildə baş verir: qəfildən keskin baş ağrısı, erkən meningeal əlamətlər, psixomotor oyanma, sayıqlama, zaman və məkanda istiqamətin itirilməsi, eyforiya qeyd olunur. Oyanma gicəllənmə ilə evez olunur. Şüursuz vəziyyətdə olan xəstənin qıcıqla reaksiyası saxlanılır. Beyinin əsasında yerləşən subaraxnoidal qansızma zamanı ptoz, çəpgözlük, ikigörmə üzə çıxır; bəbəklerin işığa reaksiyası çox vaxt zəifləyir. Əvvəlcə canlanmış vətər refleksləri sonra aşağı düşür. Nəbz yavaşıyır. Hipertermiya müşahidə edilir. Serebrospinal mayenin təzyiqi adətən yüksək olur və onda qan qarışıığı aşkar edilir. Bir neçə gün ərzində keskin ifadə olunmuş meningeal təzahürlər sonra tədricən azalır. Tekrar oluna bilən qansızmanın dayandırmaq mümkün olduqda gedisi xoşxassəlidir.

**Müalicəsi.** Qanın ləxtalanmasını artırın vasitələr: kalsium xlorid (10%-li mehlul sutkada 3-5 xörək qasığı daxile və ya 10 ml venadaxili), kalsium qlükonat (10%-li mehlul 0,5 q-dan gündə 3-4 dəfə daxile və ya 10 ml venadaxili və ya ezelədxili), vikasol (1 ml 1%-li mehlul ezelədxili), cələcə də qanın fibrinolitik feallığını azaldan perparatlar, məsələn, aminokaprin turşusu (hər gün 10-15 q) təyin edilir. Oyanma zamanı diazepam, aminazin və s. təyin edilir. Tekrar lümbal punksiyalar, saluretiyklər və qliserol göstərişlidir. Eyni zamanda beyin sarsılması zamanı istifadə olunan vasitələr təyin edilir.

**Beyindaxili qansızmalar və hematomalar.** Travma anında beyindaxili damarların cirilması və diapedez tipi üzrə beyin qan dövranının keskin pozulması nəticəsində, çox vaxt beyində subdural və epidural hematomalar və kontuziya ocaqları ilə birgə baş verir. Beyin travmatik qansızmalar çox vaxt komatoz vəziyyətin keskin inkişafı və aydın ifadə olunmuş kök pozulmaları ilə təzahür edir. Başqa hallarda gicəllənmə fonunda kobud ocaq əlamətləri aşkar edilir. Damarlarında aterosklerotik deyişikliklər olan yaşlı adamlarda aterosklerotik insultu travmatik qansızmadan fərqləndirməkdə çox vaxt ciddi çətinliklər meydana çıxır. Nadir hallarda kelle travmasından bir neçə saat, hətta bir neçə ay sonra sağlam ürək-damar sistemi olan cavanlarda insult tipi üzrə beyindaxili və qışaaltı qansızmalar baş verir.

Beyindaxili qansızmalar ağır keçir və çox vaxt ölümle nəticələnir.

**Müalicəsi.** Beyin və beyincik yarımkürələrində yerləşmiş beyindaxili hematomalar zamanı cerrahi müdaxile göstərişlidir.

**Diaqnostika və differential diaqnoz.** Qansızmalı xəstələrdə beyin sarsılması və zədələnməsi nəticəsində vəziyyət ağırlaşdırıldından, kelle-beyin travmasının keskin dövründə beyindaxili qansızmaları ayırd etmək çox vaxt çətinlik töredir. Ciddi və etrafı müayinə tələb olunur. Hətta başdakı əhəmiyyətsiz sıyrılmalar da nəzərə alınmalıdır. Xəstələrin nisbi

qənaetbəxş vəziyyəti zamanı belə dinamik müşahide zəruridir. Xəstələrin müayinəsi qısa müddətlərdə (xüsusən ağır vəziyyətdə olanları) ve her bir konkret halda eləvə üsulların köməyi ilə (lümbal punksiya, elketroensefaloqrafiya, exoensefaloskopiya, angioqrafiya və b.) aparılmalıdır.

Kəllədaxili hematoma diaqnozuna (epidural, subdural, beyindaxili) və onun zəherlenmə və infeksiya zamanı baş verən başqa komatoz vəziyyətlərdən ferqləndirilməsinə mərkəzi iflicin mövcudluğunu göstəren ocaq əlamətləri yardım edir.

Baş beyninin ezilmesi sindromlu kəllədaxili qansızmanın baş beyn kontuziyasından ferqləndirməye imkan verən müüm diaqnostik əlamət kimi xüsusi yaxşılaşma, hətta qısamüddətli yaxşılaşma dövründən sonra hereki funksiyaların və hissiyyatın pozulmasının tədricən və yavaş inkişafı çıxış edir.

**Proqnoz.** Travmatik qansızmalar zamanı görülmüş cerrahi tedbirlerin lokalizasiyasından və xarakterindən asılıdır. Proqnostik baxımdan olverișsiz əlamətlərdən korneal və bebek reflekslərinin olmamasını, tənəffüs pozulmasını, ürek fəaliyyətinin və arterial təzyiqin düşməsini, kök və spinal avtomatizmin keskin ifadə olunmasını, komanın uzunmüddəliyini gösternək olar.

### Kəllə tağı və əsasının çatları və sınıqları

**Kəllə tağınınlığı.** Diaqnoz rentgenogram əsasında qoyulur. Rentgenogramda çatların görünməsi mərkəzi şüa destesinin siniq müstəvisinə nisbetindən asılıdır.

Qapalı kəllə siniq zamanı bir qayda olaraq, klinik şəkildə beyn sarsılması və ya zədesi əlamətlərini aşkar etmək mümkün olur. Kəllə sümüklerinin siniq adəten bu və ya başqa derecəde beyn travmasının ağırlığı ilə bağlıdır və daha ağır neticələre getirir. Siniq nahiyesində kəllədaxili hematoma və ya beyn zədelenmesi haqqında məlumat yoxdursa, kəllə tağının xətti sınıqları (çatları) cerrahi müdaxiləyə ehtiyac duymur. Kəllə sümüklerinin içəri basılmış sınıqları zamanı istər beynin lokal zədelenmesi əlamətləri, sert beyn qışasının zədelenmesine şübhə olduqda, istərsə de sümük qelpəlerinin xeyli derecəde içəri basıldığı zaman cerrahi müdaxiləyə ehtiyac duyulur. İçəri girmiş sümüklerin xaric edilmesi paximeningitin, gec epilepsiyanın profilaktikası baxımından meqsədəyəgündür.

**Kəllə əsasınınlığı.** Məxaniki təsirin müüm intensivliyi zamanı baş verən ağır kəllə-beyin travmasıdır. Kəllə əsasının sınıqları çox vaxt orta kəllə çuxurunda, az hallarda isə ön və arxa çuxurlarda lokallaşır.

Rentgenogramda kəllə əsasının siniqini aşkar etmək çox vaxt mümkün olmur. Diaqnoz nevroloji müayıne əsasında qoyulur.

**Klinika.** Kəllə siniqinin tezahürleri ümumbeyn əlamətlə toplusunu, kötük pozulmalarını, kəllə sinirlerinin zədelenməsini, qulaqlardan, burundan, genzikdən qanaxma və likvoreyanı, elece de qısa perdesinin cirilması ilə ense sümüyü piramidasının siniqi, burundan qanaxma müşahide edilir.

Likvoreya və ya cerebrospinal mayeli qanaxma əsasın selikli qışalarının cirilması və sümüklerin siniqi ilə birgə sert beyn qışasının zədelenməsini de göstərir. Bu, nüfuz eden zədeleri aşkar çıxarmağa imkan verir. Burun və qulaqlardan qanaxma ancaq nevroloji əlamətlərle birgə çıxış etdiyi hallarda və zəde zamanı selikli qışaların və ya təbil perdesinin zərbe dalğasının təsirindən cirilmasını istisna etmək mümkün olduqda diaqnostik ehəmiyyət daşıyır. Bu cür qanaxmalar ehəmiyyətsizdir və əsasça dayandırılır. Bel və uzunmüddətli qanaxma adəten siniq olduğunu gösterir.

Ön kəllə çuxuru nahiyesinin sınıqları zamanı çox zaman göz qapaqlarında və gözyanı toxumalarda qançır emele gelir («eynek»). Bu, yumşaq toxumaların yerli zədesi zamanı göyerme de ola bilər. Sümük sınıqları üçün «eyneklerin» ifadə olunmuş və simmetrik xarakteri, bezen gec inkişaf etməsi və ekzoftalm tipidir.

Orta kəllə çuxurunun sınıqları zamanı ense ezelesi üzərində elətme zamanı xəmirvari işş şeklinde müeyyen edilen hematomatın emele gelmesi mümkün kündür. Arxa kəllə çuxuru nahiyesinde sınıqlar zamanı merhəyəbenzər çıxıntı nahiyesində qançır emele gelmesi mümkün kündür.

Kəllə əsasının sınıqlarının klinik tezahürünün xüsusiyyəti kimi kəllə sinirlərinin zədelenməsi özünü biruze verir. Daha çox üz və eştme siniqi, az hallarda isə göz-hereki, uzaqlaşdırıcı, blok, elece de iyibilmə, görmə və üçlü sinir zədelenir. Nadir hallarda, arxa kəllə çuxurunun sınıqları zamanı dil-udlaq, azan və dilaltı sinirlerin kökcüklerinin zədelenmesi müşahide edilir. Məcmu zədelerden daha çox üz və eştme sinirlerinin zədesi müşahide edilir.

**Gediş və nəticəsi.** Kəllə əsasının sınıqları ağır hallarda travmadan bilavasite sonra və ya bir az keçmiş ölümle neticələnə bilər. Bezi xəstələr uzun müddət ağır vəziyyətdə qalırlar (tenəffüs və ürek fəaliyyətinin pozulması, şüurun dolaşması), çox vaxt narahat, heyəcanlı olurlar. Qulaqlardan və burundan likvoreya adəten bir və ya bir neçə gün, nadir hallarda bir neçə həftə davam edir. Sert beyn qışası bütövlüyünün pozulması zamanı irinli meningit erken dövrün təhlükəli ağırlaşması

sayılır. Davamlı neticelerden daimi baş ağrıları (hidrosefaliya, qışaların çapıq dəyişikliyi nəticəsində), kelle sınırlarının zədələnməsi, piramid elamətləri qeyd edile biler. Baş beyin əsasının bezen optik-xizmal araxnoiditi gec baş veren ağrılaşmalarandır.

**Müalicəsi.** Kelledaxili qansızmaları aşkar etmek üçün lümbal punksiya aparılır. Qulaqdan likvoreya və qanaxma zamanı xarici qulaq keçəcəyini yumşaq steril tənzif topası ilə tutur və sorucu sarğı qoyurlar. Xarici qulaq dəliyindən axan qanı silib təmizleyirler. İnfeksiyon ağrılaşmaların profilaktikası üçün antibiotiklərdən istifadə edilir. Dehidratasiya aparılır, qanın laxtalanmasını gücləndirən preparatlar və baş beyin sarsılması zamanı istifadə edilən başqa vasitələr teyin edilir.

Parabazal nahiyyelerin içeri batmış və qelpeli sınıqları zamanı və subaraxnoidal məkanla əlaqələnən havadaşıyıcı cibin fistulasında, eləcə də geniş kelledaxili qansızmalar zamanı cerrahi müdaxiləyə ehtiyac yaranır.

#### Kellenin və baş beyinin açıq zədələnmələri

Baş beyinin açıq zədələnmələri kelle tağının xarici örtük və sümüklerinin bütövlüyünün pozulması ilə müşayiət olunur və sert beyin qışasına nüfuz edən və nüfuz etmeyen formalara bölünür. Yumşaq toxumaların travmasının beyin sarsılması, az hallarda baş beyin zədesi və subaraxnoidal qansızlığı ilə birgə baş vermesi mümkündür. Açıq sınıqlar daha çox kelle tağı sümüklerində, bezen ise kelle əsasında lokallaşır. Sınıqın beyin sarsılması və zədesi ilə birgə baş vermesi səciyyəvidir. Tezahür mexanizmine görə açıq sınıqlar ve çatlar adəten birbaşa xarakter daşıyır.

Kelle və beyinin açıq zədələnmələri zamanı yara nahiyesinde yerli dəyişikliklər, ümumbeyin və ocaq elamətləri eməle gelir. Lokal elamətlər o qədər de aydın ifadə olunmamışdır və çox zaman əsas fon ümumbeyin tezahürlerindən ibaret olur.

Travma vurulduğu an çox vaxt şüurun itirilmesi baş verir, xüsusən zəde nahiyesinde intensiv baş ağrıları, vestibulyar pozulmalar, ürək bulanması və qusma, meningeal tezahürler baş verir. Xəstələr süst və narahatdırırlar. Sümüklerin sızması başlıca olaraq beyin sarsılması ilə birgə başyərmişse, ocaq elamətləri olmur, ya da aydın ifadə olumur.

Beyin zədesi hallarında ocaq elamətləri başlıca olaraq mexaniki amilin dəydiyi nahiyyədəki əsas ocaqla bağlı olur və ya eks zerbe mexanizmi üzrə eməle gelir. Qışaların bütövlüyü yaradan baş beyinə infeksiya keçmək imkanını mehdudilaşdırır.

Baş beyinin nüfuz edən yaralanmaları kelle-beyin travmasının en

ağır formalarından biridir. Bu zaman eməle gələn yara və kelle sümüklerinin sızması beyin qışalarının və çox vaxt beyin zədələnməsi ilə birgə baş verir ki, bu da beyinə infeksiya keçməsinə şərait yaratır.

**Patomorfologiya.** Travmanın birbaşa təsiri nəticəsində beyin maddəsinin destruktiv dəyişiklikləri baş verir (əzilme, nekrozlar). Bununla cyni vaxtda qan dövranı pozulur, su mübadilesinin və likvoremələğəlməsinin pozulması ilə birgə xırda və iri qansızmalar baş verir (beyinin ödemi və şısməsi, daxili hidrosefaliya, subaraxnoidal yarıqların və çenlərin hıqroması). Yad-cisimlərin etrafında qranulemlərin eməle gelməsi ilə ekssudasiya və proliferasiya hadisəleri müşahide edilir. Müxtəlif dövrlərde inkişaf edən iltihab ağrılaşmaları (irinsiz və irinli), eləcə də organizmin reaktivlik xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Beyin toxumasının nekrozu yerində içinde maye olan boşluq və ya qlıoz çapıq eməle gelir.

**Klinika.** Keskin dövrü açıq ifadə olunmuş ümumbeyin tezahürleri ilə səciyyəlenir. Bunların fonunda ocaq elamətləri aşkar etmek çox vaxt çətin olur. Tez-tez komatoz vəziyyət, təneffüs və ürək fealiyyətinin pozulmaları, qusma, bradikardiya, ezelə tonusunun deyişilmesi, qıçolma, meningeal sindrom inkişaf edir.

Ocaq tezahürlerinin xarakteri travmanın lokalizasiyasından asılıdır. Hormetonik sindrom və temperaturun süretele yüksəlməsi medeciklərə qan sızmاسını göstərir. İnfeksiya fəsadlarının genişlənməsinə qeder qışa elamətlərinin erken inkişaf etməsi subaraxnoidal qansızmaların olduğunu göstərir.

Erken dövrde beyinin kellenin sızmış yerine və yaraya prolapsı (şişib girməsi) və protruziyası (axıb keçməsi), eləcə də cüzi qısamüddətli likvoreya mümkündür.

Xoş gedış zamanı beyin yarası temizlənir, likvoreya kesilir və prolaps çekilir; beyin yarasının səthi qranulyasiyalarla, sonralar isə çapıqla örtülür. Ancaq infeksiya prosesinin yarada inkişaf etməsi, ensefalit, abses və başqa fəsadlar zamanı prolaps və protruziya böyür. Mədəciklərin divarına nüfuz edən dərin yaralar zamanı likvoreya əhatəli və uzunmüddətli ola bilər.

Kelle və baş beyinin nüfuz edən yaralanmaları zamanı tez-tez baş verən ağır fəsadlardan biri de irinli meningitlərdir. Onların yaranmasında yaranın cerrahi bacərilmesinin gecikdirilməsi və kifayət qədər radikal aparılmaması əhəmiyyət kəsb edir. Meningit müxtəlif bakterial flora (kokk, az hallarda anaerob, bezen qarışıq) tərəfindən töredilir. Serebrospinal mayenin deyişilməsi və xəstəliyin gedisi ikincili irinli meningitlər üçün səciyyəvidir.

Ensefalit de nüfuz edən yaralanmaların tez-tez baş verən ağır fəsadlarından və adəten yaralanmadan sonra 1-2-ci həftə ərzində

inkışaf edir. Bu zaman da baş beyin yarasının cərəhəi becerilməsinin keyfiyyəti və müddəti əhəmiyyət kəsb edir. İltihab prosesi adətən yara kanalı üzrə yayılır. Beyin ezişəsinin əhatəliyi və dərəcəsi əhəmiyyət kəsb edir.

Beyin absessleri de nüfuz eden yaraların ağırlaşmalarındandır. İnkışaf vaxtına görə erken və gec absessler ferqləndirilir. Erken absesslər yaralanmadan derhal sonra baş verir, keşkin gedişlidir və çox vaxt bedxassəli nəticə verir. Onlar çapıqlaşmamış beyin yarasında yaralanmadan sonrakı 3 ay ərzində, çox vaxt ilk 1-1,5 ay ərzində inkışaf edirlər.

Absess feal infeksiyon proses fonunda formalasılır. Erken absessi yara kanalının bitməmiş təmizlənməsindən - formalasılan beyin çapığının irinlemesindən ayırmak çətin olur.

Absessin subaraxnoidal məkana və mədəciklərə keçməsi, hormetoniyalı tökülmüş irinli meningitin yüksək temperatur və komatoz veziyetle müşayiət olunan inkışafı çox tehlükeli fəsadlardır. Erken absesslərə nisbetən gec absesslər daha tez-tez təsadüf olunur. Onlar travma anından 3 ay keçidkən sonra inkışaf edir. Erken absesslərin inkışafında kokk və anaerob infeksiya əhəmiyyət daşıyırsa, gec absesslərdə mikroflora əsasən streptokokklardan və stafilokokklardan ibaret olur.

**Proqnoz.** Beyin pozulmalarının derecesi və dinamikası, elecə de fəsadların olması ilə müəyyən edilir. Beyinin nüfuz eden yaralanmaları ağır keçir və çox zaman ölümle nəticələnir. Buna görə də proqnozu hemişə ağırdir. Vaxtında görülmüş müalicə tədbirləri proqnoz üçün böyük əhəmiyyət kəsb edir.

Sağ qalanlarda ocaq əlamətləri şəklində tez-tez qalıq təzahürəri (kelle innervasiyاسının pozulması, hemianopsiyalar, parezler, afaziyalar, hissəyyat pozulmaları), daimi baş ağrıları, vestibulyar və vegetativ-psixomotor pozulmalar, yaddaşın zəifləməsi, şəxsiyyətin astenikləşməsi və b. müşahidə edilir.

**Müalicəsi.** Kelle və beyinin açıq zədələnmələri zamanı hər şeydən önce orqanızmın heyati mühüm funksiyalarını (tanəffüs, ürek fəaliyyəti) bərpa etmək, xestəni şok, komatoz veziyetdən çıxarmaq zəruridır. Ürek dərmanları və pressor aminler, qan və qanəvəzedici mayelerin köçürülməsi, elecə de qapalı kelle-beyin travmalarının müalicəsi zamanı istifadə edilen preparatlar teyin edilir. Tetanusəleyhinə zərdəb vurulur. Xestənin veziyəti imkan verdikdə mümkün qədər qısa müddət ərzində yaranın ilkin becerilməsi aparılır, çünki kellenin və basın yumşaq toxumalarının anatomik quruluş xüsusiyyətləri nəticəsində infeksiya çox asanlıqla kelle boşluğunaya yayılma bilər. Erken müddətdə becerilmə aparılmayıbsa, onu 3-4-cü sutkalarda aparmaq olar. Nüfuz edən

zədələnmələr zamanı yumşaq toxumaların, sümüklerin, sərt beyin qışasının və beyin maddəsinin qat-qat becerilməsi aparılır. İnfeksiya antibiotiklerdən istifadə edilir. Daşınma zamanı xeste uzanmış nezarəti altında xərəkədən düşürmədən təyinat yerine qədər həyata keçirilmelidir. Bacardıqca rahat neqliyyat vasitesindən istifadə etmək lazımdır.

**Diagnostika.** Anamnestik məlumatları: hadisenin xarakterini və vaxtını, baş geyiminin olub-olmamasını, hadise haqqında yaddaşın saxlanması, retro- və anteroqrad amneziyanın olmasını, qusmanın nezəre almaq lazımdır. Xestəni müayinə edərkən şüurun veziyəetine, kelle yaralanınları da daxil olmaqla bedende zədələrin olmasına, burundan və qulaqlardan qanaxmaya, periorbital qançılara, xestənin ümumi veziyəetine, xüsusən qan dövranının veziyəetine (şok ola bilər!),nevroloji statusa (bəbeklər, görmenin itiliyi, nistaqm, ifliclər, piramid refleksler) xüsusi diqqət yetirmek, kelleni rentgenoqrafiya etmek, zəruri olduqda exoensefaloskopiya, elektroensefalografiya və başqa müaiyinələr keçirmək lazımdır.

Kellenin düz və yan proyeysiylarda (zəruri olduqda xüsusi şəkillər də çəkilir) rentgenoloji müaiyinəsi ilknövbəli üsullardan biridir. Bunun neticesində travmanın ağırlığı və kelle tağının, kelle esasının sümüklerinin zədələnmə yeri, elecə de hematomaların (xüsusən epidural) lokalizasiyası müəyyən edilir. Kiracəleşmiş əzgilebənzər vezin yerdeyişməsi hematomanı aşkar etməyə imkan verir.

Lümbal punksiya da qiymətli məlumatlar verir. Likvor təzyiqin yüksəlməsi baş beyinin kompressiyası sindromunu təsdiq edir, hematomanı ayırd etməyə imkan verir. Ancaq likvor təzyiqin normal seviyyəsi də kelledaxili hematomanı istisna etmir. Müxtəlif hematoma növlərində qan qarışığı seciyyəvidir. Keşkin kelledaxili hipertensiya və beyinin dislokasiyası hallarında diaqnostik lümbal punksiya eks-göstərişlidir.

Kelledaxili hematomanın diaqnostikasında beyinin orta strukturlarının yerdeyişməsini aşkar etməyə imkan verən exoensefakolopiya mühüm yardım göstərir. Exoensefaloqrafik müaiyinə xestənin klinik veziyətinin ağırlığı ilə korrelyasiya edir, beyinin funksional veziyətinin dəyişmə dinamikasını qiymətləndirməyə imkan verir.

Kelledaxili hematomaların differential və topik diaqnostikasında angioqrafiya mühüm rol oynayır. Ön beyin arteriyasının hematomadan əks tərəfə yerdeyişməsi, magistral damarların hematomanın yerleşməsinə uyğun dislokasiyası, qısa hematomaları zamanı yarımkürələrin damar təsvirinin daxili sümük lövhəsindən kənara sıxışdırılması, bezen ise

kontrastlı maddenin damarlı yataqdan çıxması seciyyevidir.

Kontuziya ocaqlarını ve kelleaxedili hematomaları aşkar etmeye, baş beyinin travmatik zədələmə dinamikasını izlemeye imkan verən kompüter tomografiyası da çox qiymətli diaqnostika üsuludur. Kelle-beyin travmasında NMR-tomoqrafiya da zəngin məlumat verir.

*Differential diaqnostika.* Bezen travmatik komanı alkoqol komasından seçmek çətin olur. Nezəre almaq lazımdır ki, alkoqol zəherlənməsi hələ geriye inkişaf edir. Kelle-beyin travmasında ise, xüsusen kelleaxedili hematoma hallarında, eksine, elametler toplusu artmağa doğru gedir:

Çox vaxt kelle-beyin travmasını serebral insultdan fərqləndirmək zərureti yaranır. Travmatik etiologiya göstəricisi kimi adəten anamnestik məlumat ve travmadan qəfleten sonra şüursuz veziyətin inkişafı özünü göstərir. Anamnez olmadiqda diaqnoz qoymaq çətin olur. Dəri zədələmələri mütləq elamet deyildir, cünki sıyrılmalar ve hematomalar yixilənəcənən beynin qan dövranının keskin pozulması zamanı da yaranır biler.

Komanın travmatik xarakterini müeyyen etmek mümkün olarsa, diaqnostikanın növbəti vezifəsi beyn zədesini kelleaxedili hematomadan fərqləndirmək olur. Bu zaman nezəre almaq lazımdır ki, beyn zədesi ve kelleaxedili hematoma elametlerinin oxşarlığı ilə yanaşı, onların dinamikası çox vaxt bir-birinə ziddir: zədədən fərqli olaraq, hematomada beynin ezişmesi sindromunun inkişafı ilə ümumbein ve ocaq elametlerinin az ve ya çox derecede tədrici inkişafı qeydə alınır.

Əger beyn zədesi xəstəliyin proqressiv gedisini şərtləndirən beyn maddesinin ödəmi ve ikincili destruktiv deyişiklikleri ilə müşayiət olunursa, onda diaqnostikada həlliədici rol elavə müayinə üsullarına və frez deliklərinin qoyulmasına məxsus olur.

*Kelle-beyin travmalarının nəticələri.* Beyin sarsılması keçirilmiş xəstelerde bir neçə ay erzində diffuz baş ağrıları saxlanır biler. Bu ağrılar bezen seherlər baş verse də, çox vaxt gün erzində gerginlik zamanı narahatlıq töredir, alkoqol qəbulu zamanı, gün altında olduqda, tez-tez eyiləndə artır; bezen paroksizmal lokallaşmış baş ağrısı qeyd olunur. Çox zaman baş berlənməsi, yerş zamanı səndələmək, celd hərəketlərin yerinə yetirilməsi və yerden qalxmaq zamanı qətiyyətsizlik müşahidə olunur. Xüsusən adlar üçün yaddaşın pozulması, diqqəti toplamağın çətinliyi, tez yorulmaq, esebilik qeydə alınır.

Daha sonrakı dövrlərde bu cür xəsteleri müayinə edərkən travma ilə bağlı patoloji elametler aşkar edilmir, EEG və serebrospinal mayenin göstəriciləri normaldır.

Ağır kelle-beyin travmasından sonra çox vaxt kelle sinirlerinin zədələnməsi, mono- və hemiparez şəklində baş beynin pozulmaları,

304

hissiyyat və nitq nasazlıqları təsadüf olunur. Bezen şekersiz diabet meydana çıxsa da, sonralar itib gedir. Yalançı bulbar elametler müşahidə edilir. Kompüter tomografiyası zamanı ocaq atrofiyası və ya beyinin çapı Şüurun pozulmasının ağırlığından və müddətindən asılı olaraq travmadan sonra encefalopatiyanın başvermə tezliyi artır. Bu zaman ister birbaşa mexaniki amilin, isterse də nekroz, hemorragiya ocaqlarının olması, beyinin zəde zonasından mesafede beyin toxumasının yumşalması neticesinde baş vermiş deyişikliklər ehəmiyyət kəsb edir.

Travmatik encefalopatiya yaddaşın pozulması, şəxsiyyətin deyişilmesi, elece də epileptik tutmalarla müşayiət olunan üzvi psixotik sindromla təzahür edir. Bu xəstəlik çox ağır əlliyyə getirib çıxara biler. Travmadan sonra deyişikliklərin tam və qəti qiyməti travmadan 2 il və daha artıq zaman keçdikdən sonra verile biler. Bezen elametler toplusunun paradoxal inkişafı aşkar edilir ki, bu da serebrospinal mayenin absorbisiyasının pozulması ilə şərtlənen hidrosefaliya ilə bağlıdır.

*Əmək qabiliyyəti.* Stasionar müalicə və emek qabiliyyətini müvəqqəti itirmək müddətleri müxtəlidir. Yüngül dereceli beyn sarsılması zamanı stasionar müalicə müddəti 2 həftəyə qədər, emek qabiliyyətinin ümumi itirilməsi ise 1 ay; orta dereceli beyn sarsılması zamanı uyğun olaraq 3-4 həftə və 1,5-2 ay; ağır beyn sarsılması zamanı uyğun olaraq 1-1,5 ay və 3-4 ay; baş beynin kontuziyasında (klinik təzahürlerin ağırlığından asılı olaraq) stasionar müalicə müddəti 1-2 ay və daha çox, emek qabiliyyətinin müvəqqəti itirilməsinin ümumi müddəti 3-4 aydır.

Keçirilmiş kelle-beyin travmasının xarakterindən və ağırlığından, elece də xəstenin fərdi xüsusiyyətlərindən başqa emek qabiliyyətinin müvəqqəti itirilməsi müddətine xəstenin peşəsi, görülen işin xarakteri, emek şəraiti və i.a. da mühüm təsir göstərir. Bir sıra hallarda müalicə-profilaktika müəssisəsinin HNK-nin rəyinə esasən müeyyen müddətə (4-6 ay və daha artıq) yüngülləşdirilmiş emek şəraitiinin yaradılması (emek haqqı azaldılmanın daha yüngül işə keçirmek, gecə növbəsində işdən və ezəmliyətlerden azad etmək, istehsalat fealiyyatində əlverişiz amillerin aradan qaldırılması və s.) pozulmuş funksiyaların bərpasına kömək edir, bu isə xəstenin HƏEK-ə göndərilməsi və ona əlliyyə qrupu təyin edilməsi zəruretini aradan qaldırır.

Aparılan müalicə-profilaktik və sosial tədbirlər neticesində klinik və emek proqnozları yaxşılaşmayan xəstələr HƏEK-ə göndərilir.

Travmadan sonra I qrup əlliyyə derecəsi verilməsi üçün MSS-in keskin nezərə çarpan funksional pozulmaları (hemiplegiya, hemi- və paraparezler, afaziya və s.) və ümumi beyn patologiyası (keskin hemo-

305

ve likvorodinamik pozulmalar, psiki pozulmalar, amneziya ve s.) esas götürülür.

Keskin ümumbeyin elametleri (vegetativ-damar, vestibulyar, likvorodinamik pozulmalar) ile müşayiat olunan orta ve ağır dereceli kelle-beyin travması keçirilmiş xestelere II qrup elillik verilir.

III qrup elillik verilmiş xestelerde funksiyaların mülayim ve ya hatta yüngül pozulmaları sosial meyarlarla (ümumtehsil ve xüsusi hazırlık, görülen işin xarakteri, emek şeraiti ve s.) birlikde xestenin peşesi üzre emek fealiyyetini ehemmiyyetli derecede məhdudlaşdırmağı ve ya dayandırmağı tələb edir, tövsiye olunan emek sahisi isə ixtisasın aşağı düşməsinə getirib çıxarıır.

### Onurğa beyninin travması

Dinclik dövründə onurğa sütununun ve onurğa beyninin en çok tesadüf olunan travmatik zədələnmə sebəbi mösət, istehsalat ve neqliyyat tarvmatizmidir.

Baş beyninin travmatik zədələnməsi kimi, onurğa beyni ve onurğa sütununun travmaları da qapalı (deri örtüyünün və altdakı yumşaq toxumaların bütövlüyü pozulmadan) və açıq (deri örtüyünün bütövlüyü pozulmaqla) zədələrə bölünür.

Onurğanın qapalı zədələnməleri ağırlaşmamış (onurğa beyninin və onun köklərinin funksiyası pozulmayan) və ağırlaşmış (bu funksiyalar pozulan) formalara bölünür.

Onurğanın travmaları zamanı onurğa beyninin və onun köklərinin zədələnməsi 30% teşkil edir. Onurğa beyninin zədələnməsi zamanı onurğanın özü zədələnməye de biler. Onurğanın qapalı travmaları arasında zedeler, sınıqlar, çıxıqlar, burxulmalar və bağ aparatının qırılmalari, fəqərəarası disklerin zədələnməsi ayırd edilir. Th<sub>XII</sub>-L<sub>II</sub> və C<sub>V</sub>-C<sub>VI</sub> nahiyyelerində fəqərəler daha çox zədələnir. Daha çox fəqərə cisimləri, az hallarda isə köndəlen çıxıntıları zədələnir.

Onurğa beyninin ağır zədələnməleri sınıqlar zamanı müşahide edilir; bu zaman yuxarı fəqərə cisminin arxa şobesinin sınıqları onurğa kanalı istiqamətində arxaya doğru yerini dəyişir.

Onurğanın və onurğa beyninin açıq zədələnməleri nüfuz edən (onurğa kanalı boşluğununa) və nüfuz etmeyenləre bölünür.

Lokalizasiyaya görə 1) boyun; 2) döş; 3) onurğa və onurğa beyninin bel-büzdüm şöbeleri; 4) at qurruğu zedeleri ayırd edilir.

Onurğa beyninin keçiriciliyinin pozulma keskinliyi ilə ifade olunan ağırlıq derecesine görə 1) keçiriciliyin tam pozulduğu onurğa beyni travması; 2) keçiriciliyin qismen pozulduğu onurğa beyni travması

fərqləndirilir.

Onurğa beyninin travmatik zədələnməlerinin klinik formaları 1) sarsılma; 2) zədə; 3) onurğa beynihe və onun qışalarına qansızma; 4) ezilmə kimi təsnif edilir.

**Patomorfologiya.** Onurğa beyninin travmalarında mikroskopik ocaqlardan tutmuş tam ezilme və müxtəlif seviyyeli anatomiq aralanmalara qədər müxtəlif zədələnmələr müşahide edilir. Beyin maddesinin ödemi, xromatolizis şəklində neyron zədələnməleri, mielin qışalarının degenerasiyası, aksonların şışmesi və degenerasiyası, nekroz, yumşalma ocaqları, xırda nöqtəli ekstra- və intradural hemorragiyalar, onurğa beyni köklerinin zədələnmələri aşkar edilir.

**Patogenez.** Onurğa beyninin patogenezini mürekkeb morfoloji və funksional pouzlamalar kompleksi təyin edir. Mexaniki amil bilavasite neyronal strukturların zədələnməsinə, damarların qırılmasına səbəb olur. Qan təchizatının pozulması, hemorragiyalar, perifokal ödəm, hipoksiya, likvor cərəyanının pozulması neyronal və aksonal strukturlarda ikinci nekrozların və yumşalmaların, distrofik elametlərin yaranmasına səbəb olur. Reflektor damar pozulmaları beyinin qonşu və ya uzaq seqmentlərində üzə çıxa bilər ki, bu da zədələnməni artırır.

Travma neticesində iri spinal arteriyaların ezilmesi mümkündür. Bu, onurğa beyninin işemicik infarktına səbəb olur.

**Klinika.** Onurğa beyninin travmatik zədələnməsinin keskin dövründə spinal şok mərhelesi (dişiz) inkişaf edir. Onun emələ gelmesi ön buynuzların hüceyrələrinə tonik kortikospinal təsirlerin kesilmesi, sinir liflərinin parabioz veziyəti ilə şərtlenir. Bu mərhələdə onurğa beyni motoneyronlarının dinclik potensialı normadan 2-6 mB artıqdır.

Spinal şok mərhelesi süst para- və ya tetraplegiya (lokalizasiyadan asılı olaraq), bütün hissiyat növlərinin zədələnmə seviyyəsindən aşağı, yuxarı sərhədi dəqiq olmayan keçiricilik anesteziyası, keskin sidik lengiməsi şəklində çanaq üzvlerinin funksiyalarının pozulması (areflektor neyrogen sidik kəsesi) ilə təzahür edir. Travmanın ağırlığından asılı olaraq spinal şok mərhelesi bir neçə saatdan və gündən 3-6 həftəyə qədər davam edə bilər. Bu vaxt ərzində spinal şok təzahürleri ilə bağlı olaraq topik diaqnozu adətən çətinleşmiş onurğa beyni zədələnməsinin həqiqi menzərəsi aşkar olur. Bu təzahürler azaldıqdan sonra spinal reflektor fəaliq artmağa başlayır. Zədələnmə seviyyəsində aşağıda süst iflic spastik parezələrə evez olunur, refleksler artır, patoloji refleksler, klonuslar, spinal avtomatizm fenomenləri üzə çıxır.

Onurğa beyni travmasının klinik təzahürlerinin xüsusiyyətləri zədələnmə seviyyəsində asılıdır. Onurğa beyninin yuxarı boyun hissəsinin (köndəlen, yarımcıq, qışmən) zədələnməsi zamanı uyğun seviyyədən başlayaraq bütün hissiyat növlərinin itirilmesi ilə spastik

xarakterli tetraparez ve ya tetraplegiya inkışaf edir. Öger beyin kötüyü zedelenibse, bulbar pozulmalar (disfagiya, afoniya, tənəffüs və ürek-damar pozulmaları) tezahür edir.

Onurğa beyninin boyun qalınlaşmasının zedelenmesi (C<sub>v</sub>-Th<sub>v</sub>, V-VII boyun fəqərəleri seviyyesinde), yuxarı etrafların periferik paraparezine, aşağı etrafların isə spastik paraparezine sebəb olur. Zedelenme seviyyesindən aşağıda bütün hissiyyat növlerinin keçiricilik pozulmaları baş verir. Öllerde kök xarakterli ağrılar mümkündür. Siliospinal merkezin zedelenmesi Bernar-Horner elamətinin üzə çıxmamasına, arteriyal tezyiqin aşağı düşməsinə, nebzin yavaşmasına getirib çoxarır.

Onurğa beyninin döş hissesinin zedelenmesi (Th<sub>II-XII</sub> I-IX döş fəqərəleri) bütün hissiyyat növlerinin yoxluğu ilə aşağı spastik paraplegiyaya, yuxarı Th<sub>VII</sub>-Th<sub>VIII</sub>, orta Th<sub>IX</sub>-Th<sub>X</sub> və aşağı Th<sub>XI</sub>-Th<sub>XII</sub> qarın reflekslerinin itmesine sebəb olur.

Bel qalınlaşmasının (L<sub>1</sub>-S<sub>II</sub>, X-XII döş və 1 bel fəqərəleri seviyyesinde) zedelenmesi zamanı aşağı etrafların periferik iflici, aralıq nahiyesinin və ayaqların (pupart bağından aşağıya doğru) anesteziyası meydana çıxır, kremaster refleks itir. Ağır zedelenmeler zamanı keskin qarın sindromu, bağırsaqların iflic keçmezliyi, hematuriya inkışaf edir.

Onurğa beyni konusunun (S<sub>III</sub>-S<sub>V</sub> I-II bel fəqərəleri seviyyesinde) zedelenmesi zamanı aralıq nahiyesinde «yehervarı» anesteziya mövcud olur.

At quyuğunun zedelenmesi aşağı etrafların periferik iflici, aralıq nahiyesinde və ayaqlarda bütün hisslerin keyleşməsi, onlarda keskin kök ağrıları ile seviyyelerini.

Onurğa beyninin bütün seviyyelerde zedelenmeleri sidik ifrazı, defekasiya və cinsi funksiyanın pozulması ilə müşayiət olunur. Boyun və döş hisselerinde onurğa beyninin köndəlen zedelenmesi zamanı hiperreflektor neyrogen sidik kisesi tipi üzre çanaq pozulmaları baş verir. Travmadan sonra ilk vaxtlar sidik ifrazının lengimesi baş verir ki, bu da çox uzun müddət davam edə bilər (ayrlarla). Sidik kisesinin hissiyyatı itir. Sonra onurğa beyninin seqmentar aparatının tormoziyanması açıldıqça sidiyin lengimesi onun saxlanmaması və imperativ ehtiyacla növbəlenir. Hiperreflektor sidik kisesinde cüzi miqdarda sidik toplanması sidik ifrazı ehtiyacını doğurur.

Onurğa beyni konusunun zedelenmesi zamanı seqmentar spinal aparat zərər çəkir və hiporeflex (ve ya avtonom) neyrogen sidik kisesi inkışaf edir. Onun üçün heqiqi sidik saxlanmaması və paradoxal işiuriya seviyyəvidir.

At quyuğunun zedelenmesi zamanı da heqiqi sidik saxlanmaması (bezən lengimesi) baş verir. Necisin lengimesi və ya saxlanmaması

şəklinde defekasiya pozulmaları adətən sidik ifrazı pozulmaları ilə parallel şəkildə inkışaf edir.

Onurğa beyninin istenilen hissələrindəki zedelenmelerde yumşaq toxumaların altında sümük çıxıntıları olan (büzdüm, çahaq sümüklerinin yuxarı daraqları, dabanlar) innervasiyası pozulmuş nahiyyelerdə yataq yaraları müşahidə edilir. Bu yaralar onurğa beyninin kobud (köndəlen) zedelenmesində və bel qalınlaşmasının, at quyuğu köklərinin travmalarında xüsusile erkən və güclüinkışaf edir. Yataq yaraları sürelə infeksiyalasılır və sepsis mənbəyinə çevirilir.

**Onurğa beyninin sarsılması.** Struktur zedelenmələri olmadan onurğa beyninin funksional tipli qəfələn tam köndəlen zedelenmesi ilə seviyyelerin.

Makro- və mikroskopik şəkilde beyni maddəsinin və onun qışalarının ödemi, seyrək nöqteli həmorragiyalar aşkar edilir. Klinik mənzəresini neyrosirkulyator yerində oynaması, hemo- və likvorodinamikatın keçici pozulmaları müşayiət edir. O qədər də keskin olmayan müvəqqəti parezler (çox nadir hallarda ifliclər), paresteziyalar, hissiyyatın itmesi, çanaq üzvləri funksiyasının pozulmaları müşahidə edilir.

Onurğa beyni sarsılmasının ağırlığından asılı olaraq bütün patoloji olamətlər bir neçə dəqiqədən (saatdan) 2-3 güne qədər müddətə geriye inkışaf edir. Beləliklə, onurğa beyni sarsılması üçün spinal ağrınların tez (travmadan dərhal sonra) tezahür etməsi və eləcə də tez və tam şəkildə geriye inkışafi seviyyəvidir.

Sérəbrospinal maye deyişilməmiş, subaraxnoidal məkanın keçiriciliyi pozulmamışdır.

Onurğa beyninin sarsılması nadir hallarda təsadüf edilir. Onurğa beyni zədesi daha ciddi və tez-tez təsadüf edilən zedelenmedir.

**Onurğa beyninin zədesi.** Qapaklı və nüfuz etməyen onurğa beyni travmalarından en çox rast gelənidir. Zədə onurğanın yerdəyişmə ilə sınıması, fəqərəarası disklerin prolapsı, onurğanın serpməsi zamanı baş verir.

Onurğa beyni zədesi zamanı həmişə beyni maddəsində, köklərdə, qışaldarda, damarlarda struktur deyişikliklər (oqaq nekrozu, yumşalma, qansızma) baş verir. Beyin toxumasının zedelenmesi spinal şokla müşayiət olunur. Hərəki və hissi pozulmaların xarakteri travmanın yerindən və genişliyindən asılıdır, ancaq bilavasitə onun ardınca zedelenmenin seviyyəsindən asılı olmadan süst ifliclər, bütün hissiyyat növlerinin anesteziyası, çanaq üzvlərinin funksiyasının pozulması (lengime) və vegetativ funksiyaların pozulması inkışaf edir.

Travma çox vaxt bir deyil, bir neçə zədə ocağının yaranmasına səbəb olur. İkinci sirkulyator fenomenlər travmadan bir neçə saat və ya həttə bir neçə gün sonra mielomaliyasiya ocaqlarının inkışafına səbəb ol-

bilər. Onurğa beyninin zədələri çox vaxt subaraxnoidal qansızmalarla müşayiət olunur. Bu zaman serebrospinal mayedə qan qarışığı aşkar edilir. Subaraxnoidal məkanın keçiriciliyi adəten pozulmur.

Zədənin ağırlığından asılı olaraq pozulmuş funksiyaların bərpası 3-8 həftə ərzində baş verir. Ancaq onurğa beyninin tam və ya yarımcıq anatomik aralanması ilə baş verən ağır zədələr zamanı itirilmiş funksiyalar bərpa olunmur.

**Onurğa beyninə qansızmalar.** Daha çox mərkəzi kanal və bel və boyun qalınlaşması səviyyəsində arxa buynuzlar nahiyesində damarların cirilması neticesində baş verir.

Hematomieliyanın klinik mənzəresi 3-4 seqmentə yayılan sızmış qanın onurğa beyninin arxa buynuzlarını sıxması ilə şərtlənir. Bununla bağlı olaraq bedəndə gödəkce və ya yarımgödəkce şəklində yerləşən seqmentar dissoсиyalasmış hissiyyat pozulmaları (temperatur və ağrı hissələri) kəskin şekilde təzahür edir. Sızmış qanın ön, buynuz nahiyesine yayılması zamanı atrofiyalı periferik süst parezler təzahür edir. Yan buynuzların zədələnməsi zamanı vegetativ-trofik pozulmalar qeyd olunur.

Tez-tez keskin dövrde tekce seqmentar pozulmalar deyil, həm də keçirici hissiyyat pozulmaları, onurğa beyninin yan ciyələrinə tezyiq neticesində piramid təzahürler müşahide edilir.

Geniş qansızmalar zamanı onurğa beyninin tam köndələn zədələnməsi mənzəresi inkişaf edir. Serebrospinal maye dəyişilməsə de, qan qarışığına malik ola bilər.

Hematomieliya regressiv gedişə seciyyəlenir. Nevroloji əlamətlər toplusu 7-10 gündən sonra zəifləmeye başlayır. Pozulmuş funksiyaların bərpası tam ola bilər, ancaq çox vaxt nevroloji pozulmalar saxlanır.

**Onurğa beyni qışalarında qansızmalar.** Həm epidural, həm de subaraxnoidal ola bilər. Epidural qansızmalar neticesində (venoz kələflərdən) tədrice onurğa beynini sıxan epidural hematoma formalaşır.

Epidural hematomalara az rast gəlinir. Epidural hematomaların klinikası travmadan sonra əlamətsiz fasile ilə seciyyəlenir. Ondan bir neçə saat sonra hematomanın lokalizasiyasından asılı olaraq müxtəlid irradiasiyalı kök ağrıları baş verir. Sonra onurğa beyninin köndələn sıxlaması əlamətləri təzahür edir və artmağa başlayır.

Onurğa beyninin travması zamanı qışaaltı (subaraxnoidal) qansızmanın klinik mənzəresi üçün qışaların və onurğa beyni köklərinin kəskin qıcıqlanması seciyyəvidir. Beldə, ətraflarda intensiv ağrılar, boyun əzələlərinin rigidliyi (gerginliyi), Kerniq, Brudzinski əlamətləri təzahür edir. Çox vaxt bu əlamətlərə ətrafların parezi, hissiyyatın keçirici pozulmaları və sızmış qanın onurğa beynini sıxması və ya zədələnməsi neticesində çanaq pozulmaları qoşulur.

Hematorraxis diaqnozu lümbal punksiya ilə vərififikasiya edilir;

serebrospinal maye intensiv şəkildə qana boyanmış və ya ksantoxromdur.

Hematorraxisin gedisi geriye inkişaflıdır, çox vaxt tam sağalma baş verir. Ancaq at quyruğu nahiyesinə qansızma yapışqanlı və ya kistoz araxnoiditlə ağırlaşır.

**Onurğa beyninin əzilməsi.** Onurğanın qəlpələrin yerdeyişməsi ilə sınıqları və ya fəqərəarsı diskin çıxığı, yırtığı, yad cismi tərfəində sixşdiriləməsi zamanı baş verir.

Onurğa beyni kompressiyasının klinik mənzəresi onun tam anatomik aralanmasından derhal sonra baş verə bilər, "ya da əsasında zədələyici törəmənin patoloji hereketliliyi duran dinamik (onurğanın hərəketi zamanı artan) xarakter daşıya bilər.

Onurğanın boyun şöbəsinin hiperekstenzion travmasını (qançı travması) ayıırlar. Bu travma avtomobil qəzalarında, suya baş vurduğda, hündürlükden yixıldıqda baş verir.

Onurğa beyninin bu travmanın mexanizmi boyupun anatomo-funksional imkanlarından artıq olan kəskin hiperekstenziyası ilə izah olunur. Bunun neticesində onurğa kanalının kəskin daralması baş verir ki, bu da işəm Miyaya və ya onurğa beyninin əzilmesine səbəb olur.

Klinik olaraq hiperekstenzion travma onurğa beyninin müxtəlif ağırlıq dəreccəli sindromları: kök, onurğa beyni funksiyasının qismən pozulması, onurğa beyninin tam köndələn zədələnməsi, ön spinal arteriya sindromu ilə təzahür edir.

**Diagnostika.** Onurğa beyninin travmatik zədələnməsini ayırd etmək üçün standart və xüsusi qaydalardan istifadə yolu ilə onurğanın rentgenoloji müayinəsi zəruridir (onurğanın dislokasiyasını gücləndirməkdən qəçmək lazımdır). Kompüter tomoqrafiyasından, NMR-tomoqrafiyadan, mieloqrafiyadan istifadə etmək lazımdır. Subaraxnoidal məkanın blokunu istisna etmek üçün serebrospinal mayenin müayinəsi və likvorodinamik sınaqlar mühümdür.

Onurğa beyninin travmatik zədələnməsini erkən ağırlaşmalar arasında 1) ümumi və spinal şok; 2) yuxarı boyun seqmentlərinin zədələnməsi zamanı bulbar pozulmalar; 3) vegetativ mərkəzlərin zədələnməsi ilə bağlı olan daxili üzvlərin xəstelikləri (pnevmoniya, bağırışların iflic keçməzliyi, mədənin kəskin dərtüləsi, hematuriya) qeyd oluna bilər.

Travmadan 10-12 gün sonra inkişaf eden 1) durğun pnevmoniya; 2) trofik pozulmalar (ödemlər, atrofiyalar, yataq yaraları); 3) sistit, pielonefrit; 4) sepsis gec ağırlaşmalar hesab edilir.

**Proqnoz.** Onurğa beyninin boyun hissəsinin travmaları zamanı xəsteliyin kəskin dövründə şok, bulbar pozulmalar neticesində ölüm baş verir. Daha aşağıda yerləşən travmalar zamanı letal sonluq adəten daha uzaq dövrlərdə infeksiyon ağırlaşmaları neticesində baş verir.

**Müalicəsi.** Xesteyə ilk yardım göstərəkən onu maksimum ehtiyatla taxtadan və ya bərk xərəyin üzərinə uzatmaq lazımdır. Onurğanın boyun şobəsinin zədələnməsi zamanı xəstəni dərhal Striker çərçivəsində bərkitmək məqsədə uyğundur.

Xestənin daşınması və başqa yatağa uzadılması zamanı onurğada eyilmə və burulma hərəkətlərinə yol verməmək zəruridir. Ehtiyat tədbirləri tekçə ağır zədələnmələr zamanı deyil, hem də, yüngül travmalar zamanı görülməlidir; heле ki, evvelce nezərə çarpmayan onurğa zədələnmələri xestənin yerinjə deyişərkən onurğa beyninin ağır zədesini töredə biler.

Onurğanın və onurğa beyninin travmaları zamanı toxiresalnimaz tədbirlər (şok əleyhine, ürək-damar və tənəffüs pozulmalarına qarşı) ele yerindəcə görülməli, sonra isə stasionarda davam etdirilməlidir.

Patogenetik müalicə zamanı onurğa beyninin ödeminə qarşı hidratsızlaşdırıcı vasitələr (sidik cövheri, furosemid, mannitol), damar divarın keçiriciliyini azaldan preparatlar (askorbin turşusu, rutin), hemostatik preparatlar və mikrosirkulyasiyanı yaxşılaşdırıran vasitələr (alçaq molekulyar dekstranlar) teyin edilir. Patogenetik müalicəyə ağrakesici preparatların (morphin, omnopon, narkotiksiz analgetiklər) təyinini də daxildir.

Travmanın ilk günlerinden erkən yolu xucu ağırlaşmalarının profilaktikası üçün antibiotiklər müalicə aparılır. Trofik pozulmaların profilaktikasına yönəlmış tədbirlər də dərhal görülməlidir (xestənin xüsusi hava döşəyi üzərinə uzadılması, xüsusi yastıqlardan və dövrelərdən istifadə edilməsi, günde 2-3 dəfə dərinin kamfora spirti ilə silinməsi). Onurğanın deformasiyasını iştisna etmek və onun terpenməzliyini təmin etmek lazımdır. Onurğa beyni kompressiyası əlamətləri gücləndikdə cerrahi müdaxilədən (laminektomiya) mümkün qədər tez istifadə etmek lazımdır.

Onurğa beyni travmasının orta keskin dövründə sidik kisəsi funksiyasının pozulmasını müalicə etmek lazımdır (antiseptik məhlullarla yumaqla kateterizasiya). Sidik kisəsi funksiyasının uzunmüddəli pozulması zamanı qasıqüstü delik açılması məqsədə uyğundur. Fəal sidik ifrazını bərpa etmək üçün sidik kisəsinin elektrostimulyasiyası aparılır. Bağırsaqların funksiyası pozulduğda (parez) işlətme dərmanları, prozerin, gündəlik təmizləyici imale teyin edilir. Yataq yaraları emələ gəldikdə nekrozlaşmış toxumanın kəsilməsi zəruridir; müxtəlif miaz şarıqlarından, eritem ultrabənövşəyi şüalanmadan da istifadə edilir.

Bərpa tədbirləri kompleksinə müalicə gimnastikası, fizioterapiya, dərman müalicəsi daxil edilir. Reparativ proseslərin yaxşılaşdırılması üçün biostimullaşdırıcı preparatlar (lidaza, aloe, şüşəyəbənzər cisim), beyn toxumasında mətabolik prosesləri qaydaya salmaq üçün isə B qrupu vitaminları, serebrozin, ATF, kokarboksilaza, nootroplar tətbiq edilir.

Hərəki pozulmaları müalicə etmək üçün antixolinesteraz vasitələr (oksazil, qalantamin), dibazol, yüksək əzələ tonusunu zamanı midokalm, fenibut, baklofen teyin edilir. Bərpa müalicəsində, çapıqların sorulmasında, qan dövraının yaxşılaşdırılmasında, əzələ tonusunun aşağı salınmasında fizioterapevtik müalicə üsullarından parafin applikasiyaları, ozokerit, elektroforez (kalium yodid, lidaza) böyük rol oynayır.

**Əmək qabiliyyəti.** Travmanın ağırlığı, zədələnmənin xarakteri (birbaşa-açıq, dolayı-qapalı), prosesin lokalizasiyası, onurğa beyni və onurğanın eyniväxli zədələnməsi; travmatik prosesin gedisi, ağırlaşmalar, kompensator mexanizmlərinin inkişafı ilə müəyyən olunur.

Yüngül onurğa beyni sarsılmaları zamanı əmək qabiliyyəti 1,5-2 həftə, ağır sarsılmalar zamanı isə 4-8 həftə itirilir.

Xestələr 1-2 ay ərzində ağır fiziki əməkdən və uzunmüddətli yemekle bağlı olan işlərdən azad edilir.

Onurğa beyninin tam anatomik və ya aksonal aralananma ilə yarımcıq və köndəlen zədələnmələri zamanı pozulmuş funksiyalar bərpa olunmur və xestələr elil olurlar.

## XVI FƏSİL

### UŞAQ SEREBRAL İFLİCI

**Uşaq serebral iflici** - uşağın betndaxili ve doğusdan sonrakı dövrde, həncinin həyatının ilk aylarında beyin strukturlarının inkişaf etməməsi nəticəsində eməle gelən hərəki dəyişikliklər, beden veziyəti, nitq və psixika pozulmaları ile xarakterizə olunan baş beyinin inkişaf edən xəstəliklərini özündə birləşdirir.

**Etiologiya və patogenezi.** Uşaq serebral iflici başlıca olaraq betndaxili patologiya və doğum vaxtı beyinin zədəlenmesi səbəbindən baş verir. Bətn daxilində beyini zədeleyen patogen amillər müxtəlidir: ananın yoluxucu (qrip, mexmirək, toksoplazmoz), somatik və endokrin xəstəlikləri (ürəyin anadangelmə qüsürü, ağ ciyərlərin xroniki xəstəlikləri, şəkerli diabet, hipo- və hipertireoz və s.), hamilelik toksikozları, ciftin və göbəyin patologiyası, ananın və döldün immunoloji uyğunsuzluğu, peşə zərərləri, alkoqolizm.

Doğum prosesində beyinin zədəlenmesine sebəb olan amillər arasında doğum zədələri və döldün asfiksiyası mühüm rol oynayır; doğum zədələri etioloji amil kimi çox vaxt dizembriogenez əlamətləri ilə birgə çıxış edir.

Sinir sistemindeki dəyişikliklər beyinin funksiyasına və inkişafına birbaşa və vasitəli (pozulmuş metabolizm məhsulları hesabına) təsir göstərən metabolik pozulmalar və hipoksiya ilə əlaqədardır.

**Patomorfologiyası.** Uşaqların 30%-da beyinin inkişafı anomaliyası müəyyən edilir: mikrogiriya, paxigiriya, heterotopiyalar, yarımkürelərin natamam inkişafı və s. beyin toxumalarının dərin sirkulyator pozulmalarının nəticəsi olan distrofik dəyişikliklər diffuz və ya ocaqlı qlioz, kistoz degenerasiya, böyük yarımkürelərin qabığının atrofiyası, porensəfaliya, qanqlioz hüceyrələrin kıræcləşməsi ilə tezahür edir. Serebral iflicin bəzi formalarında damarların etrafında halqavari yerleşmiş sinir liflerinin hədden artıq mielinleşməsi qeyd olunur və beyinə özünəməxsus ləkeli görkəm verir (status marmoratus). Bu dəyişikliklərlə yanaşı sinir örtürçülerinin kifayət qədər mielinleşmemesi, sinir hüceyrəleri və onların aksonlarının differensiasiyasının pozulması, nevronlararası əlaqələrin və beyinin damar sisteminin patologiyası və başqa dəyişikliklər aşkar edile bilər.

**Təsnifatı.** Hərəki, psixi və nitq pozulmalarının xüsusiyyətlərinə əsasən 5 forma ayırd edilir:

1. Spastik diplegiya.
2. Diplegiya.
3. Hiperkinetik forma.
4. Atonik-astatik forma.
5. Hemiplegik və ya hemiparalitik forma.

Xəstəlyin gedişində 3 mərhələ ayırd edilir: a)erken, b)başlangıç xroniki-rezidual, c) son rezidual.

Son mərhələnin birinci dərəcəsində uşaqlar özlərinə qulluq etmək qabiliyyətinə malik olurlar, ikinci dərəcədə isə dərin psixiça və hərəket pozulmaları olduğundan özlərini idare edə bilmirlər.

**Spastik diplegiya.** (Littl xəsteliyi). Uşaq serebral iflicinin en çox yayılmış formasıdır. Xarakterik xüsusiyyəti əsasən ayaqlarda spastik tetraplegiya (diplegiya) və ya tetraparez, psixi və nitq pozulmalarıdır. Uşağın həyatının birinci ilinin sonuna yaxın spastik diplegiya özünü daha artıq bürüze verir.

Statik və lokomotor funksiyaların formalşması lengiyir, bədənin düzləndirici refleksləri, ezelə tonusu bütün etrafılarda, xüsusən de elin büküçü ezelələrində, eləcə də ayaqların açıcı və yaxınlaşdırıcı ezelələrində yüksəlir. Özələ tonusunun yüksəlməsi nəticəsində uşağın feal hərəketləri mehdudlaşır, etrafılarda mecburi veziyət yaranır. Uzamış veziyətdə qollar dirsek oynaqında bükülmüş haldə, hədənə yaxınlaşır, ayaqlar dərtlərək bud-çanaq, baldır-daban oynaqlarında açılır, bir-birinə yaxınlaşır, bəzən isə çarpanlaşır. Uşağı ayaq üstə qoymaq istədikdə o, pəncələrinə dirənir, bu zaman ayaqlar çarpanlaşır. Əzelələrin proksimal hissələrində hərəket çətinləşir. Distal hissədə isə saxlanılır. Uşaq böyüdükcə, ezelə tonusunun artması nəticəsində az hərəkətlilik, iri oynaqlarda isə kontrakturalar meydana çıxır. Axill vətərinin daim gərgin olması və pəncələrə direnmə, dabanların kobud deformasiyasına səbəb olur. Əllerde və ayaqlarda vətər və sümüküstü reflekslər genişlənmiş refleksogen sahələr hesabına yaranır. Dabanların, diz qapqlarının klonusu, patoloji büküçü və açıcı reflekslər mümkündür. Spastik diplegiya başlıca olaraq atetoid və xoroatetoid tipli hiperkinezlər, sinkineziyalarla birgə rast-gelir. Əllerde və mimiki ezelərde qeyd edilən hiperkinezlər ayaqlardakı hiperkinezlərə nisbəten daha çox müşahidə edilir.

Əl, pəncə, üz ezelələrində atetoid, etrafılın proksimal hissələrində isə xoreik hiperkinezlər dominantlıq edir. Heyəcanlılıqda hiperkinezlər güclənir, yuxu və sakitlik hallarında zeifləyir.

Spastik diplegiyalı uşaqlarda nitqin inkişafı lengiyir. Nitq pozulmaları dizartriya, alaliya formasında tezahür edir. Nitq üzvlərini-

hərəkətə getiren əzələlərin, və teneffüs əzələlərinin hiperkinezi nitqiyi yayılmış, tekenvarı edir. Öksər hallarda qavramı və yaddaş zəifləyir. Digər formalara nisbəten spastik diplegiyalarda qıcolma paroksizmləri az rast gelir. Uşağın heyatının ilk aylarında ümumi paroksizmlər dəha çox rast gelir, sonra onların xarakteri dəyişir. Qıcolmaların mövcudluğu proqnozu pislədir.

**İkili diplegiya.** Uşaq serebral iflicinin ağır formasıdır. Spastik tetraplegiya, əsasən əllerde müşahidə olunan spastik tetraplegiya yaxud tetraparez, ətrafların qeyri-bərabər zədələnməsi, aydın nezərə çarpan psixi və nitq pozulmaları xəsteliyin xarakterik xüsusiyyətləridir. Xəstelik həyatın ilk aylarında aşkar edilir. Uşağın árxası üstə uzanmış vəziyyətində, onun feallığının məhdudluğu nəzəri cəlb edir. Ətrafların yüksək əzələ tonusuna nəticəsində əller dirsek oynağında bükülüb bedənə yaxınlaşır, ayaqlar bud-çanaq və diz oynağında bükülür, və ya eksinə, açılır. **İkili hemiplegiya** olan uşaqlarda statik və lokomotor funksiyalar formalasılmışdır. Bele uşaqlar oturmaq və sorbest geze bilmək verdişinə malik olmur. Ağır hərəki pozulmalar oynaqların erkən kontrakturası, sümük deformasiyaları ilə müşkənleşir. Vətər refleksleri çox yüksəkdir. Patoloji əldəraqı və daban refleksleri aşkar edilir. Pseudobulbar iflic simptomokompleksi aşkar olunur; bu da qida qəbulunun çətinləşməsinə, artikulyasiyanın pozulmasına sebəb olur. **İkili hemiplegiya** zamanı nitq pozulmaları, nitq inkişafının gecikməsi, söz ehtiyatının az olması, pseudobulbar dizartriyalarda tezahür edir. Nitq yayığın, tin-tin, anlaşılmaz olur, qırtlaq qıcolmaları ilə müşayət edilir, bəzən isə səslerin qeyri-düzzünlüy qeyd olunur.

İntellekt əhəmiyyətli derecədə aşağı düşür. Təfəkkür ləngiyir, etəletli olur, yaddaş zəifləyir. Çox vaxt ləngimə, eyforiya, apatik-abullik pozulmalar müşahidə olunur. Praktik olaraq daima qıcolma tutmaları qeyd olunur.

**Hiperkinetik forma.** Atetoid hərəketlər, əzələ tonusunun pozulması, nitq pozulmaları xarakterikdir. Ağır hallarda südəmər dövrdə qeyri-iradi, məcburi hərəketlər müşahidə edilir, ləncaq uşaqların çoxusunda sinir sisteminin zəif zədələnmələri zamanı hiperkinezlər lə yaşın axırı, 2 yaşın əvvəlində meydana çıxır. Hiperkinezlər ətrafların distal hissəsində, üzün mimiki əzələlərində, gövdə, boyun əzələlərində qeyd olunur. Ağır formalarda qeyri-iradi hərəketlər ləngidir, başlıca olaraq əl və dabanда müşahidə olunur. Nisbəten yüngül formalarda qeyri-iradi hərəketlər tez inkişaf edir, qəfildən torsion spazm şəklində gövdə, çıyın, boyun əzələlərini ehəte edir.

Uşağın həyatının birinci ilində əzələ tonusu dövrü olaraq dəyişir. Birinci ay ərzində əzələ hipotoniyası müşahidə olunur. 2-ci aydan başlayaraq distonik hücumlar başlayır, bu vaxt əzələ tonusunun azalması

ilə əvəz olunan yüksəlməsi baş verir. Vətər refleksləri normaldır və ya artır, nitq pozulmaları nitqin formalasmasının gecikməsi, artikulyasiyanın pozulması, nitqin sürətinin azalması şəklində tezahür edir. İntellekt cüzi dəyişə bilər. Qıcolma paroksizmləri az olur.

**Atonik-astatik forma.** Beyinçik pozulmalar, xarakterik xüsusiyyətidir. Anadan olandan ümumi əzələ hipotoniyası müşahidə olunur. Statik və lokomotor funksiyalının formalasması ləngiyr, uşaqlar çox gec oturur, durur, gəzir. Sağlıq vəziyyətdə əzələ hipotoniyası nəticəsində diz oynaqlarında bükülmə müşahidə olunur. Vətər və sümüküstü refleksler saxlanıla bilər. Serbest hərəkatlər zamanı hərəketlərin koordinasiyası və statikasının pozulması aydın görünür. İntension titrəmə, dismetriya (məqsədönlü hərəket dairəsinin pozulması), ataksiya (hərəketlərin koordinasiyasının pozulması) kimi hərəki pozulmalar tipik xüsusiyyətidir. İntellekt çox dəyişmir. Atonik-astatik formalı uşaqlarda bir sıra hallarda zəif hiperkinezlər və piramid pozulma elamətləri olur.

**Hemiplegik forma.** Əlin və ayağın, əsasən dənədə baş veren mərkəzi tipli parəzi, qıcolma tutmaları, psixi və nitq pozulmaları xarakterik xüsusiyyətləridir. Ağır hallarda hemiplegiya diaqnozu uşaq anadan olan kimi qoyulur. Ətrafların hemiparezi, VII və XII cüt kəllə sinirlərinin mərkəzi tipli zədələnməsi ilə birgə qeyd edilir. Əzələ tonusu uşağın heyatının birinci 2-3 ayında zəif olur. Əzələ tonusunun artması ləng gedir. 1-1,5 yaşlarında, uşaq gəzməye başlarken o, daha çox ifadə olunur. Vətər və sümüküstü refleksleri adətən her iki tərəfdə yüksəlmiş, zədələnmiş tərəfdə isə dənədə yüksək olur. Hemiparezi tərəfdə həmçinin patoloji əl və daban refleksleri müşahidə olunur. Ötürücü tipli hissəyyat pozulmaları nadir hallarda rast gelinir. Nitq pozulmaları pseudobulbar dizartriya şəklində üzə çıxır. Düşünce və yaddaş zəifləyir. Diqqət sabit deyil, uşaqlar tez yorulur. Psixi feallıq aşağıdır. 40-50% hallarda qıcolmalar rast gelir. Onlar adətən yayılmış, bəzən isə parsial olur; bunlar psixi inkişafına və xəsteliyin proqnozuna təsir edir.

**Diagnoz və differensial diaqnostika.** Diaqnoz aile anamnezi və kliniki müayinənin nəticələrinə əsasən qoyulur. İlk aylarda şərtlər reflekslərin olmaması və ya gecikməsi, sonralar isə mezencefal pozotonik qurma refleksinin, əzələ tonusunun assimetriyası, onun fizioloji normadan kənarlaşması, özbaşına hərəketlərin məhdudluğu, hərəketlərdə assimetriya, barmaqların əsməsi, atetoid hiperkinezlər meydana çıxdığı hallarda xostoliye şübhə oyanır. Uşağın 1 yaşından sonra hərəki, nitq və psixi pozulmalar aydın müşahidə edildikdə deqiq diaqnoz qoyulur.

Uşaq serebral iflicini irsi xəstəliklər, xromosom sindromları, sinir sistemi şışları, neyroinfeksiyalarla differensiasiya etmək lazımdır. Differensial diaqnostika zamanı geneoloji anamnez, hamiləliyin gedişi

haqda məlumatlar, xəstənin yaşı, klinik simptomatika, müalicənin təsiri nezərə alınmalıdır.

**İrsi-degenerativ xəsteliklərin bir çox formaları ağırlaşmış aile anamnezi, sinir sistemi və daxili üzvlərin polisistem zədələnməsi, proqredient gedisi ilə fərqlənir. Xromosom sindromu olan xəstelərdə xarakterik xarici görünüş və çoxsaylı inkişaf qüsurları qeyd olunur. Baş beyin şişləri bir qayda olaraq ümiməyin və ocaqlı simptomatika ilə birgə müşahide olunur, ağır gedışlidir.**

**Gedisi və proqnozu.** Uşaq serebral iflicinin gedisi reqredient olub, tədrīcen yaxşılaşmaya doğru gedir. Qıçılmalara keçen həllar müstəsnalıq təşkil edir. Proqnoz beyinin zədələnmə derecesi ilə teyin olunur.

**Müalicəsi.** Erken yaşlarında müalicə ortostatik feallığın yetirilmesi və normal ortostatik reaksiyaların (başın, bedənin düzlenmesi, ellerin dayaq hərəkəti, müvazinət reaksiyası) tekniləşməsinə şərait yaratmaq, kontraktura və deformasiyaların qarşısını almaq, uşağın gelecekde özü-özünə qılıq etməsi üçün lazımlı hərəki vərdişlərin yaranması meqsədilə aparılır.

Kompleks müalicə ortopedik tedbirleri, fizioterapiyanı, müalicə bedən təbiyesini, massaj, loqopedik məşğələlər, dərman müalicəsi, lazımlı gəldikdə isə kontrakturaların-cərrahi müalicəsinin özündə birləşdirir.

Sinir sisteminde mübadilə proseslərini yaxşılaşdırıran (glutamin turşusu, L-posesrebrin, serebrolizin, aminalon, nootropil, vitaminlər, asefen, pitasetam və s.), ezelə tonusunu aşağı salan (midakalm, midantan, amedin), sinir-ezele keçiçiciliyini yaxşılaşdırıran (prozerin, qalantamin, kalimin, oksazil), hiperkinezləri azaldan, sorucu kapilyarlarının keçiçiciliyini yaxşılaşdırıran preparatlar, elecə də qıçılma əleyhinə və s. simptomatik vasitələr tətbiq olunur.

Nitq və psixi pozulmaların tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Loqopedik və psixoloji-pedaqoji təsirləri heyatın ilk aylarından tətbiq etməye başlamaq lazımdır.

## XVII FƏSİL

### EPİLEPSİYA

Epilepsiya - yunanca «epilambano» sözündən olub, «tuturam» mənasını verir. Bu xəstəlik hələ qədim zamanlardan məlum idi. Qədimlərdə epileptik tutmalar zamanı insanın hansısa ilahi və ya şeytanı qüvvənin təsirine məruz qaldığı güman edilirdi. Xəsteliyin köhnə adı - morbus sacer (mütqəddəs xəstəlik) bu inamla bağlıdır. Lakin ekrən vaxtlarda epilepsiyanı insan beyninin xəstəliyi kimi izah edən elmi fikirlər meydana çıxmışdır. (Hippokrat)

Epilepsiya - baş beyinin çoxsəbəbbli (polietioloji) xroniki xəstəliyi olub, nəyronların hədden artıq qıcıqlanması nəticəsində, yaranır və epilepsiya tutmaları ilə seviyyələnir. Epileptik reaksiyaları və epileptik sindromları ayırmak lazımdır.

Epileptik reaksiyalar beyinin çox güclü xarici və daxili təsirlərə cavab vermə qabiliyyətidir. Bu reaksiyalar tek-tek və seyrek epizodik tutmalar şeklinde olub, patogen epileptogen təsir kesiləndən sonra müşahidə edilmir. Bu təsirlərə örnək olaraq yoluxucu xəstəliklər zamanı yüksək temperatur nəticəsində baş verən febril qıçılmalardır, elektroşok və insulin koması, hipoksia, alkoqol, dəm qazı və b. zəhərlərlə keşkin zəherlenmə zamanı baş verən qıçılmalardır.

Epileptik sindrom beyin qan dövrəninin pozulması, beyin şişləri, beyinin iltihabı, intoksikasiya və parazitlərə zədələnmə ilə əlaqədar baş beyində müxtəlif patoloji ocaqların inkişafı nəticəsində emələ gelən təkrar epilepsiya tutmaları ilə xarakterize olunur. Zədələnmənin yerinə müvafiq olaraq ocaqlı nevroloji simptomlar aşkar edilir.

**Etiologiyası.** Epilepsiyanın emələ gelmesində irsi, perinatal və qazanılmış xarici mühit amilləri mühüm rol oynayır. İrsi aralı - genin natamam penetranslığı ilə autosom-dominant tip üzrə ötürülen tipik absanslarda və birincili-yayılmış epilepsiya zamanı parsial tutmala risibəten daha çox sabitliklə özünü bürüze verir.

Xarici amillərə perinatal (travmatik və anoksik) və postnatal (neyroinfeksiyalar, neerotoksikozlar, kəllə-beyin travmaları) aiddir.

**Patomorfologiyası.** Epilepsiya zamanı çox vaxt kistaların, çapıqların, dizontogen səbelərin ucqaqlarında yerləşmiş atrofiksiklerəzmiş ocaqlar aşkar edilir. Deyişikliklər hippocamp nahiyyəsində, beyin qabığında, beyincik qabığının orta qəfində, görmə qabarının qeyri-

spesifik nüvələrində daha qabarıq şəkildə nəzərə çarpar.

Tutmalar beyin toxumasında mühüm deyişikliklərə səbəb olur: neyronlarda deyişiklik, xırda qanlızmalar, damarlarda distonik pozulmalar, durğunluq, perivaskulyar ödəm baş verir. Təkrar tutmalar nəticəsində hipoksik-damar ensefalopatiyası inkişaf edir.

**Patogenezi.** Epilepsiyanın əsas patofizioloji mexanizmi neyronların fealiyyətinin hipersinxronlaşmasıdır. Oçağın hipersinxron elektrik feallığının güclənməsi qonşuluqdakı normal qabiq neyronlarının vaxtaşısını cəlb olunmasına səbəb olur. Epileptik feallığın ocaqdan yayılma mexanizmini şərti olaraq aşağıdakı kimi ifade etmek olar:

1 - yarımküre daxilində qonşu qabiq strukturlarına yayılma.

2 - döyenekli cisim və beyinin başqa komissurları vasitəsilə beyinin eks yarımküresinə yayılma.

3 - retikulyar formasiya vasitəsilə bütün beyinə yayılma.

Epilepsiyanın patogenezində eləcə də əlavə neyronlar sistemi (Renşou hüceyrələri) vasitesi ilə epileptik ocağın neryonları ilə kollateral QAYT-ergik sinapslar emələ getirən qayidan epilepsiya əleyhine tormozlanma mexanizminin olması da mühüm rol oynayır.

Bələliklə, QAYT - epileptik feallığın qarşısını alan təbii tormozlayıcı beyin mediatorudur. Epilepsiyanın patogenezində, eləcə də beyinin qicolma hazırlığının böyük əhəmiyyəti vardır ki, bu da paroksizmal epileptik feallıq töretməye beyin neyronlarının genetik olaraq tərinə olunmuş xüsusiyyətləri ilə əlaqədardır. Beyinin qicolma feallığı uşaq yaşlarında daha yüksək olur ki, bu da tormozlama mexanizminin tam inkişaf etməlesi ilə izah olunur. Ona görə də epilepsiya və qicolma sindromları uşaqlarda böyük lər nisbətən daha tez-tez baş verir. Epileptik prosesin feallığı həm də beyinin funksional vəziyyətindən asılıdır. Çoxsaylı müşahidələr göstərir ki, epilepsiyal xəstelərde tutmalar geceler yuxuda olarken, gündüz isə istirahət ayıqlığı vaxtı əməjə gelir. Bu isə EEQ-də tədrici yuxu fazasında epifeallıq aşkarə çıxaran neyrofizioloji tədqiqatların köməyi ilə tesdiq olunur. Xüsusən də ikinci və üçüncü mərhələlərdə və şüretli yuxu fazasında epifeallıq sakitləşir. Müəyyən olunmuşdur ki, ayıqlıq vəziyyətində feallığı artan retikulyar formasiya və şüretli yuxu mərhələsində isə varoli körpüsünün yuxu üçün cavabdeh olan retikulyar nüvələri epileptik feallığı lengidən strukturlardır. Tədrici yuxu zamanı epileptik feallığın güclənməsi və ayıqlığın zəifləməsi epileptik prosesə beyinin sinxronlaşdırıcı sistemlərinin, başlıca olaraq talamo-kortikal sistemin təşiri ilə təmin olunur. Bələliklə, patogenetik amillerin qarşılıqlı təşiri (epileptik ocaq, beyinin qicolma hazırlığı, beyinin funksional vəziyyəti) epilepsiyanın gedisi, tutmaların müxtəlifliyini və tezliyini müəyyənəşdirir.

**Klinikası.** Xəsteliyin əsas klinik əlaməti epileptik tutmalarıdır.

Beynəlxalq epilepsiya ilə mübarizə liqası tərəfindən təklif olunmuş beynəlxalq təsnifata (Kioto, Yaponiya, 1981) əsasən epileptik tutmalar aşağıdakı kimi birləşir:

- I. Parsial qicolmalar
  - A. Sadə parsial (şürur pozulmadan)
    1. Hərəki yerişlə
      - a) parsial hərəki (Cekson yerisiz)
      - b) parsial hərəki (Cekson yerişlə)
      - c) versiv
      - d) nitqi (vokallaşma və ya nitqin tutulması)
    2. Somatosensor və ya xüsusi sensor təzahürle
      - a) somatosensor
      - b) görmə
      - c) qoxu
      - d) eşitmə
      - e) dadbilme
      - f) başgicəllənme
    3. Vegetativ təzahürlerle
      - a) disfagiya
      - b) dismnestik
      - c) koqnitiv
      - d) affektiv
      - e) illüziyalı
      - f) halüsinasiyalı
    - B. Mürekkeb parsial tutmalar (şürur-itməsi ilə)
      - A) sadə tutma kimi başlayıb, sonradan şürur itməsi
      - B) avtomatizmlərle
      - C. Tonik-klonik paroksizmlərle ikincili yayılmış parsial tutmalar
        1. Generalizə olunmuş parsial tutmalar
        2. Generalizə olunmuş mürekkeb parsial tutmalar
        3. Əvvəlcə mürekkeb sonra isə yayılmış tutmaya keçən sadə parsial tutmalar
  - II. Generalizə olunmuş qicolmalar
    - A. Absanslar
      1. Sadə absanslar
        - a) şürur itməsile (sadə)
        - b) tonik komponentle
        - c) klonik komponentle
        - d) atonik komponentle
        - e) vegetativ komponentle

### III. Tesnif olunmamış tutmalar.

Bu tesnifata esasen bütün epileptik tutmalar xüsusiyyetlerine göre parzial (fokal) ve yayılmış formalara bölünür. Generalizeolunmuş tutmalar şürun itmesi ile müşayiet olunur, qicolmalı ve qicolmasız formaları ayırd edilir.

Generalizeolunmuş tutmalar EEQ-de ikiterefli simmetrik ve sinxron epileptik dörecelerle xarakterize olupur.

Generalizeolunmuş epileptik tutmaların qicolmalı formasına büyük epileptik tutma (grand mal) aid edilir. Bu zaman şurur itir, müddeti 0,5 deq. olan tonik qicolmalar, sonra ise 5 deq. qeder davam eden klonik qicolmalar baş verir. Nadir hallarda qicolmalar yalnız tonik ve ya yalnız klonik ola bilər. Tutma yuxuya keçen epileptik koma ilə qurtarır, yuxudan sonra ise amneziya qeyd olunur. Bezi hallarda tutmadan sonra psixomotor oyanma, şururun «dumanlanması» ve başqa psixi pozulmalar inkişaf edir.

EEQ-de büyük epileptik tutmalar saniyede 8-14 tezlikli, kiçik amplitudlu ritmik dalğaların meydana çıxmazı ile xarakterize olunaraq, sonralar 100-200 mV-a qeder artır (tutmanın tonik mərhəlesində) ve dalga-zirve, zirvə-dalğa, yarızmizirve döreceləre keçir (klonik mərhələ).

Generalizeolunmuş epileptik tutmanın ikinci növmüxtəlifliyi absansdır. Sade ve mürekkeb absans ayırd edilir.

Sadə absans - qicolma ve vegetativ elametler olmadan, xəstə yixilmadan şururun itmesi ile xarakterize olunur. EEQ-de saniyede 3 tezlikli zirvə-dalğa kompleks quruluşuna malik olan paroksizm qeyd olunur.

Mürekkeb absanslar zamanı şurur itmesi ve vegetativ pozulmalar müxtəlif hərəki fenomenlərlə müşayiet olunur: bunlara mioklonik səyrimələr, üz azələlərinin qeyri-iradi yüksəlməsi, göz almalarının axması, postural tonusun itmesi (atonik absans) aididir.

EEQ-de mürekkeb absans saniyede 3 tezlikli ritmik zirvə-dalğa kompleksi ile aşkar olunur. Ancaq çox vaxt bu döreceler saniyede 1,5-2,5 tezliyə malik olur (atipik absans). Absansın bu forması adəten 2-8 yaşlı uşaqlarda aydın ifadə olunmuş üzvi elametlərlə, psixi və fiziki inkişafdan geri qalma ilə müşayiet olunur, proqnozu pisdir (Lenoks-Qasto sindromu).

Parsial (fokal) tutmalar zamanı epilepsiya ocağı beyin qabığında yerleşir, prosesə beyinin bir hissəsi qoşulur, ancaq qabiqaltı strukturlar mütləq iştirak edir. Parsial tutmalar sade (şurur pozulmadan) və mürekkeb (şurur pozulmaqla) tutmalara bölünür. Elecə de ikincili yayılma ilə keçen parsial tutmalar da ayırd edilir.

Hərəki, hissi, psixopatoloji təzahürlərlə müşayiet olunan parsial tutmalar da vardır.

Epileptik ocaq proyeksiya olunmuş hərəki qabiqda yerləşdikdə

somatomotor və ya Cekson tutması qeyd olunur ki, bu da prosesə üz, el, ayaq və s. azələlərin qoşulması ilə səciyyələnən klonik qicolmalarla xarakterize edilir. Qicolmalar məhdud və ya yayılmış ola bilər. Bu isə hərəki funksiyaların somatotopik qabıq yerləşməsində asılıdır. Şurur saxlanır. Qicolmalar bedənin bir tərəfinə yayılma bilər, bəzən isə bütün bedənə yayılıraq şururun itmesi ile müşayiet olunur. Epileptik ocaq premotor qabıqda yerləşdikdə aşağıdakı patoloji dəyişikliklər mümkündür: göz-hərəki epileptik tutma - göz almalarının bir tərəfə tonik çəkilməsi ilə təzahür edir, adversiv tutma - gözün və başın eks tərəfə dönməsi ilə təzahür edir.

Parsial hərəki tutmalara Koçevnikov epilepsiyası aididir: məhdud əzələ qruplarında dövrü olaraq yayılmış tutmalara keçən daimi miokloniyalar.

Parsial hissi tutmalara Cekson tutmaları və ya somatosensor tutmalar aid edilir. Paresteziya tutmaları qeyd edilir. Bu zaman şurur saxlanır. Ocaq, proyeksiyalanmış hissi qabıqda yerləşir. Hissi tutmalara müvafiq hissi qabığın qıcıqlanması nəticəsində meydana çıxmə görme, eşitme, qoxu, dadbilme tutmaları aididir.

Psixopatoloji tutmalar nadir hallarda şurur pozulmadan keçir və çox vaxt mürekkeb parsial tutmaları müşayiet edir.

Şururda dəyişikliklər xarici təsirlərə cavab reaksiyasının olmaması və ya baş verənlerin qavranılmaması ilə xarakterize olunur.

Psixosensor tutmalar - proyeksiya olunmuş-elaqəli qabıqda ocaqlarla şərtlənir, illüziyah, qarabasmalı təessüratlarla təzahür edir; bunlara koqnitiv və dismnestik təzahürlər və şurur pozulması ilə keçən gerəkliyin və şəxsiyyətin təhrif olunması tipi üzrə hissi sintezin pozulması ilə müşayiet olunan tutmalar aididir. Bunlar - «deja vu» - artıq görülmüş, «deja entedü» - artıq eşidilmiş, «deja vecü» - artıq yaşınlmış, «jamais vu» - heç vaxt görülməmiş, «jamais entedü» - heç vaxt eşidilməmiş, «jamais vecü» - heç vaxt yaşınamış sindromlardır. Bütün bu hallarda görülən, eşidilən, yaşınlanan hadisələr xəstəyə əvveller gördüyü, eşitdiyi, yaşıdıği hadisələr kimi görünür və eksinə.

Ceksonun terminologiyasına görə xəsteliyin daha kəskin hallarında yuxuya bənzər hal (dreamy states) meydana çıxır və baş verənler xəstə tərəfindən yuxu-kimi qəbul edilir. Belə paroksizmlər özündə farinqooral (udma, sorma, marçıldatma və s.) elamətləri birləşdirirək, qoxu və dad qarabasmaları, zoraklıq xatirələri ilə birgə təzahür edir.

Parsial tutmalara elecə de kötüyün rostral hissəsində və orbito-insulotemporal nahiyyədə epileptik qıcıqlarla töredilən vegetativ-visseral paroksizmlər də aididir. Klinik olaraq taxikardiya, arterial təzyiqin yüksəlməsi, təngənəfəslilik, midriaz, ter ifrazı müşahidə olunur. Pararinal nahiyyənin qıcıqlanması farinqooral, epiqastral, abdominal tutmaların baş-

vermasına səbəb olur.

Faringooral tutmalar çox vaxt dodaqların, dilin hərəkəti, dodaqları yalama, üdəmə, çeynəmə ilə birgə baş verən hipersalivasiya (tüpürçək ifrazının artması) ilə təzahür edir.

Abdominal tutmalar qarınüstü nahiyyədə müxtəlif düyğularla, çox vaxt qarın qurultusu, qusma ilə xarakterize olunaraq, bir sıra hallarda şüurun dəyişməsi ilə müşayit edilir.

Mürekkeb parsial tutmalara psixomotor tutmalar aiddir. Bu zaman sonradan amneziyaya keçən şüur dumanlanması müşahidə edilir. Beynəlxalq təsnifatda hem də affektiv (emosiya töredən) tutmalar ayırdılır. Bu tutmalar gicgah payının öndəxili hissəsinin qıcıqlanması neticesində əhvalin pozulması paroksizmləri olub, şüurun dəyişməsi ilə müşayit olunur.

Sade və mürekkeb parsial tutmalar yayılmış (ikincili yayılmış) tutmala keçə bilər.

İkincili yayılmış tutmadan evvel aura, yeni tutmanın başlangıcında müxtəlif xarakterli patoloji hissəyyat mümkündür. Eyni bir xəstədə böyük tutmaların təkrarlandığı hallarda aura stereotip ola bilər. Onun xarakteri epileptik ocağın yerleşməsindən asılıdır. Auranın aşağıdakı növlerini ayırdılabilir: hissi (görme və eşitme), sensitiv (senestopatiya), hərəki (stereotip hərəketlər), danışq (hərəki və hissi), vegetativ (kardial, abdominal), psixi (qeyri-adi emosional veziyət). Aura bir an davam edir və tutma haqqında yeganə, çox vaxt en parlaq xatirə olur. Auradan sonra şüur pozulur, qıcolmalar inkişaf edir. Aura tutmanın fokal başlangıcına işaretdir.

Epilepsiya xəstanın şəxsiyyətinin dəyişilməsi ilə xarakterize olunur: lənglik, psixi proseslərde azhərəkətlilik, düşüncədə patoloji veziyət, həddən artıq deqiqlik, pedantizm, qorkaqlıq, zəhletökənlilik, şitlik halları müşahidə olunur.

Maraq dairəsi daralır, yaddaş zəifleyir, epileptik demensiya üzə çıxır.

Epileptik tutmaların təsnifatından başqa, 1989-cu ilde «Epilepsiyalar, epileptik sindromlar və onlara yaxın paroksizmal pozulmalar» bəyinəlxalq təsnifatda teklif olunmuşdur.

1. Lokalizasiya ilə bağlı:

1.1. İdiopatik

Mərkəzi gicgah zirveleri ilə (rollandik) keçən xoşxassəli uşaq epilepsiyası.

Ənse paroksizmləri ilə keçən uşaq epilepsiyası.

1.2. Simptomatik

Xroniki inkişaf eden parsial epilepsiya (Kojevnikov sindromu) - xüsusi təhrikəcisi amillərlə keçən epileptik tutmalarla xarakterize olunan sindromlar.

Gicgah epilepsiyası.

Alın epilepsiyaları.

Təpə epilepsiyaları.

Ənse epilepsiyaları.

1.3. Kriptogen (1.2-də olduğu kimi, ancaq etiologiyası aşkar edilməyib).

2. Generalizeolunmuş

2.1. İdiopatik

Yenidögülmüşlərin xoşxassəli ailəvi qıcolmaları.

Yenidögülmüşlərin xoşxassəli qıcolmaları.

Erken uşaq yaşılarının xoşxassəli mioklonik qıcolması.

Uşaq absans epilepsiyası.

Gənclərin absans epilepsiyası.

Gənclərin mioklonik epilepsiyası.

Generalizeolunmuş oyama tütəməri ilə keçən epilepsiya.

Başqa yayılmış idiopatik epilepsiyalar.

Xüsusi təhrikəcisi amillərlə keçən epileptik tutmalar (reflektor epilepsiya).

2.2. Kriptogen və ya simptomatik

Vest sindromu.

Lenoks-Qasto sindromu.

Mioklonik-astatik tutmalarla keçən epilepsiya.

Mioklonik absanslarla keçən epilepsiya.

2.3. Simptomatik

2.3.1. Qeyri-spesifik etiologiyali

Erken mioklonik encefalopatiya.

EEQ-de depressiv-partlayışlı dəyişikliklərle keçən erken infantil encefalopatiya.

Başqa simptomatik yayılmış epilepsiyalar.

2.3.2. Spesifik sindromlar (epileptik sindromlar - bir çox xəstəliklərin gedisini artırıbdır bilər).

3. Qeyri-müeyyen etiologiyali epilepsiya

1.1. Eyni zamanda generalizeolunmuş və fokal təzahürler.

1.2. Yenidögülmüşlərin tutmaları.

1.3. Erken uşaq yaşılarının ağır mioklonik epilepsiyası.

1.4. Gec-dalğalı yuxu vaxtı uzunmüddətli zirve-dalğa qıcıqlanmalarla keçən epilepsiya.

1.5. Qazanılmış epileptik afaziya (Landau-Kleffner sindromu).

1.6. Başqa qeyri-müeyyen etiologiyali epilepsiyalar.

1.7.3.2. Müeyyen edilməmiş generalizeolunmuş və fokal təzahürlerle keçən epilepsiyalar.

4. Xüsusi sindromlar

#### 4.1. Vəziyyetlə şərtlənmiş tutmalar

Febril qıcolmalar.

*Diagnostikası.* Epilepsiyanın diaqnozu aşağıdakılara əsasən qoyulur: 1. Xestenin və ya onun yaxın qohumlarının sözləri əsasında toplamış anamnez.

2. EEQ-de müyyəyen dəyişiklikler. Epilepsiya zamanı EEQ-de epileptik işareler müşahidə olunur: zirve, kəskin dalğalar və zirvə-dalğa kompleksi. Adı şəraitde yazma üsulları zamanı elektroqrafik epileptik işarelerin həmçən aşkar olunmadığını nəzərə alaraq, müxtəlif təhrikədici üsullar tətbiq edilir: ritmik işq stimulyasiyası, hiperventilyasiya, 24 saatlıq yuxu deprivasiyası. Bu zaman EEQ fenomenlərinin aşkarlanması faizi çoxalır.

3. Tutmaların xarakterine – stereotipiyyine, müntəzəmliyine, xarici təsirdən asılı olmayıaraq meydana çıxmamasına, sutkanın müyyəyen vaxtında baş vermesinə, xestenin xasiyyət və intellektində müvafiq dəyişikliklərin olmasına diqqət ayıırı.

4. KT və MRT nəticələri – diaqnostikanın deqiqiliyini xeyli yüksəldən video-rele-elektroensefaloqrafik monitoring böyük əhəmiyyət daşıyır.

*Epileptik tutmaların differential diaqnozu.* Generalizə olunmuş qıcolma tutmalarını nümayişkarane (isterik) tutmalardan və bayılmaların qıcolma formalarından ayırmak lazımdır. Epileptik generalizə olunmuş qıcolmalar paroksizmlərin qısamüddətli olması, mərhelelərlə davam etməsi, aura (eğer varsa), şüurun itmesi, qıcolmalar (tonik, sonra klonik), paroksizməl şüur pozulmaları (koma, sopor, yuxu) ilə səciyyelənir. Bebeklərin genişlənməsi, işşa reaksiyasının itmesi, qeyri-iradi sidik ifrazı, arterial tezyiqin yüksəlməsi, sianoz qeyd edilir. Epileptik tutmalar istenilen şəraitde baş verə biler və xesteler çox vaxt yixilərək zedənlənirlər.

Isteriya zamanı tutma adəten xeste üçün emosional əhəmiyyət kəsb edən müyyəyen vəziyyetlərdə baş verir və xesteler yixılan zaman heç vaxt zədə almırlar. «İsterik qövs» ola biler. Bezen müxtəlif qəribə vəziyyətlər müşahidə olunur: xesteler yaxalarını cirir, üzlerini cırıqlayır, əllərini dişləyir və s. Bu hallar bebeklərin genişlənməsi, işşa reaksiya ilə müşayiət olunmur. Tutmadan sonra şüur pozulmaları müşahidə edile biler.

Bayılmaların qıcolma formalarında evvelcə şüur itir, ezelələr boşalır və yalnız bir neçə saniyə keçidkən sonra tonik qıcolmalar baş verir. Tutma bebeklərin genişlənməsi, sidik ifrazı ilə müşayiət oluna biler. Lakin epileptik qıcolmadan fərqli olaraq bebeklərin işşa reaksiyası saxlanır. Xestenin benizi avazır, arterial tezyiq enir. Bayılma zamanı ürk döyüntüleri eşidilməye biler və EEQ-də epileptik qıcolmalar üçün xarakterik olan elektrik fealiyi qeyd edilmir.

Akinetik epileptik tutmalar adı bayılmadan fərqləndirmək lazımdır. Tutma qəfletən baş verir, xeste huşunu itirerek yixılır. Qıcolmalar yoxdur. Lakin postral tonus ite biler (atonik epileptik tutma). Midriaz, bebeklərin işşa reaksiyasının zeifləməsi və ya itmesi müşahide olunur.

Bayılma vegetativ distoniyali xestelerde baş verir. Xeste huşunu itirib yixilməzdən evvel ürek bulanması, zeiflik, görmənin dumalanması, qulaqlarda küy duyğuları keçirir. Bayılma zamanı ürek-damar sisteminin fealiyyəti zeifləyir, arterial tezyiq enir, nəbzin dolğunluğu azalır, nəbz tezleşir və ya yavaşır. Bebeklərin genişlənməsi onların işşa arefleksiyası ilə müşayiət olunmur. Atonik epilepsiada EEQ-de müxtəlif tezlikli zirvə-dalğa kompleksleri olur. Bu, bayılma zamanı olmur.

Epileptik baş gicellenme tutmalarını başqa menşeli baş gicellenmələrdən ayırmak lazımdır. Epileptik paroksizmal baş gicellenmələri üçün onların qısamüddətli (bir neçə saniye) olması, etraf şəraitdə asılı olmayıaraq vaxtaşır, tekrar olunması, tutmalar arasında vestibulyar pozulmaların olmaması xarakterikdir. Bu tutmalar baş verən hadiselerin qeyri-reallığı duyğusu, nə isə xoşagelməz, təhlükeli hadisenin baş verəcəyi qorxusu və bezen də şüurun pozulması ilə müşayiət olunur. Epilepsiya tutmalarını baş beyin işlərində müşahidə edilən tutmalardan fərqləndirmək lazımdır. Sonuncular hipertenzion sindrom artdıqca seyrəlir, sonra ise tam-kesilir.

Beyin qan dövranının ümumi pozulmaları zamanı epileptik tutmalar qıcolma şəklində olub, onların xüsusiyyətləri beyin qan dövranının pozulmuş sahəsinə uyğun gelir. Belə ki, vertebrobazilyar arterial hövzədə pozulmalar zamanı yayılmış, yuxu arteriyası hövzəsinin pozulmalarında isə Cekson tutmaları və ikincili yayılmış tutmalar müşahidə olunur.

Xarici qıcıqlandırıcıların (görme, eşitme, somatosensor) təsirindən baş verən reflektor epilepsiya ayırd edilir. Tutmalar parsial ola bilər, ancaq çox vaxt birincili yayılmış tutmalar müşahidə edilir. Onlar bir qayda olaraq uşaq və yeniyetmə yaşlarında tezahür edir və yaş artdıqca adəten zeifləyir.

Qadınlarda bilavasitə aybaşından evvel ve aybaşı vaxtı (aybaşı epilepsiyası) tutmaların tezliyi artır. Bu hal hormonal fərin dəyişməsi və bədəndə suyun lengimesi ilə əlaqələndirilir.

Çox vaxt alkoolik xestelerde spirtli içki qəbulunun birdən dayandırılması ilə əlaqədar abstinenşyanın ilk 7-48-ci saatlarında tutmalar baş verir. Bir qayda olaraq yayılmış tonik-klonik tutmalar müşahidə olunur.

Tutmalar fenobarbital, elecə də başqa yuxu dərmanlarının qəfletən kesilmesi ilə bağlı olaraq baş verə biler.

Epilepsiyanın astatik variantında bayılma, o, şıradan öskürük ve sidik ifrazı ile müşayiet edilen bayılma, Adams-Stoks-Morganye sindromu (ürayın köndelen blokadası zamanı 10 saniyeden artıq dayam eden asistoliya şurun itmesi ile qıçılmalara inkişafına getirir; seyrək hallarda ise şurun itmesi dəqiqəde 180-200-e qədər taxikardiya sayesinde olabilir; EEG-de kobud deyişikliklər müsteşna rol oynayır), drop-hücumlar, katapleksiya, bazilyar, miqrən imkanı istisna edilir.

Gösterilən bütün xəsteliklərdən fərqli olaraq, astatik epileptik tutmalar yalnız 2-4 yaşlı uşaqlarda müşahidə olunur, tutma bir neçə saniye davam edir. Şuraxşlanır, uşaq yixildiqdan sonra müsteşqil şəkilde derhal özü qalxır. Yixilmalar bir-birindən təqribən bir saatlıq fasilələrlə ayrılan seriyalar kimi davam edir və uşaqlar çoxsaylı zədələr alır. Dəvranış pozulmaları ile müşayiet olunan eqli inkişaf lengimesi xarakterikdir. EEG bütün hallarda patoloji deyişiklikleri eks etdirir.

**Müalicəsi:** Müasir müalicə konsepsiyası müəyyən rejime emel olunmasından, psixoterapiyadan, dərman müalicəsindən, əmək fealiyyətinin düzgün teşkilindən ibarətdir.

Epilepsiyalı xəsteyə ətraf mühitin bir sıra amilləri (ağır fiziki iş, güneş şüaları, növbəli iş) mənfi təsir göstərir. Bu sebebdən xəstələrin müvafiq işlə temin olunması vacibdir. Belə ki, bu münasibet yalnız müəyyən psixoloji-mənəvi-əhval-ruhiyə yaratmaq məqsədi daşıdır (bu hal xəstələrin reabilitasiyası üçün mühüm əhəmiyyət kəsb edir), həmçinin onların mövcud əmək qabiliyyətindən istifadə etməyə imkan verir.

Xəstələrin xüsusi pəhrizə cəhiyəsi yoxdur, lakin spirtli içkilerin qəbulu qəti qadağandır (xəstəliyin gedisiğini artırlaşdırır, tutmaların baş vermesində təhrikəcisi kimi çıxış edir), maye qəbulu məhdudlaşdırılır, şor, turş, keskin edviyyətlə yemekler məslehet görülmür. Yuxu rejiminin düzgün teşkili mühüm şətdir. Psixotəriyadanın tətbiqi, xəstələrin autogen məşğələlərə öyredilməsi effektlidir.

Dərman müalicəsinin tətbiqi, xəste və onun ailesi ilə məslehatlaşdırıldan sonra hekim tərəfindən təyin edilir. Əksər hallarda epilepsiya eleyhine preparatların təyininə tələsmek məslehet görülmür (xüsusilə tutmalar yuxusuzluq və alkooqəl təhrika ilə baş verərək):

Tek-tek paroksizmlər yüksək herət, günvurmazlıqlar, zəherlənmələr və metabolik pozulmalar zamanı baş verə bilər və onlar epilepsiyaya aid edilmir. Fotogen və «televiziya» epilepsiyası zamanı da antiēpileptik preparatlara cəhiyəcək yoxdur. Belə hallarda televizor 3 m məsafədən baxmaq və ya kiçik ekranlı televizordan istifadə etmək məslehetdir. Bunlar mümkün olmadıqda xüsusi eyneklerden (monokl) istifadə etmək lazımdır.

Preparat seçilərkən tutmanın tipi nézəre alınmalıdır. Yayılmış və sade parsial tutma hallarında 4 əsas preparat tətbiq edilir: fenobarbital,

difenin, karbamazepin, sodium-valproat.

Ən çox fenobarbitaldan istifadə edilir və 3-8 yaşlı uşaqlarda 2-4 mq/kg gündəlik doza ilə tətbiq olunur. Ancaq yuxu epilepsiyası zamanı bu preparat məslehet görürmür; çünkü o, epileptik feallığa eks təsir göstərən şüretli yuxu fazasını pozur.

Uşaqlarda preparat paradoxal hiperaktivlik, əsəbilik doğuraraq təlim prosesinə mənfi təsir göstərə bilər. Preparatın əsas kenar təsiri olan yuxululuq bir neçə gündən sonra keçməzsə, onun qəbulunu keşmək lazımdır.

Difenin əsasən tutmaların qıçılma formasında təsir göstərir. MSS-nin fealiyyətini lengitmir, eksinə, artırtır. Bu preparat əsəbi, affektiv gərgin, eləcə də medecik keçiriciliyi lengiyen xəstələrə təyin edilmiş. 5 mq/kg dozada müalicəvi təsir göstərir. Uzun müddət qəbul edildikdə hipertrixoz, üz cizgilərinin kobudlaşması, damağın hiperplaziyası, diqqəti toplamağın pozulması kimi hallar töredə bilər. Bu kenar təsirlər difeninin uşaqlara və gənc qadınlara təyin edilməsini məhdudlaşdırır.

Karbamazepin (finlepsin, stazepin, teqretol) lokalizə olunmuş simptomatik və kriptogen epilepsiyalarda ilkin seçim preparatıdır. Yuxu qıçılma tutmalarında, təcrid olunmuş və ya sonradan qıçılmağa keçən psixomotor, psixosensor tutmalarda preparat daha effektlidir. Karbamazepinin qəbulu zamanı emosional dayanıqsızlıq, yuxululuq, gec yuxuya getmə, diqqəti toplamağın çətinləşməsi, allergik əlamətlər, leykopeniya və trombositopeniya baş verə bilər. Preparatın qəbulu zamanı ayda bir dəfə qanın klinik analizi və qara ciyər sınaqlarının aparılması tövsiye olunur.

Valpro turşusu və onun natrium duzu (dipronilasetat, depakin, konvuleks, apilepsin) kimyəvi quruluşu etibarilə əvveller melum olan antiēpileptik preparatlarla heç bir ümumi cəhəti olmayan, prinsipce yeni bir dərmandır.

Sanofi-Sintelabo firmasının preparatı olan depakin həm birincili yayılmış, həm də parsial tutmaların bir çox hallarında, eləcə də epilepsiyanın çətin müalicə olunan formalarında müalicə üçün ilkin seçim preparatıdır. Dörd formada buraxılır: depakin 300 enterik - 300 mq-liq hebler; uşaqlar üçün 5,7%-li depakin şerbeti - 150 ml-liq flakonlarda, 100 və 200 mq-liq doza qaşıqları ilə; depakin xrono 300 - hər qutudə 100 ədəd olmaqla 300 mq-liq retard-hebler; depakin xrono 500 - hər qutuda 30 ədəd olmaqla 500 mq-liq bələnen retard-hebler.

Kiçik yaşlı uşaqlara əsasən depakin şerbeti və ya depakin 300 enterik təyin edilir. Məktəb yaşlı uşaqlara və böyükələrə isə depakin-xrono təyin etmək məqsədən yugundur. Depakin-xrononun depakin-enterikdən əsas principial fərqi onun tərkibində valpro turşusu ilə (1/3) bərabər, həmin turşunun sodium duzunun (2/3) da olmasına ki, bu da

beyin toxumasında, onurğa beyni mayesinde ve hipotalamusda çoxlu mirdarda toplanması hesabına onun müalicə effektliyini təmin edir. Preparatın üstün cəhəti onun koqnitiv funksiyalara mənfi təsir göstərməməsidir. Əger epilepsiyanın forması müəyyən edilmeyibse, onda depakin seçim vasitesidir və uşaqlara 30-50 mq/kq, böyüklərə isə 20-40 mq/kq gündəlik dozada teyin edilir.

Antikonvulsantlarla birlikdə, göstərişlərə əsasən dehidratasiya və sorulma müalicəsi aparmaq, vitaminlər, cyni zamanda mübadilə, allergiya və sinir-humorallı pozulmaları berpa edən preparatlar təyin etmək lazımdır.

Epilepsiyanın müalicəsi fasilesiz və uzun müddətli olmalıdır. Epilepsiya eleyhinə vasitelerin dayandırılması yalnız dərman müalicəsinin remissiyası 3 ildən az müşahidə olunmayan xəstələrdə mümkündür. Preparatların kesilmesi tədricen, 1-2 il ərzində dozanı azaltmaqla ciddi klinik və elektroensefalografiq nezət altında aparılır.

#### Epileptik status.

Epileptik status uzunmüddətli (30 dəqiqədən artıq) tutma və ya şüur tam berpa olunmamış bir-birinin ardınca baş verən tutmalar kimi müəyyən edilir. Epilepsiyanın gedisinin ağırlaşması (adətən antikonvulsantların dozasının kəskin azaldılması, onların əvəz edilməsi və ya qəbulunun dayandırılması nəticəsində) və mərkəzi sinir sisteminin üzvi zədələnməleri (hematoma, ekzogen intoksifikasiyalar və s.) nəticəsində yaranan epileptik status ayırd edilir. Üzvi zədələnmələr zamanı epileptik status xəsteliyin başlangıcından yarana bilər.

Epileptik statusun müalicəsi. Epileptik status zamanı tərkibində 10 mq preparat olan 2 ml diazepam mehlulu 20 ml qlükoza mehlulunda tədricə venaya yeridilir. Hər 15 dəqiqədən bir, defələrlə tekrar etmək olar. Ümumi dozası 40 mq artıq olmamalıdır. Müalicəvi effekt qeyd edilmədikdə 100-150 mq/kq dozada 400 mq/dəq süretlə 1 ml 20%-li natrium oksibiturat vena daxiline yeridilir. Tutmalar davam etdikdə və onların baş verme tezliyi artdıqda barbitur narkozundan istifadə olunur: 100-250 mq dozada tiopental-natrium 20 saniye ərzində vena daxiline vurulur. Effekt alınmadıqda tutmaların tam kesilmesinə qədər preparatın 50 mq dozada hər 3 dəqiqədən bir vena daxiline yeridilmesi məsləhət görülür. Daha sonra 3-5 mq/kq vena daxiline vurulmaqla saxlayıcı dozaya keçilir. Barbitur narkozunun müddəti adətən 12-24 saat olur.

Epileptik status aradan qaldırıldıqdan və şüur berpa olduqdan sonra antikonvulsantlar oral şəkilde qəbul edilir.

Profilaktikası: Spiritli içkilerden, siqaretdən, tünd kofe və çaydan, çox yemekden, soyuqlama və hədden artıq qızmaqdandan, böyük hündürlük'lərə çıxmadan, elecə də etraf mühitin başqa xoşagelməz təsirlərindən çəkinmək məsləhət görülür. Bitki-süd pəhrizi, uzun müddət açıq havada gəzmək, yüngül fiziki hərəketlər, emek və istirahət rejiminə

emel etmək xeyirlidir.

*Əmək qabiliyyəti.* Tutmaların tezliyindən və baş verme zamanından asılıdır. Gecələr baş verən seyrək tutmalar zamanı iş qabiliyyəti saxlanır, ancaq gecə növbəsində iş və ezamiyyətlər qadağan edilir. Şüurun itmesi ilə baş verən gündüz tutmaları emek qabiliyyətini məhdudlaşdırır. Yükseklikdə, od yaxınlığında, hərəket edən qurğuların yanında, nəqliyyatın bütün növlərində işləmek qadağan edilir.

## XVIII FƏSİL

### VEGETATİV POZULMALARIN KLİNİKASI

#### Vegetativ distoniya sindromu

Vegetativ sinir sisteminin patologiyası haqqında klinik təlim Eppinger və Hessian (1910) adları ile bağlıdır. Onlar väqotoniya sindromu haqqında ilkin təsevvür yaradmışlar. Tezliklə ikinci ümumileşmiş vegetativ sindrom – simpatiktoniya təsvir edildi.

Tesnifatın ikinci prinsipi vegetativ pozulmaların permanentliyi və paroksizmallığı ile bağlıdır.

Paroksizmal vegetativ pozulmalar zamana görə deqiq çizgilerini tapmış intensiv «vegetativ qasırğalar» şeklinde təzahür edir.

Permanent pozulmalar ise vegetativ böhranlar səviyyəsinə və intensivliyinə qədər inkişaf etmeyen deyişken, mütləq davamlı olmayan vegetativ göstəricilərdir.

Simapatik-adrenal böhranlar döş qəfesi və baş nahiyesində xoşagelmez hissler, ürek döyünməsi, arterial tezyiqin yüksəlməsi, midriaz, üzütmeye benzer hiperkinezler, keskin qorxu və həyecan hissleri ilə səciyyələnir. Tutmalar poliuriya ilə (sidik açıq rəngli olur) başa çatır.

Vaqoinsulyar (parasimpatik) böhranlar başgicəllənme, ürekbulanma, arterial tezyiqin enməsi, bezen bradikardiya, ekstrasistoliya, teneffüsün çətinleşmesi, mədə-bağırsaq diskineziyaları ilə təzahür edir.

Böhranlar tez-tez qarışq xüsusiyyəti olur; bu zaman simpatik və parasimpatik feallaşma əlamətləri ya eyni vaxtda, ya da bir-birinin ardınca baş verir. Xarici tədqiqatlarda bu hallar «teşviş hücumları» kimi ifadə olunur.

Vegetativ pozulmalar ümumi, sistemli və ya lokal ola bilər.

Ümumi pozulmalar deri vegetativ deyişiklikləri və istilik tənziminin pozulması da daxil olmaqla bütün visseral sistemlərde eyni vaxtda təzahür edir. Tez-tez vegetativ deyişikliklər xəstə üçün dinamik və psixoloji cəhətdən mühüm bir sistemi, daha çox kardiovaskulyar sistemi əhatə edir. İngilisdilli ədəbiyyatda bu sindrom «neyrosirkulyator asteniya» adlanır. Bu sindromun başqa sinonimləri de vardır: «eskər» və

ya «qıcıqlanan ürek», «De Kost sindromu», «cəhdler sindromu», «ürək dayanıqsızlığı», «taxikardik nevroz», «dəmartənzimedici asteniya».

Klinik olaraq ürek döyünmə, döş qəfəsinin sol yarısında ağrı, asteniya, əsəbilik, yuxunun pozulması, baş ağrısı, baş gicəllənmesi, paresteziya və geyimə əlamətləri qeyd olunur. Bu zaman aydın somatik pozulmaları üzə çıxarmaq mümkün olmur.

Son illerde «hiperventilyasiyalı təşviş halı», «səciyi tenəffüs sindromu», «çəngəbenzer kardiorespirator sindromu» terminləri ilə de tanınan hiperventilyasiya sindromu geniş işıqlandırılır və tədqiq edilir.

Sindromun klassik əlaməti üçlük = güclənmiş teneffüs, paresteziya və çengolma hesab olunur; daha səciyyəvi və aydın nəzəre çarpın əlaməti isə təşviş, hava çatışmazlığı hissi, döş qəfəsinin sıxlaması, teneffüsün çətinleşmesi, boğazda düyün və başqa vegetativ-visseral pozulmalarla müşayiət olunan hiperventilyasiya böhranıdır. Teneffüs pozulmaları daha keşkin nəzəre çarpır. Bütün bu əlamətlər həyecan doğuran şəraitda (imtahan, kütə qarşısında çıxış, nəqliyyatda, xüsusen metroda, hündürlkde) daha da keşkinləşir.

Teneffüs pozulmaları ürek döyünmə, döş nahiyesində sıxlama və ağrı hissi ilə müşayiət olunarsa; miqrən və bayılma ilə neticələnir və onların baş verməsində müsəyyən rol oynayır. Cox vaxt bağırsaq fealiyyətinin sürətlənməsi, geyimə, aerofagiya, qarının köpməsi təzahür edir. Hiperventilyasiya sindromunun strukturunda gizli neyrogen çengolmanın nötfələrində kalsiumlu variantı şeklinde ezele-tonik təzahürleri xüsusi yer tutur və yüksəlini sinir-ezele qıcıqlanmasının klinik əlamətlərinin (Xvosték əlamətləri, Trusso-Bonsdorf əlaməti) köməyiylə, eləcə də elektromiografik tədqiqat zamanı üzə çıxarılır.

Hiperventilyasiya sindromu hipokapniya və alkoloza getirib çıxarıtki, bu da vegetativ pozulmalar zamanı əlamətlərin yaranmasında mühüm rol oynayır. Yüksəltmiş sinir-ezele qıcıqlanması da (gizli çengolma) oxşar rolu yerinə yetirir.

Təsvir olunmuş «neyrohezm asteniyası» və ya «neyrogastral distoniya» zamanı da həzəm traktindən subyektiv şikayətlər ölümlərlə çıxır; halbuki obyektiv şəkildə diskinetik sindrom mövcud olur. Vegetativ pozulmalar başlıca olaraq termotənzimləyi mühitdə: uzun süren qeyri-infeksiyon subfebrilitetlərde və febril böhranlarda yaranır. Lokal vegetativ pozulmalar başın bir yarısında, etrafın distal şöbelerində başlıca olaraq gövdə və etrafarda lateral təzahürler şəklində üzə çıxır. Ümumi, başlıca olaraq sistemli və ya lokal xarakter daşıyan simpatik, parasimpatik və qarışq əlamətlər kompleksi (permanent və paroksizmal) vegetativ distoniya sindromunda birləşir.

Vegetativ distoniya sindromu nozoloji forma olmayıp, yalnız konstitusional ve ya qazanılmış vegetativ disfunksiyanın olmasını sindromal şekilde eks etdirir. Bu sindromun diaqnostikası iki merhelened ibaretidir: 1) organizmin müxtelif sistemlerinin funksiyalarının pozulmasından seciyyevi şikayetler ve obyektiv elametler olduqda müeyyen visseral sistemlerin üzvi patologiyasını istisna etmek zeruridir. Beləliklə, diaqnoz xesteliyin mövcud elametlerinin pozitiv araşdırılmasına ve somatik üzvi xestiliklerin olmamasına esaslanır. Bir qayda olaraq, diaqnostikanın bu merhelesi çetinlik törətmir; 2) vegetativ distoniya sindromunun nozoloji ve topik (zedelenmə seviyyesinin teyini) təhlili isə daha mürekkebdür. Ancaq o hem nezəri, hem də təcrubi baxımdan zeruridir. Vegetativ pozulmaların kifayət qeder davamlığı, onların çetin müalicəye gelmesi yaxşı məlumdur. Çox vaxt bunlar vegetativ pozulmaların təbiətini nezəre almadan onları müalicə etmək cəhdlerinin nəticəsində baş verir.

Müeyyen sxematikliye yol verməkle vegetativ pozulmaları doğuran 8 amili ayırmak olar.

1. Konstitusional təbiətli vegetativ distoniya sindromu. Adətən o, erken uşaq yaşlarında təzahür edir ve vegetativ göstəricilərin deyişkənliliyi, davamsızlığı ilə seciyyəlenir. Dərinin rənginin sürelə deyişməsi, tərləmə, ürək yığılmalarının və arterial təzyiqin deyişkənliliyi, mədə-bağışaq traktunda ağrı və diskineziyalar, subfebril qızdırırmaya meyllik, ürək bulanması, fiziqi və eqli gərginliyi, dözişsüzlük, etraf mühitin deyişmələrinə həssaslıq bu xesteler üçün seciyyəvidir. Eppinger və Giyom belə şəxsləri «vegetativ sistem elilləri» kimi müeyyen etmişlər. Onlar hele xeste deyiller, ancaq xarici mühitin elverişsiz şərtləri zamanı yuxarıda göstərilən elametler onlarda güclənə bilər. Bu pozulmalar çox vaxt ailevi-ırsi xarakter daşıyır. Yaşa dolduqça düzgün möhkəmləndirici temrinlərə sağlamlıqlarını müeyyen qeder berpa etsələr de, bütün ömürleri boyu vegetativ deyişken olaraq qalırlar. Çox ağır konstitusional vegetativ pozulmalar da mövcuddur (aile dizavtonomiyası, Rayli-Dey sindromu – bu zaman organizmin daxili mühitinde həyatla bir araya sığmayan kobud pozulmalar baş verir, hem də periferik vegetativ sistem mühüm derecede patoloji prosesə celb edilir).

2. Organizmin endokrin yenidenqurulması fonunda baş veren vegetativ distoniya sindromu. Bu sindrom pubertat və klimaks dövründə baş verir. Pubertat yaş dövründə vegetativ sindromların üzə çıxməsi üçün iki ilkin şərt vardır: yeni endokrin-vegetativ qarşılıqlı təsirlerin yaranması və boyun şüretli, çox vaxt akselerasiya olunmuş artması; bu zaman yeni

fiziki parametrlərlə qan-damar təchizatının imkanları arasında uyğunsuzluq yaranır. Yumşaq və ya keskin endokrin elametler fonunda baş verən vegetativ pozulmalar, arterial təzyiqin deyişkənlüyü, bayılma və bayılmaönü hallarla ortostatik sindromlar, emosional dayanıqsızlıq, istilik tənzimatının pozulmaları bu sindrom üçün xarakterikdir.

Klimaks dövründə de vegetativ proseslerin keskinleşmesi müşahide edilir; bu isə həmin mərhəlenin fizioloji endokrin və emosional deyişmələri ilə bağlıdır. Vegetativ pozulmalar həm permanent, həm də paroksizmal xarakter daşıyır. Sonuncu halda seciyyevi istilikbasma hissi və terbasma ilə yanaşı vegetativ-damar böhranları da baş verə bilər.

Qeyd etmək lazımdır ki, həm klimaks, həm də pubertat dövrü ciddi psixoloji yenidenqurulma ilə xarakterizə olunur. Bu fakt nezəre alınmaqla belə hesab etmək olar ki, vegetativ pozulmaların esasında həm endokrin, həm də psixoloji amillər dayanır.

3. Visseral üzvlərin birincili zədələnməsində vegetativ distoniya sindromu. Burada söhbət patogenezində neyrogen amilin başlıca rol oynamadığı xestiliklərdən gedir. Bu xestilikler sırasına xroniki pankreatit, diafraagma yırtığı, xroniki appendisit, öd kisəsi daşı və sidik kisəsi daşı xestilikləri aiddir.

Vegetativ pozulmaların yaranma mexanizmi – mövcud xroniki ağrı sindromuna qarşı göstərilən üzvlərdə vegetativ reseptorların qıcıqlanması və yaxın vegetativ töremələrin prosesə celb olunması ilə izah olunur. Xesteliyin xroniki gedisi zamanı evvelce lokal, sonra isə ümumi vegetativ pozulmalar baş verir. Əsas xesteliyin müalicəsi çox vaxt ya yaxşılaşmaya, ya da vegetativ disfunksiyaların yox olmasına sebəb olur.

4. Periferik endokrin vezilərin birincili xestilikləri (qalxanvari vəzi, böyreküstü vəzi və yumurtalıqlar) zamanı vegetativ distoniya sindromu. Gösterilən vezilərin hormon sintezinin azalması və ya artması endokrin-vegetativ tarazlığın pozulmasına sebəb olur. Vegetativ sistemlərə six qarşılıqlı əlaqədə olan bu bioloji feal maddələrin (tiroksin, katekolaminlər, steroidlər, insulin) qan-damar sistemine atılması, onların sekresiyasının azalması ümumi xarakterli vegetativ pozulmaların meydana gəlməsinə sebəb olan amillərdir.

5. Allergiya vegetativ pozulmaların yaranmasında mühüm rolyonayan amillərdən biridir. O, müxtelif amillərin: kütlevi peyvənd, etraf mühitin deyişmələri, üzvi kimya mehsulları olan preparatlardan istifadə edilmesi, kimya sənayesi mehsullarının məişətdə işlədilmesi nəticəsində baş verir. Allergianın baş vermesində və gedisində psixogen amillərin, xroniki stress hallarının da rolü şübhəsizdir. Bir tərefdən de vegetativ sinir sistemi vegetativ pozulmaların patogenezində iştirak edir. Bu

baxımdan simpatik-adrenal təsirlerin çatışmazlığı müəyyən rol oynayır. Başqa tərəfdən isə yaranmış alərgiyani çox vaxt geniş simpatik-adrenal böhran xarakteri daşıyan aydın vegetativ pozulmalar müşayiət edir.

6. Seqmentar vegetativ sinir sisteminin patologiyasında vegetativ distoniya sindromu. Seqmentar vegetativ sinir sistemi MSS-de yerləşən vegetativ mərkəzlərdən (III, IX. və X kelle sinirlərinin vegetativ nüvələri, onurğa beyninin yan buynuzları), qanqlionönü və qanqlionsunu liflərdən, simpatik zəncirdən və vegetativ kələflərdən ibaretdir.

Tənəffüs və ürək-damar sisteminin ağır, çox vaxt heyati əhəmiyyət daşıyan pozulmaları beynin kötüyünün bulbar şöbələrinin patologiyası zamanı müşahidə edilir.

Onurğa beyni zədəlenmeleri zamanı (şiş prosesi, sırlarıqomieliya) vegetativ pozulmaların klinik əhəmiyyəti o qədər de böyük deyil və kütlevi hal alan hereki və hissiyat pozulmaları tərəfindən üstəlenir.

Onurğa beyninin ön kökləri seviyyəsində qanqlionönü liflərin prosesə celb olunması daha tez-tez baş verir. Bir qayda olaraq bu zaman vegetativ pozulmaların səbəbi onurğanın osteokondrozu hesab olunur. Meydانا çıxan kök pozulmaları əsasən köklərin zədəlenən hissəsində həm simpatik patoloji, həm de vegetativ-damar elamətlərini əhatə edərək, lokal, yaxud ümumi xarakter daşıya biler. Bu xüsusən boyun osteokondrozunun fəsadlarına aididir; belə ki, bu zaman onurğa arteriyasının vegetativ keleflərinin prosesə celb olunması ilə tez-tez vegetativ-damar böhranları baş verir (arxa boyun simpatik sindromu, boyun miqreni, Barre sindromu).

Ön köklərin ve onlarla keçən vegetativ liflərin patologiyası müəyyən lokalizasiyalı ağrı hissiyatının baş verdiyi bir sıra yalançı-visseral sindromlarla da təzahür edə biler.

«Boyun stenokardiyası» və ya «ön döş divarı» sindromu daha yaxşı öyrənilmişdir. Bu zaman döş qəfəsinin sol yarısında baş verən ağrılar sol qola, küreyə, bəzen isə başın sol yarısına yayılır. Klinik olaraq bu sindromu həqiqi stenokardiyadan aşağıdakı elamətlərə əsasən ayırd etmək olar: ağrılar uzunmüddətli olmaqla döş sümüyünün arkasında deyil, ürək zirvesi nahiyesinde lokalizə olunur; həyəcanlanma zamanı kəskinleşir və fiziki gərginliklə az bağlıdır, spazmolitik preparatlara qarşı dayanıqsızlıq göstərir, ancaq ağrıkəsici vəsítələrlə zəiflədile biler; EKK-də deyişmələr qeyd olunmur, boyun osteokondrozu elamətləri, döş ezelələrinin gərginliyi və ağrı olması müşahidə edilir.

Bu fərqləri nezəre almaqla qeyd etmək lazımdır ki, bu sindrom ortayaşı və yaşı adamlarda daha çox inkişaf edir və həqiqi tac-damar çatışmazlığı ilə müşayiət oluna biler. Qarın boşluğununda daxili üzvlərin

xəstəliklərini yamsılayan simpatalgik ağrı fenomenləri baş verə bilər. Qeyd etmək lazımdır ki, visseral sistemlərin üzvi patologiyası lateral kök-simpatalgik və miofassial sindromlaşın yaranmasına müəyyən təsir göstərir. Bu patoloji sindromlar daha çox sol tərəfdə - boyun seviyyəsində baş verir. Sağtərəfli pozulmalar isə qara ciyər və öd yolları xəstəlikləri, birtərəfli ağ ciyər patoloji prosesləri, sidik kisəsinin daşı xəstəliyi, xroniki appendisit və yumurtalıqların patologiyası ilə birgə baş verir.

7. Baş beynin üzvi zədəlenmeleri zamanı vegetativ distoniya sindromu. Serebral patologiyaların istenilən formasında demek olar ki, hemiə vegetativ pozulmalar yaranır. Ancaq onlar limbik-retikulyar kompleksin mühüm helqəleri olan beynin derin sistemlerinin (beyin kötüyü, hipotalamus və rinensefal) zədəlenmeleri zamanı parlaq ifade olunur.

Beyin kötüyünün kaudal şöbələrinin, o sıradan vestibulyar kompleksin prosesə celb olunması zamanı vestibulyar-vegetativ pozulmalar daha aydın şekilde təzahür edir. Bu zaman yaranan böhranların iki səciyyəvi xüsusiyyəti vardır. Böhranlar çox vaxt başgicəllənməsi ilə başlayır, paroksizmada isə vəqoinsulyar təzahürler üstünlük təşkil edir.

Mezensefal strukturların zədəlenməsində hipotalamik çatmazlıq zamanı müşahidə edilən elamətlərə yaxın olan simpatik-adrenal paroksizmal və permanent pozulmalar daha aydın təzahür edir.

Hipotalamik sindromların diaqnostik meyarları bunlardır: 1) periferik daxili sekresiya vezilerinin birincili zədəlenməsini istisna etməklə neyroendokrin sindromlar; 2) səbəbli pozulmalar (acliq, susuzluq, cinsi meyl); 3) istilik tənziminin neyrogen pozulmaları; 4) patoloji yuxululuğun bəzi formaları.

Endokrin, visseral və nevrotik pozulmaların istisna edilməsi zamanı göstərilən meyarlardan her biri patoqnomonik ola biler.

Rinensefal şöbenin pozulması her şeyden önce gicgah epilepsiyası sindromu ilə təzahür edir. İndiye kimi təsvir olunmuş qeyri-epileptik xarakterli vegetativ pozulmalardan fərqli olaraq, gicgah epilepsiyası zamanı vegetativ pozulmalar epileptik tutmanın modelinə onun aurası kimi daxil ola bilər. Bu zaman abdominal (epigastral nahiyyədə keskin ağrılar) və ya kardiovaskulyar (ürək nahiyesinde xoşagelməz duygular, aritmiya) elamətlər daha səciyyəvidir. Permanent pozulmalar o qədər de keskin ifadə olunmur və çox vaxt subyektiv xarakter daşıyır. Vəqoinsulyar reaksiyalar üstünlük təşkil edir. Birge - rinensefal-hipotalamik zədəlenmələrə də təsadüf olunur.

8. Nevrozlar ve vegetativ distoniya sindromu: Nevrozlar daha tez-tez vegetativ pozulmalar töreden amillerdendir. Bu, nevrozların geniş yayılması ve vegetativ reaksiyaların onların zəruri təzahür forması olması ilə bağlıdır. Vegetativ ve emosional mühit arasındaki xüsusi əlaqə çoxdan öyrənilmişdir. Son zamanlar bu, öz ifadesini psixovegetativ sindromun ayrılmışında tapmaqdadır. Bu zaman göstərilən pozulmaların birgeliyinin zəruriliyi ve patogenetik əlaqəsi xüsusi qeyd edilir.

Nevrozlar zamanı evvelcə emosional pozulmalar, sonra isə vegetativ deyişikliklər baş verir. Vegetativ elametler nevrotik pozulmaların formasından və intensivliyindən asılıdır. Bunu yadda saxlamaq vacibdir ki, vegetativ distoniyani həmişə asteniya, depressiv, qorxu, ipoxondrik təzahürler, yuxunun pozulması müşayiət edir.

Nevrozlar zamanı ya çoxsistemli, ya da başlıca olaraq tek sistemli xarakter daşıyan aydın permanent və paroksizmal disfunksiya baş verir. Bu zaman simpatik-adrenal təzahürler aparıcı rol oynayır. Vegetativ pozulmaların menzərəsində hiperventilyasiya və çəngolma pozulmaları mühüm yer tutur.

Son illerde xarici ədəbiyyatda «teşviş hücumları» termini meydana gelmiş və geniş müzakirə olunmaqdadır. Bu tutmaların klinik menzərəsi aşağıdakı elametlərin məcmusu ilə səciyyelənir: tengnəfəsilik, ürek döyünləmə, döş sümüyü arxasında xoşagelməz hissler və ya ağrı, boğulma və ya tənəffüsün ağırlaşması hissi, başgicəllənmə, üfüqi vəziyyətdə dayanıqsızlıq və ya yeriyərken sendəlemək, etraf mühitin və baş veren hadisələrin qeyri-real qəbul edilməsi, paresteziyalar, soyuqluq və istilik basması hissi, hiperhidroz, bayılma vəziyyətləri, esme və ya titrətmevari hiperkinez, ölüm qorxusu, deli olmaq qorxusu. Göründüyü kimi, psixovegetativ paroksizmal sindromun vegetativ böhranlarının klinikası ilə analoji olan geniş menzərəsi göz önündədir.

Əger göstərilən elametlərdən en az 4-ü varsa və onlar 3 heftədə 3 dəfədən az olmayıraq baş verirse, «teşviş hücumları» diaqnozu doğru sayılır.

Amerika diaqnostik təsnifatında bunlar heyecan pozulmaları sinfinde xüsusi yarımrupaya ayrılmış, Xesteliyərin, zedelerin və ölüm sebəbərinin 9-cu baxış beynəlxalq təsnifatında ise «teşviş hücumları»nın üç şəbəki göstərilmişdir: heyecan nevrozu, depressiv nevroz və affektiv psixozlar.

Vegetativ-visseral pozulmalar daha çox kardiovaskulyar sistemde yaranır və algik, dizritmik və disdinamik pozulmalarla təzahür edir.

Kardialgik sindrom döş qəfəsinin sol yarısında müxtəlif xoşagelməz ağrı hissleri ilə təzahür edir. Onların xüsusiyyəti uzun

müddət davam etmesi, fiziki gərginlik zamanı yox, emosional gərginlik zamanı yaranması, spazmolitik terapiyanın təsirsiz olmasıdır. Adeten xəstələrin fikri-zikri öz hissiyyatlarına yönəlmüşdür, tez-tez hekimə müraciət edirlər, sehiyyə xidmeti olmayan yerlərə getməkdən qorxurlar, yanlarında həmişə derman geddirirler. Ağrı hallarda keskin kardiosoblik sindrom inkişaf edir. Obyektiv olaraq arterial tezyiqin deyişkənliyi, birinci və sonrakı ölçmələr arasında nəzəreçarpacaq fərqlər qeyd olunur. Sinus taxikardiyası səciyyəvidir, bradikardiya az-az hallarda müşahidə edilir. Ritm pozulmaları ekstrasistoliya formasında baş verir; nevroz zamanı EKQ-də deyişikliklər cüzdır, fiziki gərginliye dözüm qəncədecidir.

Nefesin tam alınmaması və hava çatışmazlığı hissi fənunda tənəffüs sisteminde xarakterik hiperventilyasiya sindromu meydana çıxır. Bronzial astma tutmasını yəməsənək (kib) lehemesi tutmaları da təzahür edə bilər. Çox vaxt yemek fəaliyyəti ilə bağlı olan paroksizmal nevrotik larinqospazmalar (qırtlaq ezelelərinin spazması) dəha çox baş verir.

Mədə-bağırsaq sisteminde ağız suyu ifrazının çoxalması, qida borusu ezelelərinin spazması ilə qida keçmesinin çətinleşməsi və aşkar subyektiv hissiyyatlar, aerofigiya - qida ilə birlikdə havanın udulması nəticəsində geyirme, nevrotik qusma, qarın nahiyesində ağrı hissiyyatı - qastralgiya və ya abdominal ağrıya, diareya, ishal, peristaltikanın pozulması şeklinde bağırısaq fəaliyyətinin pozulması müşahidə edile bilər.

Damar keçiriciliyinin pozulması, deriye lateral və ya simmetrik qansızmalar, mədə-bağırsaq sisteminde eroziyalar təsvir edilmişdir. Çox nadir hallarda isə «qanlı ter» sindromu müşahidə edilir.

Qalxanabənzər, cinsi, medealtı vezilərin disfunksiyası şeklinde mülayim neyroendokrin pozulmalar müyyənen edilir. İştahın tam anoreksiya qədər pozulması, cinsi meylin zəifləməsi kimi sebəblə pozulmalar səciyyəvidir.

Beleliklə, vegetativ distoniya sindromu aşkar edildikdə onun genezində aparıcı rol oynayan amillərin müyyənen edilmesi zəruridir.

*Müalicəsi* - vegetativ pozulmaları doğuran əsas sebəblərin terapiyasını və vegetativ təzahürlərə təsir göstərməyi ehətə edir.

Konstitusional çatışmazlıq və pubertət pozulmalar zamanı ümumi möhkəmləndirmə tədbirləri (müalicə idmanı, su proseduraları) aparıcı rol oynayır.

Daxili və endokrin üzvlərin zədələnməsində, klimaks, allergiya zamanı əsas xesteliyin müalicəsi zəruridir.

Xesteliyin psixovegetativ xarakterini nəzəre almaqla, emosional mühitin normallaşmasına xüsusi əhəmiyyət verilir. Nevrotik nasazlıqlar

zamanı psixoterapiyanın bütün formalarından istifade etmek, psixikanı sarsıdan amillerin aradan qaldırılması, vaxtında sanatoriya-kurort müalicesi faydalıdır.

Psixofarmakoloji müalicə de mühüm yer tutur. Xestede heyecan, qorxu, yüksək esebilik müşahidə olunduqda trankvilizatorlar ve kiçik neyroleptiklərdən geniş istifade edilir. «Təşviş hücumları»nı aradan qaldırmaq üçün seçim preparatları arasında antidepressantlar - klonazepam (antelepsin) - 1,5-3 mq/sut, alprazolam - 1,5-3 mq/sut kurs müalicəsi (1-2 ay) şəklində istifade edilir.

Antidepressantlardan istifade edərən ferqli yanaşma lazımdır: heyecanlı, qara-qorxulu depressiya halında amitriptilin (triptizol - sutkada 50-75 mq), astenik depressiya formalarında imipramin (imizin, melipramin) sutkada 50-100 mq teyin edilir. Kaskin ipoxondrik meyllərdə sutkada 20-40 mq teralen, 30-50 mq melleril teyin olunur. Bir neçə preparatın - çox vaxt trankvilizatorlarla antidepressantların kombinasiyasından istifade edilir. Bütün nov depressiyalarda, xüsusən somatik pozğunluqlarla qeden depressiyaların müalicəsində kiçik dozalarda (200 mq sutkaya -qədər) teyin olunan eqlonil preparatı effektiv vasitədir.

Preparat aktivləşdirici enerjiverici təsire malik olub (psixotrop stimulyasiya qümərahlığı, ehvalı yüksəldici) diqər tipik neyroleptiklərdən fəqli olaraq minimal eləvə təsire malikdir.

Vegetotrop vasitələrin teyini tutmalararası eləmetlərin xüsusiyyətlərindən ve paroksizmların növündən asılıdır. Çox vaxt simpatik feallığın güclənməsi müşahidə edildiyindən,  $\beta$ -adrenoblokatorların (anaprilin - sutkada 40-120 mq və b.) və  $\alpha$ -adrenoblokatorların (pirroksan - sutkada 30-90 mq) teyin edilmesi zərurəti yaranır. Qanqlioblokatorlar da (qanqleron, pentamin) periferiyada blokadaedici təsir göstərir.

Vəqoinsulyar feallığın artmasında isə mərkəzi və periferik təsirli xolinolitiklərdən (amizil 3-5 mq/sut, siklodol 4-5 mq/sut) və qanqlioblokatorlardan istifade edilir.

Vegetativ sinir sisteminin hər iki şöbəsinə nörmallaşdırıcı təsir göstərən bellloid, bellaspon, bellataminal kimi kompleks preparatlar da tətbiq olunur.

Hiperventilyasiya pozulmaları zamanı təneffüs müalicə idmanı, qarın boşluğunun iştirakı ilə təneffüs etmek təlimi, nəfəsalma və nəfəsvermə arasındaki müddətlərin düzgün nisbetini (1:2) tətbiq etmək kimi tədbirlər lazımdır.

Osteokondroz, vestibulopatiya, gicgah epilepsiyasının vegetativ kökcük pozulmalarına səbəb olan nevroloji xəstəliklərin xüsusi müalicəsi aparılır.

### Periferik vegetativ sindromlar

Üzün proqressiv hemiatrofiyası - üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin esl səbəbləri məlum deyil. Beşən bu xəstəlik üzün və ya kəllənin zədələri, yolu xəstəliklər, üçlü sinirin nevralgiyasının ardınca baş verir. Üzün hemiatrofiyasının inkişafında vegetativ sinir sisteminin zədələnməsi (simpatik sinir kötüyü, hipotalamik mərkəzler) müəyyən rol oynayır. Bir sıra müəlliflər xəstəliyin genezində üçlü sinirin funksiyalarının pozulmasına böyük əhəmiyyət verirlər. Xəstəlik 10-20 yaşlarında meydana çıxır. Atrofiya məhdud sahədə, çox vaxt üzün sağ yarısında başlayır; evvelcə dəri, sonra derialtı piy qatı, ezelelər, sümükler atrofiyalasır və piqmentsizləşir. Horner sindromu meydana çıxır. Hissiyatın obyektiv pozulmaları yoxdur, nevralgik ağrılar qeyd olunur. Tükər rengini itirir və töküür. Ağır hallarda üzün kobud asimmetriyası müşahidə edilir. Dəri nazılır və qırışır. Derinin altından damarlar görünür, kiçilmiş qənədən dişlar töküür. Bəzi hallarda atrofiya prosesi boyun, bazu qurşağı, əller, hətta bədənin yarısına kimi yayılır və total hemiatrofiya inkişaf edir. Üzün proqressiv hemiatrofiyası yalnız müstəqil nozoloji forma kimi deyil, həm də çox vaxt bir sira xəstəliklərin - hər şeydən öncə sklerodermianın eləməti kimi məlumdur. Sirinqomieliya, üçlü sinir şöbəsinin işləci, boyunun simpatik sinirlerinin zədələnməsi hallarında (Qaixanabənzər vəzidə zədələnmə, eməliyyat, plevral bittişmələr) daha az tesadüf edilir.

Radikal müalicəsi yoxdur. Triheminal ağrılar zamanı karbamazepin (finlepsin, teqretol) teyin edilir.

### Periferik vegetativ çatmazlıq (PVÇ)

Son illərdə PVÇ haqqında təlim inkişaf etməkdədir. Birincili və ikincili PVÇ ayırd edilir.

Birincili PVÇ-yə iki forma: idjopatik ortostatik hipotoniya və beyinin sistem degenerasiyaları fonunda PVÇ daxildir.

Ortostatik hipotoniya (OH) üfüq vəziyyətdən oturaq və ya şaquli vəziyyətə kecid zamanı xəstelərde arterial təzyiqin azalması; beşən isə

sıfra düşmesi ile tezahür edir. Klinik olaraq bu vəziyyət başgicelleşmə, derinin avazılması, bayılma halları ile müşayiət olunur. Ortostatik hipotoniya ikincili sindrom kimi ürək-damar və endokrin xəsteliklerinde müşahide edilə biler. İdiopatik OH başqa somatik və sinir xəsteliklerinden asılı olmayaraq da baş vere biler. Klinik şəkilde PVC-nin digər əlamətləri: anhidroz, sidiyin saxlanmaması və ya lengimesi, nikturiya, qəbizlik, impotensiya, dinclik və müxtəlif fəaliyyət növleri zamanı ürək yiğilmalarının təsbit edilmiş tezliyi de qeyd olunur. Üfüqi vəziyyətdə arterial tozyiq normal, yüksək və ya aşağı ola bilər.

Parkinsonizmin OH ilə birgə müşahide edilməsi Shay-Dreycer sindromu kimi təsvir olunur və akinetik-rigid sindrom, həmçinin yuxarıda göstərilən vegetativ pozulma əlamətləri ilə tezahür edir (OH və başqa əlamətlər). Kişiər qadınlardan daha çox xəstəlenirler. Xəsteliyin başlangıcı adətən 50-60 yaşlarına düşür, gedisi proqressivdir. Oxşar klinik menzərə başqa nevroloji pozulmalarla birlikdə beyinin sistem degenerasiyalarının digər formalarında da qeyd olunur.

Xəsteliyin əsasında periferik vegetativ neyronların, qanqliyaların və vegetativ liflerin zədələnmələri ilə yanaşı, bazal qanqliyaların, beyin kötüyünlün və beyinciyin prosesə cəlb olunması da durur.

Hazırda məlum olmuşdur ki, dopamin periferik vegetativ sistemde mediator rolunu oynayır. Xüsusi halda Shay-Dreycer sindromu zamanı baş bəyində və periferiyada dopamin neyronlarının sistemli degenerasiyası aşkar edilmişdir.

OH sindromlu birincili PVC-nin müalicəsi çox çətin məsəledir. Vazokonstriktorlardan istifadə az semərə verir. Cərayan eden qanın həcmini artırmaq üçün duzlardan, mineralokortikoidlərdən və s.; venoz axınının təmexaniki çoxaldılması üçün isə elastik bintlərdən, xüsusi üfürülmüş kostyumlardan istifadə edilir. Tiramən preparatları da məqsədəyənəgundur. Parkinsonizm sindromu qəbul edilmiş sxemlər üzrə müalicə edilir.

**İkinci PVC.** Periferik vegetativ neyronların zədələnmələrini töredən bir çox səbəblər mahiyyətə sensomotor neuropatiyaların baş vermesini şərtləndirən səbəblər oxşardır. Onların arasında sistem xəsteliklərini, mübadilə-metabolik, endokrin, toksik, infeksiya mənşəli pozulmaları göstərmək olar.

Ətrafların periferik neuropatiyalarının klinik menzərəsində hərəki, hissə və vegetativ tezahürler müşahide edilir. Sonuncular çox vaxt obyektivləşdirmek çətinliyi və mülayim klinik əhəmiyyəti baxımından inkar edilir. Eyni zamanda, visseral vegetativ neuropatiyalar onların gedisiinin mümkün ağırlığı ilə bağlı olaraq xüsusi maraq kəsb edir

(məsələn, şəkerli diabet zamanı ağrısız miokard infarktı, ortostatik hipotoniyanın qoşulması, ürək-damar çatmazlığı və i.a.).

Xüsusi müalicə aparılmır; PVC-nin baş vermesinə səbəb olan əsas xəstelik müalicə edilir.

**Angiotrofopatiyalar** – bir qayda olaraq, el və ayaqların distal şobelerində, nadir hallarda isə üzde (burun, qulaqlar, dodaqlar) tezahür edən patoloji fenomenlərin toplu qrupudur. Bu xəstelik zamanı vegetativ-damar-trofik pozulmaların aparıcı olması, onları vegetativ polinevrit kimi ifadə etməyə əsas vermişdir. Periferik sinirlərin həqiqi, birincili, çoxsaylı, infeksiya zədələnmələri yoxdur, buna görə də nə «polinevrit», nə də daha uyğun «polinevropatiya» termini bu xəsteliyi olduğu kimi ifadə etmir. Xəsteliyin patogenezində aparıcı yeri damar-hərəki pozulmalar futur.

Angiotrofopatiyalar içərisində, daha çox Reyno, simptomlar kompleksinə təsadüf edilir. Bu zaman Reyno xəsteliyini və başqa xəsteliklərin fonunda yaranan Reyno sindromunu ayırd edirlər.

Klassik formada Reyno fenomeni üç fazadan ibarət-olan tutmalar şeklinde baş verir: 1) əllerin ağrı ilə müşayiət olunan avazılması və soyuması; 2) keskin göyərme və ağrıların güolenmesi; 3) derinin açıq-qırmızı rəng alması, ağrıların azalması. Tutmalar bir neçə dəqiqə davam edir. Tutmalar zamanı klassik fazalar heç də həmişə müşahidə edilmir. Xəsteliyin gedisiində də üç mərhələ ayırd edilir. I mərhələdə soyuqdan qorxmaq fonunda əl barmaqlarının (çox vaxt II və III), ayaqların, burunun, dilin, hər iki tərəfdən simmetrik şəkildə qulaqların avazılması baş verir, bundan sonra isə ağrı sindromu üzə çıxır (ağrılar göynədici, parçalayıcı xarakter daşıyır). Tədricən tutmaların davam etmə müddəti və tezliyi artır. Xəsteliyin II mərhələsində prosesə qoşulan akroasfiksia tutmalar olmadıqda da saxlanılır. III mərhələdə barmaqlarda trofik pozulmalar üstünlük təşkil edir, travmatik zədələr və iltihab prosesləri asan əməle gelərək gec sağalır, uc bükümlər içəri sorulub və düşə bilər, sklerodaktilya (barmaqların dərin, eybəcorlaşmış deformasiyası) inkişaf edə bilər.

Xəsteliyin və sindromun differensial diaqnostikası üçün Ellen və Broun meyarlarından istifadə edilir.

Xəstelik üçün seviyyəvi cəhətlər: 1) soyumanın, emosional və başqa qıcıqların (bəzən də aydın səbəb olmadan) təsirindən barmaqlarda və üzün qabarıq hissələrində avazima və sianoz tutmalarının baş vermesi; 2) zədələnmənin simmetrikliliyi (adətən ayaqlarda); əllerde xəstelik bir tərəfdə bir qədər tez başlaya bilər; 3) barmaqların derisində qanqrena və qanqrenoz ocaqların olmaması (damarların obturasiyali xəstelilikləri üçün seviyyəvidir); 4) Reyno simptomlar kompleksindən başlanan somatik

xəsteliklərin istisna edilməsi; 5) müşahidə müddətinin iki ildən az olmaması. Tebiidir ki, məhz meyarlar kompleksi (onlardan hər hansı biri deyil) daha etibarlı sayıla biler.

Reyno sindromu çox vaxt birləşdirici toxuma xəsteliklərinin, xüsusən sklerodermianın klinik mənzərəsində təzahür edir. Bu zaman o, 80% hallarda təsadüf edilir. Vibrasiya xəsteliyi, müxtəlif kimyəvi vasitələrlə zəherlənmə kimi peşə xəsteliklərinin de mühüm rolunu qeyd etmək lazımdır. Xəsteliyin differensial diaqnozu zamanı nezəre almaq lazımdır ki, oxşar klinik mənzərə vertebronə xəsteliklərində (ön pilləli əzəle, elavə boyun qabırğası, kiçik döş əzəlesi sindromları və s.), MSS xəsteliklərində (sirinqomieliya, beyin insultları), endokrin pozulmalarında (tireotoksikoz, klimaks) müşahidə edile bilər. Reyno sindromu Reyno xəsteliyindən göstərilən meyarlara, prosesin birterəfli olmasına, xəstelerin yaşına ve cinsinə görə ferqlənir.

Reyno xəsteliyinin xoş- ve bedxassəli formaları ayırdı edilir ki, bunların da gedişi bir çox amillərdən asılıdır (fiziki veziyət, emosional mühit, yaşı, peşə). Bir qayda olaraq, xəsteliyin proqnozu xoşdur.

Damarların spastik-tonik dəyişiklikleri ilə gedən xəsteliklərlə yanaşı, eks' prosesi - damarların patoloji genişlənməsini göstərən sindromlar da vardır. Onların arasında en yüngülü - dərinin qızartmasına möyilə təzahür edən erektozlardır. V.M.Bexterev əllərin distal şöbələrinin ağrısız qızartları olan akroeretozları təsvir etmişdir.

Veyr-Mitcellin təsvir etdiyi eritromelalgiya daha ağır xəstelikdir. Xəstilik pence və bilet nahiyesində tünd qızartılar və göynədici ağrı tutmaları ilə qeyflətən başlayır. Yerli temperatur yüksəlir, şiş və tərləmə təzahür edir. Xəstilik başlıca olaraq gecələr istiliyin, yüngül təzyiqin təsiri ilə (yorğan, ayaqqabı) baş verir. Xəsteliyin inkişaf dərəcesindən asılı olaraq ağrı tutmaları tezleşir, dəridə, dirnəqlarda, sümüklerde trofik pozulmalar üzə çıxır. Zədəlenmiş etrafı soyuq suya saldıqda ağrılar zəifleyir.

Reyno xəsteliyinin müalicəsi tutmalara sebəb olan amillerin aradan qaldırılmasından ibarətdir. (soyuq, nemişlik, emosional gərginlik). Kalsium blokatorları, indometasin, askorbin turşusu təyin olunur. Əks bioloji əlaqə üsulu da səməre verir.

Reyno sindromunda esas xəsteliyin müalicəsi aparılmalıdır.

Orta və yüngül ağırlıqlı eritromelalgiyanın müalicəsi davranış terapiyاسından (həddən artıq istilikdən qaçmaq, yüngül ayaqqabı geymek), dərmən vasitələrindən (damardaraldıcı preparatlar, B<sub>12</sub> vitamini, antihistamin vasitələr) və fizioterapiyadan (vannalar, UBS, iyne refleksi

müalicəsi) ibarətdir. Ağır hallarda bazal qanqliyalarda stereotaksik eməliyyat səməre verir.

### Neyroendokrin xəsteliklər

**İsenko-Kuşinq sindromu** - bezi daxili sekresiya vəzilərinin və ya simptomlar kompleksidir. Piy mübadiləsinin pozulması (ayabənzər üz, (sızanaqlar, qarın və bud nahiyyələrində göyüntülməx) zolaqlar, (hipokalsiemiya, osteoporoz, onurğaların balıq onurğası) şeklinde deformasiyası, sümüklerin öz-özüne qırılması, beldə ağrıları), tük inkişafının pozulması (qadınların üzündə hipertrixoz, kişilərdə ise kosalıq), cinsi funksiyanın tamdəyərsizliyi (cinsi meylər zəifləməsi, erken amenoreya, impotensiya), AT-in yüksələsi və poliqləbəliyi, baş ağrıları, ümumi zəiflik, «steroid» diabetlə (hiperqlikemiya, qlükozuriya) təzahür edir. Xəstilik daha çox qadınlar arasında baş verir (3:1).

İsenko-Kuşinq sindromu bir neçə səbəbdən tərəfa bilər. Bunlar: hipofizin işi (bazofil adenoma), hipotalamik nahiyyənin zədəlenmesi, yumurtalıqların işi (arrenoblastoma), ağ ciyerlerin, qalxanabənzər vəzin və zobun birincili xərçəngidir. İlk üç səbəb xəsteliyin baş verməsində daha çox iştirak edir.

Hipofizin kiçik ölçülü işlərində türk yehəri və görə sinirlərinin dəyişiklikləri qeyd olunmur; işin ölçülü böyüdükdə isə həmin dəyişikliklər aydın görünür və klinik mənzərədə mühüm rol oynayır.

İsenko-Kuşinq sindromu hipotalamik nahiyyənin zədəlenmesi ilə bağlı olduqda bir sıra başqa hipotalamik əlamətlərlə birgə təzahür edir.

Böyrüküstü vəzin işləri kontrast müayinə (suprarenoqrafiya), eləcə də kompüter tomoqrafiyası vasitəsilə aşkar edilir. Arrenoblastoma ginekoloji müayinə zamanı aydınlaşdırılır. Qalxanabənzər vəzin birincili xərçəngi nadir hallarda təsadüf edilir və ölümle neticələnir.

Kortikosteroid hormonlarından uzun müddət istifadə edərkən de İsenko-Kuşinq sindromu baş verə bilər.

İsenko-Kuşinq sindromlu xəstələr onurğada baş verən dəyişikliklər və arterial hipertoniya ilə bağlı beyin qan dövranının pozulması ilə şərtlənən kök ağrıları ucbatından nevropatoloqa müraciət edirlər.

**Müalicəsi.** Hipofizin iri adenomaları, böyrüküstü vəzin işləri, arrenoblastomalar xaric edilir. Böyrüküstü vəzin hiperplaziyasında cerrahi

müdaxilə göstərişlidir (tam və ya qismən xaric edilir). Rentgenoterapiyadan daha səmərəli olan qamma-terapiya (hər kursda 4500-5000 fad) daha qənaətbəxş nəticələr verir.

Rezerpin (sutkada 1-2 mq) və difenin (sutkada 300 mq), parlodel (sutkada 4-7,5 mq), peritol və ya dezeril (sutkada 25 mq) təyin edilir. Büyreküstü vəz qabığı funksiyasının ingibitorlarından da istifadə edilir.

Keskin piylənmə zamanı karbohidratları məhdudlaşdırın pohriz, triyodtironin, dövrü olaraq diuretiklər göstərişlidir.

Arterial hipertenziyanın müalicəsində hipotenziv preparatlardan istifadə olunur.

Xesteliyin proqnozu onu doğuran prosesin xarakterindən asılıdır. Müxtəlif lokațizasiyalı bədxasseli şişlərdə o xüsusilə ağır, hipofizin iri adenomalarında ümidişiz, ara beyin zədələnməsi sindromunda isə nisbətən ümidişvericidir.

**Morqanye-Stüard-Morel sindromu.** Bu sindromda serebral piylənmə alıñ, sümüyünün hiperostozu və virilizmle birgə müşahide edilir. Gösterilən üçlük aybaşı siklinin pozulması, müxtəlif damar pozulmaları (arterial hipertoniya, miqren, sinkopal hallar), karbohidrat mübadilesinin pozulmaları ilə kombinasiyaya gire bilər. Depressiv tipli emosional pozulmalar səciyyəvidir. Piylənme İsenko-Kuşinq sindromunu xatırladır. Striyalar vardır, ikiqat buxaq, girdə sifet səciyyəvidir. Adətən xestelerin böyü hündür olur. Daha çox 30 yaşdan yuxarı qadınlarda təsadüf edilir.

Xesteliyin baş verməsində tekce AKTH deyil, hem də STH (somatotrop hormon) ifrazının güclənməsi ilə tezahür edən hipotalamus-hipofizar disfunksiya mühüm rol oynayır. Beyinin göstərilən şöbələrinin funksiyasının pozulmasına sebəb olan proseslerin rolü da şübhəsizdir.

Müalicəsi İsenko-Kuşinq sindromunda aparılan üsullardan az fərqlənir.

**Adipozogenital distrofiya (Babinski-Frelix sindromu).** Aparıcı əlametləri piylənmə və hipogenitalizmdir. Piylənmenin başqa formalarından fərqli olaraq daha çox oğlanlarda baş verir. Piylənme adətən mülayimdir, əsas piy yiğini bedəndədir (döş nahiyesi, qarının aşağı hissəsi). Xarici cinsiyyət üzvlərinin inkişafdan qalması, çox vaxt kriptorxizm qeyd olunur. Əsas mübadilenin zeifləməsi, hipotermiya, cinsi meylin pozulması halları mövcud olur. Sindrom sellyar nahiyesinin (hipofizin xromofob adenomasi, kraniofaringioma) və hipotalamik nahiyesinin zədələnməsi zamanı beyinin III mədəciyinin şişlərinin inkişafı nəticəsində yaranır. Xesteliyin əsasında qonadotrop və tireotrop hormonların ifrazının çatışmazlığı durur.

Adipozogenital distrofiyanın anadangelme və ailəvi forması Lorens-Mun-Barde-Bidl sindromudur. Bu sindromu xoş proqnozu olan xoşxassəli piylənme və oğlanlarda cinsi inkişafın ləngiməsi sindromlarından fərqləndirmək lazımdır. Xestelişmiş formalarında daha ağır keçir. Şiş böyüdükçə prosesə xiazmal və hipertenziv-okklüziv pozulmalar da qoşula bilər.

Müalicəsi xesteliyin etiologiyasına və patogenezine əsasən müeyyən edilir.

Şişlər zamanı cerrahi və rədioloji müalicə göstərişlidir. Cinsi hormonlar və tireoidinle əvəzedici hormonal terapiya, pəhriz, su proseduraları, fiziki təmirinlər, dövrü olaraq diuretiklərdən istifadə semərə verir.

**Qarışq serebral piylənmə.** Hipotalamik disfunksiyalar zamanı kifayət qədər tez-tez baş veren piylənmələr İsenko-Kuşinq sindromu və adipozogenital distrofiyanın əlamətlərini birləşdirir. Piy toxuması gövdə və ətraflarda nisbətən berabər dərəcədə yığılmışdır; striyalar, aybaşı ritminin deyişməleri, karbohidrat və su-duz mübadilesinin pozulmaları baş verir. Emosional amillerin mühüm rolü aşkar edilmişdir. Piylənme çox vaxt psixi-zədə vəziyyətlərində emelə gelir və jəkişaf edir. Konstitusional amillər və hipotalamik nahiyesinin çıxış çatışmazlığı böyük əhəmiyyət kəsb edir.

Qəbul olunmuş müalicə üsulları ilə (pəhriz terapiyası, müalicə idmanı, sidikqovular – gündə 75 mq veroşipron) yanaşı, əvəzedici hormonal terapiya, psixofarmakoloji preparatlardan (antidepressantlar, trankvilizatorlar) istifadə edilməsi semərə verir.

**«Boş» türk yəhəri sindromu.** Çox vaxt əlametsiz keçir. Sindromun klinik menzərəsində başlıca əlamətlər polimorf neryomübədiləndokrin pozulmaları (piylənmə, amenoreya, akromeqaliya, şekersiz diabet), xoşxassəli kəllədaxili hipertensiya (beyinin «yakalıçı şisi»), emosional-səbəbli pozulmalardır.

Anadangelme və ya qazanılmış (tez-tez hamile olmaq, oral kontraseptivlərdən istifadə etmək, cerrahi müdaxilə) sindrom zamanı «likvor kisesi» türk yəherinin içine girir, hipofizin saplaşımı sıxaraq adenohipofizi yerin deyişir.

Diaqnozu rentgenogram zamanı türk yəheri nahiyasındaki deyişikliklərə, KT və MRT göstəriciləriye əsaslanır.

Ön radikal müalicə üsulu – türk yəheri diafraqmasının plastik cerrahiyyəsi, buna qədər ise dehidratasiyadır.

**Lipodistrofiya** (lipoatrofiya, Barraker-Simons xəsteliyi). Xəsteliyi, bədənin aşağı yarısında piyin normal ve ya hədden artıq yiğilması ilə yuxarı yarısında derialtı piy qatının atrofiyası səciyyələndirir.

Baş, boyun, qollar, döş qəfəsi da prosesə cəlb oluna bilər. Proses asimetrik gəde bilər. Bir qayda olaraq, qadınlarda pubertatönü dövrədə tesadüf edilir. Xəsteliyin gedişi ləng, proqredientdir. Cox vaxt xəstelik dəridə trofik, pozulmalar, mülayim vegetativ-damar və endokrin (qalxanabənzər və cinsi vezilerin disfunksiyası) pozulmaları ile müşayiət olunur. Bir qayda olaraq, keskin reaktiv emosional-nevrotik pozulmalar müşahidə edilir.

Patogenezini aydın deyil.

Müalicəsi elametlərə görə aparılır. Endokrin vezileri veziyətinin normallaşdırılması üçün psixotrop vasitələrdən, vitaminlərdən istifadə edilir.

**Lipomatoz.** Sindrom piy toxumasının ümumi piylənme üçün səciyyəvi olmayan və çox vaxt düyünlü şəkildə olması ilə səciyyələndir. İnkapsullaşmış piy kütülləri daha çox boyunda yerləşərək, aydın nəzərə çarpan «piy yaxalığı» əməle getirir. Madelunq sindromu kimi təsvir edilir.

Kapsullaşmış lipomalar derialtı piy qatının müxtəlif zonalarında hem simmetrik, hem də asimetrik yerləşə bilər.

Astenik pozulmalarla birgə baş verən çoxsaylı ağrılı lipomalardan ibarət olan Dərkum xəsteliyini xüsusi fərqləndirirler.

Gedişi ya stasional, ya da proqredient xarakter daşıyır.

Konservativ müalicəsi elametlərə görə aparılır; kosmetik mülahizələrə görə və lipomanın inkişaf edərək bedxassəli liposarkomaya çevrilecəyi təhlükəsindən düyünü cərrahi üsulla xaric etmək olar.

**Simmonds xəstəliyi, hipopituitarizm.** Xəsteliyin etiologiyası müxtəlidir, hipofizar-hipotalamik nahiyyədə damar, şiş, travmatik, infeksiyon menşeli zədələnmələr. Xəsteliyin baş vermesində hipofizin ön piyinin bütün trop hormonlarının sintezinin azalması mühüm rol oynayır. Daha çox 20-40 yaşlı qadınlar arasında tesadüf olunur. Hədden artıq arıqlama, dərəlti piy tebəqesinin yoxa çıxmazı müşahidə edilir. Dərinin, sümüklerin nəziləməsi, saçların və dişlərin tökülməsi, iştahanın və cinsi meylin pozulmaları, arterial hipotoniya qeyd olunur. Gece yuxusunun pozulması, gündüz isə yuxululuq elametleri özünü bürüze verir. Bedənin temperaturu aşağı olur. Hipokolesterolemiya, hipokalsiemiya, hipoplakemiya qeyd olunur. Cinsi və böyreküstü hormonların ekskresiyası azalır. Astenodepressiv pozulmalar aydın ifadə edilmişdir.

Xəsteliyin gedişi (10-12 il) çox vaxt xronikidir, ancaq bu cəhətdən xəsteliyin təbəti müəyyənedici rol oynayır.

Əlametlər toplusuna görə doğuş zamanı qanaxmalarla müşayiət edilən Şixan sindromuna yaxındır. Bu zaman hipofizar nahiyyədə işemic pozulmalar müşahidə edilir.

Bu xəstəliyi qızlarda baş verən nevroz və endogen psixi lazımdır. Bu zaman üzülmə daha az nəzərə çarpar, kobud trofik davranışları qeyd olunur.

Müalicəsi. Şişlər zamanı rentgen- və ya gamma-terapiya, iltihab prosesləri zamanı spesifik terapiya tələb olunur.

Patogenetik müalicə əvəzedici hormonların (prednizolon, dezoksikortikosteron, testosteron-propionat,) daxil edilməsinə, anabolik hormonlardan (retəbolil, nerobol) istifadə edilməsini nəzərdə tutur. Kardiovaskulyar və medə-bağrəsq sisteminin fəaliyyətini normallaşdırın vasitələr, vitaminlər göstərişlidir.

**Şəkərsiz diabet.** Xəstelik keskin susuzluq (xəstələr gündə 5-25 litr su içirlər), poliuriya, sidiyin nisbi sıxlığının az olması (1000-1004) ilə təzahür edir. Çox vaxt 20-40 yaşında olan kişilərdə baş verir. Başqa mübadilə-endokrin və vegetativ pozulmalaqlara qoşulması halları da mövcud deyil.

Xəsteliyin səbəbi - neyronlarının antidiuretik hormonlar (ADH) ifraz edən supraoptik və paraventrikulyar hipotalamus nüvələrinin çatışmazlığıdır. ADH miqdarının aşağı düşməsi poliuriya doğurur ki, bunun ardınca da polidipsiya yaranır.

Sindrom - hipotalamusun zədəlnəməsini göstəren pələqnomonik elamət olub, neyroendokrin-mübadilə pozulmalarının təzahür formalarından biridir. Nadir hallarda böyük (böyük kanalçıqlarının ADH-yə qarşı hissyyatsızlığı) və ya qara ciyer (ADH-nin qara ciyətde güclü parçalanması) formalarına rast gelinir. Xəsteliyin səbəbi hipotalamusun infeksiyon, travmatik, şiş və intoksifikasiya zədələnmələridir. Psixi travmadan sonra əməle gelen və psixoterapiya ilə sağlanan şəkərsiz diabet halları təsvir edilmişdir. Sindrom ekzoftalm, hiperoxolesterinemiya, osteoporoz və sümüklerin kalsiumsuzlaşması ilə birlikdə ksantomatozun (Hend-Şüller-Krisçen xəstəliyi) tərkib hissəsi olabilir.

Müalicəsi. Şiş xəstelikləri zamanı keskin və xroniki neyroinfeksiyaların etioloji terapiyasını cərrahi müdaxilə təşkil edir. Adjuvekrin və vazopressinle əvəzedici müalicə aparılır. Bu preparatları hipotiazidlə (gündə 25 mq, 2 həftə fasılə vermeklə 5-6 günlük kiçik kurslarla)

kombinə etmək məqsədə uyğundur. Trankvilizatorlar yaxşı səmərə verir. Karbamazepin-teqretol qrupu və finlepsin preparatları yaxşı nəticə verir.

**Hiperhidropeksik sindrom (idiopatik ödəm, Parxon sindromu).** Oliqodipsiya, oliqouriya və böyrök, yaxud ürek xəstəliyi olmadan ödəmlərin olması ilə səciyyələnir. Aybaşı siklinin pozulması, baş ağrıları (beyin qışalarının ödemi, damar və emosional ağrılar), hipercolesterolemiya ilə birgə müşahide oluna bilər. Çox vaxt qadınlarda baş verir. Piylənmə fonunda və ya piylənməsiz, daimi və ya dövrü ödəmlər ayırdedilir.

Dövrü ödəmlər çox vaxt siklin ikinci yarısında (aybaşından əvvəl) baş verərək bütün bədən üzrə berabər yayılır, bədən kütlesinin artması ilə (bezən 20 kq-a qədər, çox vaxt 3-6 kq hüdudunda) müşayit olunur, üfüqi veziyətdə azalır.

Sindrom: hipotalamus-hipofizar nahiyyədə müxtəlif etiologiyali çatmaqlıqlar zamanı baş verir. Mayenin lengiməsi antidiuretik hormonun və aldosteronun ifrat sintezi, cinsi hormonların çatışmazlığı ilə bağlıdır. Psixi zədə amillərinin rolü da şübhəsizdir.

**Müalicəsi:** xörek duzu və karbohidratların qəbulunun mehdudlaşdırılması, daxile kalium preparatlarının, veroçpiroonun (sutkada 6-9 həb) qəbul edilməsi. Sutkada 3-4 dəfə 1,25 mq bromokriptin (parlodel) qəbul edilir.

Soh zamanlar psixofarmakoloji preparatlardan (amitriptilin tipli antidepressantlar və trankvilizatorlar) da uğurla istifadə edilir.

**Şvars-Barter sindromu** (ADH-nin qeyri-adəkbat sintezi sindromu). Bədənde ödəm olmadığı halda, mayenin miqdarının çoxalması, «su zəherlənməsi» sindromu. Xəstəliyin səbəbi ADH istehsalını lengidən qeyri-hipotalamik mexanizmlərin pozulması ilə bağlı ADH sintezinin həddən artıq olmasınadır. Ağır hallarda (natrium miqdarının keskin azalması) dəfələrlə qusma, yuxululuq, şüür pozulmaları, qıçılmalara, koma təzahür edir.

Differensial diaqnozu ADH istehsal edən ektopik şişlərlə, somatik xəstəliklərlə, dərman zəherlənməsi ilə birgə aparılır.

**Müalicəsi:** maye qəbulunun mehdudlaşdırılması, vazopressinin böyrəklərə təsirini azaldan preparatlardan (deklomisin) istifadə edilməsi.

## XIX FƏSİL

### NEVROZLAR

Nevroz - şəxsiyyətin xüsusiyyətləri və psixoloji müdafiə mexanizmlərinin çatışmazlığı fonunda inkişaf edərək, formalasın, nevrotik konfliktin emosional, vegetativ və somatik sferada funksional pozulmalarla təzahür olunan psixogen xəstəliyidir (A.M. Veyn). «Nevroz» termini ilk dəfə 200 il əvvəl şotland həkimi Kelsen tərəfindən işlədilmişdir.

Hazırda nevroz ən geniş yayılmış xəstəliklərdən biri kimi qəbul edilir. Inkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i arasında xəstəliyin müxtəlif formalarına təsadüf edilir. Kişi lər nisbetən qadınlar arasında xəstələnmə halları 2 dəfə çoxdur. Nevrozin geniş yayılması və xəstəlik zamanı əmək qabiliyyətinin dərhal uzunmüddəli azalması problemin nəinki tibbi, həmçinin ictimai baxımdan öyrənilməsini əhəmiyyətli və vacib məsələ kimi qarşıya qoyur.

Nevrozin etioloji amili - dəqiq fərdi psixogen təsirli psixi zədələr hesab olunur. Belə ki, mühitin bu və ya başqa gərgin şəraitin təsiri təsir göstərsə də, heç də hemişə nevrozun inkişafına səbəb olmur. Xəstəlik halları qorxu və həyəcana meylli, emosional labil şəxslərde baş verir. Nevrozlar daha çox orqanizmde gedən endokrin dəyişmələr dövründə (həddi-büləğ dövrü, klimakterik dövr), zəhni yorğunluq və s. zamanı baş verir.

Nevrozin patogenezində əsas halqa - nevrotik konflikt hesab olunur.

**Təsnifati.** Xəstəliklərin beynəlxalq təsnifatının VII baxışına əsasən nevrozun 8 forması vardır: qorxu-nevroz, isterik nevroz, nevrotik fobiyalar, obsessiv-kompulsiv nevroz, depressiv nevroz, həyərəsteniya, depersonalizasiya nevroz, ipoxondrik nevroz, eləcə də, «basqa» və «dəqiqləşdirilməmiş» nevrozlar.

B.D.Korvasarskiyə görə, nevrozun 3 əsas forması ayırdedilir və bu zaman bir sıra nevrotik sindromlar müşahidə edilir: astenik, obsessiv, fobik, ipoxondrik və nevrotik depressiya sindromu.

Nevrozin gedişinə görə də təsnifatı vardır.

N.V.Myasiçev (1960) xəstəliyin iki formasını qeyd edir: reaktiv (psixi gərgin şəraitin mühüm əhəmiyyət kəsb edir) və inkişaf nevrozu (şəxsiyyətin fərdi xüsusiyyətləri mühüm rol oynayır).

V.V.Kovalyova (1974) görə xəstəliyin inkişafında 3 mərhələ

müşahide olunur: 1) nevrotik reaksiya, 2) nevrotik hal, 3) nevrotik inkişaf. 1974-çü ildə A.M. Veyn tərefindən nevrozların nevroloji təsnifatı təqdim edilmişdir:

1. «Təmiz nevrozlar» - klinik və paraklinik müayinə üsulları ilə aşkar edilir, beyin zədələnməsi əlamətləri baş vermir.

2. Beyinin rezidual zədələnməsi fonunda təzahür edən nevrozlar - bu zaman neuroloji müayinə üsulları ilə kelle-beyin zədələnmələri və neyroinfeksiyada neuroloji pozulmalar müşahide olunana qədər elə əlamətlər aşkar edilir ki, bu da keçmişdə baş verən xəstəliklərin vaxtını müəyyən etməyə imkan verir.

3. Beyində gəden cari xəstəliklər müşayiət olunan nevroz və nevrozabənzər sindromlar.

4. Pseudonevrozlar (nevrozabənzər sindromlar) - beyin zədələnmələri zamanı baş verir. Emosional pozulmalarla təzahür edir, limbik-refikulyar sistemin çatışmazlığında daha çox müşahide olunur.

Ənənəvi olaraq nevrozun 3 forması ayırdılır: nevrasteniya, isteriya və şärişan hallar nevrozu.

**Diagnostika.** Nevrozun diaqnozunun təsdiq olunması üçün əsas meyarlar aşağıdakılardır:

1. Əsəbi gərgin şərait - bu zaman psixi fon ferdi ehemiyət kəsb edir və xəstəliyin başlangıcı, onun gedişi ilə sıx əlaqədar olur.

2. Şəxsiyyətdə hem klinik üsulla, hem də testlərin köməyi ilə aşkara çıxarılan nevrotik xüsusiyyətlərin olması.

3. Nevrotik konfliktin xarakterinin şəxsiyyətlərarası və özüneqapılımla (intrapsixi) - müəyyən edilmesi. Bu konfliktin ikinci növü bu və ya başqa tələbatın rəqabət yolları ilə həyata keçirilməsi üçün şəxsin çətin seçim qarşısında olması səbəbindən inkişaf edir.

**Nevrasteniya** (yunan sözü - neuron - sinir və asthenia - gücsüzlük) ilk dəfə 1869-cu ildə amerikan həkimi Bird torosından mövcudluq uğrunda hədsiz gərgin mübarizənin neticəsi kimi inkişaf edən xəstəlik kimi qeyd olunmuşdur. Sonra V.N. Myasişev (1939) nevrasteniya üçün tipik konflikti - şəxsin tələbatı ilə onun imkanları arasındaki uyğunsuzluğu səbəb kimi göstərir.

Nevrasteniya üçün astenik, dissomik, sefalgik, vegetovisseral təzahürler səciyyəvidir. Daha tipik astenik pozulmalar artan fiziki və psixi yorğunlıqlar şəklində təzahür edir. Bu zaman yaddaşın və diqqətin zəifləməsi, yorğunluq, əsəbilik, dəyişken əhval-ruhiyyə, ipoxondrik əlamətlər xarakterikdir.

Əsas nevrotik sindromlar (astenik, astenodepressiv və astenoipoxondrik) müşahide olunur.

Başğırları diffuzedici, sıxıcı xarakterli olub (nevrastenikin dəbilqəsi) aponevroz ozələlerinin gərginliyi ilə izah olunur.

Yuxu pozulmaları yuxuya getməyin çətinleşməsi ilə, subyektiv hissələrə görə səthi yuxu ilə xarakterizə olunur. Kardiovaskülyar, mədə-bağırsaq, tənəffüs sistemlərində aydın nézərə çarpan vegetativ pozulmalar müşahidə edilir. Tər ifrazı çıxılır, cinsi fəaliyyətin pisləşməsi və meylin azalması formasında seksual pozulmalar tez-tez baş verir.

Nevrasteniya zehni yorğunluq, soğutucu xəstəliklər və -beyinin üzvi zədələnmələrində müşahidə olunan astenik sindromlardan fərqləndirilməlidir.

**Müalicəsi.** İlk növbədə nevrozo yaradan səbəbi aradən qaldırmaq lazımdır. Xəstəni əhatə edən şəraitin deyişdirilmesi, təmiz havada gəzinti, gündəlik rejime riayət edilməsi, psixoterapiya məsləhət görülür.

Hiperstenik formada trankvilizatorlar - xlozepid (elenium), oksazepam; hipostenik formada - trioksazin, medazepam (rudotel), sibazon (diazepam) kiçik dozalarla, éləuterokokk cövhəri, tünd çay və kofe təyin edilir.

Tonuslaşdırıcı maddələr: cin limonu meyvəleri, jenşen, pantokrin, saparal, kalsium-glükonat qəbulu məsləhət görülür.

Ürek-damar pozulmalarında saparal, brom, valerian, yemişan demləmesi istifadə olunur. Psixoloji və vəqətətiv požgunkuqlarla ağrılaşan baş ağrılarında 100-300 mg/sutka olmaq şərtile əqlənilər təyin olunur.

**Isteriya (isterik nevroz).** «İsteriya» termini yunan sözü olub (yunanca hysteria - uşaqlıq) qədim yunan filosofu Platonun (e.h. 427-347) adı ilə bağlıdır. O, isteriyanın səbəbini uşaqlığın «quduzluğunda» görürdü.

Orta əsrlərdə isteriyalı xəstələr cin vürmuş hesab edilir və kilə xadimləri onları qəddarcasına cəzalandırırdı.

Xəstəliyin elmi əsasları XVIII əsrde Şarko tərefindən öyrənilməyə başlanılmışdır. Konstitusional və irsi amiller xəstəliyi töredən "səbəb kimi" qeyd edilmişdir.

Isteriya infantil konstitusional tip fonunda emosional-affektiv və funksional-nevroloji (pseudonevroloji və vegeto-visseral pozulmalar) dəyişikliklərle təzahür edir.

İnfantil konstitusiya - zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlər, plastik zəriflik və qeyri-dəqiq həfəketlər xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında en mühüm cəhət - etrafdaşlarının diqqətini müxtəlif vasitələrlə özüne cəlb etmək məyliidir.

Xəstelerde daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, eəb, insanperverlik kimi sirf insanı keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nézərə çarpar. Egoizm, özüne vurğunluq, həmçinin cinsi hevəsi 'artması, qarınqululuq və digər alçaq hissiyatlar ön plana keçir.

Əhval-ruhiyyə tez-tez deyişir, labildir.

İstəriyanın klinik simptomatikasında aşağıdakı psevdonevroloji pozulmalar mühüm yer tutur: hərəki (iflic, parezler, yerimək, oturmaq, ayaq üstə durmaq və xüsusi sınaqların yerinə yetirilməsi zamanı oriyentasiyanın pozulması, hiperkinezlər), ikigörme (daha çox monokulyar diplopiya); nitq pozulmaları (afoniya, mutizm, pelteklilik); duyuğlu pozulmaları (hiposteziya, anesteziya, hiperesteziya); klonik-tönik xarakterli qıçılma tutmaları. Bu patoloji pozulmalar çox vaxt isterik stigmə - güyə ki, boğazda «daimi qəhər» olmasından doğan udma aktının çətinleşməsi, heyecan zamanı sesin xırılıtlı olması, təşitmənin və görmənin ani olaraq pisləşməsi ilə müşayiət olunur.

Göstərilən bütün psevdonevroloji əlamətlər obyektiv nəvroloji pozulmalar baş vermeden təzahür edir; belə ki, bədənin sol yarısının proses cəlb olunması, «iflic» nahiyyələrinin hərəki fealiyyətə qoşulması, hissyyat toxumalarının topoqrafik xüsusiyyətləri - orta xətt boyunca hiposteziya və ya anesteziya, pozulmaların «amputasiyon, kesilmiş» xarakteri, üzün hər iki yarısında keskin ağrılar qeyd olunur. Bu əlamətlər müyyəyen şəraitde güclənir.

Isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu vəziyyətdə olurlar. Onları oyatriňaq mümkün deyil, elektroensefalografya (EEG) zamanı yuxu əlamətləri qeyd olunur və ayıqlıq üçün uyğun olan fealiyyət müşahidə olunur. Bu vəziyyətdə qan təzyiqinin yüksəlməsi, bədən təmperaturunun artması, ürək yiğilmaları təzliyinin çoxalması səciyyəvidir. Bebeklərin müayinəsində göz alması yuxarıya doğru yönəlir. Beləliklə, fizioloji yuxu üçün tipik olan əlamətlər qeyd olunmur.

Diaqnoz istəriya üçün xas olan klinik əlamətlərə görə qoyulur. Xəstenin müayinəsi zamanı vətər və periostal reflekslərin artması, əllerin uzadılmış vəziyyətində barmaqların eşmesi müşahidə edilə bilər. Belə xəstələr ağlamaq, inildəmək, hərəki reflekslərin nümayişkarcaşa gücləndirilməsi, bütün bədənde qəsden yaradılmış rigidlik reaksiyaları ilə müayineye münasibətlərini bildirirlər.

Istefiya ilk dəfə genclik-pubertət dövründə baş verir və xroniki olaraq dövrlü (keskinleşmələr - résidivlər) fonunda inkişaf edir. Yaş artdıqca əlamətlər zeifleyir, klimaks dövründə isə müvəqqəti keskinleşir. Müalicə netçəsində keskin əlamətlər keçir.

Müalicəsi. Psixoterapiya, ümumi möhkəmləndirici müalicə, valerian, brom preparatları, trankvilizatorlar, keskin yuxusuzluq zamanı yuxu getiren preparatlar təyin edilir.

Sayışan vəziyyətlər nevrozu. Sayışan hallar nevrozu halı nevrasteniya və istəriyaya nisbetən az təsadüf olunur. Bu patoloji halın klinikasında sayışan qorxu (fobiya) və sayışan vəziyyət (obsessiyalar)

üstünlük təşkil edir.

Aşağıdakı fobiylar daha çox müşahidə olunur: kərdiofobiya - ürəyin vəziyyəti üçün qorxu hissi, kanseroфobiya - xərcənglə xəstələnmə qorxusu, lissosfobiya - ağlini itirmək qorxusu, oksifobiya - keskin, iti əşyalardan qorxmaq hissi, aqorofobiya - fəzadan, boşluqdan qorxmaq hissi, klaustrofobiya - qapalı yerlərdən qorxmaq hissi, gipsofobiya - hündürlükdən qorxmaq hissi və s.

Bezi fobiylar müxtəlif qarşıqlarda təzahür edir.

Sayışan hallar nevrozonun az təsadüf olunan, ancaq olduqca tipik klinik əlamətlərə təzahür edən forması fikirlər, xatirələr, şübhələr, hərəkət və fealiyyətdir. Sayışan komponentlə yanaşı, buşların həm də xəstelik olduğu dərk edilir və tənqidli münasibət bəslənilir.

Sayışan nevroz halında ümumi nevrotik əlamətlər - hədsiz əsəbilik, yorğunluq, diqqətin cəmlənməsində çətinlik, yuxu pozulmaları və s. da müşahidə edilir.

Daxili üzvlərin və sinir sisteminin obyektiv müayinəsi zamanı üzvi deyişikliklər müəyyən olunmur. Sinir sisteminin oyanıq halının artması əlamətləri: vətər reflekslərinin müntəzəm artması, önsüz adlı uzadılmış vəziyyətdə barmaqların eşməsi, XVəstek simptomu və s. müşahidə edilir. Bir çox xəstələrdə vegetativ sinir sisteminin keskin əlamətləri qeyd olunur.

Xarakterin psixoastenik cizgiləri fonda nevrozun bu formasının inkişafı səciyyəvidir. Heyecanlı vəsvesə, qorxu, qətiyyetsizlik, özüne inamsızlıq, tez təsire qapılma, depressiv reaksiyalara meyllilik baş verir.

Xəsteliyin gedisiñə görə 3 əsas forması qeyd edilir:

1. Aylarla, yaxud illərlə davam edən əlamətlər;
2. Remissiyaedici gedis;
3. Proqressiv gedis.

Müalicəsi. Rasional psixoterapiya, hipnoz vasitesi ilə təlqin, narkohipnoterapiya (evvelce kofein, sonra barbamil vurulur), eğlonil, madne B6, böyük dozada xlozepid, sibazon təyin edilir. Bezen neyroleptiklər (fenolon, melleril, trifazin) müalicə məslehət görülür.

Fransa firması Sanofi-Synthelabonun préparati olan Magne B6 - özündə optimal dərəcədə manqan və B6 vitamini birləşdirək oyanıçılığın, qıcıqlanmanın yüksəlməsi zamanı istifadə olunur. Hemçinin stresə qarşı müdafiə vasitesidir.

## XX FƏSİL

### SİNİR SİSTEMİNİN İRSİ XƏSTƏLİKLƏRİ

#### Sinir-ezələ xəstəlikləri.

İrsi sinir-ezələ xəstəlikləri heterogen xəstəliklərdən olub, genetik baxımdan, sinir-ezələ aparatının determinə olunmuş zədələnmələri üzərində dayanır. Xəstəlik ezələ zəifliyi, ezələ atrofiyaları, statik, elecə de lokomotor funksiyaların pozulmaları ilə səciyyələnir. İnkışaf edən distrofiyası daha geniş yayılmışdır. İlkin dəyişikliklərin xüsusiyyətlərinə görə şerti olaraq inkışaf edən ezələ distrofiyalarının birincili (miopatiyalar) ve ikincili (spinal və nevral amiopatiyalar) formaları ayırdılır.

#### İnkışaf edən ezələ distrofiyaları.

İnkışaf edən Düşen ezələ distrofiyası. Bu xəstəlik 1853-cü ildə Düşen tərəfindən təsvir edilmişdir. Əhalinin her 100 000 nəfərindən 3,3-də, yenidögülmüşlərin her 100 000 nəfərinin 14-də tesadüf edilir. Xromosomuna iləşmək resessiv yolla irsən keçir. Oğlanlar arasında daha çox rast gelinir. Qızlar arasında xəstəlik halları çox nadir olsa da, XO kariotipində, X0XX, X0XXX, X0XXXXXXX mozaizizmində və xromosmların struktur anomaliyalarda mümkündür.

*Patomorfologiya.* Ezələ toxumasının yenidən yaranması, onun piy və birləşdirici toxumalarla evəz edilməsi, ayrı-ayrı illerin nekrozu ilə səciyyələnir.

*Klinika.* Xəstəliyin başlangıcı həyatın 1-3-cü illerine düşür. Həyatın birinci ilində hərəki inkışafda lengimə baş verir: uşaqlar gec oturur, durur, yeriyirlər. Hərəket inamlı deyil, yeriyen zaman xəstələr tez-tez bündreyir, yixitirlər. 2-3 yaşında fiziki gerginlik və uzunmüddəli gəzinti, piləkənlə qalxmaq zamanı üzə çıxan ezələ zəifliyi, patoloji ezələ yorgunluğu, yerişin «ördeyebənzər» olması qeyde alınır. Bu dövrə üfüqi veziyətdən, çömbəlmış veziyətdən və ya stuldan durarkən uşaqların hərəkətində «stereotip» dinamika müşahide edilir. Qalxma mərhələlərlə, əllərdən feal istifadə etməklə «ip nerdivana» dırmaşmaq, ya da «öz üzərinə» dırmaşmaq şəklində baş verir. Əvvəlcə atrofiyalar çanaq qurşağının və bud nahiyesinin aşağı etraf ezələlərindəki proksimal ezələ qruplarında lokallaşır, 1-3 ilden sonra isə yüksəlen istiqamətdə sürətli yuxarı etrafların - bazu qurşağı, bel ezələlərinin proksimal ezələ qruplarına yayılır. Atrofiyalar simmetrik xarakter daşıyır. Lordoz,

«qanadvarı» kürekler, «qarışqa» beli emələ gelir. Xəstəliyin tipik klassik əlaməti baldır ezələlərinin yalançı hipertrofiyasıdır. Əllənme zamanı ezələlər bərk və ağrısızdır. Bir çox xəstələrde müxtəlif ezələ qruplarının selektiv və qeyri-bərabər zədələnməsi nəticəsində erkən ezələ kontrakturaları və veter retraksiyaları baş verir. Ezələ tonusuna daha çox proksimal ezələ qruplarında aşağı düşmüşdür. Xəstəliyin ilk mərhələlərində diz refleksleri, sonralar isə ikibاشlı və üçbaşlı ezələ refleksleri itir. Axill refleksleri uzun müddət saxlanılır.

Düşen miostrofiyası sümük-oynaq sistemi və daxili üzvlərin patoloji halları ilə birge rast gelinir. Sümük-oynaq pozulmaları onurğa, daban və döş sümüyünün deformasiyaları ilə xarakterizə olunur. Rentgenogramda sümük iliyi kanalının daralması, borulu sümüklerin uzun diafizlərinin qabiq qatının nazılmasına aşkar edilir. Ürek-damar pozulmaları klinik şəkilde nəbzin, arterial təzyiqin dəyişkən olması, bəzən isə tonların küt olması və ürək sərhəddinin genişlənməsi ilə təzahür edir. EKQ-da miokardin dəyişkiliyi (Gis dəstəsi ayaqcıllarının blokadası və b.) qeyd olunur. Xəstələrin 30-50%-da neyroendokrin pozulmalar təsadüf edilir. Daha çox Isenko-Kuşinq sindromu və Babinski-Frelix adipozogenital distrofiyası rast gelinir. Bir çox xəstələrdə eqli qabiliyyət müxtəlif dərəcədə zeiflmişdir.

Xəstəlik inkışaf edən bədxasseli gedişə malikdir. 7-10 yaşlarında keskin hərəki pozulmalar - yerişin nezərəçarpacaq dərəcədə dəyişilməsi təzahür edir. Ezələ qüvvəsi zeifləyir, xəstələrin hərəkəti məhdudlaşır.

14-15 yaşlarında hərəketsizlik başlanır.

*Diagnostika və differensial diaqnoz.* Diaqnoz genealoji analiz (X-xromosomla resessiv iləşmiş irtsivət tipi), xəstəliyin klinik keskinleşməsi (1-3 yaşlarında erkən başlangıç, proksimal istiqamətdə inkışaf edən proksimal ezələ qruplarının simmetrik atrofiyaları, baldır ezələlərinin yalançı hipertrofiyaları, kobud somatik və neyroendokrin pozulmalar, eqli qabiliyyətin zeifləməsi, xəstəliyin süretli bədxasseli gedişi), biokimyəvi müayinələrin məlumatları (tipik, erkən, uşağın həyatının 5-ci günündən KFK fəallığının normadan 30-50 dəfə yüksək olması), birincili-ezələ (miostrofik) zədələnmə tipini aşkar etməyə imkan verən iynəcikli elektromiografiya və morfoloji nəticələr əsasında qoyulur.

Xəstəliyi Verdinq-Hoffman spinal amiotrofiyasından, raxitdən, anadangelme oma çıxığından fərqləndirmək lazımdır.

*Progressiv Bekker ezələ distrofiyası.* Xəstəliyi 1955-ci ildə Bekker təsvir etmişdir.

*Klinikası.* Xəstəlik 10-15 yaşlarında, bəzən daha tez başlayır. Fiziki gərginlik zamanı ezələ zəifliyi, patoloji ezələ yorgunluğu, baldır ezələlərinin yalançı hipertrofiyası qeyd olunur. Atrofiyalar simmetrik

xarakter daşıyır. Övvale onlar aşağı etrafların - çanaq qurşağı ve budların proksimal ezele qruplarında lokallaşır, sonralar isə yuxarı etrafların proksimal ezele qruplarına yayılır. Yeriş «ördek» yerişi forması alır, yerdən qalxmaq zamanı kompensator miopatik üsullar qeyde alınır. Proksimal ezelelerde ezele töpüsü aşagıdır. Veter refleksleri uzun müddət saxlanır, yalnız diz refleksleri erken aşağı düşür. Ürek-damar pozulmaları mülayim ifade olunmuşdur. Bezen kardialgiya, Gis ayaqcılğının blokadası müşahidə edilir. Endokrin pozulmalar ginekomastiya, cinsi meylin zəifliliyi, impotensiya şeklinde təzahür edir. Əqli qabiliyyət normaldır.

**Diaqnoz** Diaqnoz genealoji araştırma (X xromosomu ile resessiv ilişmiş ırsiyet tipi), klinik tezahürlerin xüsusiyyetleri (xesteliyin 10-15 yaşlarında başlaması, proksimal ezele gruplarında atrofiya, atrofiyaların yükselen istiqametde ləng, 10-20 il ərzində yayılması, baldır ezelelerinin irimiqyaslı yalançı hipertrofiyası, mülayim somatik pozulmalar, xesteliyin ləng gedisi), biokimyevi araşdırmalarının neticələri (qanda KFK və LDH feallığının artması), ilkin-ezələ deyişikliklerini aşkar etməye imkan verən iynecikli elektromiografiya ve morfoloji neticələr esasında qoyulur.

Bu xesteliyi Düsen, Erb-Rot proqressiv əzələ distrofiyalarından, Kuhlerba-Velander spinal amiotrofiyasından ayırmak lazımdır.

**Progressiv Dreyfus** əzələ distrofiyası. Xəsteliyi 1961-ci ildə Dreyfus təsvir etmişdir. X kromosomla ilisən resessiv irsiyyət tipi üzrə qazanılır.

**Klinikası.** Xəsteliyin başlangıcı 5-7 yaşa uyğun gelir. Fiziki gərginlik zamanı əzələ zəifliyi, patoloji əzələ yorğunluğu qeyd olunur. Atrofiyalar simmetrik şəkildə yaranır ve əvvəlcə aşağı ətrafların - çanaq qurşağı və budiların proksimal əzələ qruplarında lokallaşır. Yuxarı ətrafların proksimal əzələ qrupları miostrofik prosesə çox sonralar cəlb olunur. Fərqləndirici xüsusiyəti - dirsək oynaqlarında erkən kontrakturaların, axill vətərlərində retraksiyaların meydana gəlməsidir. Bir çox xəstələrdə ürək fəaliyyətinin pozulmaları qeydə alınır.

Xəstəlik ləng inkişaf edir.

**Dagnostika ve differensial diaqnoz.** Diaqnoz genealoji müayine (X1 xromosomla resesiv ilişmiş ırsiyet tipi), klinik təzahürlerin xüsusiyyətləri (xəstəliyin 5-7 yaşlarında başlaması, aşağı ətrafların proksimal ezelə qruplarında atrofiya, sonralar isə miodistrofiyaların yuxarı ətraf proksimal ezelə qruplarına yayılması, dirsek oynaqlarının erkən kontrakturaları, axill vətərlərinin retraksiyaları, aritmiyalar şeklinde ürək-damar fəaliyyəti pozulmaları, xəstəliyin yavaş proqressiv inkişafı), biokimyevi araşdırmaların məlumatı (qanda KFK fəallığının artması), ilkin-ezelə dəyişikliyini aşkara çıxarmağa imkan veren elektromiografiya

və morfoloji nəticələr əsasında qoyulur.

Xesteliyi Bekker, Düşen, Erb-Rot proqressiv ezele distrofiyalarından, Kuhelberq-Velander spinal amiotrofiasından ayırmak lazımdır.

**Erb-Rot proqressiv əzələ distrofiyası.** 100 000 əhalidən 1,5 nəfərdə qeyde alınır. Autosom-resessiv tip üzrə irsən keçir.

*Patomorfologiyası sinir-ezeli zədələnməsinə uyğun gelir.*

**Klinika.** Xəsteliyin başlanğıcı esas etibarilə 14-16, çox nadir hallarda 5-10 yaşına uyğun gelir. Fiziki gərginlik zamanı ezele zəifliyi, patoloji ezele yorğunluğu qeydə alınır. Yeris «ördekvarı» deyişir. Xəsteliyin başlangıcında atrofiyalar, aşağı ətrafların proksimal ezele qruplarında lokallaşır. Bezen miqdistrofik proses eyni zamanda çanaq ve bazu qurşağı ezelelərini də zedəleyir. Sonrakı mərhələlərdə bel və qarın ezeleləri de prosese celb olunur. Lordoz, «qanadvarı» kürekler və «qarışqa» beli əməle gelir. Yerdən qalxmaq mərhələlərlə – pillekən dırmaşmaq şəklində baş verir. Əzelelərin yalançı hipertrofiyası, oynaqların kontrakturaları, veterlərin retraksiyası bir qayda olaraq mülayim ifade olunmuşdur. Xəsteliyin erkən dövrlerinde diz reflekslerinin, ikibaşlı və üçbaşlı bazu ezele reflekslerinin aşağı düşməsi səciyyəvidir.

Xəstəlik sürətli inkişaf edir. Əllilik çox tez başlayır.

*Diaqnostika və differensial diaqnoz.* Diaqnoz genealoji araştırma (autosom-resessiv ırsiyyet tipi), klinik tezahürlərin xüsusiyyətləri (xəstəliyin 14-16 yaşlarda başlaması, proksimal ezele qruplarında atrofiyalar, mülayim yalançı hipertrofiyalar, sürətli inkişaf etməsi), ilkin-ezelə dəyişikliyi tipini aşkara çıxarmağa imkan veren iynecikli elektromiografiya və morfoloji məlumatlar esasında qoyulur.

Xesteliyi Bekker progresiv şeze distrofiasından, Kuhelberg-Velander spinal amiotrofiasından færqlendirmek lazımdır.

**Landuzi-Decerin bazu-küræk-üz forması.** Xesteliyi 1884-cü ilde Landuzi ve Decerin təsvir etmişlər. 100 000 əhalidən 0,9-2 nəfərində baş verir. Autosom-dominant tip üzrə irsən keçir.

**Klinikası.** Xesteliğin 10-20 yaşlarında başlayır. Özellikle zayıflığı ve atrofiyalar üzün mimik ezelelerinde, kükreklere, çiçinlerde yerlesir. Üz hipomimik vəziyyət alır. «Cıalanmış» alın, «laqostalm», kəndelen təbessüm, qalın, bəzen geri qatlannmış dodaqlar səciyyəvidir. Bazunun ikibaşlı və üçbaşlı ezelelerinin, böyük döş, ön dişli, trapesiyaşəkilli ezelelerinin atrofiyasını serbest ön bazuüstü əlametlerin, «qanadabenzer» kükreklərin, geniş kükrekarası məsafənin, döş qəfesinin sıxlımasının yaranması, skolioz şərtləndirir. Bəzen atrofiyalar ayaq ezelələrinə yayılır (kükrek-bazu-bud, üz-kükrek-bazu-peroneal, üz-kükrek-bazu-bud-peroneal və b. variantlar). Yalançı hipertrofiyalar baldır və deltavarı ezelələrde ifadə olunmuşdur. Xesteliyin erken mərhəlelerinde

ezelə tonusu proksimal qrup ezelelerinde zəifdir. Vətər refleksleri başlıca olaraq bazunun ikibaşlı və üçbaşlı ezelelerində aşağı düşməkdir.

Xesteliyin inkişafı ləngdir. Xesteler iş qabiliyyətini uzun müddət saxlayırlar.

*Diaqnostika və differensial diaqnoz.* Diaqnoz genealoji araştırma (autosom-dominant irsiyyət tipi), klinikanın xüsusiyyətləri (başlıca olaraq midistrofik prosesin bazu-kürek-üz lokalizasiyası) əsasında qoyulur.

Xesteliyi Erb-Rot, Bekker proqressiv. ezelə distrofiyalarından fərqləndirmək lazımdır.

#### Neyrogen amiotrofiyalar.

*Verdniq-Hoffman spinal amiotrofiyası.* Xestelik 1891-ci ilde C.Verdniq və 1893-cü ilde C.Hoffman tərefindən təsvir edilmişdir. Başvermə tezliyi 100 000 əhalidən 1 nəfər, 100 000 yenidoğulmuşdan 7 nəfərdir.

*Patomorfologiya:* Onurğa beyninin ön buyuz hückeyrlərinin inkişaf etməsi və ön köklerin mielinsizləşmesi aşkar edilir. Çox vaxt VII, IX, X, XI, XII kelle sinirlərinin hərəki nüvələrində analogi dəyişikliklər üzə çıxır. Skelet ezelelerində neyrogen dəyişikliklər «destə atrofiyası», ezelə liflərinin atrofiyalışmış və sağlam liflərinin növbələşməsi, eləcə də birincili miopatiyalar üçün səciyyəvi olan pozulmalarla xarakterizə olunur.

*Klinika.* Xesteliyin üç formasını: anadangelme, erkən uşaq və gecikmiş formasını ayırd edirler.

Anadangelme formada uşaqlarda həyatın ilk günlərində ümumi ezelə hipotoniyası və ezelə hipotrofiyası, vətər reflekslerinin zəifləməsi və ya olmaması qeyde alınır. Süst emme, zif çığırı, dilin fibrillyasiyası, udma refleksinin aşağı düşməsi kimi bulbar pozulmalar erkən müəyyən edilir. Xestelik sümük-oynaq deformasiyaları olan skolioz, qışşəkilli, və ya toyuqdöşlü döş qəfəsi, oynaqların kontrakturaları ilə birgə baş verir. Statik və lokomotor funksiyaların inkişafı keskin lengimisdir. Bir çox uşaqlarda eqli qabiliyyət aşağıdır. Çox vaxt anadangelme inkişaf qüsurları: anadangelme hidrosefaliya, kriptorxizm, hemangioma, çanaqoma oynaqlarının displaziyası, eyripencəlik müşahidə edilir.

Xestelik çox sürelə inkişaf edir. Ölüm çox vaxt ürək-damar və tənəffüs çatmazlığı neticesində 9 yaşa qədər baş verir.

Erkən uşaq formasında xesteliyin ilk elamətləri adətən həyatın ikinci yarımında özünü bürüze verir. İlk aylar ərzində hərəki inkişaf qənaəthəxşdir. Xestelik çox vaxt infeksiya və ya zehərlenmədən sonra keskin şəkilde başlayır. Əvvəlcə ayaqlarda süst parezler müşahidə edilir, sonra sürelə bədən və qol ezelelərinə yayılır. Diffuz ezelə atrofiyaları dilin fassikulyasiyası, fibrillyasiyaları, barmaqların xırda tremoru, vətər kontrakturaları ilə birgə baş verir. Özələ tonusu, vətər və sümüküstü

refleksler aşağı düşür. Son mərhələlərde ümumi ezelə hipotoniyası, bulbar iflic halları emələ gelir.

Xesteliyin gedişi bədxasseldir. Həyatın 14-15 yaşlarında ölüm baş verir.

Gecikmiş formada xesteliyin ilk elamətləri 1,5-2,5 yaşlarında meydana çıxır. Bu yaşda uşaqlarda statik və lokomotor funksiyalar tamamilə başa çatmış olur. Xestelik göze çarpmadan başlanır. Hərəkətlər inamsız, yöndəmsiz olur. Yeriş deyişilir: xesteler dizlərini bükərek yerişirler («qurulan kukla» yeriş). Süst parezler əvvəlcə aşağı etrafların proksimal ezelə qruplarında lokallaşır, sonra ise nisbetən yavaş-yavaş yuxarı etrafların proksimal qruplarına, gövdə ezelelərinə yayılır. Fassikulyasiyalar, barmaqların narın tremoru, dilin bulbar fibrillyasiya atrofiya elamətləri, udlaq və damaq reflekslerinin aşağı düşməsi səciyyəvidir. Vətər və sümüküstü refleksler xesteliyin artıq ilk mərhehələlərində sönürlər. Sümük-oynaq deformasiyaları əsas xesteliye paralel şəkilde inkişaf edir. Döş qəfəsinin deformasiyası daha aşkar ifade edilmişdir.

Xesteliyin gedişi bədxasseli olsa da, ilk iki formadan daha mülayimdir. Müstəqil yeriş qabiliyyəti 10-12 yaşlarında itirilir. Xesteler 20-30 yaşadək yaşayırlar.

*Diaqnostika və differensial diaqnoz.* Diaqnoz genealoji araştırma (autosom-resessiv irsiyyət tipi), klinik təzahürlerin xüsusiyyətləri (erken başlangıç, başlıca olaraq proksimal ezelə qruplarında lokallaşan diffuz atrofiyaların olması, ümumi ezelə hipotoniyası, dilin fassikulyasiyası və fibrillyasiyası, yalançı hipertrofiyaların olmaması, xesteliyin proqredient, çox hallarda isə bədxasseli gedişi və s.) əsasında qoyulur.

Anadangelme və erkən formaları ilk növbədə anadangelme ezelə hipotoniyası (süst uşaq sindromu): Oppenheym amiotoniyası, anadangelme xoşxasseli ezelə distrofiyası forması, USİ atonik formaları, maddələr mübadiləsinin irsi xestelikləri, xromosom sindromları və b.) ayırd etmek lazımdır. Gecikmiş formaları Kuhelberq-Velander spinal amiotrofiyasından, Düsen, Erb-Rot proqressiv ezelə distrofiyalarından və b. fərqləndirmək zəruridır.

*Müalicə:* müalicə idmanı, masajı, sinir toxumasının trofikasını yaxşılaşdırıran preparatlar – serebrolizin, aminalon, piriditol teyin edilir.

*Kuhelberq-Velander spinal genclik miopatik ezelə atrofiyası.* Autosom-resessiv, nadir hallarda isə autosom-dominant, X xromosomla ilişmiş resessiv tip üzrə irsen keçir.

*Patomorfologiya:* Onurğa beyninin ön buyuz hückeyrlərinin degenerasiya və inkişafdan qalması, ön köklerin mielinsizləşmesi və IX, X, XII kelle sinirlərinin hərəki nüvələrində degenerativ dəyişmələr aşkar olunur. Skelet ezelelərində isə skelet ezelə atrofiyalışmış və sağlam

dəstələrinin növbələşməsi, eləcə də birincili miopatiyalar (qialinoz, ayrı-ayrı ezele liflerinin hipertrofiyası, birləşdirici toxumanın hiperplaziyası) üçün xarakterik olan pozulmalarla səciyyələnir.

**Klinikası.** Xesteliyin ilk əlamətləri 4-8 yaşlarında üzə çıxır. Xesteliyin 15-30 yaşlarında meydana çıxma halları da təsvir edilmişdir. Xestelikdə fiziki gərginlik zamanı ezele zəifliyi, patoloji ezele yorğunluğu qeyd olunur. Yeriş «ördek» yerişinə uyğun deyir. Xesteliyin əvvəlinde atrofiyalar aşağı ətrafların proksimal ezele qruplarında lokallaşır. Bir neçə ildən sonra yuxarı ətrafların atrofiyası da inkişaf edir. Kürek və bazu nahiyyelerinin atrofiyası neticesində qollarda feal hərəkət hacmi azalır, kürekler «qanadabənzər» şəkil alır. Proksimal ezele qruplarında ezele tonusu zəifleyir. Veter refleksleri əvvəlcə ayaqlarda, sonra isə əllerde söñür. Kuhelberq-Velander spinal amiotrofiyasını fenotipik oxşar birincili proqressiv Erb-Rot ezele distrofiyasından fərqləndirən səciyyəvi əlamətlər ezelelərin fassikulyasiyası, dilin fibrillyasiyası, barmaqların narın tremorudur. Sümük-oynaq pozulmaları, veter retraksiyaları ya mülayim ifade olunmuş, ya da qeyd olunmur.

Xestelik yavaş inkişaf edir.

**Diagnostika və differensial diaqnoz.** Diaqnoz genealoji araşdırma (autosom-resessiv, autosom-dominant, X xromosomu ilə ilişmiş irsiyyət tipi), klinik təzahürlerin xüsusiyyətləri (xesteliyin başlanğıçı əsasen 4-8 yaşlarına düşür, ezelelərin simmetrik atrofiyası, yüksək təqib üzrə yayılan ezele fassikulyasiyası, dilin narın tremoru, baldır ezelelərinin yalançı hipertrofiyası, xesteliyin yavaş, proqredient gedisi), dəyişikliklərin denervasiya xarakterini aşkar etməye imkan verən skelet ezelelərinin qlobal və iynecikli elektromiqrafiyası və morfoloji araşdırmalarının neticələri əsasında qoyulur.

Xesteliyi Bekker, Erb-Rot proqressiv ezele distrofiyalarından, Verdniq-Hoffmann spinal amiotrofiyasından fərqləndirmek lazımdır.

**İrsi distal spinal amiotrofiya.** Autosom-resessiv, nadir hallarda autosom-dominant, resessiv ilişmiş X xromosomu tipi üzrə irsen keçir.

**Patomorfologiyası** başqa spinal amiotrofiyalara tyğun gelir.

**Klinikası.** Xestelik həyatın ilk ongünüyündə başlayır. Ayaqların distal ezelelərinin zəifliyi və atrofiyası aşkar edilir. 25% hallarda əl ezelelərinin də zəifliyi və atrofiyası qeyd olunur. Fərqləndirici xüsusiyyətləri - pencələrin kobud deformasiyası, diz və dərin əl refleksləri saxlanmaqla, axill refleksinin erkən itirilməsi, hissiyyat pozulmalarının olmamasıdır.

Xestelik yavaş inkişaf edir.

**Diagnostika və differensial diaqnoz.** Diaqnoz genealoji araşdırma (autosom-resessiv, autosom-dominant, X xromosomu ilə ilişmiş irsiyyət tipi), klinik təzahürlerin xüsusiyyətləri (ətrafların distal şöbələrinin atrofiyası, hissiyyatın polinevrotik təqib üzrə pozulması, xesteliyin yavaş inkişaf etməsi), qlobal, iynecikli və stimulyasiyalı elektromiqrafianın

ongünüyünə düşür, atrofiyaların başlıca olaraq aşağı ətrafların distal şöbələrində yerləşməsi, pencələrin kobud deformasiyası, hissiyyat pozulmalarının olmaması, midistrofik prosesin long inkişaf etməsi), onurğa beyninin ön buynuzlarının prosese celb olunmasını aşkar etməye imkan verən skelet ezelelərinin qlobal və iynecikli elektromiqrafiyası və morfoloji araşdırmalarının neticələri əsasında qoyulur.

Xesteliyi Hovers-Velander distal miopatiyasından, Şarko-Mari-Tut nevral amiotrofiyasından fərqləndirmek lazımdır.

**Şarko-Mari-Tut nevral amiotrofiyası.** 50 000 əhalidən 1 nəfərində rast gəlinir. Autosom-resessiv, nadir hallarda autosom-dominant, resessiv ilişmiş X xromosomu tipi üzrə irsen keçir.

**Patomorfologiya.** Sınırlarda seqmentar mielinsizləşmə, ezelelərdə isə ezele liflerinin «destə» atrofiyası əlamətləri ile denervasiya aşkar olunur.

**Klinikası.** Xesteliyin ilk əlamətləri çox vaxt 15-30 yaşlarında, nadir hallarda isə məktəbəqədər yaşda təzahür edir. Səciyyəvi əlamətləri ezele zəifliyi, aşağı ətrafların distal şöbələrində patoloji yorğunluqdur. Xesteler uzun müddət bir yerde durmaqdan tez yorulurlar və ezele yorğunluğunu azaltmaq üçün yerində addımlamağa başlayırlar («ayaqdöyme əlaməti»). Az hallarda xestelik hissiyyat pozulmaları - ağrı, paresteziya, qarışqa gezişməsi hissi ilə başlayır. Atrofiyalar ilk önce baldır və pence ezelelərində inkişaf edir. Peroneal ezelelər qrupu və ön böyük qamış ezelesi zədeleinir. Atrofiyalar neticəsində ayaqlar distal şöbələrde keskin nazılır və «tersinə butulkə» və ya «leylek ayağı» şəklini alır. Pencələr deformasiya olunur, «yeyilir», hündür tağlı olur. Pencələrin parezi xestelerin yerişini dəyişir. Pence üstə yerimə mümkün olmadıqdan, onlar ayaqlarını çox hündüre qaldırmaqla yeriyirlər. Əllerin atrofiyası simmetrik olub, xestelik başlanğıandan bir neçə il sonra baş verir. Keskin atrofiyalar zamanı əller «caynaqlı», «meymun əlib» şəklini alır. Ətrafların distal şöbələrində ezele tonusu beraber derecədə aşağı düşür. Veter refleksleri beraber derecədə dəyişmir: xesteliyin erkən mərhələlərində axill refleksleri zəifleyir. Diz refleksi, bazunun iki-ve üçbaşlı ezele refleksleri uzun müddət saxlanır. Hissiyyat pozulmaları periferik təqib üzrə səthi hissiyyat pozulmaları ilə müəyyən edilir («elcek və corab» tipi). Çox vaxt vegetativ-trofik pozulmalar - əllerin və pencələrin hiperhidrozu və hiperemiyası qeydə alınır. Əqli qabiliyyət adəten saxlanır.

Xestelik yavaş inkişaf edir. Əksər hallarda proqnozu xoşdur.

**Diagnostika və differensial diaqnoz.** Diaqnoz genealoji araşdırma (autosom-resessiv, autosom-dominant, X xromosomu ilə ilişmiş irsiyyət tipi), klinik təzahürlerin xüsusiyyətləri (ətrafların distal şöbələrinin atrofiyası, hissiyyatın polinevrotik təqib üzrə pozulması, xesteliyin yavaş inkişaf etməsi), qlobal, iynecikli və stimulyasiyalı elektromiqrafianın

nöticələri (periferik sinirlərin hissi və hərəki lifləri ilə ötürülmə sürətinin azalması) və bir sırada sinirlərin biopsiyası əsasında qoyulur.

Xəsteliyi Hovers-Velander distal miopatiyadan, irsi distal spinal amiotrofiyadan, miotonik distrofiyadan, periferik neyropatiyalardan, zəherlenmə və yoluxucu xəstilik menşeli polinevrilərdən və başqa xəstiliklərdən fərqləndirmək lazımdır.

**Müalicəsi.** Proqressiv sinir-ezəle xəstiliklərinin terapiyası ezəlelərin trofikasını, elece de sinir liflerinin impuls keçiriciliyini yaxşılaşdırmağa yönəldilmişdir.

Əzəlelərin trofikasını yaxşılaşdırmaq üçün ATP, kokarboksilaza, serebrozin, riboksin, fosfaden, karnitin xlorid, metionin, leysin, glutamin turşusu təyin edilir. Anabolik hormonlar yalnız qısa kurslar şəklində təyin edilir. E, A, B və C qrupu vitaminlarından istifadə olunur. Mikrocereyanı yaxşılaşdırın vasitələr kimi nikotin turşusu, ksantinol nikotinat, nikoşpan, pentoksifillin, parmidin göstərişlidir. Keçiriciliyi yaxşılaşdırmaq üçün antixolinesteraz preparatlarından qalantamin, oksazil, piridostiqmin bromid, stefaqlabrin sulfat, amiridin təyin edilir.

Dərman terapiyası ile yanaşı müalicə idmanı, masaj və fizioterapiya: dərman vasitələrinin (prozerin, kalsium xlorid) elektroforezi, dinamik elektrik cərəyanı, sinusoidal modullaşdırılmış cərəyanla ezəle stimullaşdırılması, sinirlərin elektrostimullaşdırılması, ultrasəs, ozokerit, palçıq aplikasiyaları, radon, iynəyarpaqlı, sulfid və kükürd-hidrogen vannaları, oksigenobaroterapiya da məslehət görülür. Ətrafların kontrakturası, onurğanın mülayim deformasiyası və ətrafların asimmetrik gödəlmesi zamanı ortopedik müalicə göstərişlidir.

Tamdeyərli zülallar, kalsium pəhrizi, vitaminlər yaxşı semərə verir.

Müalicə fərdi, kompleks və davamlı olmalı, müxtəlif terapiya növlərini ehəte edən ardıcıl kurslardan ibarət olmalıdır.

#### Paroksizmal mioplegiyalar.

Irisi paroksizmal mioplegiyalar – qəfil ezəle zəifliyi tutmaları və iflicle səciyyələnən sinir-ezəle xəstilikləridir. Ən çox yayılanları hipohiper- və normokaliemik formalardır. Patogenezi aydın deyil. Güman edilir ki, sarkolemanın genetik determine olunmuş qüsürü nəticəsində natrium və kalsium ionlarının nüfuz etməsi önlenir.

**Paroksizmal mioplegiyaların hipokaliemik forması** (Vestfal xəsteliyi). Xəsteliyi 1895-ci ilde Vestfal tərəfindən təsvir edilmişdir. Autosom-dominant tip üzrə irdən keçir.

**Klinika.** Xəsteliyi 6-15 yaşlarında başlayır. Paroksizmlar gecə və sübh saatlarında qəfil ezəle zəifliyi, hərəkətsizlik, ezəle tonusunun, vəter reflekslərinin aşağı düşməsi, vegetativ pozulmalar – nəbzin, arterial təzyiqin dəyişken olması, hiperhidrozla səciyyələnir. Tutmalar kiçik ezəle qruplarını ehəte edən parsial və ümumi ola bilər. Tutmalar zamanı

ürək-damar fəaliyyətinin pozulmaları – sistolik küy, EKQ deyişməsi baş verir. Şüur saxlanır. Tutmaların orta müddəti bir neçə saat olur. Nadir hallarda paroksizmlar bir neçə gün davam edə bilər. Tutmalar zamanı qanda kalsiumun miqdarı 2 mmol/l və daha aşağı olur. Tutmalara həddən artıq karbohidrogenle zəngin yemek, soyuma, fiziki gərginlik sebəb olur.

**Müalicəsi.** Kalsiumla zəngin pəhriz (qara gavalı, qaysı, kartof, kişmiş). Tutmaları aradan qaldırmaq üçün daxile 10%-li kalsium-xlorid (her saat 1 xörək qasığı) və ya venadaxili izotonik sodium xlorid məhlulunda 0,5%-li məhlul təyin edilir (500 ml məhlul 2-2,5 q - 1 saat ərzində). Venadaxili dəmciçərlər panangın qəbulu da məqsədə uyğundur.

**Paroksizmal mioplegiyanın hipokaliemik forması** (Hamstorp xəsteliyi). Xəsteliyi 1956-ci ilde I.Hamstorp təsvir etmişdir. Autosom-dominant tip üzrə irdən keçir.

**Klinika.** Xəsteliyi 1-5 yaşlarında başlayır. Əlamətlər toplusu paroksizmların hipokaliemik forması ilə oxşardır və qəfil ezəle zəifliyi, plegiyalar, ezəle tonusunun və vəter reflekslərinin aşağı düşməsi, vegetativ pozulmalarla səciyyələnir. İflic adətən gündüz inkişaf edir, keskin pares-teziyalarla müşayiət edilir, üz ezelesinin, artikulyasiya aparatının zəifliyi ilə birləşir və az vaxt davam edir (30-40 dəq.). Tutmalar zamanı qanda kalsiumun miqdarı 6-7 mmol/l-ə qədər yüksəlir. Tutmaların tezliyi deyişkəndir: ay ərzində hər gün və ya bir neçə dəfə ola bilər. Tutmalararası dövrlərde nevrəoloji əlamətlər qeyd olunmur. Xəsteliyi doğuran amillərdenaclığı, fiziki gərginliyi, həddən artıq yorğunluğu qeyd etmək olar.

**Müalicəsi.** Karbohidratlar və xörək duzu ilə zəngin pəhriz təyin edilir, kalsiumun miqdarı məhdudlaşdırılır. Vena daxiline 40%-li 40 ml qlükoza məhlulu, deri altına ise insulin vurulur; vena daxiline 20 ml 10%-li kalsium xlorid məhlulu yeridilir.

**Normal kaliemik (dövrü) iflic.** Autosom-dominant tip üzrə irdən keçir.

**Klinika.** Xəsteliyi başlangıcı 10 yaşına qədər dövredə təsadüf edir. Gövdə, ətraflar və çeynəmə ezəlelərinde nisbetən yavaş (bir neçə sutka ərzində) paroksizmal şəkildə yüksələn mülayim zəifliklə və əlamətlər toplusunun leng regressi ilə səciyyələnir. Xəsteliyi doğuran sebəblər çox yatmaq, bir vəziyyətdə uzun müddət qalmak, soyuqlamaqdır.

**Paroksizmal mioplegiyaların bütün formaları** tedricən inkişaf edir. Vaxtında qoyulmuş diaqnoz, təcili tedbirler görülməsi və fərdi dərman müalicəsi zamanı proqnozu xoşdur.

Birincili endokrin xəstilikləri – tireotoksoz, Konn xəsteliyi (birincili hiperaldosteronizm), Addison xəstilikleri və b. nəticəsində inkişaf edən mioplegiyalardan fərqləndirmək lazımdır.

**Müalicəsi.** Xörək duzu ilə zəngin olan pəhriz göstərişlidir. Diakarb təyin edilir.

### Miotonyalar.

Miotonyalar sinir-ezeli xesteliklerinin heterogen qrupuna aid olub, ezeli tonusunun ümmüci xarakterik pozulmalar kompleksi olametinə göre birleşir. Bu kompleks feal yiğilmadan sonra ezeli boşalmasının çetinliyi ile tezahür edir.

Irsi miotonyalar (yavaş inkişaf eden stasionar və dövrü, residiv verən formalar) ve miotonik sindromlar ayırd edilir.

**Anadangelme miotoniya** (Leyden-Tomsen xesteliyi). Xesteliyi ilk dəfə 1874-cü ilde Leyden təsvir etmişdir. 1876-ci ildə Tomsen bir ailənin nümunəsində xesteliyin irsi təbietinə diqqət ayırmışdır (onun uşaqları və qohumları – 20 nəfər 4. nəsil ərzində miotoniya ilə xestələnmisdilər). 100 000 əhalidən 0,3-0,7 nəfər xestələnir.

Autosom-dominant tip üzrə irsen keçir. Penetrantlıq kişilərdə daha yüksəkdir.

**Patogenez.** Hüceyre membranının keçiriciliyinin pozulması, ion və mediator mübadilənin deyişilmesi (kalsium-tropomin-aktomiozin həlqesində funksional asılılığın pozulması), toxumanın asetilkolinə və kaliuma yüksək həssaslığı ehemiyət kəsb edir.

**Patomorfologiya.** Işıq mikroskopiyasında ayrı-ayrı ezele liflərinin hipertrofiyası aşkar edilir; histokimyevi şəkildə II tip ezele lifləri ölçülerinin kiçilmesi müyyənen edilir; elektron mikroskopiyasında sarkoplazmatik şəbəkənin mələyim hipertrofiyası, mitoxondrların ölçülerinin və formasının deyişmesi, miofibrillyar liflərin genişlənməsi qeyd olunur.

**Klinika.** Xesteliyin başlangıcı əsasən 8-15 yaşlarına təsadüf edir. Xesteliyin aparıcı olamətlərin miotonik spazmalar – feal gerginlikdən sonra ezelelərin boşalmasının çetinleşməsi teşkil edir. Miotonik spazmalar müxtəlid ezele qruplarını ehəte edir. Daha çox el, ayaq, çeynəmə və gözün dairəvi ezelelərində qeydə alınır. Əl barmaqlarının güclü sıxlaması, ayaqların uzunmüddəti statik gerginliyi, çənelərin sıxlaması, gözlərin qıyması tonik spazmalar doğurur. Əzəle boşalmaları fazası uzun müddət gecikir və xesteler yumruqlarını açmağa, ayaqların vəziyyətini deyişməye, ağızlarını, gözlerini açmağa qabil olmuşlardır. Tekrar hərəketlər miotonik spazmaları azaldır. Əzəlelərin mexaniki qıcıqlanmasının yüksəlməsi xüsusi üsullarla müyyəyen edilir: nevroloji çəkicilə I barmağın təpəsinə vurduqda onun bileye təref yaxınlaşması baş verir (bir neçə saniyədən bir dəqiqəyə qədər) – «bəş barmaq olaməti». Perkussiya çəkici ilə dile zerbə vurduqda dil üzərində çuxur emelə gelir. Xestenin xarici görünüşü özünəməxsusdur. Müxtəlid ezelelərin diffuz hiperetrofiyası üzündən onlar peşəkar atletlərə benzeyirlər. Əllədikdə ezelelər möhkəm, bərkdir, ancaq obyektiv olaraq ezele qüvvəsi zəifdir. Vətər refleksləri normaldır, ağır hallarda aşağı düşmüşdür.

Xestelik yavaş inkişaf edir. Əmək qabiliyyəti uzun müddət ərzində saxlanır.

**Diaqnostika və differensial diaqnoz.** Diaqnoz genealoji müayinə (autosom-dominant irsiyyət tipi), klinik menzərenin xüsusiyyətləri (atletik bədən quruluşu, ezelelərin diffuz hipertrofiyası, miotonik sindrom), qlobal elektromiqrafıya göstəriciləri (miotonik reaksiya) əsasında qoyulur.

Xesteliyi miotonyaların başqa formalarından, bəzən isə proqressiv ezele distrofiyalarının yalançı hipertrofik formalarından fərqləndirmek lazımdır.

**Müalicəsi.** Difenin (2-3 həftə ərzində gündə 0,1-0,2 q), diakarb (venadaxili 10 ml 10%-li kalsium xlorid və ya ezeledaxili kalsium qlükonat) teyin edilir. Kalsiumlu galvanik yaxalıq şəklində fizioterapiya, müalicə gimnastikası məqsədə uyğundur.

**Rossolimo-Şteynert-Kurşman distrofik miotoniyası.** Xesteliyi ilk dəfə 1901-ci ildə Q.İ. Rossolimo təsvir etmiş, sonralar 1912-ci ildə Şteynert və Kurşman tərəfindən deqiqləşdirmələr aparılmışdır. 100 000 əhalidən 2,5-5 nəfərində təsadüf edilir. Autosom-dominant tip üzrə irsen keçir.

**Xesteliyin patogenezində** membranın birincili qüsürü güman edilir.

**Patomorfologiya.** Işıq mikroskopiyasında atrofiyalışmış və hipertrofiyalışmış ezele liflərinin birleşməsi, birleşdirici toxumanın böyüyüb artması, ezele toxumasının piy və birleşdirici toxuma ilə evez olunması aşkar edilir. Elektron mikroskopiyası zamanı mitoxondrların ölçülerinin deyişmesi, miofibrillyar aparatin, sarkoplazmatik şəbəkənin destruksiyaları müyyənen edilir.

**Klinika.** Xestelik 10-20 yaşlarında başlayır. Miotonik, miopatik, neyroendokrin, ürək-damar pozulmalarının birge baş vermesi seciyyəvidir. Anadangelme Tomsen miotoniyasında olduğu kimi, miotonik olamətlər toplusu miotonik spazmalar, yüksək mexaniki qıcıqlanma ilə tezahür edir. Xesteliyin gec merhələlərində miotonik fenomenin keskinlik dərəcəsi zəifləyir. Miopatik sindrom başlıca olaraq üz, boyun, ətrafların distal şöbələrinin ezelelərinin ehəte edən patoloji ezele yorğunluğu, zəiflik, ezele atrofiyaları ilə seciyyelenir. Atrofiyaların noticəsində xestelerin xarici görünüşü özünəməxsus olur: baş boyuna təref sallanmış, üz mimikası, xüsusən gicgah nahiyyəsində ariq, göz qapaqları sallanmış, ayaqlar və əller nazilmişdir. Distal şöbələrdə «yeyilmiş» pəncələr, «meymən» əlləri tipikdir. Yeriş peronealdır, bəzən proksimal ezele qruplarının atrofiyası zamanı «ördəkvarı»dır. Əzəle tonusu aşağıdır, vətər refleksleri tez sönürlər. Neyroendokrin pozulmalar rəngarəngdir. Qanadlarda dəyişikliklər daha kəskin nəzəre çarpır.

Kişilərdə çox vaxt kriptörxizm, cinsi meylin zəifləməsi, impotensiya, qadınlarda isə aybaşı siklinin pozulması müşahidə edilir. Bir çox xəstələrde vaxtından evvel keçələşmə, dərinin nazilmesi və quruması qeyd edilir. Ürək-damar nasazlıqları daimidir. Gis destəsinin ayaqcılari tam və ya qismən blokada edilmişdir. EKQ voltajı aşağıdır, aritmiya qeyd olunur.

Xəstəlik yavaş inkişaf edir.

*Diaqnostika və differensial diaqnoz.* Diaqnoz genealoji müayinə (autosom-dominant irsiyyət tipi), klinik mənzerənin xüsusiyyətləri (miotonik, miopatik, neyroendokrin, ürək-damar pozulmalarının birgə olması), global elektromiqrografiya göstəriciləri (miotonik reaksiya), qanın biokimyəvi tədqiqi (insuline rezistentlik) əsasında qoyulur.

Xəstəliyi anadangelmə Tomsen miotoniyasından, miotoniyanın başqa formalarından, proqressiv ezele distrofiyalardan - distal miopatiyadan, nevral amiotrofiyadan fərqləndirmek lazımdır.

*Müalicəsi.* Diakarb, difenin, anabolik steroidler (retabolil, nerabol, metilandrostendiol) teyin edilir. Pehrizdə kaliumun miqdarını azaltmaq lazımdır.

#### Piramid və ekstrapiramid degenerasiyalar

##### Ştrümpel ailəvi spastik iflici.

Onurğa beyninin yan və ön ciyelerdə piramid yolların ikitirəfli zədelenməsi ilə səciyyələnen xroniki inkişaf edən irsi-degenerativ sinir sistemi xəstəliyidir. 1866-cı ilde A.Ştrümpel xəstəliyin ailəvi xarakter daşıdığını qeyd etmişdir. Xəstəlik üçün «Erb-Şarko-Ştrümpel ailəvi spastik paraplegiyası» adından da istifadə olunur.

*Etiologiya və patogenez.* Xəstəlik autosom-dominant, nadir hallarda isə autosom-resessiv və cinslə ilişmiş (X xromosomla) tip üzrə irsən keçir. Degenerasiyanın patogenezi və birincili biokimyəvi qüsür məlum deyil.

*Patomorfologiya.* Daha çox onurğa beyninin bel və döş şöbeləri, az hallarda isə baş beyin kötüyü zədelenir. Yan və ön ciyelerdə, Goll destələrində piramid yolların simmetrik şəkilde qloz vəziyyəte düşməsi qeyd olunur. Ön mərkəzi qırışın qabiq hüceyrələrində, onurğa beyninin ön buynuzlarında, beyincik ötürücülərində degenerativ dəyişikliklər mümkündür.

*Klinika.* Xəstəlik tədricən, çox vaxt həyatın ikinci onilliyində inkişaf etse də, xəstəliyin başlanma yaşında böyük tərəddüdlər qeyd olunur. Əvvəlcə ayaqlarda hərəket məhdudluğu və yeriş zamanı tez yorulmaq baş verir. Xəstəlik inkişaf etdikcə bu əlamətlər güclənir.

Səciyyəvi spastik yeriş inkişaf edir, pencelerin varus və ekvinovarus deformasiyası prosesə qoşulur, pənceler «Fridreyx pəncəleri» şəklini alır, xüsusən baldır-pence oynaqlarında veter və ezele kontrakturaları baş iflici müşahidə edilmir. Xəstələrin müayinəsi zamanı artıq başlangıç (Babinski, Oppenheim, Rossolimo, Hordon, Şeffer, Bexterev-Mendel, Jukovski) patoloji refleksleri, pəncələrin, diz qapaqlarının klonusu erken üzə çıxır. Əksər hallarda dəri refleksleri saxlanır. Çanaq üzvlərinin funksiyaları pozulmamışdır. Hissiyat pozulmaları müşahidə edilmir. Əqli qabiliyyət saxlanır. Nadir hallarda yuxarı etraflar da prosesə cəlb olunur. Zədelenmə əlamətləri, nistaqm, dizartriya, ataksiya və intension tremor qoşulur.

*Diaqnostika və differensial diaqnoz.* Xəstəliyin ailəvi xarakter daşıdığı və tipik klinik mənzerənin olduğu halarda diaqnoz heç bir çatınlık töretnir.

Xəstəliyin tipik olmayan sporadik hallarında onu dağınış sklerozun spinal forması, yan amiotrofik skleroz, onurğa beyninin şişəri və onurğa beyninin kompressiyasını doğuran müxtəlif etiologiyalı patoloji prosesler, elecə də funikulyar mieloz, neyrosifilis və başqa beyincik-piramid degenerasiya formalarından fərqləndirmek lazımdır. Dağınış sklerozun spinal forması üçün aşağı spastik paraparezelə yanışı, remissiyali gedis, ayri-ayrı əlamətlərin qeyri-sabitliyi və zaman-zaman geri qayıtnası, çanaq üzvlərinin funksiyasının pozulması, qanın reflekslerinin itmesi və asimetriyası və bütövlükde zədelenmenin asimetriyası, qanın və serebrospinal mayenin immunoqoqrafiya göstəricilərinin deyişilmesi səciyyəvidir. Xəstəliyin irsi xarakteri haqqında məlumat həlliəcisi əhəmiyyət daşıyır. Yan amiotrofik sklerozdan fərqli olaraq, Ştrümpel xəstəliyi cavan yaşda başlayır, periferik nəvrənin zədelenmə əlamətləri (fassikulyar dərtılma, elin xırda ezelelərinin atrofiyası, EMQ-de səciyyəvi dəyişikliklər), bulbar pozulmalar qeyd olunmur. Xəstəliyi ekstramedulyar şişərdən və onurğa beyninin başqa etiologiyalı kompressiya sindromundan fərqləndirməkdə hissiyatın seqmentar pozulmaları, etrafların asimetrik zədelenməsi, subaraxnoidal sahə blokunun olması və serebrospinal mayenin lümbal punksiyası zamanı şişər üçün səciyyəvi olan züllə-hüceyrə dissosiyasının aşkar edilməsi əhəmiyyət daşıyır. Ştrümpel xəstəliyindən fərqli olaraq, neyrosifilisin anamnezində dəri tezahürlərinin olması qeyde alınır. Klinik mənzerədə aparıcı rol onurğa beyninin arxa ciyelerində zədelenmə əlamətlərinə məxsusdur. Səciyyəvi bebək pozulmaları, qanın, serebrospinal mayenin dəyişiklikləri müəyyən edilir.

Xəsteliyin gediş tədrici inkişafıdır; erken yaşlarda daha bədxassəli gediş qeyd olunur. Xəsteliyin gec inkişafı zamanı hipertoniya və hiperrefleksiya hərəki pozulmaları üstəleyir.

Müalicəsi elamətlər üzərdir. Əzələ tonusunu aşağı salan midokalm, baklofen, izoprotan (skutamil) preparatları; trankvilizatorlardan sibazon (seduksen), nozepam (tazepam), xlozepid (elenium) təyin edilir. Əzələlərdə qıçılmalalar zamanı Maqne B6 istifadəsi, məsləhət qorulur. Fizioterapiya proseduraları, aşağı ətrafin zədələrinə parafin applikasiyaları göstərişlidir. Nöqtə massajı, refleksoterapiya, müalicə idmanı, lazımlı olduqda isə ortopedik tədbirlər tətbiq olunur. Ümummöhüməkemləndirici müalicə kursları: B qrupu vitaminları, metabolik preparatlardan pirasetam (nootropil), piriditol (ensefabol), aminalon, serebrōlizin, amintursular, ATF, kokarboksilaza, mikrocəreyanı yaxşılaşdırıran preparatlar səmərə verir.

**Parkinson xəsteliyi.** Xəsteliyi ilk dəfə ingilis hekimi Ceyms Parkinson təsvir etmiş və onu esme iflici adlandırmışdır. 1877-ci ildə Jan Marten Şarko xəsteliyin klinik mənzəresini tamamlamışdır. Tezliyi – 100 000 əhalidiye 60-140 nəfər təşkil edir. yaşı artırıqla baş vermə tezliyi də keskin şəkildə yüksəlir. Kişi qadınlardan bir neçə dəfə artıq xəstələrinler.

**Etiologiya və patogenez.** Xəstelik sinir sisteminin keçirilmiş kəskin və xroniki xəstelikləri (Ekonomo epidemik ensefaliti, genə, virus və başqa ensefalit növleri) neticesində baş verir. Serebral ateroskleroz, baş beyinin damar xəstelikləri, sinir sisteminin şışleri, zədələri də xəsteliyin baş vermesinə seyib ola bilər. Fenotiazin sırası preparatlarından (aminazin, triflazin), rauvolfiya törəmelerindən, metildofadan uzun müddəti istifadə neticesində dərman parkinsonizmi qeydə alınmışdır. Akinetik-rigid sindromun yaranmasında beyində katexolaminların irsi şərtlənmüş mübadilə pozğunluğu və ya bu mübadiləyə nəzarət eden ferment sistemlərinin qüsürü da ehemiyət daşıya bilər. Çox vaxt autosom-dominant tip üzrə xəsteliyin ailevi xarakteri aşkar edilir.

Müxtəlif ekzo- və endogen amillər (ateroskleroz, infeksiyalar, zəhərlənmələr, zədələr) qabiqaltı nüvələrdə katexolaminların mübadilə məkanizmində genuin qüsurların meydana gəlməsinə seyib olur.

Əsme iflicinin və parkinsonizm sindromunun əsas patogenetik həlqəsini ekstrapiramid sistemdə katexolaminların (dofamin, noradrenalin) mübadiləsinin pozulması təşkil edir.

Normada bazal düyünlərdə dofaminların miqdəri sinir sisteminin başqa strukturlarında olduğundan qat-qat çoxdur. Asetilxolin zolaqlı cism, solğun küre və qara madde arasında qıcıq mediatoru rolunu oynayır. Onun antagonisti olan dofamin lengidici fealiyyət göstərir. Qara maddenin və solğun kürenin zədələnməsi zamanı quyuqlu nüvədə və

qabıqda dofaminin seviyyəsi azalır, dofaminle noradrenalin arasında qarşılıqlı nisbet pozulur, ekstrapiramid sistemin funksiyasında pozulma baş verir. Normal halda impulsasiya quyuqlu nüvenin, qabığın və qara maddenin sıxışdırılması və solğun kürenin stimullaşdırılması tərəfə modullaşdırılır. Qara maddenin funksiyası kəsildiyi zaman böyük beyin qabığının ekstrapiramid zonalarından və zolaqlı cismində onurğa beyninin ön buynuzlarına gələn impulsların blokadası baş verir. Neticedə onurğa beyninin alfa- və qamma-motoneyronları sisteminde alfa-feallığın üstünlüyü ilə impulsların cereyanı güclənir. Bu isə ezele liflərinin pallidar-niqral rigidliyinə və parkinsonizmin əsas elaməti olan tremora getirib çıxarıır.

**Patomorfologiya.** Qara maddədə və solğun küredə degenerativ deyişikliklər və sinir hüceyrələrinin mehv olması müşahidə edilir. Ölmüş hüceyrələrin yerində qlial ünsürlerin böyümə ocaqları yaranır, ya da boşluqlar qalır.

**Klinika.** Əsas klinik sindrom – akinetik-rigid və ya hipertonik-hipokinetik sindromdur. Hipo- və ya olikokineziya seviyyəvidir. İradi hərəketlər qaneedici ezele gücü ilə kifayət dərəcədə yerinə yetirilir. Xəstələrin az hərəketliliyi, hərəki feallığın kəskin şəkildə azalması, dinc haldan hərəkətə keçmək zamanı çətinliklər əsas elamət hesab olunur. Xəste müəyyən bir vəziyyət alaraq uzun müddət həmin vəziyyəti saxlayır, aldığı vəziyyətde «donur».

Büküçü poza yaranır: baş və bədən irəli eyilmiş, qollar dırsek, el dərəği və falanqa oynaqlarında yarıbüklə olub, çox zaman döş qefesinin, bədənin yanlarına sıxlımlıdır, ayaqlar diz oynaqlarında bükülmüşdür. Yeriş ləng, addımlar xirdadır. Irəli hərəket etmək birdən-bire mümkün olmur. Ancaq bir az sonra xəste «açılışa» və cəld hərəket edə bilər. Əvvəzində tez dayana bilmir; dayanmaq zerureti və ya emrindən sonra hələ bir müddət irelileməkdə davam edir.

Mimika hedden artıq yoxsuldu, üz donmuş, maskavarı ifade alır (hipomimia). Emosiyalar zamanı tebessüm və ağlamaq mimikası gecikmiş şəkildə baş verir və elease də yavaş-yavaş yox olur. Xəstenin nitqi sakit, monoton, boğuş, ahengsiz və cingiltisizdir.

Fizioloji cəhətdən yaxın və ya müşayiətedoci hərəketlərin olmaması da seviyyəvidir. Normal halda sinkineziya adlanan bu hərəketlər bu və ya başqa əsas hərəketlə birgə baş verir, yaxud ona yardımçı olur. Tekcə dinclik halından hərəkətə keçmək çətinleşməkə bitmir; adəten bütün irəli hərəketlə ləngmiş olur (bradikineziya). Parkinsonizm zamanı çox vaxt dinclik halında müşahidə edilən və ətrafların distal şöbelərində, bezen aşağı çənədə ifade olunan, kiçik amplitudalı və tezlikli əsmələr qeydə alınır. Hərəket zamanı üzə çıxan və dinclik halında qeyd olunmayan beyincik intension əsməsindən fəqli

olaraq, burada esme dincilik zamanı ifade olunur, hərəket zamanı isə azalır və ya yox olur.

Psixi pozulmalar teşəbbüsün, feallığın itirilmesi, dünyagörüşünün ve maraq dairesinin daralması, tefekkürün səthiliyi ve ləngliyi ilə təzahür edir (bradifreniya). Bradipsixiya - bir fikirdən başqa fikre keçməyin çətinliyi ve akayıriya - zehletökenlik, qırsaqqız olnaq, eqosentrizm müşahide edilir.

Vegetativ pozulmalar üzün ve basın tüklü hissəsinin yağlılığı, seboreya, hipersalivasiya, hiperhidroz, etrafların distal şobelerinde trosik pozulmalar şeklinde təzahür edir. Postural reflekslərin pozulması aşkar edilir. Veter refleksleri bir qayda olaraq normadan çıxmır. Aterosklerotik ve postensefalik parkinsonizm zamanı veter reflekslerinin artması ve piramid çatışmazlığının başqa eləmetləri müeyyen edilə bilər. Postensefalik parkinsonizmde ise okulogir adlanan böhranlar - bir neçə dəqiqə və ya saat ərzində baxışın yuxarı zillenmesi; bəzən bu zaman baş arxaya atılmışdır. Böhranlar konvergensiya ve akkomodasiyahanın pozulması ile birge baş vere bilər.

Əsme iflici ve parkinsonizmin bir neçə klinik formasını ayırdırlar: rigid-bradikinetik, esme-rigid ve esme.

Rigid-bradikinetik forma plastik tip üzrə ezele tonusunun yüksələsi, tam hərəketsizliyə qədər feal hərəketlərin inkişaf edən ləngiməsi, ezele kontrakturalarının baş vermesi, xestelerin fleksor pozasi ilə seciyəlenir. Əsme-rigid forma etrafların başlıca olaraq distal şobelerinin tremoru ilə seciyəlenir ki, xesteliq inkişaf etdikcə buna iradi hərəketlərin mehdudlaşması qoşulur. Əsme parkinsonizm forması üçün etrafların, dilin, başın, aşağı çənenin daimi və ya demek olar ki, daimi tremoru seciyəvidir. Əzələrin tonusu normal və ya bir qədər yüksəkdir. İradi hərəketlərin tempi saxlanır.

Travmasonrası parkinsonizmde serebrospinal mayenin normal hüceyre və zülal tərkibində tezyiğinin yüksələsi aşkar edilir. Əsme iflici və parkinsonizm zamanı qlobal EMQ ezelərin elektrogenezinin pozulmasını - dincilikdə ezelərin bioelektrik feallığının yüksələsi və potensialların ritmik qrup yüklerinin olmasına üzə çıxarır. EEQ zamanı başlıca olaraq baş beyinin bioelektrik feallığının yumşaq diffuz dəyişiklikleri aşkar edilir.

**Diagnostika və differensial diaqnoz.** Parkinson xesteliyini parkinsonizm sindromundan fəqləndirirken nezəre almaq lazımdır ki, postensefalik parkinsonizm üçün göz-hərəki eləmetlər xarakterikdir; bu zamanın eyriboyun, gövdə distoniyası halları müşahidə edilə bilər; yuxunun pozulması, esneme və öskürek tutmaları ilə teneffüs diskineziyaları, adipozogenital pozulmalar, vegetativ paroksizmlar rast gələ bilər.

Travmasonrası parkinsonizm ağır, bəzən tekrar kelle-beyin travmasından sonra inkişaf edir. Anteretropulsiyalar, baxışın qic olması, udma, teneffüs pozulmaları, kataleptoid hallar onun üçün seciyyəvi deyildir. Eyni zamanda tez-tez vestibulyar pozulmalar, eqli qabiliyyətin yaddaşın zeifləməsi, görme halüsinasiyaları təsadüf edilir.

Aterosklerotik parkinsonizmde esme və rigidlik serebral ateroskleroz əlamətləri ilə birge çıxış edir və ya beyin qan dövranının bulbar əlamətlər şeklinde ocaq nevroloji əlamətləri üzə çıxarılır. Qanda müeyyan dəyişikliklər qeyde alınır. REQ-de

Xestelik dönmədən inkişaf edir. Yalnız derman zəherlənmələri menşeli bəzi formalar istisna təşkil edir (preparati kesikdə xestenin hali yaxşılaşa bilər).

**Müalicəsi.** Xestelerin müalicəsi kompleks, uzunmüddətli olmalı və xüsusi antiparkinsonik preparatları, sedativ vasitələri, fizioterapevtik proseduraları, müalicə idmanını, psixoterapiyanı öz içine almmalıdır.

Yüngül formalarda önce amantadin və parasimpatolitiklerden siklodol, norakin teyin edilir. Merkezi parasimpatolitiklerden amantadin, dofamin reseptörlarının agonistleri (bromkriptin, lizurid) istifadə olunur.

Parkinsonizmın keskin klinik təzahürlerində esas preparat kimi adətən dekarboksilaza ingibitorları ilə birge teyin edilen levadopa çıxış edir.

Sımpomatik antiparkinson vasitələri arsenalında xolinolitik preparatlar böyük yer tutur. Onlar m- və n-xolinoreseptörələrini blokadaya olaraq köndələnzolaqlı və hamar ezelelərin boşalmasına yardım edir, məcburi hərəketləri və bradikineziya hallarını zeiflədir. Bunlar təbii və sintetik atropinebenzer bellazon (romparkin), norakin, kombipark preparatlarıdır. Fenotiazin sırası preparatlarından dinezin, deparkol, parsidol, diprazin de istifadə edilir.

Derman müalicəsi səməre vermedikdə qabıqlı: düyünlərde stereotaksik eməliyyatlar aparmaq üçün göstəriş meydana gelir. Adətən görme qabarının ventrolateral nüvesinin, subtalamik strukturların və ya solğun kürənin lokal dağıdılması eməliyyatı aparılır.

Son illerde parkinsonizm müalicəsi üçün böyrəküstü vəzi toxumasının zolaqlı cismə implantasyasından da istifadə edilir.

Hərəki funksiyaların yüngül və mülayim pozulmaları zamanı xesteler müxtəlif eqli emek sahələrində, elease de fiziki gərginlik və dəqiq hərəketlərle bağlı olmayan işlərdə emek qabiliyyətini uzun müddət saxlayırlar. Xesteliyin keskin təzahürleri zamanı xesteler emek qabiliyyətini itirir və kenar yardımına möhtac olurlar.

## Hepatoserebral distrofiya.

Hepatoserebral distrofiya (hepatolentikulyar degenerasiya, Vestfal-Vilson-Konovalov xəsteliyi) MSS qabıqlı dütünlərinin və qara ciyerin zədələnməsi ilə seciyyələnən xroniki inkişaf edən irsi-degenerativ xəstelikdir. 1833-cü ilde K.Vestfal, 1912-ci ilde isə S.Vilson təsvir etmişlər. «Hepatoserebral distrofiya» terminini N.V.Konovalov təklif etmişdir.

**Etiologiya və patogenez.** İrsen, keçmə tipi autosom-resessivdir. Aparıcı patogenetik həlqesi mis nəql edən  $\alpha_1$ -globulinin tərkibinə daxil olan seruloplazmin züləli sintezinin genetik şərtlənmış pozulmasıdır. Bunun neticesində qanda misin yüksək miqdarı cəmlənir və onun üzvə toxumalarda – başlıca olaraq qara ciyerdə, beyində, buynuz qışadə, eləcə də böyüreklerde və b. üzvlərdə çökəsi bas verir. Misin toksik təsiri oksidlaşdırıcı fermentlərde sulfihidril qrupu bloku ilə bağlıdır. Bu işa hüceyrədə oksidleşme-bərpə proseslərinin pozulmasına getirib çıxarır.

**Patomorfologiya.** Beyində, qara ciyerdə, böyüreklerde, dalaqda, buynuz qışadə, qüzeqli qışadə, göz büssüründə degenerativ dəyişikliklər müəyyən edilir ki, onlar qabıqlı nüvələrdə daha keskin ifadə olunmuşlar. Şinir hüceyrələrinin distrofik dəyişiklikleri, mikrokistalar emələ gəlməklə, beyin toxumasının ocaq yumşalmaları, qılıyaların böyüməsi de aşkar edilir. Beyin toxumasının kicik damarlarının dəyişiklikleri, onlar etrafında qansızmalar, perivaskülyar ödem üzə çıxarılır. Xəsteliyin daimi elameti qara ciyer sirrozudur.

**Klinika.** Özələ rigidliyi, müxtəlif hiperkinezlər, yalançı bulbar elametlər, eqli qabiliyyətin proqressiv azalması, qara ciyer funksiyalarının pozulması və qüzeqli qışanın dəyişikliyi qeyd olunur. **Ekstrapiramid sindrom:** gövdə, etrafşalar, udlaq ezelələrinin rigidliyi, bunun neticesində isə yerisin, udmanın, nitqin pozulması, aparıcı əhəmiyyət kəsb edir. Müxtəlif xarakterli hiperkinezlər: tremor, atetoz, gövdə distoniyası, intension esme yaranır. Hiperkinezlər ritmik xarakterdashdır.

Hepatoserebral distrofiyanın dörd formasını ayırdırlar.

1. Erken rigid-aritmohiperkinetik forma: en bedxassəli gedisə malikdir. Nevroloji tezahürler 7-15 yaşda üzə çıxır. Bundan evvel isə qara ciyer zədələnməsi elametləri özünü göstərir. Klinik mənzəresində özələ rigidliyi və hiperkinezlər üstünlük təşkil edir.

2. Əsme-rigid ve əsme formalar daha böyük yaşda təzahür edir (17-20 yaş). Cox vaxt xəsteliyin ilk elametləri olan rigidliyin və əsmənin eyni zamanda təzahür etməsi ilə seciyyələnir; bu elametlər getdikcə

güclənərək, gövdə, etraf, üz, çənə, yumşaq damaq, udlaqüstü, səs telləri, tənəffüs, diafragma ezelələrini əhatə edərək ümumi xarakter daşıya bilər. Udma pozulur, nitq hecalara bölünmüş şəkil alır. Cox vaxt psixikanın nəzərəçarpan pozulmaları qeyd olunur.

3. N.V.Konovalov tərifindən ayırdırlar ekstrapiramid-qabıqlı forması: ali beyin funksiyalarının pozulması, ifliclərin olması, tez-tez baş verən epileptik tutmalar, seksiyətin dəyişməsi və eqli qabiliyyətin kobud şəkildə aşağı düşməsi ilə fərqlənir.

4. Abdominal forma: əsasən qara ciyer funksiyalarının pozulması ilə seciyyələnir. Nevroloji elametlər xəsteliyin sindromu inkişaf mərhələlərində qoşulur.

Xəsteliyin gedisi dönməden proqressivdir. Müalicə edilməyən xəstələrin orta ömrü 6 ildir.

Qan zərdabında seruloplazminin xeyli azalması (25-45 vahid normada 10 vahiddən aşağı), hipoproteinemiya, hiperkupruufiya (sutkada 350 mq normada sutkada 1000 mq-a yaxın) aşkar edilir. Qanda ammīyak miqdarının artması, qara ciyer sınaqlarının dəyişilməsi də məməkündür. Xəsteliyin patoqnomik elaməti, qüzeqli qışanın etrafında tərkibində mis olan piqmentdən ibarət Kayzer-Fleyßer buynuz həlqəsidir.

**Differensial diagnoz:** Xəsteliyi tetargik encefalit, kiçik xoreyadan, degenerativ qabıqlı xəsteliklərdən, dağıniq sindromdan fərqləndirmək lazımdır. Xəstələrde və onların qohumlarında aile anamnezinin, seciyyəvi klinik mənzərenin, Kayzer-Fleyßer buynuz həlqosının, qanda seruloplazminin aşağı və misin sidiklik ekskresiyasının yüksəlməsinin üzə çıxarılması hepatoserebral distrofiya diaqnozunu qoymağın imkanı verir.

**Müalicəsi:** Bədəndən misi çıxarmaq üçün tiol preparatlarından unitiol, dekaptol, D-penisillamin istifadə olunur. D-penisillamin orta hesabla yeməkdən sonra sutkada 0,45-2 q teyin edilir. Bu dərmanı bütün ömür boyu qəbul etmək lazımdır. Unitiol tekrar kurslarda her gün və ya günləri 5%-li məhlül şəklində ezelədaxili 5 ml teyin edilir (kurslar arasında 5-6 ay fasile verməklə her kursda 25 iynə). Müalicəni qara ciyer funksiyasını yaxşılaşdırın preparatları birgə aparırlar. Misle (qara ciyer, gəbəlek, şokolad və s.), heyvani yağları, zülalla zəngin olan yemekləri məhdudişdən pəhriz tövsiye edilir. Qida vitaminlər və karbohidratlarla zəngin olmalıdır.

## Gövdə distoniyası

Özələ tonusunun dəyişilməsi gövdə və etraf ezelələrinin qeyri-iradi yiğilmələri ilə klinik təzahür eden sinir sistemi xəsteliyidir.

**Etiologiya və patogenez:** İdiopatik (aile) gövdə və sənəptomatik

distonianı ayırdı ederler. İrsiyet tipi hem autosom-dominant, hem de autosom-resesivdir. Simptomatik gövdə distoniyası hepatoserebral distrofiya, Hentington xoreyası, beyin şişleri, epidemik encefalit, uşaq serebral iflici zamanı təsadüf edilir. Belə guman edilir ki, irsi gövdə distoniyasının patogenezində dopamin mübadilesinin pozulması əhəmiyyət daşıyır. Müayine zamanı bu xəstelerde qan zərdabında dopamin-β-hidroksilazın miqdarının arttığı aşkar edilmişdir.

**Patomorfologiya.** Distrofik dəyişikliklər başlıca olaraq mərciyebənzər nüvenin qabıq nahiyesindəki xırda nevronlarda, nadir hallarda ise başqa basal qanqlıyalarda aşkar edilir.

**Klinika.** Xəstelik tedricen inkişaf edir. 2/3 hallarda 15 yaşına qədər baş verir. Uşaqlarda yerisin pozulması, spastik eyriboyunluq; böyüklerde isə çox vaxt birincili-ümumileşmiş formalar rast gelir. Gövdənin, başın, çanaq qırışığının, etrafların ezelelerinin adətin rotator xarakterli, bərməqlarda atetoid hərəketlərlə birgə baş veren uzunmüddətli zoraki tonik yığılmaları sinergist və antikonist ezelelerin funksiyalarının qarşılıqlı nisbetinin pozulması neticesinde yaranır. Yaranan pozalar həttə en narahat vəziyyətdə olsa belə, uzun müddət erzində saxlanır. Həyecan, fəal hərəkətlər zamanı hiperkinezler güclənir, yuxuda isə baş vermir. Xəstelik inkişaf etdikcə xəstənin pozası daim distonik, güclü bel lərdozu, oma fleksiya, ellerin və ayaqların medial rotasiyası ilə birgə olur. Distonik təzahürlerin yayılma derecəsində asılı olaraq xəsteliyin lokal və ümumi formaları ayırdı edilir.

**Ə lokal distonik elamətlər zamanı ayrı-ayrı ezele qruplarının tonik yığılmları** baş verir, iradi hərəketlər pozulur və anomal poza yaranır. Bu cür elamətlərdən spastik eyriboyunluq, yazı spazmi, oromandibular distoniyası (ağzın açılıb-yumulması və dilin qeyri-iradi hərəketi), blefarospazm, yanaq-üz, yanaq-dil distoniyası, xoreoatetoz göstərile bilər.

Əksər hallarda xəstelik dönməden inkişaf edir. Bəzən müxtəlif müddətli remissiyalar qeyd olunur.

**Müalicəsi.** Xolinolitiklər sedativ preparatlarının kombinasiyası tətbiq edilir. Bəzi hallarda levodopadan istifadə edilməsi semərə verir. Qaloperidol və ya rezerpin də teyin edilir. Çox nadir hallarda qabıqaltı nüvələrdə stereotaksik eməliyyatlar tətbiq edilir.

### Hentington xoreyası

Artan xoreik hiperkinez və demensiya ilə səciyyələnən proqressiv xroniki irsi-degenerativ xəstelikdir. 1872-ci ildə C. Hentington tərəfindən təsvir edilmişdir. 100 000 əhalidən 2-7 nəfərində təsadüf edilir.

**Etiologiya və patogenez.** Xəstelik irsi xarakter daşıyır. Yüksek

penetrantlıqla (80-85%) autosom-dominant tip üzrə irsen keçir. Kişiər daha çox xəstelənlər. Patogenezi kifayət qədər öyrənilməyib. Bir sıra hallarda baş beyin hüceyrələrində QAYT çatışmazlığı, qara maddənin hüceyrələrində demir miqdarının artması, dopamin mübadilesinin pozulması aşkar edilmişdir. Hərəki pozulmaların patofizioloji prosesi öyrənilmişdir. Strionigral əlaqələr bloku hərəketlərin uzlaşması üzərində və qara maddə tərəfində ezele tonusu üzerinde nəzarətin olmamasını şərtləndirir. Bu blok qabığın premotor zonasından impulsları onurğa beyninin ön buynuzlarına qeyri-münəüzəm ardıcılıqla ötürür.

**Patomorfologiya.** Beyinin atrofiası aşkar edilir. Qabıqaltı qanqlıyalarda, başlıca olaraq quyuqlu nüvəde və qabıqda xırda və iri hüceyrələrin kobud degenerativ dəyişiklikləri, onların sayının azalması, qlial ünsürlerin artması müəyyən edilir.

**Klinika.** Xəstelik 30 və daha böyük yaşda başlayır. İlk elamətlər eqli qabiliyyətin pozulması ola bilər. Tədricken demensiya inkişaf edir. Bununla eyni vaxtda xoreik hiperkinezler: müxtəlif ezele qruplarında iti, ahəngsiz, nizamsız hərəketlər baş verir. Hiperkinezler netləşəndə iradi hərəketlər çətinleşir və bir sırada lazımsız hərəketlər müsəyiat olunur. Belə ki, məsələn, yeriyen zaman xəstələr üz-gözlerini eyir, el-qol oynadır, çömbəlir, qollarını yanlıra açırlar. Ancaq həttə aşkar hiperkinezdə belə, xüsusən xəsteliyin başlangıcında xəstələr şürlü surətdə bunun qarşısını ala bilirlər. Nitq çətinleşmiş və artıq hərəketlərlə müşayiat olunur. Əzəle tonusu aşağı düşməsdür. Çox vaxt endokrin və neyrotrofik pozulmalar müşahidə edilir. 5-16% hallarda Hentington xoreyasının tipik olmayan akinetik-rigid variansi diaqnozu qoyulur. Bu zaman akinetik-rigid sindrom inkişaf edən eqli zeifləmə və mülayim ifade olunmuş xoreik hiperkinezlər birgə baş verir. Zoraki hərəketlərdən xoreoatetoz üstünlük təşkil edir.

Xəstelik dönməden inkişaf edir. İlk elamətlərin üzə çıxmışından sonra davametmə müddəti 5-10 ildir. Tipik olmayan akinetik-rigid forması daha xoşxassəli gedisi malikdir.

EEQ-də beyinin bioelektrik feallığının diffuz dəyişikliyi qeyd olunur. KT və MR tomoqrafiyaları zamanı mədəciklərin genişlənməsi və xəstelik talamusun xırda hüceyrələrinin zədələnməsi ilə bağlı olduqda, talamusun basılması aşkar edilir. Böyük beyin qabığının atrofia elamətləri üzə çıxır.

**Diagnostika və differensial diaqnoz.** Hentington xoreyasının tipik olmayan hallarında diaqnoz çətinlik töredə bilər.

Bütün hallarda xəsteliyin ailevi xarakteri, beyin zədələnməsinin başqa ocaq elamətlərinin aşkar edilməsi, xəsteliyin gedişinin xarakteri, serebrospinal mayenin dəyişiklikləri və b. diaqnostik meyarlar böyük əhəmiyyət daşıyır.

Huntington xoreyasını baş beyinin şişlerinden, sifilisden, encefalitden, damar xesteliğlerden, elece de qocalıq (senil) xoreyasından yaranan xoreik sindromdan ayırmak lazımdır.

**Müalicəsi.** Hiperkinezi yatırmaq üçün dopamin antagonistleri, fenotiazin, şurası preparatlarından trifiztin (sutkada 7,5-10 mg), trankvilizatorlar, dophetid, rezerpinle birge teyin edilir.

### Fridreyx xesteliyi

Fridreyx aile ataksiyası sinir sisteminin irsi degenerativ xesteliyidir. Onurğa beyninin arxa ve yan ciyelerinde zedelenmesi ile seciyyeletür. İrsiyet tipi genin natamam penetrantlığı ile autosom resessivdir. Kişi ve kadınlar aynı tezlikle xestelenirler.

**Patofiziologiya.** Onurğa beyninin arxa ve ön ciyelerinde, arxa kökcüklerde keçirici yollarda, elece de beyincik qabığının hüceyrelerinde, qabığaltı qanqliyalarda, büyük beyin qabığında degenerativ deyişlikler aşkar edilir.

**Klinika.** Xesteliğ 6-15 yaşlarında başlayır. Yerişin qeyri-sabitliyi meydana çıxır. Erken mərhələlərdə ataksiya başlıca olaraq ayaqlarda ifade olunmuşdur. Xesteliğ inkişaf etdikcə koordinasiya pozulmaları yuxarı etrafılara ve üzə yayılır. Nevroloji müayinə zamanı geniş yayılmış nistaqm, ellerde ve ayaqlarda ataksiya, adiodoxokinez, dismetriya, hecalara bölmüş nitq, ezele-dynaq ve vibrasiya hissyyatının itirilmesi aşkar edilir. Yazı yazarken xett deyişir. Veter ve periostal reflekslerin zəifləməsi, sonra ise sönmesi erken əlamətlərdən hesab olunur. Xesteliyin gec mərhələlərində evvel aşağı, sonra ise yuxarı etrafıların afferent pərəzi prosesə qoşulur. Patoloji piramid refleksleri, distal ezele atrofiyaları da tez-tez baş verir. Əqli qabiliyyət zəifdir.

Xesteliğ yavaş-yavaş inkişaf edir. Xesteliyin inkişaf anından xestelerin orta ömrü 10-15 il təşkil edir.

**Diaqnostika və differential diaqnoz.** Xesteliğ seciyyevi əlamətlər əsasında müəyyən edilir. Bunlar Fridreyx tipi üzre pencələrin deformasiyası (yüksek tağ, pence barmaqlarının əsas bendlərinin ekstenziyası və uc bendlərin fleksiyası), miokardin zedelenmesi, endokrin pozulmalardır.

Xesteliyi serebral sifilisden, dağınıq sklerozdan, funikulyar mielozdan və beyinciyin başqa deformasiyalarından fərqləndirmek lazımdır.

**Müalicəsi.** Simptomatik vasitələrdən ümumi möhkəmləndirici preparatlar, müalicə idmanı, masaj teyin edilir. Bəzi hallarda pencələrin cərrahi correksiyası aparılır.



### Pyer Mari irsi beyincik ataksiyası

Xesteliyi ilk dəfə 1893-cü ilde Pyer Mari təsvir etmişdir. Başlıca olaraq beyinciyin və onun aparıcı yollarının zedelenməsi ilə seciyyeleten irsi degenerativ xestelikdir. İrsiyet tipi autosom dominantdır. Xesteliyin başlangıcı 20 ya da yuxarı yaşa dəsür.

**Patomorfologiya.** Beyincik qabığının və nüvəsinin, onurğa beyninin yan ciyelerinde spinnoserebral yolların, körpünün və uzunsov beyninin nüvələrinde hüceyrələrin zedelenməsi aşkar edilir.

**Klinika.** Koordinator sınaqlarının yerine yetirilməsi zamanı ataksiya, yerin pozulması, hecalara bölmüş nitq, intension esme, piramid çatışmazlığı əlamətləri məlumat və ya keskin müşayiət olunur. Müxtəlif keskinlik derecesinde eqli qabiliyyətin zəifləməsi de seciyyevi əlamətdir.

**Diaqnostika və differential diaqnoz.** Fridreyx ataksiyasından ayırmada daha çox çətinlik tövəyir. Pyer Mari ataksiyası zamanı ırsiyet tipi, başlangıç yaşı, veter reflekslerinin deyişilmə xarakteri, görmə və göz nəzərə alınmalıdır. Pyer Mari aile ataksiyasından fərqli olaraq dağınıq olması, çanaq üzvlərinin funksiyalarının pozulması ilə seciyyeletir.

### Zeytun-pontoserebellyar degenerasiyalar

Beyincik nevronlarının, aşağı zeytunun və beyin körpüsü nüvələrinin, bir sıra hallarda ise kaudal qruplu kelle sinirlərinin dəyişikliyi, nadir hallarda onurğa beyninin ön buynuzlarının keçirici yollarının və hüceyrələrinin, basal qanqliyaların zedelenməsi ilə seciyyeleten irsi sinir sistemi xestelikləri qrupudur. Kenigsmark və Vayner təsnifikasi üzrə zeytun-pontoserebellyar degenerasiyaların 5 tipi ayırd edilir.

**I tip – Mendel zeytun-pontoserebellyar degenerasiyası.** Autosom-dominant tip üzrə ırsən keçir. Tədricen inkişaf edir. 11 yaşdan 60 yaşa qədər meydana gelə bilər. Klinik menzəresini beyinciyin, kaudal kelle sinirlərinin (dizartriya, disfagiya), qabığaltı qanqliyaların zedelenməsi təşkil edir. Nadir hallarda piramid və göz hərəki əlamətlər aşkar edilir.

**II tip – Fikler-Vinkler zeytun-pontoserebellyar degenerasiyası.**

Autosom-resessiv tip üzre ırsen keçir. 20 yaşdan 80 yaşa qədər üzə çıxabilər. Klinik menzəresi beyinciyn zədələnməsi, ətraflarda ataksiyadır. Hissiyyat ve veter refleksleri saxlanır.

*III tip - retinal degenerasiyalı zeytun-pontoserebellyar degenerasiya.* Autosom-dominant tip üzre ırsen keçir. Cavan yaşlarda meydana çıxır. Beyincik və ekstrapiramid əlamətlərlə yanaşı, tor qışa hüceyrələrinin qanqlıoz degenerasiyası nəticəsində görmə kəskinliyinin inkişaf edən zəifliyi de müeyyen edilir.

*IV tip - Şut-Haykman zeytun-pontoserebellyar degenerasiyası.* Autosom-dominant tip üzre ırsen keçir. Uşaq və cavan yaşlarda üzə çıxır. Beyincik əlamətlərindən başqa, VIII, IX, X və XII cüt kelle sinirlərinin və onurğa beyninin arxa ciyelerində zədələnməsi (əzele-oynaq və vibrasiya hissyyatının pozulması) aşkar edilir.

*V tip - demensiya, oftalmoplegiya və ekstrapiramid pozulmalarla birgə zeytun-pontoserebellyar degenerasiya.* Autosom-dominant tip üzre ırsen keçir. Orta yaşlarda inkişaf edir. Demensiya, inkişaf edən oftalmoplegiya, ekstrapiramid və beyincik əlamətləri ile seciyyələnir.

Zeytun-pontoserebellyar degenerasiyaları Fridreyx və Pyer Mari ırsı ataksiyalarından, dağıniq sklerozun proqressiv formalarından, beyincik şişlerinden, parkinsonizmin yuvenil formalarından fəqləndirmek lazımdır.

*Müalicəsi.* Əlamətlərə görədir.

## XXI FƏSİL

### MİASTENİYA

**Miasteniya.** — astenik bulbar iflic (miastenia gravis pseudoparalitica) əzələlərin həddən artıq zəifliyi və yorulması ilə xarakterizə olunur. Bu zaman mionevral sinaps nahiyesində hərəki aparat zədələnir. Bədənin hər hansı əzəlesi prosese cəlb oluna bilər. Ancaq əsasən üz, dodaq, göz, dil, udlaq və boyun əzələləri zədələnməyə daha çox meylli olur.

**Etiologiyası.** Tam aydınlaşmayıb. Bezen ailevi hallar müşahidə edilse de, xəsteliyin ırsı xarakteri sübut edilməyib. Miasteniyanın timus vəzinin hiperplaziyası və ya işi ile birgə olmasına tez-tez təsadüf olunur. Bezen sinir sisteminin üzvi xəstəliklərində (yan amiotrofik skleroz və s.), polimiozit və dermatomiozitdə, eləcə də ağ ciyər xərçəngi, süd vezisinin, yumurtalıqların, prostat vəzinin xərçəngi zamanı miastenik sindromlar müşahidə olunur. Qadınlar kişilərə nisbətən daha çox xəstələnir. Xəstəlik ən çox 20-30 yaşlarında başlanır.

**Patomorfologiyası.** MSS-də, periferik sinirlərdə və əzələlərdə daimi spesifik dəyişikliklər olmur. Bezen timus vəzinin böyüyüşü və ya işi aşkar edilir. Eninə zolaqlı əzələlərin müxtəlif liflərində atrofik və distrofik dəyişikliklər, ara toxumada limfohistiositar ünsürlərlə infiltratlaşma aşkar olunur.

**Patogenezi.** Miasteniyanın patogenezi mürkəbdür. "Şübəsiz" ki, miasteniyanın baş vermesində sinir-əzələ keçiriciliyi amili imkən edilmir və bunu farmakoloji təsirlərin bütöv kompleksi və elektron mikroskoplarının köməyi ilə aparılan müasir morfoloji müayinələrin nəticələri sübut edir. Postsinaptik bloku, uc lövhələrin "xolinergik reseptörlerinin azalması və ya onların asetilxolinle həssaslığının kifayət qədər olmaması, eləcə də fermentlerinin feallığının qüsürü" nəticəsində asetilxolin sintezinin pozulması ilə əlaqələndirilir. Görünür, bu patoloji vəziyyətin inkişaf etməsində autoimmunitətin pozulmalarının həlliəcisi rolu vardır. Belə ki, asetilxolin reseptörlerinin zülalına qarşı çərçyan edən anticisimlər miasteniyanın yayılmış forması müşahidə edilən xəstələrin 90%-də, okulyar formalı xəstələrin isə 70%-də aşkar edilmişdir. Anticisimlərin titri ilə miasteniyanın ağırlıq derecəsi arasında asılılıq olmasına baxmayaraq, bunun bütün hallarda üzə çıxarılmaması xəstəliyin heterogen təbiəti haqqında düşünməyə əsas verir. Anticisimlərin titrini

azaldan bir sıra müalicə üssülları – timektomiya, immunosupressiv preparatlar və plazmaferezin tətbiqi çox vaxt klinik yaxşılaşmaya gətirib çıxarır. Anticisimlər nəinki reseptorların fəal mərkəzi ilə, həm de onların zülal tərkibi ilə reaksiyaya görək reseptorların sürelə dağılmışına səbəb olur. Timus vəzi anticisimlərin əmələ gəlməsində mühüm rol oynayır; bu vəzidə reseptorlara qarşı anticisimlər hasil edən limfositlər aşkar olur.

Miasteniyalı xəstələrin 10%-de timoma təsadüf edilir. Ümumiyyətlə timus vezinin patologiyası (çox vaxt hiperplaziya şəklində) xəstələrin 60%-de müşeyyən edilir. Bu zaman miasteniya timomali xəstələrin 30%-de inkişaf edir və bunun da 60%-ni kişilər təşkil edir.

Xəsteliyin klinik təsnifati 1965-ci ilde A.Q.Panov, L.V.Dogel və V.S.Lebzin tərəfindən işlənib hazırlanmışdır.

I. Miasteniyanın yayılmış formasına tənəffüs və ürek fəaliyyətinin pozulmadığı və pozulduğu variantlar daxil olur.

II. Miasteniyanın yerli formaları:

1. Üdlaq-üz forması (tənəffüsün pozulması və ya pozulmaması ilə).

a) tənəffüs pozulmadan,

b) tənəffüs pozulmaları ilə;

2. Göz-oftalmoplegik forması.

3. Sümük-ezele forması (tənəffüs pozulması və ya pozulmaması ilə).

**Klinikası.** Adətən ezelələrin, xüsusən də göz və bulbar sinirin innervasiyası olunan ezelələrin zeifliyi ilə müşayiət olunan tez yorulması şəklində təzahür edir. Göz ezelələrinin zeifliyi ikitiraf və çəpgözlüye, eləcə də yuxarı göz qapaqlarının bir və ya ikitərifli sallanmasına getirib çıxarır ki, bu da günün axırında daha çox nəzərə çarpır. Üz və çeynəmə ezelələrinin zeifliyi de qeyd olunur. Nitqin və ya udmanın çətinleşməsi çox və ya rəzak derecədə uzunmüddətli danışqandan və ya qida qəbulundan sonra üzə çıxa bilər. Dil ezelələrinin zeifliyi və yorulması, sesin burun çalarları olması da mümkündür. Ətrafların və boyunun eninəzolaqlı ezelələri zədələnə bilər ki, bu da ümumi zeifliye səbəb olur. Veter reflekslərinin təkrar törektikdə onların üzülməsi müşeyyən edilir. Təkrar elektrik stimulyasiyası zamanı ezelələrin qeyri-adi yorğunluğu və qısa istirahətdən sonra aydın ifadə olunmuş bərpə qabiliyyəti aşkar edilir. Əlamətlər qeyri-sabit və dinamik olmaqla, qiraət, baxışın bir nöqtəyə zillənmesi, bəzən isə ümumi fiziki iş zamanı güclənir.

Miasteniya yayılmış və yerli (göz, udlaq, qırtaq, mimik və bedən ezelələrinin zədələnməsi) ola bilər. Yayılmış forması tənəffüs pozulması ilə müşayiət oluna bilər.

**Gedişi.** Xəsteliyin getdikcə şiddetlənir. Həyat əhəmiyyətli funksiyaların keskin pozulması və ölümle nəticələnə bilən ağır miasteniya təzahürləri – miastenik böhranlar mümkündür. Böhranlar

zamanı hərəki funksiyaların pozulması sinir-əzələ ötürmələrinin qısa müddət ərzində blokadası nəticəsində baş verir.

Böhranların 3 tipi ayırd edilir: miastenik böhran (reqabətli kurareybənzər blok); xolinergik böhran (prozerin, oksazil, mestinon və s. antixolinesteraz preparatlarının heddən artıq dozalarının yeridilməsi zamanı meydana çıxır); antixolinesteraz preparatlara «vərdişetmə» zəminində inkişaf edən hissəyyatsızlıq böhranı.

**Diagnostikası və differential diaqnozu.** Miasteniya diaqnozu yorğunluqdan şikayət və mövcud pozulmaların axşama doğru və fiziki iş zamanı güclənməsi əsasında qoyulur. Prozerin sinəsi böyük əhəmiyyət kəsb edir: 1-2 ml 0,5%-li prozerin məhlulu dəri altına yeridildikdən 30-60 dəq. sonra əlamətlər keskin, şəkildə zəifleyir. Əzelələrin elektrik qıcıqlanmasının dəyişməsi: faradik cəreyanla tekrar qıcıqlandırma zamanı cəld yığılması və istirahətdən sonra qıcıqlanmanın bərpa olunması səciyyəvidir. Diaqnostikanın qiymətli üssülləndən biri də elektromiografik müayinədir. Stimuleddi EMQ fealiyyətip töredilmiş normal yekun potensialını qeyd edir. Saniyədə 3-5 və 50 təzliklə ritmik stimullaşdırma zamanı bunun amplitudası azalır.

Miasteniyanı bütöv bir sıra müxtəlid etiologiyalı xəstəliklərdən ayırmak lazımlı gelir. Bunlar: polimiozit, baş beyin kötüyü zədələnmələri (kötük ensefaliti, beyin kötüyünün şisi, vertebro-bazilyar kövzədə beyin qan dövranının keskin pozulması və s.), miopatiyanın oftalmoplegik və oftalmobulbar formaları və b. xəstəliklərdir.

Polimiozit zamanı zeiflik əsasən etraf ezelələrində müşahidə edilərək, patoloji yorğunluğun aşkar əlamətləri olmur. Əzelələrdə ağrı, amiotrofiya, əlləmə zamanı aşkar edilən «xemirəbənzərlik», EÇS-in artması, leykositoz, ocaqlı infeksiyanın mövcudluğu (xroniki tonzillit, periodontit və s.) xarakterik əlamətlərdir. Xüsusi elektromiografik dəyişikliklər və ezelələrin bioptatının histoloji müayinəsi zamanı iltihab əlamətləri aşkar olunur.

Beyin kötüyünün ocaqlı zədələnməsi olan bütün xəstələrdə bir neçə kəllə siniri, aparıcı yollar (piramid və hissiyyat), həyliçik-kötük əlaqələri patoloji prosesə cəlb edilir. Parez və ifilərin keşkinliyi günün vaxtından asılı olmayıb, hətta antixolinesteraz preparatlarının təsiri altında da dəyişmir.

Miopatiyanın oftalmoplegik və oftalmobulbar formalarında oftalmoparez, ptoz, udma və nitq pozulmaları daimi xarakter daşıyır. Əlamətlərin keşkinliyi günün vaxtından, yorğunluq və istirahətdən, antixolinesteraz preparatlarının yeridilməsindən asılı olmur. EMQ-nin nəticələri və əzələ bioptatlarının müayinəsi diaqnoz qoyulmasında olduqca əhəmiyyətlidir.

**Müalicəsi.** Nisbi asetilxolin çatışmazlığının aradan qaldırılmasına

ve autoimün proseslerinin karşısına alınmasına yöneldilmiştir. Sınir-ezəle keçiriciliyinin yaxşılaşdırılması üçün prozerin, oksazil, piridostiqmin-bromid (mestinon, kalimin) kimi antixolinesteraz vasitelerden istifade olunur. Doza teyin edilərkən fərdi yanaşma vacibdir.

Üdləq-üz ve göz formalarında piridostiqmin bromid, skelet ezəlelerinin miastenik zəifliyi zamanı isə prozerin və oksazil daha çox semərə verir. Çox ağır hallarda yemekdən 20-30 dəq. evvel parenteral şəkildə pfozerin (ezəle daxiline 1,5-2 ml 0,05%-li mehlul) vurulur.

Antixolinesteraz preparatlarının böyük dozalarda qəbulu zamanı xolinergik böhran inkişaf edə biler. Bu böhranın əsas müalicə üsulu antixolinesteraz preparatların derhal kesilməsi və atropin (vena daxiline və ya dəri altına 0,5 ml 0,1 %-li mehlul) vurulmasından ibarətdir. Ağır hallarda xolinesteraz reaktivatoru (1 ml 15%-li dipiroksim mehlulu) teyin etmək olar.

Antixolinesteraz vasitelerin çatışmazlığı neticesində yaranan miastenik böhran zamanı təcili olaraq vena daxiline (0,5-1 ml 0,05%-li mehlul) yəzələ daxiline (her 2-3 saatdan bir 2-3 ml) prozerin vurulur. Oksazil şam halında da yeridile biler. Dəri altına 5%-li efedrin mehlulu, vena daxiline kalium preparatları da tətbiq edilir. Böyük miqdarda prozerin yeridilməsinə baxmayaraq, tənəffüs ezəlelerini həyat üçün təhlükeli zəifliyi müşahidə edilə biler. Bu halda intubasiya və ya trəxzostomiya aparılır, ACSV (ac ciyərlərin süni ventilyasiyası) tətbiq edilir.

Miasteniyalı xəstələrin əsas patogenetik müalicə üsulu timus vəzinin çıxarılması, rentgen və hormonal terapiyadır. Vəziyyəti qənaətbəxş olan 60 yaşına qədər miasteniyalı xəstələrin hamisəna timektomiya göstərişdir.

Yayılmış miastenianın ağır hallarında immunosuppressiv preparatlarla müalicə teyin edilir. Kortikosteroidlərdən, daha çox prednizolondan (günaşırı 100 mq) istifade olunur. Kortikosteroidlərin yüksək dozada qəbul edilməsi müddəti xəstenin vəziyyətinin xeyli dərəcədə yaxlaşması ilə məhdudlaşdırılır və bundan sonra saxlayıcı dozaya keçmək imkanı yaranır.

*Kitabda istifadə olunan şəkillər  
aşağıdakı kitablardan götürülmüşdür:*

1. Петер Дуус. Тонический диагноз в неврологии. ИПЦ. Москва, «ВАЗАР-Ферра», 1995.
2. Л.И.Сандригайло. Анатомо-клинический атлас по невроанатомии. Минск, «Вышэйшая школа», 1978.
3. В.Б.Шадлинский, Ш.И.Гасымов, Н.Т.Мовсумов. Атлас анатомии человека. Баку, 1998.

*Üz qabığının 1-ci və 4-cü səhifəsindəki şəkillər  
aşağıdakı kitabdan götürülmüşdür:*

Блум Ф., Лейзерсон А., Хофтедтер Л. Мозг, разум и поведение: Пер. с англ. - М., Мир, 1988.  
ISBN 5-03-001258-3

## MÜNDƏRİCAT

TERMINOLOJİ İXTİSARLAR	5
AZƏRBAYCANDA NEVROLOQİYANIN İNKİŞAF TARIXI	6

### I FƏSİL

#### MƏRKƏZİ VƏ PERİFERİK SİNİR SİSTEMLƏRİNİN QISA ANATOMİK-FİZİOLOJİ ÇÖSTƏRİCİLİRLƏRİ VƏ ÜMUMİ MORFOLOGİYASI

13-56

Sinir sisteminin inkişafı

13

Sinir sisteminin ontogenesi

13

Sinir hücrelerinin nevrologiyası

13

Onurğa beyni

15

Onurğa beyninin zədələnmə sindromları

19

Onurğa beyninin periferik sinirləri

21

Beyin kötiyyü

27

Uzunsov beyin

28

Beyin körpüsü

30

Orta beyin

32

Retikülär formasiya

33

Beyincik

34

Azərbaycan

38

Görme qabarı zədələnməsinin simptom

ve sindromları

40

Limbik sistem

43

Böyük beyin

46

Böyük həyənin qabığının sitoarxitekonikası

50

Beyin qışaları

51

Meningeal sindrom

53

Mərkəzi sinir sisteminin qan təchizatı

53

Onurğa beyninin qan təchizatı

55

### II FƏSİL

#### KƏLLƏ SINİRLƏRİ

57-78

Goxu siniri

58

Örənme siniri

59

Özün hərəkəti sinirləri

62

Blokabenzer sinir

64

Üçlü sinir

64

Uzaqlaşdırıcı sinir

66

Üz siniri

67

Döhliz-eşitme siniri

69

Dil-udlaq siniri	74
Azan siniri	75
Əlavə sinir	76
Dilaltı sinir	77

### III FƏSİL

#### HƏRƏKƏTLƏR VƏ ONLARIN POZULMALARI

79-96

Piramid sistem

79

Reriferik hərəki nevron

81

Periferik hərəki nevronun pozulma simptomları

88

Mərkəzi hərəki nevronun pozulma simptomları

89

Hərəki yolların müxtəlif səviyyələrində

zədələnmə sindromları

zədələnmə sindromları

93

Ekstrapiramid sistem

94

Ekstrapiramid sistemin zədələnmə sindromları

95

### IV FƏSİL

#### HİSSİYYAT VƏ HİSSİYYAT POZULMALARI

97-101

### V FƏSİL

#### ALI BEYİN FUNKSIYALARI VƏ ONLARIN POZULMALARI

102-107

Sürən vəziyyətinin əsas kliniki xarakteristikası

106

### VI FƏSİL

#### VEGETATİV SİNİR SİSTEMİ

118-114

Vegetativ sinir sisteminin müayinə üsulları

və zədələnmə simptomları

111

### VII FƏSİL

#### KLİNİK NEVROLOGİYADA MÜAYİNƏ ÜSULLARI

115-121

Lumbal funksiya

115

Elektroenzefaloqrafiya

115

Elektromiografiya

117

Reoensefaloqrafiya

118

Exoenscefalqrafiya

119

Ultrasəs doppleroqrafiya

120

Neyrorentgenoloji müayinə metodları

120

Kompiuter tomoqrafiyası

121

Maqnit-rezonans tomoqrafiyası

121

### VIII FƏSİL

#### SİNİR SİSTEMLİNİN DAMAR XƏSTƏLİKLƏRİ

122-148

Xroniki beyin damar çatmamazlığı

122

Beyin qan dövranı çatınamazlığının

başlangıç təzahürleri

122

Dissirkulyator encefalopatiya

123

Beyin qan dövrənini kəskin pozulmalar	124
Beyin qan dövrənin tranzitor (keçici) pozulmaları	124
Tranzitor işemic hücumlar	125
Kəskin hipertonik ensefalopatiya	127
Beyin ihsətu	128
İşemic insult	128
Hemorraqik insult	133
Subaraxnoidal qansızma	136
İnsultun müalicəsi	139
Onurğa/beyinin damar xəstəlikləri	142
Onurğa beyini qan dövrənin trafizitor pozulmaları	143
İşemic spinal insult	144
Hemorragik spinal insult	146
Spinal subaraxnoidal qansızmalar	147
Qeyri-travmatik spontan ekstradural hematoma	147
Onurğa beyni qan dövrənin xroniki catışmazlığı	148
<b>IX FƏSİL</b>	
<b>SİNİR SİSTEMİNİN YOLUXUCU XƏSTƏLİKLƏRİ</b>	<b>149-224</b>
Meningitlər	149
İrinli meningitlər	152
Səqoz meningitlər	157
Sərəbral araxnoidit	160
Ensefalitlər	165
Birincili ensefalitlər	169
İkincili ensefalitlər	179
Neyrobərrelioz	183
Neyrobərüsselyoz	185
Yanmışkin sklerozlaşan leykoensefalitlər (mielinsizleşen leyko- ve panensefalitlər)	186
Mielit	189
Poliomielit	192
Polidomielite bənzər xəstəliklər	197
Dağınışkleroz	199
Kəskin dağınış ensefalomielit	207
Spinal araxnoidit	209
Yan amiotrofik skleroz	210
Sinir sisteminin sıflısı	213
Tetanus	219
Quduزلوq	221

<b>X.FƏSİL</b>	
<b>BAŞ BEYİNİN VƏ ONUN QİŞALARININ İRİNLİ OCAQ ZƏDƏLƏNMƏLƏRİ</b>	<b>225-228</b>
<b>XI FƏSİL</b>	
<b>SİNİR SİSTEMİNİN PARAZİTAR XƏSTƏLİKLƏRİ</b>	<b>229-235</b>
Toksoplazmoz	229
Neyrosistiserkoz	231
Exinokokkoz	234

<b>XII FƏSİL</b>	
<b>PERİFERİK SİNİR SİSTEMİNİN XƏSTƏLİKLƏRİ</b>	<b>236-264</b>
Üçlü sinirin nevralgiyası	236
Burun-kirpik sinirin nevralgiyası	238
Üz sinirinin nevropatiyası	239
Dil-udlaq sinirinin nevralgiyası	241
Polinevropatiyalar	242
Pleksitlər və nevritlər	249
Tunel və travmatik nevropatiyalar	252
Onurğa osteokondrozunun nevroloji fəsadları	253
Qurşaqvari herpes	262

<b>XIII FƏSİL</b>	
<b>SİRİNQOMIELİYA</b>	<b>265-271</b>

<b>XIV FƏSİL</b>	
<b>SİNİR SİSTEMİNİN ŞİSLƏRİ</b>	<b>272-287</b>
Baş beynin şisləri	272
Onurğa beyni şisləri	284

<b>XV FƏSİL</b>	
<b>MƏRKƏZİ SİNİR SİSTEMİNİN TRAVMATİK XƏSTƏLİKLƏRİ</b>	
Kelle-beyin travması	
Qapalı kelle-beyin travmaları	
Kəllədaxili travmatik qansızmalar	
Kelle tağı və əsasının çatları və siniqləri	298
Kəllənin və baş beynin açıq zədələnmələri	300
Onurğa beyninin travması	306

<b>XVI FƏSİL</b>	
<b>UŞAQ SƏREBRAL İFLİCİ</b>	<b>314-318</b>

**XVII FƏSİL**  
EPILEPSİYA ..... 319-331

**XVIII FƏSİL**  
VEGETATİV POZULMALARIN KLINİKASI ..... 332-350  
Vegetativ distoniya sindromu ..... 332  
Periferik vegetativ sindromlar ..... 341  
Periferik vegetativ çatmazlıq (PVC) ..... 341  
Neyroendokrin xəstəlikləri ..... 345

**XIX FƏSİL**  
NEVROZLAR ..... 351-355  
Nevrasteniya ..... 352  
İsteriya ..... 353  
Sayırsan vəziyyətlər nevrozu ..... 354

**XX FƏSİL**  
SİNİR SİSTEMİNİN İRSİ XƏSTƏLİKLƏRİ ..... 356-380  
Sinir ezelə xəstəlikləri ..... 356  
İnkişaf eden ezelə distrofiyası ..... 356  
Neyrogen amiotrofiyalar ..... 360  
Paroksizmal mioplegiyalar ..... 364  
Miotoniyalar ..... 366  
Piramid və ekstrapiramid degenerasiyalar ..... 368  
Strümpel ailevi spastik iflici ..... 368  
Parkinson xəstəliyi ..... 370  
Hepatoserebral distrofiya ..... 374  
Gövdə distoniyası ..... 375  
Huntington xoreyası ..... 376  
Fridreyx xəstəliyi ..... 378  
Pyer-Mari irsi beyincik ataksiyası ..... 379  
Zextun-pontoserebellyar degenerasiyalar ..... 379

**XXI FƏSİL**  
MİASTENİYA ..... 381-384

MÜNDƏRİCƏ ..... 386-390